

# AZƏRBAYCAN

**12'2015**

1923-cü ildən çıxır

**AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN  
AYLIQ ƏDƏBİ-BƏDİİ ORQANI**

**Baş redaktor: İntiqam QASIMZADƏ**

**Baş redaktor müavini: Südabə AĞABALAYEVA**

**Məsul katib: Tofiq MAHMUDOV**

**REDAKSİYA HEYƏTİ:** Ağasəfa, Vilayət Quliyev, Firuzə Məmmədli,  
Məmməd Oruc, Vaqif Bəhmənli, Vahid Əziz, Seyran Səxavət, Saday  
Budaqlı, Əli Əmirli, Yaşar, Asim Yadigar, Elçin, Əjdər Ol, Musa Yaqub,  
Afaq Məsud, Rüstəm Kamal, Ənvər Əhməd, Kamil Əfsəroğlu,  
Vaqif Yusifli, Fəxri Uğurlu, Paşa Əlioğlu, Əli İldirimoğlu

**Redaksiyanın ünvani:**  
Bakı - Az1000  
Xaqani küçəsi, 25

**Çapa imzalanıb:**  
04.12.2015  
**Sifariş 3688**

**E-mail:**  
intigam.gasimzade@gmail.com  
qasimzadeh@azyb.az

**Telefonlar:**  
Redaksiya –  
498-78-10  
493-28-32  
493-28-34  
Mühasibat –  
493-29-41

Tiraj 600  
**Kağız formatı**  
70x108 1/16 - 6,5  
kağız vərəqi  
12 çap vərəqi  
16,8 şərti çap vərəqi

**Qiyməti**  
**1 manat 50 qəpik**  
**Bakı şəhəri,**  
**“Azərbaycan”**  
**nəşriyyatının mətbəəsində**  
**ofset üsulu ilə çap olunur**

**Çap olunmuş yazılar qəbul edilmir.**  
**Əlyazmalara rəy verilmir.**

## **BU SAYIMIZDA:**

### **Y u s i f   S ə m ə d o ğ l u - 8 0**

NİZAMİ CƏFƏROV - Yusif... Və Səmədoğlu.....	3
PƏRVİN - Yusif Səmədoğlu - ölümdən sonrakı həyat.....	10
ƏLİ ƏMİRLİ - Ölümə qənsər! .....	18
ELMİRƏ AXUNDOVA - Nostalji.....	24

### **P o e z i y a**

ƏLİZADƏ NURİ - Şeirlər.....	29
ASİM YADİGAR - Şeirlər.....	53
QALIB ŞƏFAHƏT - Şeirlər.....	60
NARINGÜL - Şeirlər.....	120
İSMAYIL İMANZADƏ - Şeirlər.....	126
HÜSEYN HATƏMİ - Şeirlər.....	129
XASAY MEHDİZADƏ - Şeirlər.....	142
FİKRƏT ƏSƏD - Şeirlər.....	147

### **N ə s r**

QORXMAZ ŞIXALIOĞLU - Qış (hekayə).....	41
VAQİF NƏSİB - Sənsizlik, mənsizlik, onsuzluq (üç hekayə romanı - sonu)....	64

### **Y e n i   t ə r c ü m ə l ə r**

ALES BADAK - İdeal oxucu (hekayə).....	133
--	-----

### **P o r t r e t   c i z g i l ə r i**

QƏŞƏM NƏCƏFZADƏ - Şahmatın dramaturgiyası.....	151
--	-----

### **Ə d ə b i   g ə n c l i k**

SƏRVƏR KAMRANLI - Şeirlər.....	154
ŞAHANƏ MÜŞFİQ - Şeirlər.....	156
İLTİMAS SƏMİMİ - Şeirlər.....	159
MAYİŞƏ ƏSƏDULLAQIZI - Şeirlər.....	161
RƏŞAD MAHMUDOĞLU - Qismətdən məhəbbətə, Halalliq.....	163

### **“ İ s t i - i s t i ”**


VAQİF YUSİFLİ - Ədəbi hadisə.....	172
-----------------------------------	-----

### **K i t a b   r ə f i ..... 178**

### **“ A z ə r b a y c a n ” - 2 0 1 5**

2015-ci ildə "Azərbaycan" jurnalında dərc olunmuş materiallar.....	181
--	-----

## ◆ Yusif Səmədoğlu - 80 ◆



# Yusif... Və Səmədoğlu

«Yusif», hamiya məlum olduğu kimi, «gözəl» deməkdir. Və Yusif Səmədoğlu bu dünyaya geliş, dədə-babadan gələn bu adı daşıması ilə onun («Yusif» adının) məzmun-mündəricəsini bir az da gözelləşdirdi.

Yusif Səmədoğlunu mən ilk dəfə tələbəlik illərimdə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsində görüşdə görmüşəm... Və yadımda qalanlardan birincisi odur ki, çıxışına «bilirsiniz, mən natiq deyiləm...» sözlərilə başladı, ancaq bütün çıxışı boyu bir dəfə də olsun kəkələmədi. Məclis bitəndə tədbiri aparan dekanımız, professor (və dünya miqyaslı fonetist) Ağamusa Axundov özünəməxsus intonasiya ilə «Yusif müəllim təvazökarlıq elədi, o, eyni zamanda böyük natiq imiş» dedi. Biz əl çaldıq... Keçən əsrin ya yetmişinci illərinin sonu, ya da səksəninci illərinin əvvəlləri idi... Bir də yadımda o qalıb ki, tələbələrdən

kiminsə «Vaqif Səmədoğlu sizin üçün kimdir?» sualına təbəssümlə «müasir dövrün ən böyük şairi» cavabını verdi. Sonra isə əlavə elədi: «Xahiş edirəm, özünə də çatdırın»...

İllər keçdi... «Füzulidən Vaqifə qədər» adlı bir məqalə yazmışdım. Və istəyirdim ki, Yusif Səmədoğlunun baş redaktor olduğu «Ulduz» jurnalında çıxsın... Bütün cəhdlərim hədər getdi. Çünkü baş redaktoru tapmaq, ümumiyyətlə, mümkün deyildi, yerdə qalanlar isə hərəsi öz səviyyəsində «çax-çux»unda idilər...

Nə isə, qərara gəlmışdım ki, bu cızma-qaramı Yusif müəllim gərək mütləq oxusun... Çap eləməsə belə... Onun (Səməd Vurğunun oğlunun!) fikri mənim üçün çox əhəmiyyətli idi. Çünkü həmin məqalədə o vaxtkı ağlımcı Səməd Vurğunun Azərbaycan poeziyası tarixindəki yerini də müəyyənləşdirmişdim: Füzuli - tezis, Vaqif - antitezis, Səməd Vurğun - sintez... İş elə gətirdi ki, mənim passiv mücadiləm davam etdiyi aylarda Yusif müəllim «Ulduz»dan «Azərbaycan»a keçdi. Və, nəhayət ki, bu keçid dövründə məqaləni Yusif qağaya çatdırıa bildim... Dedi ki, bir həftədən sonra zəng elə, eşitmışəm, ciddi yazıdır, gərək rahat bir vaxt baxam. Kişiyyə əziyyət verməmək üçün bir aydan sonra zəng elədim. Cavabı bu oldu ki, Nizami, qadası, oxudum, yaxşı yazdı, növbəti nömrədə çıxacaq... Onda mən də «Ədəbiyyat və incəsənət» qəzetinin Tənqid və ədəbiyyatşunaslıq şöbəsinin müdürü idim. Və, təbii ki, Yusif qağanın nəinki işdə, sözdə də qeyri-məhdud «demokratizm»i barədə kifayət qədər aydın təsəvvürümvardı. İki-üç ay gözlədim. Bir şey çıxmadı... Zəng elədim. Üzrxahlıqdan sonra dedi ki, qadası, məqalə yaddan çıxıb işdə qalmışdı, indi evə aparıram, sən narahat olma, bu gecə oxuyacam... Elə mütəəssir oldum ki... Ağlıma da gəlməzdi ki, böyük bir yazıçı-intellektual mənim məqaləmi evə aparıb gecə oxuya.

Üstündən üç-dörd ay da keçdi... Günlərin bir günü özü zəng elədi ki, Nizami, sənin məqaləni oxudum, çox aktual məsələlər qaldırmışan, ancaq incimə, evə aparmışdım, hara qoyduğumu unutmuşam... Varsa, bir nüsxəsini göndər verək, bu nömrəni sənə görə saxlamışam...

Ürəkdən təşəkkür elədim, dedim ki, Yusif müəllim, sabah mütləq göndərərəm. Sonra soruşdu ki, Nəriman (Nəriman Həsənzadə - N.C.) necədi? Dədim, sağ olun, yaxşıdı...

Təbii ki, məqalənin heç bir nüsxə-filanını göndərmədim. Çünkü əlimizdə o boyda nüfuzlu, populyar qəzet var idi. Və orada çap etdirmək üçün də heç bir maneə yoxuydu... Ona görə də

«Azərbaycan»dan (və Yusif qağadan!) ümidimi təmkin (və təvazökarlıq) ilə üzdüm.

İki-üç aydan sonra, heç gözləmədiyim halda, «Füzulidən Vaqifə qədər» «Azərbaycan»da çap olundu. Müəyyən maraq da doğurdu... Zəng edib Yusif müəllimə təşəkkür eləyəndə «Nizami, jurnalda oxudum, ciddi araşdırmadır» dedi. Və əlavə elədi ki, «növbəti məqaləni gözləyirik, göndərən kimi çap edəcəyik»... Nə mən məqalə göndərdim, nə Yusif müəllim çap elədi...

Ancaq bu böyük İnsana hörmətim, məhəbbətim nəinki azaldı, get-gedə daha da artdı. Onun «laübaliliyi» daxildən - çox-çox «qədimlər»dən gəlirdi... Və həmişə düşünmüşəm ki, Yusif Səmədoğlunun (eynilə Səməd Vurğun kimi) təfəkkürü, dünyagörüşü Qazax mahalına oxşayır... Bir qədim tarixi var, bir də müasir... Orta əsrlər tarixi yoxdur... Elə bil qədim dövrün ürəyi dünya qədər geniş (və mütəfəkkir!) insanını, özü ilə razılaşmadan (təsadüfən!), diplomatiya, bicliklər, münaqişələrlə dolu müasir dövrə atıblar. Və həm etnoqrafik mükəmməlliyyini (fundamentalizmini!) qoruyur, həm də müasir dünyayla, onun bitib-tükənməz konyukturlarıyla ayaqlaşmağa çalışır...

Yusif Səmədoğlu, nə qədər az yazsa da, heç şübhəsiz, ən böyük Azərbaycan yazıçılarından biri idi. Və yazılıçı kimi böyüklüğünün bir mühüm göstəricisi də elə az yazması idi.

Fikrimcə, Yusif Səmədoğlu ona görə az yazındı ki, ədəbiyyata, söz sənətinə (peşəsinə!) son dərəcədə ciddi, son dərəcədə məsuliyyətlə yanaşındı. Heç zaman unutmurdu ki, dahi Səməd Vurğunun oğludur... Və onun böyük intellekti, yüksək zövqü həmişə, hər şeydən yazmağa, süni populyarlığa imkan vermirdi.

Nəhayət, bir məsələ də vardi... Yusif Səmədoğlu sözün geniş (və böyük) mənasında həyat adamı idi. O, bu dünyaya yalnız yazı yazmağa (yazıçı olmağa!) gəlməmişdi. Gəlmışdı ki, həyatın insan görə biləcəyi bütün gözəlliklərini görsün... Özündən sonra təbii, canlı bir İnsan obrazı (əsər!) qoyub getsin. Və istədiyi kimi də elədi...

Allah Yusif Səmədoğluna yüksək intellektlə yanaşı, yaraşıq, boy-buxun, daxili aristokratlıq da vermişdi... Rəhmətlik Fərman Eyvazlı danışındı ki, Moskvada Ədəbiyyat İnstitutunda oxuduğumuz illərdə Yusiflə restorana getmişdik. Yeyib-içirdik... Həzin musiqi də vardı. Birdən Yusif ayağa durub nəzakətlə qonşu stola yaxınlaşdı... Orada yaşılı bir general öz ailəsiylə əyləşmişdi.... Salam verdikdən sonra generala, təbii ki, rusca «olarmı gənc xanımı rəqsə dəvət edim?» dedi. General ona əvvəl

tərs-tərs baxdı, sonra xoş görünüşünü, mütəvaze ədasını görüb «gənc xanım özü bilər, ona müraciət edin» dedi. Yusif, yəqin ki, xanımı öz baxışları ilə çoxdan ram eləmişdi. Və onlar restoranda əyləşənlərin gözləri qarşısında qeyri-adi bir rəqs elədikdən sonra kavalər gənc xanımı yüksək centləmen mədəniyyətilə öz yerində əyləşdirib generala təşəkkür elədi.

Qayıdanda Yusifdən qızın kim olduğunu soruştum... «Generalın qızıdır» dedi, «ailəlikcə gəliblər»... Yemək-içməyə davam elədik. Ancaq bu dəfə zəhmlı generalın sərt baxışları altında... İmkan tapan kimi Yusiflə qız gözləşirdilər. Və, yəqin ki, qızın atası bunu hiss edirdi. Yusif bir də ayağa qalxıb (ancaq bu dəfə səndirləyə-səndirləyə) generaldan qızı ilə rəqs etmək üçün növbəti dəfə icazə istəyəndə o, kəskin şəkildə «olmaz!» dedi. Və kavalerdən «nə üçün?» sualını eşitdikdə daha da qəzəblənərək işqirdi: «Get burdan!»

Fərman müəllim danışındı ki, Yusifi heç belə görməmişdim... Əlini cibinə salıb bıçaq çıxardı, generalın üstünə gələndə o da tapançasına əl atıb bağırdı. Mən özümü itirdim...

Yaxşı ki, restoran xidmətçiləri buraya tez-tez gələn Yusifə hörmətlə yanaşırlarmış. Hər ikimizi qomarğalayıb aradan çıxardılar. Və generalın bağlılı sədaları altında oranı tərk etdik...

Yusif Səmədoğlunun həyat tərzi, iş (və idarəcilik) üsulu barədə ən dəqiq, ən maraqlı fikirləri, mülahizələri, yəqin ki, uzun illər onunla birlikdə çalışmış böyük yazıçıımız Seyran Səxavətdən gözəl heç kim qələmə almayıb. Və onun bir müşahidəsi tez-tez yadına düşür... Yazır ki, Yusif Səmədoğlunun evində bir tutuquşu varydı. Ömrümdə ondan tərbiyəsiz tutuquşuya rast gəlməmişdim. Çünkü ağını açanda ana-bacı söyüşü eləyirdi.

Və Seyran Səxavətin bir xatırəsi də yadimdən çıxmır... Yazır ki, təcili Moskvaya getməli idim. Axtarış baş redaktoru - Yusif Səmədoğlunu tapa bilmədim ki, icazə alam. Ona görə də icazəsiz getməyə məcbur oldum... Moskvada Mərkəzi Yazıçılar Evinin barına girəndə baxdım ki, Yusif müəllim bir neçə adamla orda əyləşib. İstədim aradan çıxam, ancaq məni görüb yanına çağırıldı. Soruşdu ki, Seyran, nə yaxşı gəlibəsən? Dedim, sizi axtarırdım, Moskvaya getmək üçün icazə alam... Dedi, problem yoxdu...

Səməd Vurğunu Yusif Səmədoğlu qədər dərindən dərk eləmiş ikinci, yaxud üçüncü bir adam (mütəfəkkir!) təsəvvür eləmək son zamanlara qədər çox çətin idi. Və yeri gəlmışkən, bunu demək mənim üçün nə qədər çətin olsa da, deməliyəm (və mən deməsəm də, gələcəkdə kimsə deyəcək) ki, Səməd Vurğun

tədqiqatçı sarıdan ən az bəxti gətirmiş şair-mütəfəkkirlərdəndir... Əlbəttə, bunun səbəbləri vardı ki, fikrimcə, birincisi, Səməd Vurğunun yaradıcılığının miqyası (və həmin miqyas səviyyəsində elmi tədqiqat metodunun olmaması) ilə bağlı idi. Dahi şairin çoxcildlik «Əsərləri»nin son nəşrinə professor Yaşar Qarayevin yazdığı ön söz, elə bilirəm ki, uzun illərin çatışmazlığını müəyyən qədər aradan qaldırıdı.

Yusif Səmədoğlu Səməd Vurğun yaradıcılığının fəlsəfəsini dahi şairin öz misraları ilə izah edirdi:

«Şair, hökmdarın hüzurundasan!..» Və elə bilirəm ki, qətiyyən səhv eləmirdi, əksinə, gələcək (daha obyektiv!) tədqiqatlar üçün istiqamət verirdi.

«Qətl günü» romanını da təsadüfən yazmadı... Doğrudur, normativ (və kanonik) ədəbi-ictimai təfəkkür bu romanın baş qəhrəmanı kimi dahi Hüseyn Cavid gördü, ancaq Sədi əfəndi yalnız Cavid deyildi. Və, bəlkə də, daha çox Səməd Vurğun idi... Yusif Səmədoğlu «Qətl günü»ndə təsvir (və təhlil) etdiyi hadisələri, ilk növbədə, atasının tərcümeyi-halında görməyə, yaşamaya, analiz etməyə bilməzdi.

Yazıcıının istər «Qətl günü» romanında, istərsə də ondan əvvəl qələmə aldığı hekayələrində, «Yeddi oğul istərəm» kinossenarisində Qazax mahalının zəngin koloriti var. Və ümumiyyətlə, Yusif Səmədoğlu nə qədər ümumbəşəri intellekt sahibi olsa da, atasının doğulduğu mahalın koloritinə (etnoqrafiyasına!) çox həssas idi. Hətta danışırlar ki, qardaşı Vaqif Səmədoğlunun «Bəxt üzüyü» tamaşasına baxandan sonra özünəməxsus yumorla «Vaqif qohum-əqrabani bizlə düşmən edəcək» deyibmiş.

Və humor böyük yazılıçının faciələrlə dolu düşüncə (yaradıcılıq) inersiyasının əsas nikbin əlaməti - «tərəddüdlər»dən «çıxış yolu» sayıyla bilər.

Keçən əsrin 80-ci illərinin sonu 90-ci illərinin əvvellərində - xalq hərəkatı (və xaos) dövründə, az-çox tanınan hər kəsin ürəyindən prezidentlik keçdiyi illərdə Yusif Səmədoğludan soruşurlar ki, siz niyə prezidentliyə namizədliyinizi vermirsiniz?.. Cavab kifayət qədər qısa olur: «Prezidentliyə namizədliyimi verərəm də, seçilərəm də... Ancaq sonra kim işləsin?..»

Yusif müəllim ictimai-siyasi həyatda hansı vəzifəni daşımalo olduğunu yaxşı bilir, nə qədər böyük nüfuzu (populyarlığı) olsa da, bundan sui-istifadə etməyi xəyalına belə gətirmirdi. Müsahibələrindən birində demişdi ki, mən keçmiş həyatımda,

yəqin ki, «akvarium balığı» olmuşam... Bu isə o deməkdi ki, mistik «gen»imdə heç kimə dəxli olmayan sərbəstliyim var, ancaq məhdud, programlaşdırılmış bir miqyasda...

Yusif Səmədoğlu uzun illər yaradıcılıq qurumlarına rəhbərlik etmişdi, ancaq onun rəhbərliyi altında çalışmış insanların (onlar da yaradıcı şəxslər idilər) hamısı deyirdi ki, Yusif müəllimdə inzibatçılıqdan əsər-əlamət yoxdur, tez-tez iclas keçirməyi, dediqodunu, kimisə müzakirə obyektiñə çevirib pisikdirməyi və ya həddindən artıq tərifləyib ağlını başından çıxarmağı xoşlamır... Eşitdiyimə görə, «Ulduz»a baş redaktor təyin ediləndə öz yerləri, redaksiyadakı mövqeləri, nüfuzları barədə narahat olmağa başlayan əməkdaşlardan «diribaşlar»ı təklikdə baş redaktorun kabinetinə gəlib «yaxın adam» kimi ona işdəki münasibətlər barədə məlumat verirlər. Və bu proses təxminən bir ay davam edir. Bir aydan sonra baş redaktor redaksiyanın bütün əməkdaşlarını yığır ki, iclasdır... Stolunun gözündən diktafonunu çıxarıb qoyur ortalığa. Kim kimdən nə «donos» veribsə, hamısı məlum olandan sonra «iclas»ı belə yekunlaşdırır: «Hamınız mənə yaxınsız, gedin öz işinizlə məşğul olun, artıq söz-söhbətə ehtiyac yoxdur». Və bu, yeni baş redaktorun yalnız ilk yox, həm də son iclası olur.

«Ulduz»da işlədiyi illərdə redaksiya əməkdaşları vaxtaşırı ona kömək üçün müraciət edirlərmiş. Və Yusif müəllim tez-tez polis rəislərindən, prokurorlardan, hakimlərdən nə isə xahiş eləməli olurmuş... Təbii ki, həmin vəzifə sahibləri həm bu nüfuzlu, hörmətli insanın xahişini yerinə yetirir, həm də ona başının dəstəsiylə qonaqlıq verirlərmiş. Bir ara, necə olursa, qonaqlıqların arası uzanır. Və Yusif müəllim xətrini çox istədiyi, əhatəsi geniş olan Zakir Fəxrini axtarır. Soruşanda ki, Yusif müəllim, nə lazımdır, özünəməxsus təbəssümlə deyir: «Onu tapıb öyrənin görün bu günlərdə yaxın adamlarından polisə, prokurorluğa, məhkəməyə düşən olmayıacaq, işimizi bilək»...

Yusif Səmədoğlu «Qətl günü» romanı ilə Azərbaycan ədəbiyyatına onun ən gözəl əsərlərindən birini, özünün isə şah əsərini verdi...

**«Dərd də azar kimi, gələndə batmanla gəlir...»**

**Hələ ulduzlar təkəmseyrəkdi - boz səmada bozumtul işıq vardi, gah öləziyirdi, elə bil sönmək istəyirdi, gah da par-par parıldamağa başlayırdı. Külək hələ əsmirdi, hərdən qoşa vələsin kəlləsində ləpədöyənin səsinə bənzər bir səs qopurdu, deyirdin, yaxınlıqda dəniz var, amma bu səsdən adam diksinirdi. Burada kim vardısa, bilirdi ki, çox-çox uzaqlarda,**

*hardasa dünyanın o başında bir külək yatağından baş qaldırır, Baba Kahanın zülmətində gərnəşir, ordan çıxıb, ağır-ağır, sürünen-sürünə, batman ləngəri ilə torpaqda dərin şırımlar açırdı, daş-qayanın gövdəsinə ugultu sala-sala bu başibələli dünyaya meydan oxumağa hazırlaşırdı. Burada kim vardısa, hələ çox-çox uzaqlarda həmləyə hazırlaşan küləyin qarğışını eşidirdi: ay ikiayaqlı bəndələr, kökünüz kəsilsin sizin!*

*...İnsanlar küləkdən bezmişdi, külək də insanlardan»* sözlərilə başlayan romanda biri digərinin siyasi-ictimai, mənəvi və mistik davamı olan üç epoxa təqdim olunur. Və bu üç epoxa, əslində, insan cəmiyyətinin bütövlükdə tarixini (daha doğrusu, həmin tarixin metafizikasını) ehtiva edir.

Zaman dəyişir, ancaq xeyirlə şerin, xeyirxahlıqla bədxahlığı, allahlılıqla allahsızlığın, norma ilə anomaliyanın insan cəmiyyəti meydana çıxandan başlamış «dialoq»u özünün çoxspektrliyi, rəngarəngliyilə davam edir.

Roman müdrik ölüünün dirilərə ibrətamız müraciətilə bitir:

*«Daha mən heç kəsin yuxusuna girmirəm. Son dəfə arvadın yuxusuna girdim, o da ağladı, mən də, o məni qucaqladı, mən onu, o mənim göz yaşlarımdan içdi, mən onun... Amma səhər ayılıb, arvad, Səlimə xanıma zəng eləyib, telefonda ağlaya-ağlaya yuxusunu ona danışdı. Vədələşib, günorta görüşüb, Təzə Pirə getdilər, orda mollaya beş manat verib, Səlimə xanım dedi ki, bir dua oxuyub, bu cavan gəlini, yuxusuna girən ölüünün xofundan azad eləsin...*

*Dəxi mən, a kişilər, bundan sonra, bir kimsənin röyasına girmərəm! Amma, ey mənim səbrli oxucum, işdir-şayəd, gecə röyada, sıfəti xəzan yarpağı kimi sapsarı saralmış, gözləri çuxura düşmüş, beli azca donqar bir xəstə görsən, ya da ki, başında buxara papaq, əynində kürk, gülümsər və qüssəli gözlər sahibi olan bir sinli kişi görsən, o zaman, dəxi bizi qınamə. Vallah, ölülər savab iş tutmaq istəyirlər. Yuxunuz şirin olsun, dirilər!»*

«Qətl günü»ndən sonra Yusif Səmədoğlu «Deyilənlər gəldi başa» romanını yazmağa başladı, ancaq əsər yarımcıq qaldı...

Bununla belə, Yusif müəllim bu dünyada bütöv, mükəmməl, zəngin (və adı kimi gözəl) obrazını qoyub getdi.



**Nizami CƏFƏROV**

## *Yusif Səmədoğlu - ölümdən sonrakı həyat*

Qusar meşəsinin ortasında balaca bir evdi. Nağıllarda təsvir olunan daxmalara bənzəyirdi. Dörd dövrəsi ağacdı. Dəniz uzaqdadı, çox uzaqda... Ona görə gecənin bir aləmi dalğaların səsinə yuxudan ayılanda qorxumdan nə edəcəyimi bilmirdim?! Külək qalxdıqca “dəniz” ləpələnir, mənsə vahimələnirdim. Heç kəsi oyadıb narahat eləmək istəmədim. Birtəhər sabahı gözlədim, səhər açılan kimi bizi qonaq eləmiş ev yiyəsindən ötən gecəki “dəniz”i xəbər alanda xeyli sadə cavabından təəccübləndim. Sən demə, yarpaqların səsi imiş. Külək əsəndə yarpaqların xışiltısı dəniz ləpələrinin səsini andırırmış...

Onda uşaq idim! Yusif Səmədoğlunu oxumamışdım. Amma illər keçdi, ilk dəfə “Qətl günü” romanını oxuyanda həmin o uşaqlığında qalmış gecəni, ruhumu sarmış vahiməni xatırladım:

*“...hərdən qoşa vələsin kəlləsində ləpədöyənin səsinə bənzər  
bir səs qopurdu, deyirdin, yaxınlıqda dəniz var, amma bu səsdən  
adam diksinirdi.”*

Bu dəfə də təsirləndim, amma başqa səbəbdən; həyatın, gerçəkliyin belə dəqiq, həm də yüksək bədiiliklə yazılmasından.

Yusif Səmədoğlu yaradıcılığı ədəbiyyatın klassik tərifinə tam uyğundur; ədəbiyyat həyatı obrazlı şəkildə əks etdirən söz sənətidir. Bu tərif Yusif Səmədoğlunun yaratdığı ədəbiyyata birbaşa aiddi. Onun bütöv ırsını - bir neçə hekayəsini, “Qətl günü” romanını və yarımcıq qalmış “Deyilənlər gəldi başa” əsərini ümumilikdə məhz belə səciyyələndirmək olar: “Həyat və zaman haqqında hekayət”. Bu mənada yaziçinin yazaraq yaratdığı həyat həm gerçək, yəni hamımızın yaşadığı həyatdı, həm də bir az da özünün uydurduğu. O, reallığı daha dəqiq, daha dolğun, tərifdə deyildiyi kimi - “obrazlı şəkildə” çatdırmaq üçün edir bütün bunları: mistik qəhrəmanlar, surrealist süjetlər, irreal səhnələr hamısı bu gerçək həyatın dərin qatlarına enməkdən, fəlsəfəsini anlamaqdan, anlatmaqdan ötrüdü. Və bu əsərlərin, demək olar ki, hamısında yaziçi mövqeyinin duyulmaması, müəllifin xeyirə pərəstişinin, şərə nifrətinin, müsbət-mənfi qəhrəman bölgüsünün açıq-aşkar hiss

olunmaması da fərqli məqamdı. Müəllif sadəcə həyatı göstərir, öz üsulları, öz vasitələriylə adı gözlə görünməyən həqiqəti üzə çıxarır, nəticə isə oxucuya qalır.

\* \* \*

Yusif Səmədoğlu 1935-ci ildə dünyaya gəlib. Yaşasayıdı, 80 illik yubileyi qeyd olunacaqdı. 80 yaşlı yaziçinin bu günü müşahidə edib nələr yaza biləcəyini düşünürəm. Və bu fikirlə əsərlərini, romanını yenidən oxuyub görürəm ki, əslində, o, çağdaş zamanı yazış artıq. “Qətl günü” təkcə Yusif Səmədoğlu yaradıcılığının deyil, bütöv Azərbaycan nəsrinin, müasir terminlə ifadə etsək, “brend”i sayila bilər. Üç fərqli zaman təsvir edilmiş bu romanı elə yüngülvari araşdıranda görürsən ki, əsər bütün dövrlər və zamanlar barədədir, bütün dövrlərin və zamanların qanunları, bu qanunlar içərisində yaşamaq uğrunda mübarizə aparan insan haqqındadır. Birinci dövr - təxminən XVIII əsr Azərbaycanı, ikinci dövr - XX əsrin 30-40-ci illəri, üçüncü dövr - yenə də təxminən 70-80-ci illər. Bu üç zamanda baş verən hadisələr həm bir-birindən uzaqdır, qəhrəmanlar fərqlidir, həm də bir-biriylə bağlıdır, qəhrəmanların taleyi oxşardır, biri digərinin davamıdır.

Əsərin qəlizliyi, çətin qavranılması, təhlilə gəlməməsi haqda müxtəlif fikirlər var. Amma bir az diqqətlə, peşəkar yanaşanda açarın elə mətnin özündə olduğunu başa düşürsən. Yaziçinin “Dərd də azar kimi gələndə batmanla gəlir” - ifadəsi çox şey deyir. Əsərin müxtəlif məqamlarında “qonq” kimi səslənən bu fikir əsas qayəni ifadə edir. Müəllif hər üç dövrü birləşdirən dərdlərdən danışır əslində və buna qəhrəmanın düşüncələri vasitəsiylə eyham vurur: **“Və birdən Mahmudun ağlına bir fikir gəldi: adamları bir-birinə bağlayan dərddir. Dərd uzun bir kəndirdi ki, dünyanın belinə toqqa kimi dolanıb, hamu bu kəndirdən yapışib bir-birinə sarı gəlir...”**

Bəs, bu dərd nədi, nədən ibarətdi? Məsələn, XVIII əsrдə yaşayan Xacə Ənvərlə 70-ci illərin sadə kənd sakini Tatar Temirin ümumi dərdi ola bilərmi? Yaziçinin öz təbiriyə desək, “dünyanın belinə toqqa kimi dolanan” dərd hansı yerdə, hansı məqamda birləşdirir bu adamları? Bu sualların da cavabı mətnin özündədir:

***“Fikirləşdi ki, bu zəmanədə heç bəndəyə “dərd görməmişən” demək olmaz, bu, ağ yalan olar. Hərənin ciyində dağ boyda dərdi var, biri bu ağırlığa dözür, Temir demişən, bir yanın boş qoyur, o biri qatlanır, dördayaq olub ulaya-ulaya dağa-daşa düşür.”***

Yəni, əslində, bu zəmanədə yaşamağın özü artıq “dərd çəkmək” - deməkdir. Və hərənin ciyinə düşən, ömrü boyu daşimalı olduğu

“dağ boyda dərd”in adı da ZAMANDı. Əsərdən çıxan çoxlu nəticələrdən biri də budur ki, zaman hələ indiyə kimi heç vaxt insanın tərəfində olmayıb. Dövrlər bir-birini əvəz etdikcə amansız qanunların şəkli dəyişir, mahiyyət dəyişmir. Ədalətli, xoşbəxt cəmiyyət isə utopiyadır. Amansızlıqla edam olunmuş şairin əlyazmalarını qaçırıran təlxək (!) Üzləmə Qasim qan tökülməyən, baş kəsilməyən məmləkət axtarır. Amma məgər beləsi varmı, varsa, hardadı? Yəziçi özü də əsərdə bu sualı açıq qoyur:

*“Amma getməliydi, lazıim olsa xortdanın özün qucaqlayıb onunla bir yerdə bu meşədə gecələməliydi: şairin əlyazmalarını uzaqlara, qan tökülməyən, baş kəsilməyən bir yerə aparıb orda çörəyi halal adamların diyarında otun-ələfin altından gün işığına çıxarmalıydı. Amma təlxək qüssəli-qüssəli xəzan yarpaqlarına bir də baxıb düşündü ki, görən, bu dünyada çörəyi halal olan adamların diyarı hardadı?”*

“Qətl günü” romanının az qala hər cümləsi ideyaya xidmət edir. Yəziçi bəzi məqamlarda Çexovsayağı eyhamlarla - qəhrəmanların tamam başqa, bəlkə də, adı məişət məsələlərini müzakirə etdiyi anlarda qısa “atmacalarla” bu ideyanı (yaxud ideyaları) göstərir.

*“Xatırələr üstünə gələndə, kılıdlı qapılardan biri açılıb, boğazından içində qaynar qurğuşun töküldəndə, ürəyinə də damcı-damcı ağrı axanda, gərək ya fit çalıb, göz vurub özünü səfəhliyə qoyasan, ya əllərini qaldırıb təslim olasan. Başqa yol yoxdur. Cünki keçmiş həmişə pusqudadır, fürsət düşən kimi tətiyi çəkir. Vay o gündən ki, güllə səni tapa”.*

“Keçmiş həmişə pusqudadır.” Həm xalqın keçmişisi; ona görə yəziçi dərdi keçmişdən üzübəri təsvir edə-edə gəlir. Həm də ayrı-ayrı qəhrəmanların keçmişisi; ona görə Zülfüqar kişi ölüm ayağında illər öncə yuxarıdan gələn əmrlə öldürüyü Sarica oğlu Məhəmmədi xatırlayır. Yəziçinin əsas uğuru bütün zamanları, bütün dövrləri qarışdırıb bir bütöv “zaman” yaratmasıdır. Yəni, burda keçmiş, gələcək yoxdu, əslində, hər şey indi baş verir - müəllifin hadisələri qələmə aldığı vaxtda və bu “İNDİ” bütün zamanların və cəmiyyətlərin içərisini göstərir: hökmədarla Salahovu əsrlər ayırrı. Amma Salahov hökmədarın mənəvi varisidi, əsrlərin bu üzündəki obrazıdır, şərin simvoludu. Yüzillərin bu tərəfində şairləri meydanda edam eləmirlər, dərisini soymurlar, dilini kəsmirlər, amma yenə də zaman, mühit sənətkara qarşısı - Sədi Əfəndi kimi ziyalıları cəmiyyət bir tərəfdən sixışdırır, “yuxarılar” başqa tərəfdən. Xalq mütləq hakimiyyət qarşısında acizdi, qorxu insanların mənəviyyatına qənim kəsilib. Yeganə

azad adam, şair Millətin gözü öündə edam olunur, bir kəs cinqırını çıxarıb etirazını bildirmir. Yaziçi bu məqamı hökmdarın dilindən şərh edir:

*“Bu məmləkətin xanını edam etdik, kəndini-kəsəyini oda verdik, qolunda təpər qalmış erkəklərinin hamısını qılıncdan keçirib qanına qəltən elədik və bir kimsə qorxmadı və yerli camaatdan da bir kimsə artıq-əskik danışmadı. İndi bir dülğür şairin üstündə, mənim zəbt etdiyim məmləkətin camaati, yəni öz hökmdarının üzünə ağ olacaq?!”*

*...Alqışnidaları elçilər otağının mərmər sütunlarını, bərbəzəkli divarlarını yalayıb ərşə dirəndi...”*

Məgər bu sözlər, bu şərh yalnız o dövrəmi addi? Mərmər sütunları lərzəyə gətirən alqışlar sonralar totalitar rejimin də simvollarından birinə çevrildi. Hətta ictimai əsaslarla “çəpikçilər şəti” da yarandı idarələrdə. Yaziçi bu cür kiçik və böyük detallardan istifadə edərək yaltaqlığı, riyakarlığı, qorxaqlığı simvollaşdırır. Bu mənada əsər həm də informasiya verir. Çağdaş dövr gənclərinin, yəni o zamanı görməyənlərin Sovet sistemi gerçəkliklərini təsəvvür etməsi üçün zəngin material var romanda. Bu mənada xəstənin düşüncələri, xatirələri xeyli təsirlidir:

*“Xəstəliyimin mənə xeyiri də bu oldu ki, daha məni tez-tez yoldaş Filankəsovun yanına iclasa-filana çağırımlar. İçirəm dərmanlarımı, yatıram yorğan-döşəyimdə. Nə məni çağırırlar, nə də mən onlara zəng vururam. Dünyada, görəsən, can rahatlığından yaxşı şey ola bilərmi?”*

Tək elə gətirdiyim bu kiçik parçadan xeyli dərin mətləbləri əzx etmək olar. Həyat o qədər qəliz, qanunlar o qədər sərtdir ki, xəstəlik, yorğan-döşək “can rahatlığı” sayılırmış. Təki səni yoldaş Filankəsovun yanına çağırıb çək-çevirə salmasınlar...

Müəllifin bütün bu incə mətləblərdən xəbərdar olması, bəlkə də, elə real həyatda baş vermiş hadisələri qələmə alması təbiidi. Mühitin, necə deyərlər, ortasında, Səməd Vurğunun ailəsində dünyaya gəlmiş adamın bunları bilməsində qeyri-adi bir şey yoxdu. Qeyri-adi olan bu reallıqların necə yazılmasıdı. Bəzən real həyat hadisələri elə yazılır ki, əhvalatlar xronika, personajlar yazıçı əlində “marionetka” təsiri bağışlayır. Amma Yusif Səmədoğlunun yüksək nasir peşəkarlığı böyüüb boy-a-başa çatdığı mühiti, az qala evinin içində gedən söhbətləri son dərəcə bədii şəkildə qələmə almağa imkan verib.

Əsərin əsas məziyyətlərindən biri də dilidir. Yaziçi müxtəlif dövrləri fərqli dillərdə təsvir edir. Və bununla dil tariximizi də, dilin

keçdiyi inkişaf yolunu da canlı səhnələrlə, əyani şəkildə göstərmiş olur. XVIII əsr hadisələri daha ağır, qəлиз, sanki əruzun “rəməl”ində olduğu kimi, ləngərli dildə, 30-40-cı illər, Sədi Əfəndinin gündəlikləri Sultan Məcid Qənizadənin, Mirzə Cəlilin, Əbdürəhim bəy Haqverdiyevin dilində, bir az daha müasir zaman isə çağdaş, anlaşıqlı, sadə üslubda qələmə alınıb. Bu bədii məziyyətləri vurgulayınca bir məsələni də xüsusi qeyd etmək istərdim. Yusif Səmədoğlu bu romanla ədəbiyyatımıza yeni forma gətirib, üç fərqli üslubu bir əsərdə birləşdirib, amma, mənə görə, “Qətl günü”nün digər bir üstünlüyü də şəhər nəsri - kənd nəsri “qarşıdurması”nın mənasızlığını göstərməsidi. Yəziçi Sədi Əfəndinin gündəliklərindəki şəhər ab-havasını, yaxud xəstənin mərkəzdəki mənzilini, şəhər əhlinin həyat tərzini nə qədər dəqiqliklə, canlı, koloritli səhnələrlə təsvir edirə, Kür qırğındakı balaca kəndi, kənd adamlarının məişətini, xarakterini, ləhcəsini də o qədər səlis çatdırır. Yəni bu əsərlə Yusif Səmədoğlu eyni yəziçinin həm kənd, həm şəhər mədəniyyətini, həm kitabdan gəlmə yazı texnikası, peşəkarlığı, həm də həyatdan gələn ruhu, koloriti özündə birləşdirə biləcəyini sübut edir.

Tənqidçi ədəbiyyatşunas Vaqif Yusifli “Yusif Səmədoğlu - böyük nəşr ustası kimi” məqaləsində yəziçinin xarakter yaratmaq bacarığından söz açaraq yazır: **“Yusif Səmədoğlu xarakter ustası idi. İstənilən bir nəşr əsərinə ya da ssenariləri əsasında çəkilən filmlərə baxın. Şəksiz ki, istər, nəşr əsəri olsun, istərsə də, bədii film - bu əsərlərdə Yusif Səmədoğlu istedadlı bir sənətkar olduğunu sübut edir - bütün yəziçi mədəniyyəti, xüsusilə təsvir üsulunun özünəməxsusluğu və rəngarəngliyi ilə... Bu mənada “Qətl günü” romanını zəngin xarakterlər qalereyasına bənzətmək olar.”**

Bu zəngin qalereyada Salahov, Kərimli, Xəstə, Sədi Əfəndi kimi həllədici, dərin, çoxqatlı xarakterlər də var, Tatar Temir, feldşer Mahmud, Moşu kimi sadə, ilk baxışda, adı adamlar da... Zəminə kimi ərinin qayığısını çəkən, onun sağalması üçün gecəsini gündüzünə qatan qadınlar da var, Marqo kimi fəlakət, Səlimə xanım kimi qəribə qadınlar da...

Və bu yerdə, ümumilikdə Yusif Səmədoğlu nəşrinin qadın qəhrəmanlarından danışanda “İncə dərəsində yaz çağrı” hekayəsindəki Sayalını yada salmaq yerinə düşər. Məhz klassik Azərbaycanlı xanımı - qısaca ifadə eləsək, əriylə nəfəs alan qadın obrazları Yusif Səmədoğlu ruhuna daha yaxındı desək, yanılmariq. Yəziçi bu cür xanımları xüsusi sevgiyə təsvir edir. Hətta bəzi məqamda onların qayğıkeşliyindən təsirlənir də... “Qətl günü”ndə

uzun sürən xəstəlikdən sonra Xəstənin ilk dəfə eşiye çıxmazı məqamında müəllif məhz Zəminənin xarakterini, həlimliyini, mehribanlığını göstərir:

*“Blokun qapısından həyatə çıxan kimi bir-iki addım qabağa atıb başımı yuxarı qaldırdım, beşinci mərtəbənin kəllə-çarxın-dakı balkonumuza və balkonda dayanıb sevinə-sevinə mənə ol eləyən Zəminəyə baxdım. Mən də əlimi plasının cibindən çıxarıb ona əl elədim, Zəminə aşağı əyilib çığurdu:*

*-Urra!*

*Mən də sevincək ona cavab verdim:*

*- Urra! - Yaxşı ki həyatda heç kəs yoxdu, bizim bu qəribə "urra"-larımızı eşidən olmadı. - Qayit otağa, soyuq dəyər.*

*Zəminə yena çığırıldı:*

*- Çox uzaqlarda hərlənmə! Evə gələndə pilləkənləri ehmal-ehmal qalx! - Sonra əli ilə ürəyini göstərdi.”*

Ağır, çoxtərəfli, qəliz süjetin içərisində belə sadə səhnələr adanda ilhq, “şirin” hissələr oyadır. Eyniyələ “İncə dərəsində yaz çağrı” hekayəsində olduğu kimi; Səlimə arvadın şəhərdən gələn həkimdən dərman alması, ərinin sağalacağına sadəlövh bir inam bəsləməsi adamı bu cür təsirləndirir:

*“Əlini qoynuna salıb pulları çıxartdı. Vertolyotun yönəldiyi səmtə sarı qaçmağa başladı. Sayalı arvadın müsibətli səsi vertolyotun uğultusuna qarışdı:*

*- Əylə, başına dönüm, əylə, ay doxtur! İncəli Çərkəz ölüm ayağındadır. Başına dönüm, ay doxtur. O da hökumət adamıdır, kolxoz qurub, bandit tutub! Əylə!...*

*Sayalı arvad çox qaçı, amma vertolyota çata bilmədi. Üzüqoylu çəmənliyə yixildi”.*

Yazıcı adı bir kənd qadınının nəcib, insani hissələrini səxavətlə təsvir edir. “İki ayaqlı” bəndələrin içərisində belələrinin də varlığını göstərir. Dünya təkcə Salahovlardan, Kərimlilərdən ibarət deyil.

... Bir də Baba Kaha var axı! Ədalət tərəzisini, yeri gələndə, tənzimləyir, qəzəblənir, “köküüz kəsilsin, ay ikiayaqlı bəndələr” - deyib “batmanla dərd” göndərir. Romanda iki simvolik qəhrəman var: Kirlikir və Baba Kaha. Mənə görə, Kirlikir yazılının həyatə, zamana ironiyasıdır və bütün həqiqətlərin məhz Kirlikirin dilindən verilməsi təsadüfi deyil. Kirlikir Həqiqətin simvoludur. Və yazılı bununla təsvir etdiyi bütöv ZAMANDA həqiqətin harda olmasını, kir içində itib-batmasını göstərir.

Baba Kahanı isə, Allahın, taleyin, qədərin simvolu hesab etmək olar. Çünkü məhz “ikiayaqlı” bəndələr bəd əməller törədəndə,

yalan, pislik ayaq açıb yeriyəndə Baba Kaha hirslənir və yaziçı onun qəzəbini küləklə simvollaşdırır.

Zülfüqar kişi Sarıca oğlu Məhəmmədi güllələyəndə, hökmdar şairin edamı haqqında danışanda, Səlimə xanımla Xəstə Sədi Əfəndi haqda telefonda söhbət edəndə və başqa bu cür həllədici, simvolik məqamlarda külək əsir, qopur, uğuldayır. Ən böyük qisası isə, Baba Kaha - külək hökmdardan alır:

*“Yuxarıda elə bil nəsə partladı, daş daşa dəydi, qaya qayaya toxundu, uğultu-viyıltı qulaqlarına dolub beyinlərini eşim-eşim eşdi və hər ikisi eyni zamanda başa düşdü ki, bu səs-küləyin həmləsinə davam etməyib, uçub yerlə-yeksan olmuş saray divarlarının səsidir. Hökmdar daha heç nə demədi, hökmdarın xacə Ənvərin yanında ilk dəfə gözləri doldu, xacə Ənvər onun əllərindən öpdü.”*

Yazıcıının təsvir etdiyi hər üç zamanın sonluğundan çıxan nəticələr eynidir: bütün zalim hökmdarların sonu faciəli ölümdür, sənətkarın, şairin yeganə “qazancı” dünyada qoyub getdiyi “heç zaman yanmayan, itməyən” əlyazmalarıdır, heç nə itmir, heç nə yaddan çıxmır, tarixə qovuşmur, hər kəs, gec ya tez, keçmişinə görə cavab verməli olacaq...

\* \* \*

Bir daha yazımın əvvəlindəki fikrə qayıdır vurğulamaq istəyirəm ki, Yusif Səmədoğlunun nəsri, ələlxüsus “Qətl günü” romanı həyatın özü qədər çoxqatlıdır, rəngarəngdir, işıqlıdır. Bəli, yazıçı reallığı yazar, qəddar qanunlardan danışır, amma həm də bir işıq, ümid, inam yeri göstərir. Anar “Həqiqət günü” adlı məqaləsində yazar:

*“Romanda ağır, faciəvi söhbətlər var. Finalı da yalançı, saxta gümrahlıqdan uzaqdır. Amma “Qətl günü” bir oxucu kimi məndə ən işıqlı, xoş duyğular oyatdı.”*

Məncə, Anarın bu fikirlərini Yusif Səmədoğlunun bütün əsərlərinə aid etmək olar. İlk gənclik romantikasıyla yazılmış “220-ci otaq”, uğursuz, sadə sənət adamlarının kədərli həyatını təsvir edən “Bayatı-Şiraz”, “Foto-Fantaziya”, “zülüm ölümlərdən” danışan “Astana” hekayəsində də o işıq göz qamaşdırır. Və görünür, bu işıq yazıçıının özünün parlaq şəxsiyyətindən gəlir. Yazıçı haqqında “Yusifli, Yusifsız günlər” adlı xatirələr kitabını oxuduqca bu orijinal, parlaq insanın çizgilərini müxtəlif adamların xatirələrində daha aydın görmək olur. Və haqqında eşitdiyim, oxuduğum xatirələrdən, məqalələrdən çıxardığım nəticə budur ki, o, əsərlərində gerçək həyatı yazdığını kimi, real həyatın özünü də

“ədəbiyyat” kimi yaşayıb. Yəni sənətlə həyat ondan ötəri bir məhfum, bir bütöv “varlıq”dı. Bu məqamda “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasimzadənin səfərlərimizdən birində danışlığı xatirə yadına düşür. O, söyləyir ki, “bir gün “Ulduz” jurnalının redaksiyasına gəlib Yusifin otağına girəndə gördüm ki, Yusif (onda Y.Səmədoğlu dərginin baş redaktoru idi) pəncərənin önündə əyilib nəsə edir. Yaxınlaşanda heyrətləndim; əlindəki çörəyi ovub balaca siçovul balalarını yemləyirdi. Məni görüb piçiltiyla “Səs eləmə, Kirlilikin balaları, yemək verirəm” - dedi və bunu deyəndə çox ciddi idi. Mən sakitcə geri çəkilib otaqdan çıxdım”.

Yusif Səmədoğlu həyatının son illərində quşlar, balıqlar saxlayırmış. Müsahibələrində deyirdi ki, hər şeydən yorulanda, bezəndə evinin içindəki “təbiət”də, “heyvanlar aləmi”ndə rahatlıq tapır. Yarımçıq qalmış “Deyilənlər gəldi başa” romanını oxuyanda məndə belə fikir yarandı ki, bu əsər, ümumiyyətlə, yaradıcı proses onun digər “sığınacağı” olub. Bəlkə, elə ona görə Yusif Səmədoğlu yazmağı mütəmadi məşğulliyət, iş saymadığı üçün, yazıçılığı peşə hesab etmədiyi üçün az yazıb. Sadəcə, yaşayıb və yazmaq da bu yaşayışın, həyatın tərkibi olub. Haqqında çəkilmiş televiziya filmində həyata və sənətə münasibətini çox sadə ifadə edir:

*“İndi başa düşmüşəm ki, insan niyə görə yaşayır. İşdən gəlirsən, nəvə gəlib qucağında oturur və sən başa düşürsən ki, boş yerə doğulmamışan. İnsanın ən ümdə vəzifəsi odur ki, özündən sonra gözəl bir nəsil qoyub getsin!”*

Qəribə bir ölümqabağı ovqat var bu sözlərdə. Həm də təvazökarlıq. Ən gözəl Azərbaycan romanlarından birini yazmış sənətkar iddiasızdı. Amma, axı, özünün ideyası budur ki, heç nə unudulmur, keçmiş heç vaxt KEÇMİR... Ona görə də Yusif Səmədoğlunun bənzərsiz əsərləri oxucularının, Milli Azadlıq Hərəkatı zamanı meydanda etdiyi çıxışlar minlərlə insanın, zarafatları, qayğıkeş hərəkətləri, mehriban münasibəti dostlarının, doğmalarının, ailə üzvlərinin yaddaşlarında buraxılmış mirasdı... Və bu mirasın özünün də ayrıca taleyi, həyatı var. Yusif Səmədoğlu ölümündən, bu dünyadakı cismani varlığının sona yetməsindən sonra, məhz bu həyatı yaşayır...

*PƏRVİN*



# ÖLÜMƏ QƏNŞƏR!

*Buludlar dağılır uzaqda lay-lay,  
Yenə öz yerində yuvarlanır ay,  
Fəqət nə Cəlal var, nə də ki Humay,  
Nə ömrə acıyır, nə yaşa dünya...*

**Y**usif Səmədoğlu haqqında yazıya başlayanda Səməd Vurğunun yada düşməsi öz-özünə oldu. Onunla da bərabər, ağrı və təəssüf dolu bu kövrək şeir parçası xeyalimdə canlandı. Səksən beş il əvvəl yazılmış bu misraların təsir gücü mənim üçün azalmayıb ki artıb. Əvvəl düşündüm bu, yəqin, yaşımıla bağlıdır, şeirin mahiyyəti, ovqatı indi mənə daha yaxşı çatır, amma yox, müxtəlif yaşlarında Xan Şuşinskinin "Segah" üstündə bu misraları oxumasını hər dəfə dinləyəndə içimdən qəribə bir nisgil keçirdi, xüsusilə "Fəqət nə Cəlal var, nə də ki Humay" misrasını eşidəndə. Həqiqətən, "nə ömrə acıyır, nə yaşa dünya."

İndi böyük şairin dediyi həmin "amansız" dünyada nə Səməd Vurğun özü var, nə onun yazılıçı oğlanları. Əlbəttə, ölüm özü də Allahın bir mərhəmətidir, kimliyindən asılı olmayaraq, hamı o mərhəmətdən dadır - Səməd Vurğun 50 yaşında, Yusif Səmədoğlu 63 yaşında, Vaqif Səmədoğlu 76 yaşında. Ömür payları müxtəlif olsa da, mahiyyət, nəticə eynidir - bütün insanları bərabərləşdirən ölüm! Xoşbəxt o kəsdir ki, bu dünyada özündən sonra parlaq iz qoyur, əməlləri yaşayır, sözü eşidilir, fikirləri insanı düşündürür, təsirləndirir, onun mənəvi dünyasını zənginləşdirir.

Səməd Vurğunun özünə də, oğlanlarına da bu xoşbaxlıq nəsib oldu. Neçə nəsil Azərbaycan insanı Vurğun şeirindən dilimizin gözəlliyini öyrənir, neçə nəsil poeziya həvəskarı Vaqif Səmədoğlu şeirini özünə örnek bilir. Yusif Səmədoğlu isə, şeir yazmadı, əvəzində, keyfiyyətcə fərqli olan altmışinci illər yeni nəşrimizin ilk yaradıcılarından oldu. Sayca çox olmayan əsərləri ən yaxşı nəşr nümunələri kimi indi də gündəmdədir, hətta yaxın vaxtlarda XX əsr ədəbiyyatımızın üstündən asanlıqla, hətta

ləzzətlə qələm çəkənlərin çağdaş yazıçılarımız arasında keçirdikləri "Ən yaxşı Azərbaycan romanı" sorğusunda da məhz Yusif Səmədoğlunun 1984-cü ildə yazdığı yeganə romanı - "Qətl günü" birinci yerə çıxdı.

Yusif Səmədoğlu yaradıcılığının əsas keyfiyyətinin nədən ibarət olduğu haqqında düşünəndə və onu bircə cümlə ilə təqdim etmək isteyəndə yazıcıının bir kitablıq yaradıcılığında ümumi bir leytmotiv olduğunu duydum - ölümə məhəbbət leytmotivi. Bu leytmotiv çoxsəsli musiqi əsərində olduğu kimi, gah zəifcə eşidilən, gah itən, sonra dərinəndə nəfəs alıb yenidən dirçələn, nəhayət, bütün başqa səsləri bastalayıb özünə tabe edən əsas leytmotiv kimi. Yazıçıda ölümdən yazmaq həzzi, ölümə doğru getmək istəyi güclüdür. Bəlkə, elə "Qətl günü" romanındaki "ölümə qənşər" ifadəsinin özü Yusif Səmədoğlu yaradıcılığının şifrəsi, gizli kodudur? Bəlkə, bu kod elə Səməd Vurğun şeirinin özündən qaynaqlanırırdı?

Böyük şairin əsərlərində ilk baxışda həyat eşqi coşur, qaynayır, amma bir az dərinə gedəndə ölüm qoxusu gəlir şaqraq misralardan. "Komsomol poeması" qəhrəmanlarının başı üstündə əvvəldən sona kimi bir ölüm kölgəsi dolanır. Şairin süjetdən kənar ricətləri, dünya, həyat, insan, məhəbbət, ədalət, həqiqət haqqında iddiadan uzaq və çox təbii səslənən fəlsəfi ümumiləşdirmələrinin sonu da ölüm haqqında düşüncələrə dirənir. Bu tendensiya Vaqif Səmədoğlu poeziyasında daha qabarlıqdır, bir fərqlə, şair ölümün gətirdiyi kədərə humor rəngi qatır, zarafat ədvası vurur, ölümlə, bir növ, dilxoşluq edir. Şübhəsizdir ki, bu, zahirdə, birinci qatda belədir, əslində isə, bir neçə il ölümlə çarpışan şairin "dəhşətli ağrıları"ni yüngülləşdirən dərmanı, tiryəki idi zarafat. Böyük qardaşa isə, ölümə münasibət daha ciddi, daha dərindir; ölüm-itim ovqatı əsərlərinin canında, toxumasında, hüceyrəsindədir. Bütövlükdə mətnin özündə ağır ölüm havası var.

**Burda kiçik bir haşıyə:** 1988-ci ildə "Axırətdən qabaq gəzinti" adlı roman yazmışdım. "Azərbaycan" jurnalının baş redaktoru romanı bəyənsə də, adının dəyişdirilməsini təkidlə tələb edirdi, başqa sözlə, əsərin çapına mane olan yeganə cəhət ad məsələsi idi. Reallıqla hesablaşan bir adam kimi, istəməsəm də, əsərin adını dəyişib, gərək ki, "Enmə sürəti" qoydum. Elə bu ərəfədə jurnalda Yusif Səmədoğlu baş redaktor gəldi. Bir müddətdən sonra mən yeni baş redaktorla həyatımda birinci və axırıncı dəfə görüşdüm və romanın jurnal taleyi ilə

maraqlandım. Məni heç bir cəhətdən tanımayan Yusif Səmədoğlu illərin formalaşdırıldığı tənbəl və biganə kübar ədası ilə soruşdu:

- Nədi romanın aaadı?
- "Enmə sürəti" - dedim.
- Bu nə aaaddır?
- Əslində, "Axirətdən qabaq gəzinti"dir adı.

Yusif Səmədoğlunun bayaqdan hər şeyə biganə üzündə ona çox yaraşan qəfil təbəssümü göründü:

- "Axirətdən qabaq gəzinti"? Yaaaxşı addır, - dedi. - Haaardan ağlına gəlib bu ad?

- Bir rusun qolunda döymə yazı görmüşdüm: "Жизнь прогулка перед смертью".

Yusif Səmədoğlunun yaraşıqlı təbəssümünü bir də gördüm.


Roman çap olundu, əlbəttə, həmişə olduğu kimi, İntiqam Qasımızadənin köməkliyi ilə. Sözüm onda deyil, sözüm yazardının "axirət", "ölüm", "edam" havasına köklənməsini bir daha göstərməkdi.

"Ölüm" Yusif Səmədoğlu nəsrinin, bir az əvvəl dediyim kimi, kodu, şifrəsi, onun ədəbi qəhrəmanlarının kompasıdır, bu kompas axirət səmtə tuşlanıb. "Ölümə qənşər!" arzusunda kədər hiss olunmur, bu arzuda elə bil "Azadlığa qənşər!" alxışı gizlənib, başqa sözlə, ölüm mütləq azadlığın özü kimi deşifrə edilir.

Yusif Səmədoğlunun bütün əsərlərində, dediyim kimi, əsas leytmotiv ölümdür. Hər bir əsərinin qəhrəmanı ölümlə üz-üzədir. Əgər Hüseyin Cavidin əsərlərində qəhrəman naməlum bir uçurum sırasında dayanıb dramatik xəttin gərginliyini yaşayırsa, Yusif Səmədoğlu qəhrəmanlarının hər biri ölüm uçurumu üstündədir. Yazardının ən yaxşı əsərlərində - "Qətl günü" romanında da, "İncə dərəsində yaz çağrı" hekayəsində də, hətta fiziki ölümün olmadığı "Bayatı-şiraz" novellasında da bu təəssürat oxucunu tərk etmir.

Novellanın ilk cümləsindən əsərin qəhrəmanı həyatdan, dünyadan, "joqa"lı mədəsindən narazı, dilxor qrimasdadır. Bir oxucu kimi mən Səbzəlini həyatın adı, darixdıcı prozasından cana gəlmış, özünü fiziki və mənəvi cəhətdən tam buraxmış, hətta nəcib kədərdən belə aralanmış, sevinməyi, gülməyi unutmuş, hər cəhətdən düşmüş, yorulmuş maraqsız bir insan kimi qavrayıram. Obraz o qədər relyeflidir ki, mən onu görürəm, ona toxuna bilirəm, hiss edirəm, amma sevmirəm. Etiraf edim ki, Səbzəliyə mənim ürəyim yanmır, rəhmim gəlmir. Fikrimcə, müəl-

lif özü də yaratdığı obrazı sevmir. Məqsəd, mən bilən, Səbzəlini sevdirmək də deyil, məqsəd bekara adamın dramasını, faciəsini göstərmək, hər şeyə əlini yelləyib "Cəhənnəmə ki!" reaksiyası verən kişinin məzmunuzluğunu yaşatmaqdır. Fikirləri, həsədləri, paxıllığı, dayazlığı, bəsit istəkləri ilə Səbzəli ədəbiyyatın altmışinci illər epoxasında dəbdə olan "kiçik adam" həyatı yaşayır, daha doğrusu, ölümə doğru sürünür. İlk baxışda belə mağmin görünən, oxucunun rəğbətini qazana bilməyən Səbzəlinin içində çoxdan unutduğu dəruni hissələrin mövcud olduğu da gözdən qaçmır. Keçmişə çoxdan qovuşmuş valideynləri, doğmaları, simsarları ilə bağlı öz haqq-hesabı var Səbzəlinin.



"Bayati-şiraz"ın qəhrəmanının peşəsi də Azərbaycan mühiti üçün əcaibdir: o, restoran orkestrində kontrabas çalır, daha doğrusu, çalınanlara "züy tutur", çünkü Səbzəli uzun, yorucu ömrü boyu həyat səhnəsində solist ola bilmədiyi kimi, kontrabas da solo üçün nəzərdə tutulmayıb, onda müstəqil ifa mümkün deyil. Məşhur filmdə "Mən, tək, kontrabasda?!" sualını xatırlamaq kifayətdir. Elə restoranın "kefqom" müştərilərindən birinin Səbzəliyə iki şaxşax əllilik müqabilində "Bayati-şiraz" sıfariş etməsi də absurd istək və ondan doğan

komik situasiyadır. Səbzəli sifarişin məzələnmək üçün verildiyini başa düşsə də, qonorarı cibinə qoyub estradaya yönəlir və heç vaxt sevmədiyi, hətta nifrət etdiyi nataraz aletdə "Bayatı-şiraz" çalır. Sifarişçi məqsədinə çatıb, kefi yuxarı restoran əhli gülür, muğamın əcaib ifaçısına baxıb əylənir. Müəllif ömründə ilk dəfə solist kimi çıxış edən qəhrəmanının bu əcaib ifa zamanında nə düşündüyünü, hansı hisslər keçirdiyini, ifadan sonra restoranda nələrin baş verdiyini oxucuya bildirmir, "deyilənlərin başa gəlməsini" axıra, novellanın finalına saxlayır.

Gecənin qaranlığına qovuşan Səbzəli "uca binaların zil qara siluetləri arasından parıltılı ulduzların əhatəsində süd yolunu gördü. Təəccüb elədi. Çünkü əlli ildən yuxarı idi ki, o, süd yolunu görməmişdi. Dayanıb, əlləri cibində doyunca tamaşa elədi. Birdən Səbzəlini ağlamaq tutdu. Ta ürəyi boşalınca ağladı..."

Niyə ağladı Səbzəli? Sevincsiz, kədərsiz, məhəbbətsiz, solğun və tənha həyatının finişə yaxınlaşmasına görəmi? Bəlkə, əksinə, hələ yaşamaq limitinin bitməməsi ağladırdı onu? Üçüncü variant da ola bilər: yaşadığı ömrün bir az əvvəl kontrabasda ifa etdiyi əcaib "Bayatı-şiraza" bənzəməsinə görə.

Yusif Səmədoğlunun əksər qəhrəmanları həyatla vidalaşmaq ərəfəsində olan yaşılı, ahıl adamlarıdır. Yazıcının ən kamil hekayəsi kimi dəyərləndirdiyim "İncə dərəsində yaz çağı"nın qəhrəmanları da qoşa qarımış ər-arvaddır. Ölüm yatağına düşmüş qoca ərini hələ ayaq üstdə olan Sayalı arvad azarın cəngindən qoparmağa çalışır, şəhərdən Salahovun baldızını "diriltməyə" gəlmış həkimə göstərmək istəyir xəstəsini. Qadın şam kimi əriyən qocasını xilas etmək üçün feldşer Mahmuda, Bakıdan gəlmış "ölüdirildən" professora yalvarır, amma qazandığı, Vaqif Səmədoğlunun dediyi "dəhşətli ağrıları" kəsmək üçün bir-iki ampula morfi olur. Morfinin təsirilə ağırlardan azad olan qoca Çerkəzin ölgün gözləri açılır. Kişi sehərli iynənin təsirindən necə sevinirse, Sayalını professorun dalınca göndərir ki, şəfaverici iynədən çox alsın. Arvad evdə olan-qalan pulu götürüb öz möcüzəsi ilə Salahovun baldızını diriltmiş həkimini ətəkləməyə qaçır, "...elə bu vaxt başı üzərində bir uğultu eşitdi, buludlardan aşağıda uçan səhərki vertolyotu görəndə elə bil Qara dağ yerindən qopub arvadın üstünə gəldi... Sayalı çox qaçı", amma gecdi, "ölüdirildən" həkimi aparan məxsusi vertolyot artıq havadadır, deməli, son ümidi də qırıldı, Çerkəzin dərmanı elə o vertolyotla da getdi.

Çərkəzin sağalmayacaq xəstəliyi haqqında Sayalının heç təsəvvürü belə yoxdu, o, qoca ərinin bakılı professorun davadərmanı ilə ayağa qalxacağına inanır, amma müəllif "blastoma"nın nə olduğunu yaxşı biliirdi, çünki atası Səməd Vurğun özü xərcəngin güdazına getmişdi. O zaman yazılıçı özünün də bu xəstəliklə dünyasını dəyişəcəyini, təbii ki, bilmirdi, amma qəribə taledir, oğul da atanın yolu ilə getdi, qardaş da o ələcsiz xəstəliyin "dəhşətli ağrı"larını canında yaşadı və dünya ilə halallaşdı. Həqiqətən, "nə ömrə acıyır, nə yaşa dünya..."

"Bir xəstənin qulağına gələn səslərdən:

- Yolun haradır, qardaş?
- Son mənzilədir, bacım."


Bu dialoq da "Qətl günü" romanının epiqrafındandır. Elə ilk sətirlərdən hadisələr və qəhrəmanlar ölümə köklənir. "İncə dərəsində yaz çığı" əsərindəki ovqat, situasiya, hətta personajlar yazılıçının son mənzili olan "Qətl günü" romanına hazırlıqmiş, o romana ki, həyatla ölüm arasında mövcud olan rəmzi körpü misalındadır.

**Daha bir haşıyə:** Yusif Səmədoğlunun sağalmaz xəstəliyi ilə bağlı ağır günlər yaşadığı artıq hamiya məlumdu. O vaxtlar Solmaz Əmirli televiziyyada "İslam olduğu kimi" programının müəllifi və aparıcısıydı. Verilişlərin birindən sonra redaksiyaya zəng gəlir. Yusif Səmədoğlu çox yorğun, xəstə səsi ilə verilişə görə Solmaz xanıma təşəkkür edir. Bu səs, bu ovqat "son mənzilə" çatmaq üçün haqq yoluna çıxmış adamın səsiydi.

Əlbəttə, ölüm haqdır, dediyimiz kimi, o da Allahın bir mərhəmətidir, onu geniş ürəklə, təəssüf etmədən qəbul etməyi bacarmaq isə xoşbaxlıqdır. Təsəllimiz isə budur: biz olduq-olmadıq, sözümüz, yazımız, yaxşı əməllərimiz, vətənimiz, millətimiz, nəhayət, dünyamız yaşayır, necə ki, 80 yaşlı Yusif Səmədoğlunun əsərləri həm yaşayır, həm də müəllifini yaşıdır.

*Əzəldən belədir çünki kainat,  
Cahan əbədidir, ömür amanat.  
Əldən-ələ keçir amansız həyat,  
Biz gəldi-gedərik, sən yaşa dünya.*

**Əli ƏMİRLİ**



# NOSTALJİ

Zahirən çox gözəl, az danişan, həmişə də səliqəli, yaraşıqlı bir kişi. Əynində qəşəng pencək, döş cibində pencəyinə düşən yaylıq; səliqə ilə vurulmuş qalın, gur, gümüşü saçları... 1979-cu ildə Azərbaycan Yazıçılar İttifaqına işə gələndə, Yusif Səmədoğlunu mən belə görmüşdüm; xatirimdə də həmişəlik belə həkk olunub qalıb.

Tanışlığımızın ilk çağları elə bir yaxın münasibətimiz yox idi - yaş və mövqe fərqi vardı aramızda: o, "Ulduz", sonra isə "Azərbaycan" jurnalının baş redaktoru, ədəbiyyatımızın ən məşhur klassiklərindən birinin oğlu, mənsə - adı bir məsləhətçi, ilk addımlarını atan tərcüməçi. Düzdür, o, mənim qardaşımı - "Azərbaycanfilm"də filmləri çəkilən, deyilənə görə, istedadlı kinodramaturq Əli Qafarovu yaxşı tanıyırırdı, xətrini də istəyirdi. Əlinin qəfil və vaxtsız vəfatı Yusifi sarsılmışdı, çox pis təsir etmişdi ona. Məndən "Ulduz" jurnalı üçün qardaşımın bir neçə hekayəsini aldı və çox keçmədi o hekayələr Azərbaycan dilində çap olundu. Mən ona bu diqqətinə görə hədsiz minnətdaram.

Bir müddət sonra mən "Literaturnaya qazeta"nın xüsusi müxbiri vəzifəsinə təyin edildim və Yazıçılar Birliyindən getdim, amma Yusiflə ünsiyyətimiz, əksinə, sıxlasdı; daha müntəzəm görüşməyə başladıq. 1991-ci ildə isə, hər ikimiz Yazıçılar Birliyinə katib seçildik. Elə o zamandan da mən bu son dərəcə istedadlı və ziyalı insanı yaxından müşahidə etdikcə, bir şeyi başa düşdüm: Yusif Səmədoğlu xasiyyətcə nə qədər yumşaq, həlim olsa da, əqidəsində, mövqeyində bir o qədər möhkəmdir, dönməzdır. Əsasən XX əsrin 60-cı illərində - Xruşşovun adına "ottepel" deyilən mərhələsi dövründə formallaşmış bu əqidə onu 80-ci illərin sonlarında aparıb siyaset aləminə çıxardı. Hətta o, Xalq Cəbhəsinin liderlərindən biri oldu və demokratik blokdan Azərbaycan Ali Sovetinə deputat seçildi. İldirim sürətli bu metamorfoza - təpədən-dırnağa yaradıcı bir insanın, kabinet ziyalısının mövcud quruluşun əsaslarını devirənlərdən birinə çevrilməsi, düzünü deyim ki, məni heyrətləndirmişdi o zaman. Və "Literaturnaya qazeta" üçün (26.05.1991, № 21) onunla ilk böyük söhbətimiz də elə onda baş tutdu. Heyrətimi ona söyləyəndə Yusif müəllim mənə belə dedi:

"Bəli, həqiqətən mən siyasetlə məşğul olan strukturlardan uzaq bir adamdım, amma heç vaxt mövcud siyasetə laqeyd olmamışam.



*Qırğızistanda "Manas" dastanının 1000 illik yubileyində*

Əllinci illərin (*təbii ki, XX əsrin - red.*) axırları - altmışinci illərin əvvəllərində Azərbaycanda bir qrup yaradıcı insanlar vardı ki, onları şərti olaraq "daxili dissidentlər" adlandırmaq olardı. Biz çox oxuyurduq, o cümlədən də qadağa qoyulmuş ədəbiyyata xüsusi maraq göstərirdik; çox düşünürdük, çox şeyə də artıq başqa cür baxırdıq. Stalinə və stalinizmə münasibətdə bizdə, demək olar ki, heç bir tərəddüb-filan qalib-eləməmişdi; birmənali şəkildə dərk etmişdi ki, biz hər vasitə ilə şəxsiyyəti əzən, şəxsi azadlığa düşmən kəsilmiş totalitar bir dövlətdə yaşayırıq...

O ki qaldı bu gün mənim Xalq Cəbhəsinin idarə heyətində olmağımı, siyasetlə fəal məşğul olmağımı - bu, heç də mənim istəyimdən deyil. Siyasi hadisələr burulğanı - yəqin ki, siz may ayının axırlarında Xəzər dənizində çoxlu sayda burulğanların əmələ gəldiyi barədə eşitməsiz, ya da özünüz onları görmüsüz, o burulğanlar həndəvərlərində olanlarısovurub udduğu kimi, siyasi hadisələr burulğanı da bizi özünə çəkib hərləyir. Özü də, bilin ki, Azərbaycan ziyahlarının demokratik hərəkatda belə fəal iştirakına Dağlıq Qarabağ problemi qüvvətli bir təkan verdi. Mən hətta düşünürəm ki, bu problem olmasaydı, xalq hərəkatı respublikamızda bu dərəcədə güclü siyasi qüvvəyə çevrilməzdidi... Demokratiya uğrunda mübarizənin, plüralizmin, müxalifətin nə demək olduğundan Azərbaycan xalqı uzun illərdi ki, bixəbərdi.

Bütün bunları biz mübarizə apara-apara kəşf eləyirik özümüzün və odur ki, səhv eləyə-eləyə öyrənirik".

O birinci müsahibəm zamanı Yusif Səmədoğlu, bəzi tərəddüdlərinə baxmayaraq, əsasən nikbin idi; erməni-Azərbaycan konflikti-nin tezliklə həll oluna biləcəyinə də, özünün də iştirak etdiyi xalq hərəkatının perspektivinə də inanırdı. Deyirdi ki, həyatda ən böyük arzusu Azərbaycanı normal, demokratik, parlamentli bir dövlət kimi görməkdir; elə bir dövlət ki, millətlər birliyində layiqli yeri olsun, tanınsın: *"Onda biz yazılıclar, filosoflar, həkimlər deputat mandatlarını təhvil verib qayıdaruq əvvəlki işimizə-güçümüzə. Parlamentə isə peşəkar siyasətçilər yığıular. Amma reallıq belədir ki, biz indi bunu eləyə bilmərik, ixtiyarımız yoxdur. Əksinə, hələlik siyasi fəaliyyətə qoşulan ədəbiyyatçıların sayı gündən-günə artır. Və bu - təbiiidir. Əgər, Allah göstərməsin, ziyalılar siyasətdən getsələr, onların yerlərini dərhal tör-töküntü, ekstremist qüvvələr, sadəcə, nadanlar tutu və elə hoqqalar çıxararlar ki... nə deyim?! Ziyalılar həm də baş verə biləcək təhlükələrin qarşısını alırlar".*

Təəssüf ki, çox keçmədi, ictimai-siyasi həyatın ön cərgəsinə naməlum mənşəli cürbəcür məxluqlar soxuldu və Yusif Səmədoğlu bunu görünçə, demokratik hərəkatdan soyudu, onun gələcəyinə inamını itirdi. Başa düşdü ki, belələri ilə onun yolu bir ola bilməz. Və düz dörd il sonra, 1995-ci ilin mayında bizim yenə də "Literaturnaya qazeta"da dərc olunmuş ikinci söhbətimiz onun artıq ümidsizliyə qapıldığına açıq-aydın göstərdi. Bəli, Yusif kimi özünün köklü mənəvi-əxlaqi prinsipləri olan bir əqidə sahibi baş alıb gedən müəmmalı siyasi oyunlarda ondan və onun yazıçı həmkarlarından bir oyuncaq, bir vasitə kimi istifadə edilməsinə laqeyd qala bilmirdi. Ən başlıcası isə o idi ki, Yusif bu oyunların qanuna zidd, zorakı üsullarını qəbul edə bilmirdi:

*"Bilirsiz içimdə şübhə toxumu nə vaxt cürcərməyə başladı? Mitinqlərdən birində silahlı adamlar görəndən sonra.*

*- Bir dəfə Milli Məclisin iclasında dediyiniz sözlər yadına düşdü. Onda Siz dediz ki: "Təəssüf ki, yaradılmasında mənim də iştirak etdiyim hərəkat dövlət çəvrilişini kədərlə bir ənənəyə çevirdi".*

*- Ümumiyyətlə, mən axırda bu qənaətə gəldim ki, ədəbiyyat adamı üçün ən təhlükəli şey - siyasətlə fəal məşğul olmaqdır".*

Belə bir etirafı yalnız son dərəcə səmimi və ləyaqətli insan edə bilər.

Bizim ikinci söhbətimiz zamanı Yusif bir çox proqnozlar verdi, gələcək haqda düşüncəlerini də söylədi; təəssüf ki, onların çoxu indi

- 20 il keçəndən sonra artıq baş verir. Məsələn, separatizmin yayılması təhlükəsi, dinlərərəsi münaqişələrin şiddetlənməsi haqqında narahatlığını o, hələ o vaxt mənə deyirdi:

*"Əgər başarıyyat sərhədlərin dəyişilməzliyi və dövlətlərin ərazi bütövlüyü fikri ilə barışmazsa, bunun axırı çox pis olacaq. İnsan haqları barədə qaldırılan ən konseptual problemlər separatizmin hər tərəfə rişə atıb gücləndiyi zaman boş, mənasız söz-söhbətə çevrilir, iflasa uğrayır. Və, ümumiyyətlə, mən qlobal masstabda çox təhlükəli bir meylin - müsəlmanlıqla xristianlığı qarşı-qarşıya qoymaq meylinin qorxulu həddə catacağını görürəm. Bosniya, Çeçenistan və Azərbaycandakı hadisələr göz qabağındadır; "Qaynar nöqtələr", adətən, mənafelərin baş-başa çatıldığı yerlərdə əmələ gəlir. Ermənistənin Azərbaycana qarşı apardığı müharibənin dini amillərlə qəti əlaqəsi yoxdur, işgal məqsədi güdür, amma kimlərsə bu münaqişəyə zorla dini qarşıdurma donu geydirmək istəyirlər. Bu yol problemi dalana aparıb salır, yəni - çıxılmazlığa..."*

Elə bil bu gün deyilib bu sözlər.

Yusif Səmədoğlunu Azərbaycan ədəbiyyatındaki vəziyyət: dilektantların, cızma-qara əhlinin ədəbi məkana kütləvi axını, ədəbi-bədii dəyəri olmayan zay yazılarının gündən-günə artması, keçmiş SSRİ məkanında yaşayan yazıçılar arasında vaxtı ilə mövcud olan əlaqələrin itirilməsi çox narahat edirdi. Deyirdi ki, tez-tez Moskvani gəzib-dolaşmaq, Mərkəzi Ədiblər Evinə baş çəkib sonradı dostlarla restoranda görüşmək, oturub söhbət eləmək keçir könlümdən. Onun fikrincə, "ziyalıları birləşdirən ümumi problemlər, qayğılar onları ayıran bəhanələrdən daha çoxdur. Patetikani, şuar deməyi sevməsəm də, bir şuar - "Bütün dünyanın ziyahları, birləşin!" şüarı bu gün zənnimcə çox aktualdır. Yalnız birlikdə biz qan axıdılmasının, qlobal fəlakətlərin qarşısını ala bilərik. Fəlakət isə artıq qapının ağızını kəsib...". Bu da böyük yazıçının uzaqgörənliyinə daha bir misal. Özü də sadəcə uzaqgörənlik deyil bu, Vətəninin və, ümumiyyətlə, planetin sabahına, taleyinə görə keçirdiyi həyəcan hissidir. Hərdən düşünürəm, elə bu cür narahat düşüncələr onun ömrünü qasiltmadımı?! Kim bilir?! Cəmi 63 il ömrü sürdü...

Yusiflə birinci söhbətimin başlığı belə idi: "Bakı nostaljisi". Onda o, mənə gənclik illərinin Bakısı üçün darıxdığını demişdi; o illərçün ki, caz musiqisi hələ qadağan idi, hər yerdə yalnız bal rəqsləri oynayırdılar. Xatırlayırdı ki, şəhərin kinomexaniklərindən birində "Günəşli vadinin serenadaları" filminin 16 millimetrlik surəti varmış; Yusif dostları ilə yiğişib hər iki gündən, üç gündən bir

gedirlərmiş onun yanına, 5 manat verib o gözəl filmə baxırlarmış. Onun dostları arasında azərbaycanlılar da, yəhudilər də, ermənilər, gürcülər, ruslar da olub. *"Amma buna baxmayaraq, - deyirdi Yusif müəllim, - mən həmişa bilirdim və bir an belə unutmurdum ki, mən azərbaycanlıyam, mənim milli bayramım da Novruz bayramıdır. Dostlarımısa bilirdilər ki, məsələn, biri - rusdur, o biri yəhudidir və onlar da evlərində öz bayramlarını keçirirdilər. Biz mədəniyyətlərin qovuşوغunda qarşılıqlı hörmət ruhunda tərbiyə almışdıq. O zaman belə bir yazılmamış qanun vardı - heç kimin milli ləyaqət hissini təhqir etmək olmaz..."*

Bu gün, 2015-ci ilin noyabrında, bu yazımı yazarkən mən də belə bir nostalji hiss keçirirəm. Amma Bakı üçün yox, çünkü son illərin çətin sınaqlarına baxmayaraq, biz millətlərarası münasibətlərdəki yüksək mədəni səviyyəmizi qoruyub saxlaya bilmışik.

Mənim nostalji hisslərim Yusif Səmədoğlu kimi işıqlı, istiqanlı, mehriban insanlarla bağlıdır. Məhz belələri haqqında deyirlər: onlar - torpağın duzu, millətin vicdanı və təmiz adıdlılar.

Yusif Səmədoğlu yüksək mənəvi prinsipləri olan bir insandı. Bu prinsiplərindən o, hətta həyatı bahasına belə, imtina edə bilməzdi. Günlər, aylar, illər keçdikcə, onunla ünsiyyətdə olduğum dəqiqliklərin qiymətini daha aydın dərk edirəm və düşünürəm ki, bu, taleyin mənə bəxş etdiyi çox qiymətli bir hədiyyədir.

*Elmira AXUNDOVA*



# ◆ P o e z i y a



## *Əlizadə NURİ*

### KİTAB

Tanrının dörd kitabı var,  
Mənimki beşdən keçib.  
Ayılarda gec idi,-  
Gördüm iş-işdən keçib...

Məndəki tamaha bax.  
Tanrıdan çox yazmışam.  
Mən Ondan üzr istəyib,  
Yazdığınım kitabları  
Oda atdım bu axşam... -

...Hər səsdən səda olmur,  
Hər piçilti səs deyil.  
Onun bir kitabına  
Min kitab əvəz deyil.

...Dörd kitabı olsa da,  
Adı çoxdu Tanrının.  
Bir-bir çəkib adını,  
Təzə nəğmə başlaram.  
Tanrının hər adına  
Bir kitab bağışlaram...

### TƏZƏ AYRILIQ GƏLİR

Bu gün də öldürmədin,  
Saxladın sabahlara.

Ürəyim pərdə çəkib;  
Soyuq dəyər ahlara.

Üşütmə çiçəkləri,  
Külək, əs, ürəyimdən.  
Allah, yemək də olmur,  
Dərd çıxır çörəyindən... -

Bu ulduzlar altında,  
Könül, bir az aylanaq.  
Təzə ayrılıq gəlir,  
Ayrılıq, gəl ayrılaq...

### **QARAÇI QIZIN GÜNƏŞİ**

Beş-on qəpik üçün  
adamlara  
açmaqdan yorulmuş əlini  
bir az da tanrıya aç,-  
dincəlsin əllərin, qaraçı qız.

...Bu gün evdən günəşə  
salam verib  
çıxmışam, "günüm  
uğurlu olacaq" deyirsən.  
Günəş alar salamını  
və bir medalyon kimi  
qonar ovcuna...

Ancaq bu adamlar  
səndən salam almaz  
sədəqə verməmək  
üçün!..

Günəşə salam  
verən qız,  
"Əlvida" de bu işə  
gecə Aya tapşır özünü,  
gündüz günəşə!

Günəş hamını  
eyni dərəcədə isitsə də,  
hamı eyni dərəcədə isinmir ancaq.  
Hamı isti deyil,  
istiqanlı deyil, qaraçı qız.

İnan günəşə,  
insan əli dəyməyən  
hər şey pakdı,  
pakdı günəş,  
pakdı göy üzü !

Sən əlini günəşə aç,  
insan çox uzaqdı  
tanrıya.  
Tanrı günəşin  
Yanındadı.  
Günəşə gülümsədiyin  
o ilk gün  
yadındadı ?-

...Bir bax, barmaqlarının  
arasından günəş damır...  
...Günəşə tut əllərini,  
ovcundakı xırda pullar  
qızılı çevriləcək, qaraçı qız...

### **ŞEİR KİMİ ŞƏKİL**

Şəklindən şeir damır,..  
Oxuyuram şəklini.  
Çiçəkli don geymisən,  
Qoxlayıram şəklini.

Görən dərd çekirmi heç,-  
Kim araya sədd çekib? -  
Bu şəkli bir az Allah,  
Bir az təbiət çekib...

...Girdim eşq meydanına,  
Alıb bayraq şəklini.  
Bir gün gəlin gətirrəm,  
O ağduvaq şəklini.

...Bu həsrətin ipini,  
Yavaş-yavaş çekərsən.  
Vaxtın olanda, gəlib  
Şəklinə baş çekərsən...

...Çətin duyalar məni,  
Mən də bir cür sirmişəm.  
Mən yeganə şəklimi  
Şəklinlə çəkdirmişəm...

### **DAĞLAR**

Günəş salamladı uca dağları,  
Günəşin üstünə yeridi dağlar.  
Bəlkə, yağışları namə göndərib,-  
Bəlkə də, tanrıının yarıdı dağlar?!

Nərgizi, süsəni, nanəsi dəyib,  
Bura igidlərin nərəsi dəyib.  
Şimşəyin nə qədər zərbəsi dəyib,-  
Yenə salamatdı, diridi dağlar.

Lalə - bayraqları asdı bağırına,  
Çobanın qolları sazdı bağırına,-  
Günün istisini basdı bağırına,-  
Bu qara qoşulub əridi dağlar...

## ÜMİD

Gördüm pəncərimi döyür tənhalıq,-  
O ayın yadına saldım özümü...  
Gördüm üşüyürəm bu soyuq axşam,  
Bir sözün oduna saldım özümü.

Dünya çalxalanır, zaman titrəyir,  
Bu payız yarpaqlar yaman titrəyir.  
Gördüm ki, içimdə kaman titrəyir,  
Bir simin adına saldım özümü.

Bu nədir, içimdən qopur sevdalar...  
Bu göyçək sevdalar, çopur sevdalar.  
Gördüm ki, arxamca çapır sevdalar,  
Qaçıb bir qadına saldım özümü...

## AYRILMALAR

Bir qonağın iştahına qurban kəsdilər,  
anasından ayırb gətirdilər  
bir aylıq quzunu.  
Meşədən ayırib gətirdilər,  
bir boylu-buxunlu sərv ağaçını  
baxa-baxa qaldı ağaclar...

Qatarından ayırdılar,  
yanıqlı-yanıqlı oxuyub  
göylərin bağrını qan eyləyən  
durnanı.  
Vətənindən ayırdılar  
vətəni dilinin ucunda yox,  
ürəyinin içində saxlamaq istəyən  
şairi.

Bir çayı qılınc kimi  
ortaya qoyub  
ayırdılar bir ürəyi iki yerə...

Son Ümidi,  
ayırıldılar əlini ümidin Ətəyindən, -  
ayırıldılar həqiqəti dilindən,  
gördün ki, bu dünya sevir yalani,  
sən də yalan danışmağa başladın.  
...Ayırıldılar əlini  
göy üzünün əlindən,  
yxıldı yerə Yer kürəsi...

## DÜŞƏR

Bu payız şəhərinə,  
Hər gün yolum tək düşər.  
Yarpaq yağıştək yağar,  
Yağış yarpaqtək düşər.

Kim anlar quş səsindən,  
Otların nəfəsindən...  
Çobanın nəgməsindən  
Əriyib tütək düşər...

Ah, bu gecə qatarı  
Məni hara aparır.  
Ötər durna qatarı,  
Yuxuma lələk düşər...

## KƏDƏRİ BİZƏ TAPŞIRIN

Yaxşılığı aya tutun  
Yamanlığın acığına.  
Qapamadım gözlərimi  
Qaranlığın acığına!

Çıxdım, yoxuşları sevdim,  
Büllur yağışları sevdim.  
Sevdim, bayquşları sevdim  
Viranlığın acığına.

Yalani düzə tapşırın,  
Kədəri bizə tapşırın.  
Dünyanı sözə tapşırın-  
Tiranlığın acığına...

## ANA, MƏNƏ ÇƏTİR VER

Bu ömür uçub gedər,  
Uçub gedər quş kimi.  
Ayrılıq caynağını  
Endirər bayquş kimi.

Xəzan vurar bağımı,  
Bu könül budağımı.  
...Bu ayrılıq dağını  
Çıxaram yoxuş kimi...

Yorulmuşam, kətil ver.  
Verirsənsə, gətir ver.  
Ana, mənə çətir ver,  
Qəm yağır yağış kimi...

## KÖNÜL ŞİKƏSTƏSİ

*Unudulmaz Zakir Sadatlıya*

Bir şair tanıyırdım,  
sözündən utanırkı,  
özündən utanırkı.  
Hər şeyi gözəl rəngdə  
görə bilməyəndə  
gözündən utanırkı!  
Ölüm utanmadı onu alanda...

Bir şair tanıyırdım,  
ürəyi təptəzəydi,  
paltarı nimdaş idi.  
Yüz il şeir yazmasa da,  
Yazanlardan baş idi!

Bir şair tanıyırdım,  
Adamı tez sehirləyər,  
Ovsunu çiçəyə, gülə dəyərdi.  
Döyüşü olmuşdu, döyüşü idi,-  
Sözü də nadana gullə dəyərdi!

Bir şair tanıyırdım,  
Zalim gözümüzdə yaş da qoymadı,  
Kədərinin yaşı hələ il deyil...  
O qədər məsumdu ki,  
Ölümü də körpə qalıb...

Umut göyrirdi addımlarından,  
Heyf, xəstəliyi umudsuz oldu.  
Od kimi gəlmışdı dünyaya Zakir,  
İlahi, bu torpaq niyə buz oldu?!

Başdan-ayağadək  
işıqiydi o,  
Çiçək içindəydi,-  
bir bahardı o.  
Ölümün gözünə dik baxıb

getdi,  
Sözün də gözünə dik baxardı o!

...Şairlərə erkən dəymə,  
ölüm qabağında, ölüm qağa!  
Şairlər qurtarandan sonra  
Söz də qurtaracaq.  
Dilin topuq vuracaq,-  
Sözün olmayacaq danışmağa!

...ərk edib getsələr də,  
tərk edib getsələr də,  
Dostu qalanlardan  
arxalıyam mən.

...Atamlı bir gündə itirdim onu,  
Atamlı bir gündə yola çıxdılar,-  
Ata, səndən arxayınam mən!

## ÇE GEVARA

*Bir çiçəyi öldürə bilərsiniz,  
ancaq baharı öldürə bilməzsiniz.  
Ç.Gevara*

O, nə dəli idi,  
nə də avara.  
O, Gevara Çe idi,  
Çe Gevara!

Nə olsun ki,  
sağçı deyil, solçu idi,  
Haqq yolunda  
əbədi bir yolcu idi...

...Dünya adlı dibçəkdə  
azadlıq gülü  
əkmək istəyirdi.  
Ancaq zor işdi bu iş,-  
hərdən əli tikanlara toxunur,  
hərdən ruhu qılıncılara dəyirdi...

...Amerika adlı qıtənin  
həzin nəgmələr çalan  
qəmli gitarasıydı.  
Dünya onun olmaq üçün ölürdü,  
O isə dünyanın  
sadə Gevarasıydı...

...Üşüyürdü adamlar  
Çoxusunu isitdi Çe,

Üstü açıq yatanların,  
Yuxusunu isitdi Çe.  
Onu duymayanların,  
Duyğusunu isitdi Çe...

...Əsri sağaltmaq istədi,  
Başladı, nə başladı.  
Azadlığın adına  
Bir ömür bağışladı...

Dünya bahar olsun deyə,  
Çiçək kimi soldu o,  
...Kim getmək istəyirsə Azadlığa,  
Keçib getsin,- yoldu O !

...Nə deyirdi Gevara:  
Haqlı olub, sonra haqda yaşamaq!  
Nə fərqi var, düzdə, dağda yaşamaq!  
Yaşayırsan?- Azadlıqda yaşamaq!

Nə qaldı Çe Gevaradan:  
Nəğmə olub, dil-dodaqda yaşamaq...

### SADIQ KƏDƏR

Bir az uşaqçın yaşadım,  
bir az da kədər üçün.  
(özümə vaxt qalmadı)

Uşaqları böyütdüm...  
böyütdüm kədərimi,  
boya-başa çatdilar,  
və qol-qanad açdilar.  
...kədər mənimlə qaldı...  
Uşaqlarsa qaçdilar...

### TÖKÜLÜRƏM LƏÇƏK-LƏÇƏK...

Dayana bilmərik, tanrım,  
Nə mən yerdə, nə sən göydə.  
Mən bilirəm göydə kimsən,  
Sən bilirsən nəsən yerdə...

Dərd gələndə dəst olaydı,  
Könül dərddən məst olaydı.  
Ayağım sıkəst olaydı,  
Düşüb haqqı gəzən yerdə.

Sənsiz nəyəm - quru ləçək,  
Yarı yalan, yarı gerçək.

...Ah, bu güllər nə edəcək  
Bu küləklər əsən yerdə?!

### PAYIZ SERENADASI

Yenə də xəyal qovur,  
Qovur məni bu axşam.  
Uşaqlıq şəklim də yox,-  
Bilim uşaq olmuşam.

Yenə də yarpaqları,  
Külək çırpır tut kimi.  
Gözəl kötükdü,- sinnmiş  
Ağaca tabut kimi.

Bir səs düşdü ovcuma,  
Göy üzünün damından.  
Yenə də yağış düşür  
Gecənin yanağından...

### ÇİÇƏK

Yazı əyninə geyib  
gözəlləşdi ağaclar,  
bax, bu cavan,  
bu ağbirçək ağaclar.

...atam ərik ağacımızın  
çiçəyinin işığında namaz qılardı.  
bu yaz gəlib  
atamı həyətimizdə görmədi çiçəklər...  
təsəlli verirmiş kimi  
qolunu boynuma saldı  
çiçəyi çırtlamaş budaqlar.

...Çiçəklər ağacın təbəssümüdü,  
ağaclar güləndə gözəl görünür.

...nə yaxşı ki bu yaz gəldi,  
çiçəkləri bəyaz gəldi,  
...adam bu çiçəkləri qoyub ölmək istəmir...

### İLK YAĞMURSAN, SON BAHARSAN

İtən vaxtımı axtardım,  
Qaldı ömrün harasında?  
Mən ağ baxtımı axtardım  
Gözlərinin qarasında.

İlk yağmursan, son baharsan,  
Kimə qəmsən, kimə yarsan.

Gırsən, şəklini taparsan  
Ürəyimin yarasında...

Qələm oxladığı yerdən  
Şeir damır hərdən-hərdən.  
...Qaçıb gizləndim şeirdən  
Misraların arasında...

## **GÜNAHLARIN AD GÜNÜ**

Bir gün iynəyə keçər,  
Keçər ömrün sap günü.  
Yapışar yaxamızdan,  
Bir gün haqq-hesab günü.

O gün qeyd olunacaq,  
Günahların ad günü.  
Hesab dərsindən çətin,  
Bax o hesabat günü...

Günahlar çeşid-çeşid,  
Ağırı, yüngülü var.  
Yediyim hər günahın  
Məni yeyən günü var.

Ən haqsız adamın da  
Haqq deyilən günü var.  
Günahının üzünə  
Şax deyilən günü var.

O günü düşünəndə  
Düşüncələr sıx olur.  
Gün də sanki uzanır,  
Gün gündən artıq olur...

...Ay Əlizadə, nə işdi,  
Sızıldayır iliyin.  
İndi yadına düsdü,  
Dünyanın faniliyi?!

## **ƏLLƏRİNİ UZAT MƏNƏ**

Bir layla çal  
bu gecəyə,-  
yatsa da, yatmasa da.  
Ovcunu tək tanrıya aç,  
sənə bir şey  
atsa da, atmasa da.  
...Əllərini uzat mənə,  
çatsa da, çatmasa da...

### "PAYIZ NOTLARI"NDAN

1.     Ən qatı qaranlığın  
içində də işıq var,-  
görmək üçün göz gərək...
2.     Əsən yellər  
gətirib çatdırılmışdı  
səsini mənə,  
Şəkil də çəkdirib  
göndərəcəkdirin,-  
ilk dəfə görəcəkdirim səni.  
...Neynək,  
mən səni şəkilsiz də  
görürəm,  
Sən elə şəkilsiz də gözəlsən!
3.     Axşamlar tənhaliq dumani  
daha qatı olur,  
əsən yel daha soyuq.  
...Axşamlar daha çox yada sal məni...
4.     Ölüm, heç insafdan deyil ha,-  
bütün ömür boyu  
durub səni gözləmək...
5.     Günəşin şəfəqi düşüb üstünə,-  
İlahi, indicə bu qar yanacaq.  
Tumurcuq-tumurcuq közərir bu yaz,-  
Sabah ağaclarда bahar yanacaq.
6.     Qolumun üstündə uyudu dağlar,  
O çaylar - içimdə çalan ozandı.  
...Mən bir az dünyanın vaxtını aldım-  
Ya mənlə dünyanın ömrü uzandı?!

### MƏN NECƏ DÜZ KEÇİM BU TİN DÜNYANI...

Sinəmdən o qədər Arazlar axıb,-  
Sinəmin yarası dərinə düşüb.  
Yerinə düşməyiib nə demişəmsə,  
Nəyi deməmişəm, "yerinə düşüb".

Gördüm ki, tər axır yayın üzündən, -  
Gördüm qəm dağılır çayın üzündən...  
Qalxıb öpəcəkdirim Ayın üzündən,  
Qorxdum ki, göylərin şərinə düşüm...

Çəkdim ciyərimə tütün dünyani,  
Mən necə düz keçim bu tin dünyani?  
Neynim, ikiəlli tutum dünyani-  
ki, dünya bir dəfə əlimə düşüb?!

### **YAXŞI Kİ O GÖYLƏR ÇOX HÜNDÜRDƏDİ...**

Yaxşı ki dogulur təzə sevdalar,-  
Bu köhnə dünyani təzə bilirsən.  
Yaxşı ki o göylər çox hündürdədi,-  
Başını dik tutub gəzə bilirsən...

Səndə hal qalmadı, ay halal adam,  
Havan çatmasa, bir hava çal, adam...  
...Dinə bilməsən də, sən, ey "lal" adam,  
Sən də bu dünyada nəsə bilirsən...

Nələr yaratmışan - heyrətdi, tanım!  
Kiçik bir otun da sərvətdi, tanım,-  
Bu ömür - bir sözdü, söhbətdi tanım,-  
Haçan istəyirsən, kəsə bilirsən...



## **OXULARIN NƏZƏRİNƏ!**

**2016-cı İL ÜÇÜN**

**“AZƏRBAYCAN”**

jurnalına abunə yazılışı davam edir.

**“AZƏRBAYCAN”**

jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,

illik abunə qiyməti 18 manatdır.

**İNDEKS: 76300**

# ◆ Nə s r

***Qorxmaz ŞİXALIOĞLU***

# Q IŞ

◆ *Hekayə*



**A**namın səsinə oyandım. Yarıyuxulu olduğumdan, sözünü tuta bilmədim. Bacı-qardaşlarım şirin-şirin yatırıdılar. Bircə yanın odunun çirtültisi eşidilirdi. Ev soyuq idi, peçi təzəcə qalamışdır. Yenə anamın səsi gəldi: -Bu havada yazıq Dəli necə gəlsin, nəynən gəlsin? Evin baş tərəfindəki iri pəncərəyə baxanda, az qala, ürəyim düşdü: çöl ağappaq qar idi. Deyəsən, anam eyvanın sürahisindən içəri vuran qarı süpürürdü.

Atam qonşu Kurd Eldarbəylidə məktəb direktoru işləyir. Hər şənbə günortaüstü gələr, bazar ertəsi tezdən gedərdi. Ayda-ildə bəxtinə maşın çıxdı heç, çıxmadısa, iki kənd arasındaki on beş kilometrlik yolu, anam demişkən, piyada ölçürdi.

Atam üç gün əvvəl maaşını almalıydı. Onu daha çox pula görə gözləyirdik - anamla bazara getmeliydlər. Dünəndən anama yalvarırdı ki, atam məni də bazara aparsın. Hər dəfə də, "Qoy hələ bir özü gəlib çıxsın" - deyən anamın soyuq cavabından ağılm bir şey kəsməsə də, ümidi də üzmemişdim.

-Kurd Eldarbəyli bura deyil, ora deyil, piyada iki saatlıq yoldu, -anamın səsində bir çarəsizlik vardı, - yox, bu gün Dəli çətin gələr, - anam öz-özünə danışındı.

Kənddə heç bir arvad ərinin adı ilə çağırırmır. Bu, ayıb sayılır. Ona görə, hərə uşaqlarının atasına bir ad verir.

Böyük qardaşım Aydın Moskvada əsgərlik çəkir. Atam da çox vaxt işlədiyi kənddə olur. Evdə bacım Əzizə ikinci, mən isə, üçüncü uşaq idim. Ona görə, həyət-baca işlərində anamdan sonra, ağırlıq mənim boynuma düşürdü, yəni yaş sarıdan işə-güçə yararlı hesab olunurdum.

Gecə anam, - səhər bazara getməliyik, - dedi. - Ayaz bir həftədir semiçka halvası üçün ölürlər. Evdə bir dənə kartof-soğan da yoxdu.

Bizim kənd - yaxın olduğu üçün - bazarlığa, qonşu Göyçay şəhərinə gedir.

Banında qadın-kişi, qoca-cavan, qoyun-keçi, bir tərəfdə də, arpa, buğda torbalarının bir-birinə qarışlığı böyük "ZİL" hər bazar, səhər tezdən kənddən çıxar, uzağı, bir saata bazarda olardı. Sürücü Telman

göygöz, sariyanız bir adamdır, Göyçayda, hansısa idarədə işləyir. Hər beşinci günü - axşam, ya da lap gecəyarısı olsun- mütləq özünü kəndə çatdırmalıydı.

-Evdə bircə manatımız var. Yaxşı, bu, bir adamın pulu, bəs, ikincisi? - anamın səsinin dərinliyində bir titrəyiş vardi, - indi durub xalqın içində ağlayaqlı ki, yolpulumuz yoxdu?

Bazara gedib-qayıtmaga Telman adambaşına bir manat alır.

Odun peçinin üstündə qızdırılan acıtmacı çörəyə şor çəkib yeyən uşaqların gözü anamın ağızında idi. Çörək boğazlarından zorla keçirdi. Hamı qorxurdu ki, anam bazarın üstündən xətt çəksin. Ona görə də, başqa vaxt "Çörəyi nəylə yeyim?" - deyib, özlərini öldürən uşaqların səsi çıxmırıldı. Evə bir süküt çökmüşdü. Birdən anam üzünü mənə tutub amiranə səslə:

-Maşın səhər saat yeddiidə yola düşür. Biz bir saat əvvəl, bacarsaq, lap tez çıxmaliyiq, - dedi, - o vaxt qaranlıq olur, heç kim bizi görməz. Özü də Ortaca tərəfdən düşərik, yolla getsək, arxadan maşın gəlib bizə çatacaq.

Bayaqdan çörəyi ölüm-zülüm yeyən uşaqların çöhrəsi işıqlandı. Hamı danişmağa, zarafatlaşmağa başladı.

Anamın tapşırığı ilə axşamdan sarı hinduşka xoruzunun ayaqlarını bağlayıb, tövlənin baş tərəfinə atmışdım. Mənim işim yaxşı idi: uzunboğaz, rezin çəkmələrim vardi. Nənəmin ikiqat yun sapdan toxuduğu dəvəni rəngdə ("dəvəni"- açıq-qəhvəyi rəngə deyirlər) qalın corabları da geyəndə, soyuq eynimə gəlmirdi. Anamın isə, ayaqqabı adına bir cüt qaloşu vardi.

Evə bir bayram ovqatı gəlmışdı. Uşaqlar bayaqdan, mən hinduşkanı tutandan duyuq düşmüşdülər. Balaca Ayaz anamın yanından əl çəkmirdi: "Can ana, birdən halva yadından çıxar haa.." Uşaqlar semiçka halvasını pendir kimi əzib, sac lavaşı ilə dürmək düzəldib yeyirdilər...

Yazda kəndimizdə göy-göyərti əlindən tərpənmək olmur. Quzeylərdə, Yuxarı Meşənin ətrafında əvəlik, cincilim, yemlik, turşəng, dağ keşnişi o qədər çox olur ki, dəryaz götür, çal. Elə ki, yay geldi, hər yan quruyur, ona görə, çox vaxt tərəvəzi Göyçaydan alıb gətiririk. Yerimiz dəmyə olduğu üçün bizdə meyvə ağacları da çətin bitir.

Alça çıxandan heyva, nar qurtarana kimi, Göyçay tərəfin adamlarını bizim küçələrdə mer-meyvə satan görərdin. Çox vaxt da meyvəni arpa-buğdaya dəyişirlər. Bизdə elə adam yoxdu ki, Göyçayın, bizə qonşu Biğir, Qarabaqqal, Çayarxi, Qarayazı kəndlərindən bir dədə-baba qonağı olmasın. Qonaq evin əziz adamı sayılır. Qocalar deyir ki, bu get-gəlin, doğmaliğin binasını qoyan, daha çox müharibə illərinin acliği olub...

Həyətdən qaranlıqda çıxdıq. Çətin yola çıxan uzun dikdiri qalxmaq idi. Sonra düz poçt yoluna kimi (şosse yola bütün kənd belə deyir), üzüashağı gedirdin. Dikdirin başından şosseyə qədər altı kilometrlik yol var.

Tələsirdik. Arada çevrilib kəndə baxdım. Tək-tük evlərdə işıqlar yanındı. Bunlar bazara gedənlər idi, təzə-təzə yuxudan oyanırdılar. Ara-sıra xoruz banı və mal-qara səsi də gəlirdi. Narahat olmağa başladım. Anam bunu o dəqiqə sezdi:

-Addımını yeyinlət!

Çəkmədə olduğum üçün mən qabağa düşmüştüm, ayağı qaloşlu anama yol açırdım. Dikdirin başına qar daha qalın düşmüştü. Mən yoldan ayrılan ciğirin yerini gözüyümə bilirdim, çünkü, bura o qədər qoyun-quzu otarmağa, uşaqlarla cır nar yiğməga gəlmişdim ki...

Dikdirdən Göyçaya sarı düşən torpaq yolun hər iki tərəfi dərin dərə və sildirimişlərdi. Sağ-Ortaca, sol isə Tarxança adlanır. Qarağac, arçan, ardıc, saqqız, cir nar, sumax ağacı və qaratikan kolları ilə dolu bu gədiklər, təpələr, yallar, aşırımlar, sellərin açdığı çaylaqlar, qayalı-qapçaqlı eniş-yoxuşlar böyüklərin ovlaq yeridi. Bura canavar, tülükü, dovşan, kəklik, alabaxta ovuna gəlirlər.

Qaranlıq çəkilməsə də, sübhün nəfəsi duyulmaqdır idi. Bir azdan dərələr, təpələr şirin yuxudan ayılacaqdır. Bağlı ayaqlarından tutub, başıaşağı sallanan hinduşkanı növbə ilə aparırdıq. Arada anam canıyananlıqla: -"Yoruldunsa, ver mənə" -desə də, hinduşkanı gah sol, gah da sağ əlimə ötürüb, vaxtı uzatmaq isteyirdim. Onda, anam məndən xəbərsiz: -"Qolların qırıldı ki," -deyib, hinduşkanın ayaqlarından yapışdır, onu əlimdən götürürdü.

Narlı Dərənin tuşuna çataçatda, dikdirin kəlləsindən "ZİL"-in nəriltisi geldi. Özümüzü elə aparırdı ki, guya, bu səsi eşitmırıq. Əslində, bu səs qulağımızın içində guruldayırdı və hər ikimizə əzab verirdi. "ZİL"in səsi tuşumuza çatmaqdır idi. Günahkar adamlar kimi susurduq. On dəqiqədən sonra "ZİL" bizi keçdi, sanki üstümzdən bir dağ götürüldü. Maşının səsi uzaqlaşan kimi, anam soruşdu:

-Tərləməmisən?

-Yox, - dedim. -Anam da bilirdi ki, su içindəyəm. Əynimdəki üstü nazik, aq zolaqlı, yerliyi qara pambıqlının (sırıqlı) düymələrini açmışdım.

-Pambıqlının yaxasını bağla, tərləməsən, sətəlcəm olarsan, - anamın səsi çox isti idi.

Kəndimizdən Göyçaya on beş kilometr yol var. İsmayılliyə, Göyçayın bir çox kəndlərinə gedən avtobuslar şossedən biz tərəfə ayrılan yolun ağızından keçirlər. 20 qəpiyə, elə bu avtobuslarla gəlib, kənd yolunda düşürük. Bax, zülm bundan sonra başlayır: saatlarla gözləsək də, maşın olmur. Və məcbur olub, bu yolu piyada gedirik.

-Bəlkə, bir az dayanıb nəfəs alaq?- dedim.

-Yox-yox, dayansaq, soyuqlayarıq, - anam sözümü ağızında qoydu. Sonra da, o, yorgunluğumuzu yaddan çıxartmaq, daha çox da mənim başımı qatmaq üçün söhbətə başladı:

-Mühərribə vaxtı, ondan sonrakı illər də Göyçay tərəfdən bizə taxiş üçün gələrdilər. Meyvə ilə qarın doymur axı, adam çörək isteyir. Arpa, bugda, dari olsun, əl boyda cadı olsun, axırı çörək olsun. Nə qədər imkan var, camaatımız əl tuturdu onlara. Amma, bala, sağ olsunlar, bizim o yaxşılığımızı bu adamlar unutmur. Keçən ay atan məni Göyçaya, xəstəxanaya aparmışdı. Orda bir cavan həkim gördük. Biləndə ki, Mollaisaqlıdanıq, nə hörmət eləmədi bizə?! Bığırдан idi. Dedi ki, acliq illərində sizin kənd bizə çörək verib, atam hamisini danışıb mənə.

Yeri düşəndə, anam bu acliq illərini yada salar və o ağır günlərdən həvəslə söz açardı. Belədə, ayda-ildə bir kəlmə kəsməyən, uzunçuluğu sevməyən atam da, qəribədir ki, biz uşaqlara qoşulub, sakitcə anama qulaq asardı. Anam hər dəfə bu söhbətə qayıdanda, onun səsində gizli bir nigarənciliq duyardı. Elə bil, o, bütün bunları unudacağımızdan qorxurdu. Atamın da bu söhbətə diqqət kəsilməyi anamın fikrinə şərik olduğundan xəbər verirdi.

Yolun daraldığı Yelli Gədikdə dayandıq. Asfalta təxminən iki kilometr qalırdı.

-Şükür Allaha! - anamın səsində bir arxayıncılıqvardı, - bir azdan çatırıq,- dedi.

-Tofiq dayı bizi burda haqladı, - şoseyə yaxınlaşmağımız məni həvəsə gətirmişdi.

-Onu bir dəfə danışmışdım, ancaq yadımdan çıxıb. Danış, danış, gördüm ki, söhbətə başlamağım anamın ürəyincədi.

-Yadındadır, - dedim, - yeddi ay əvvəl məni qonşu Ənvərlə bazara göndərmişdiz. Bazarlıq eləyib, gəlib düşdük Biğir başında. Düz iki saat gözlədik, bir maşın gəlmədi. Ənvər dedi ki, bayaqdan getsəydik, indi evdə oturub çay içirdik. Dolu heybələr ciynamızdə, tərpəndik kəndə tərəf. May ayı idi. Hər yan yamyasıl, yaxşı da Gün çıxmışdı. Yelli Gədiyə çatar-çatmaz, arxadan maşın səsi gəldi. Çox sevindik. Sarı bir "Moskviç" idi, Günün işığında parıldayırdı. Kənd yolu hara, belə maşın hara? Bizə çatanda, dayandı. Qapı açılar-açılmaz, doğma bir səs eşitdim: "A Şıxalının oğlu, nə yaman gedirsən?" Gördüm, Tofiq dayıdı.

Birdən anam əlimdəki hinduşkanı çəkib aldı, - gedək, Tofiq söhbətini sənə yolda danışacam,- deyib, məni tələsdirdi.

Əslində, mənim danışmağım anama ona görə lazımdı ki, oğlunun ovqatı bir az xoş olsun. Vəssalam. İndilikdə isə onu düşündürən yalnız bazar idi. Daha heç nə. Yoxsa, o mənim bu söhbətimi nöqtə - vergülünə kimi bilirdi, əlli dəfə danışmışdım.

Tofiq dayı ilə Yelli Gədikdə rastlaştığımız o gün, min il keçsə də, yadımdan çıxmaz. Demə, o gün bize gedirmiş. Onda, Tofiq dayı dikdirin başında - kənd burdan əl içi kimi görünür- maşını saxladıb, yerə düşdü, məni sürücünün yanında oturdub, özü arxaya keçdi. O may günü maşınımız dikdirdən kəndə düşənə kimi, ürəyimdə Allaha yalvarırdım ki, bizim Orta küçədə adam çox olsun. İstəyirdim bütün camaat həyət qapılarının ağızına çıxsın. Xatirimdədir, kəndə girəndə, qolumu "Moskviç"in pəncərəsindən çölə çıxarmışdım, özüm də düz qabağa baxırdım, bir dəfə də başımı yana çevirmədim...

Beş-on addım atmamış, arxadan anamın səsi gəldi:

-Aclığın tügyan elədiyi günlərin birində, - bu olardı 47-ci il - gördüm darvaza açıldı. Atan, yanında da on altı- on yeddi yaşlı qara bir oğlan, girdilər həyətə. Qabaqda da, üstündə dolu xurcunlu bir uzunqulaq. Tez bunlara çay-çörək hazırladım. Nə isə, xurcunu elə gələn kimi düşürtmüşdülər. İçi dolu heyva, nar idi. Bir azdan atan onu yola saldı; uzunqulağı da qabağına qatıb, çıxıb getdi. Gedəndən sonra atan dedi ki, bu oğlan Goyçayın Qarabaqqal kəndindəndir, səhərdən küçələrdədir, bir dənə də olsun, heyva, nar sata bilməyib, özü də acdır. Ona görə, getirdim evə. Elə həmin gün də, atan ərki çatan qohum-qonşulara, istədi-istəmədi, bütün o heyvanı, o narı payladı. Biri arpa, biri dari, biri un getirdi. Nə vardi, yiğdiq xurcuna. Düz həftənin tamamında - atan ona demişdi - bu qara oğlan gəldi. Bu, kim ola, kim ola, bax, bizim indiki bu Tofiq. Bala, o Tofiq, bu Tofiq. Elə o gündən indiyə kimi atanla oldu qardaş. İşə bax, nə atanızın qardaşı var, nə də Tofiqin. Dedilər, elə Allah bizi yaxşı tapışdırıb.

Anam birdən söhbətinə ara verdi:

-Ora bax,- əliyle yoluñ solundakı böyük qaratikan kolunu göstərdi, - yaziq qaratoyuğun ayaqları donub, - dedi, - gedə bilmir, yixılır.

Bizim tərəflərdə ləng tərpənişli adama "filankəs lampaxdı" - deyirlər. Qaratoyuq da sərcəyə, sığırçına baxanda, ölə-ölə uçur, yəni lampax quşdu. Əldən cəld uşaqlar onu daşla da vura bilir. Ona görə, mənim qaratoyuqdan elə də xoşum gəlmir.

- O acdı. Onu soyuq yox, acliq əldən salıb, - anamın səsindəki təəssüfun soyuğunu qarın soyuğundan çox idi.

Qaratoyuq yixıla-dura qaratikan kolunun arxasında gözdən itdi. Anam yarımcıq qalan söhbətinə qayıtdı:

- Sonra yavaş-yavaş acliq illeri arxada qaldı. Tofiq yaxşı işə keçdi, varlandı. Amma heç vaxt bizi yaddan çıxartmadı. Düyü demir, vermişel-makaron demir, pesok demir... həmişə el tutur bize. Evlərinə gedəndə də, hesab elə, toy-bayram eləyirlər. Uşaqları da bizə çox yapışır.

Yelli Gədik arxada qalmışdı. Hər yan ağappaq idi. Asfalt yol uzaqdan qara zolaq kimi görünürdü. Bakı tərəfdən çox sürətlə iri bir yük maşını gəlirdi.

Hava xeyli açılsa da, göyün üzü boz-bulanıq bulud idi. Anam tez əlimdəki hinduşkanı götürüb, ayağı ilə qardan təmizlədiyi balaca bir yerə qoydu. Sonra əllərimi ovcuna alıb, ağızına yaxınlaşdırıldı.

-Taxtaya dönüb ki, - nəfəsi ilə barmaqlarımı hovxurmağa başladı. Tez əllərimi çəkdim:

-Dayan görüm, neynirsən? - deyib, ondan aralandım. Lovğa-lovğa əllərimi qarla ovuşdurmağa başladım. Qar dolmuş qaloşlarını təmizləyən anam birdən dayandı, sonra tez-tələsik qalın, mixəyi şalının ucundakı düyünü açıb, dörd qatlanmış sarı manatlığı mənə uzatdı:

-Bazara kimi adamın biri iyirmi qəpikdi.

Uzaqdan gələn avtobusu anam məndən tez görmüşdü.

Şəhərdə qar yox idi.

Qış günü olsa da, bazar qaynayırdı. Arpa-buğda satanların yaxınlığında özümüzə bir künc tapdıq. Ətrafımızda iyirmiyə yaxın qadın -kişi - yanlarında on-on iki yaşı uşaqları olanları da vardı - hinduşka, toyuq satırdılar. Çoxu da nimdaş paltarda idi. Soyuqdan büzüşən uşaqlara yazığım gəlirdi. Nədənse, ürəyimə dammışdı ki, hinduşkanı alan olmayıacaq. Ancaq tez də bu fikri başımdan qovmağa çalışdım: "Elə şey olar? Hinduşka mütləq satılmalıdır. Başqa yol yoxdu. Satılmasa, biz neynərik?". Yenə də balaca Ayaz gəldi gözümün qabağına. "Bəs, qayıtmagımız?" Məni bu çək-çevirdən qara, xəz paltolu bir qadının səsi qurtardı:

-Mənə bax, - kinayəli baxışlarla bizi başdan-ayağa süzüb, üzünü anama sarı tutdu. Sonra parıldayan qırmızı, dəri çəkməsinin ucu ilə hinduşkanın çinədanından vurdu. Yazıq heyvan qanadlarını çırılıb quqquldadi.

-Neçeyədi? - səsi çox acı idi, həm də, elə bil, o, bizdən iyrənirdi:

-On manat, - tez dilləndim. Qadın yenə əvvəlki acı səslə boğazını arıtlaya-arıtlaya, - səndən soruşturmoram, - dedi.

-Uşağa mən demişəm o qiyməti, on manata satırıq, - anam mehriban-mehriban qadının üzünə baxdı.

-Yox, bir əlli manata.

Qadının bu acıqlı sözleri anamın tövrünü pozmadı:

-Ay bacı, bazarda on manatdan aşağı hinduşka yoxdu, Vallah, baha satmırıq.

-Gəl, altı manat verim, baxıram, ikiniz də soyuqdan donursuz,- deyəsən, "ölürsüz" demək istədi, son anda sözünü çevirdi. Onun səsi bir az yumşalmışdı.

-Səkkiz ver, apar, - anam zorla gülümsündü. Qadın nazlana-nazlana dabarı üstə dönüb, bizdən aralandı. Mənə elə gəldi ki, onun hinduşka almaq fikri yoxdu, elə-belə bizi danışdırır. Bəlkə də, bazara başqa şey üçün gəlibmiş, soyuqdan büzüşdürüyümüzü görüb, hinduşkanı yarı qiymətə almaq istəyir.

Mən səhərdən beynimdə sarı hinduşkanı səkkiz manata satıb, bazarlıq da eləmişdim: deməli, səksən qəpiyə bir kilo semiçka halvası, otuz qəpikdən on kilo kartof-soğan, altmış qəpiyə iki kilo alma, əlli qəpiyə beşkiloluq bir kələm, on qəpik də kuloka... bu eləyir beş manat". Üç manatdan da birini yola verməliydik. Görən, anam bu pula nə alacaq? İstəyirdim bunu ondan soruşum, amma tez də fikrimdən daşınirdim. Çünkü anam o dəqiqə hırsınlıqda: "Yüz dəfə sənə demişəm ki, qabaqcadan danışmaq bizə düşmür, yenə bildiyindən əl çəkmirsən". Neçə dəfə yoxlamışdım: anamın dediyi düz çıxmışdı. Lakin mən ürəyimdə heç vaxt bu fikirlə barışmırımdım: "Necə yəni, qabaqcadan danışmaq bizə düşmür? Bir iş alınacaqsə, alınacaq, alınmayacaqsə, qabaqcadan danışib-danışmamağın nə mənası var?".

Bu iki manat məni darixdırmağa başlamışdı. Niyə? Qoy deyim: gecə bacım Almaz uşaqlardan gizlin mənə "qırmızı kukuruz" almaq üçün iyirmi qəpik vermişdi. Mən bu "kukuruz"u alan deyildim. Çünkü o biri uşaqlar da vardi, axı. Anam demişkən, evə od sala bilməzdəm. Ancaq o iki manatdan anam qırx qəpiyi mənə versəydi, bacımı da sevindirə bilərdim: üç "kukuruz"la uşaqların hamisini yola vermək olardı. Birdən anamın səsi məni bu götür-qoydan ayırdı:

-Nə fikrə getmişən?

-Heç, - deyə mizildandım.

Bizdən solda dayanan qadının yanındakı arıq qız tez-tez anasının qulağına nəsə deyirdi. Qadın isə "Yaxşı, yaxşı" deyib, arada qızının əynindəki gödək, qırmızı jaketin ətəyindən tutub, aşağı çekirdi. Qızın ayağında qaloş var idi. Dama-dama pamazı parçadan olan sarımtıl donu topuğunun bir qarışlığına kimi uzanırdı. Mənə elə gəldi ki, qızın geydiyi jaket özünün deyil, balaca bacısınındır, ya da bazara gedir deyə, qonşudan alıb. Yəqin, anasına "Hinduşkaları sat, qurtar da" deyirdi. Çünkü, hiss eləyirdim ki, o da mənim kimi darixir. Onlar bazara iki qara hinduşka gətirmişdilər. Qadın uzun, rəngi solmuş qara pencəyinin cibindən bir ovuc qarğıdalı çıxarıb hinduşkaların qabağına səpdi. Bazardaki hay-küyün və soyuğun mürmüç elədiyi quşlar qarğıdalını görən kimi, cana gəlib quqquldadılar. Bizim sarı hinduşka da, tez onlara qoşuldu. Anam "Sən lap acından ölmüsən"- deyə, hırsıə bizim hinduşkanın boynundan tutub, onu qırğaça çekdi. Suyuşırın, sarıbəniz qadın isə həmin an da müləyim səslə anama üz tutdu:

-Nə olasıdır ki, ay bacı, qoy bir-iki dənə də o yesin də, Allahın dilsiz-ağızsız heyvanıdır.

Heç bir hovur keçmədi ki, anamlı bu qadın şirin söhbətə başladılar. Onlar yüz ilin tanışları kimi danışıldılar, sözləri bir-biri ilə çox yaxşı tuturdu. Sarıbəniz qadın söhbət edə-edə yenə əlini qarğıdalının şisirtdiyi cibinə saldı. Quşlar o dəqiqə başlarını qaldırib, hücuma hazır bir vəziyyət aldılar. Bizim hinduşka kəhrəba rəngli, şüşəni xatırladan qarğıdalı dənələrinə boğaz uzadanda, gördüm ki, anam, doğrudan da, çox narahat olur. Qadın inciyər deyə, özünü zorla saxlayır, birtəhər susurdu. O, yazıq heyvanın boğazını üzəmeye hazır idi. "Gör, ağlım kəsdim ki, evdən bir ovuc qarğıdalı götürüm? Hamısı tələsiklikdən oldu. Sən də yadına salmadın". O, bu sözləri mənə tərəf əyilib piçiltıyla dedi. Bizim hinduşka isə, qarğıdalı dənələrini, sanki anama açıq vermiş kimi, tez-tez və çox böyük həvəslə udurdu. Anam sıxlırdı. Bilirdim ki, indi o, daha çox bu vəziyyətdən qurtulmaq üçün hinduşkanı satmayı arzulayır. Bəlkə də,

bazarlıq yadından çıxmışdı. Ancaq nə idisə, bizim hinduşka qarğıdalıya cumanda, qırmızı jaketli, ariq qız sevinirdi. Mən bunu onun gözlərindən oxudum. Anam da bunu duymuşdu.

-Sən istəyirsən, bir gəz-dolan, ayaqların açılsın, - anam bu sözləri, elə bil, qəlbindəki sıxıntıni azaltmaq üçün dedi. Çünkü səhərdən bəri üç-dörd dəfə bazarı hərlənmişdim.

Əllərimi pambıqlının ciblərinə qoyub, arxayın-arxayın bazarın o başına yol aldım. Düzü, bazarı gəzməkdən, alver edənlərə qulaq asmaqdan xoşum gəlirdi. Bir də, malını satmaq üçün şəhərli müştərini yola gətirməyə çalışan kənd adamının tez-tez and içməsi məni kövrəldirdi.

Kartof-soğan satılan üstü kirəmitli, uzun talvar bazarın ən six yeridi, burası həmişə tünlük olur. Hinduşkanı satsayıq, biz də ən birinci burası gəlməliydik. Talvarın böyür-başında yerə sərdikləri köhnə qəzet və sarı kartonların üstündə göy-göyərti bazarı açan qara arvadlar müştəridən çox bir-biriyələ danışırlar. Yox, bütün bunlar başımı qarışdırıa bilmirdi. Nə qədər özümü laqeyd aparmağa çalışsam da, alınmırıldı. Ürəyim anamın yanında qalmışdı.

Bazarın o başına gedib-gəlməyim on dəqiqə çəkmədi. Geri qayıdanda anam məni, az qala, müştuluqladı:

-İkisini də satıb getdilər. - Özümdən asılı olmadan soruşdum:

-Hara?

-Yuxarı dükanlara,- anamın səsi xeyli işıqlanmışdı, - qırmızı jaketli qız gəldi gözümüzün qabağına. Yəqin ki, indi o, yuxarı - univermağa tərəf qalxan yolda, az qala anasının dalıyca yüyürə-yüyürə gedir. Ürəyimə sirli bir rahatlıq yayıldı.

Bayaqdan kəndçilərimiz ara-sıra yanımızda ayaq saxlayıb, bizə ürəkdirək verirdilər. Çoxunun da sözü eyni idi: "Arxayın olun, hinduşkanı satacaqsız". Anam da onlara dil-ağız eləyirdi, ancaq könlümüzü almaq üçün deyilən bu sözlər, gördüm ki, onu darixdirir. İndi daha kəndçilərimiz də gözə dəymirdi. Görünür, artıq yüksəklərini tutmuşdular.

Bazarın aşağı darvazasından içəri keçən kimi, qabaqda bir çınar ağacı var, yaşı otuzdan çox olar. Bizimkiler bazarlıq elədikcə, yüklerini aparıb bu ağacın altına yiğirlər. Çinardan iyirmicə addım qabağa gedəndə, iranlı Rəsul kişinin, bazarın hasarına yapışq cızbızxanasının ağızına gəlib çıxırsan. Pəzəvəng cüssəli, yaz-qış rəngi qıqpırmızı, köynəyinin iki yuxarı düyməsi həmişə açıq olan Rəsul kişi cızbızı ilin səkkiz- doqquz ayı çöldə, yeməkxananın qabağındakı böyük dəmir peçin üstündə bişirir. Arada böyük taxta çömçə ilə iri tiyandakı cızbızı qarışdıranda, adamın ağını basından alan dadlı bir qoxu bazarı başına götürür. Hami deyir ki, bu iranlı kişi yaxşı adamdı, boşqabı ağızına kimi doldurub verir. Bu cızbızdan bir dəfə atamlı bazara gələndə yemişdim. Yadımdadı, çox olduğu üçün hamısını yeyib qurtara bilmədim. Onda hətta ürəyimdən keçdi ki, boşqabında qalan cızbızı bir çörəyin arasına yiğib özümlə götürüm, bacı-qardaşlarına aparım, amma atamdan qorxdum. O cızbızın dadı indi də ağızından getmir: içalatından da çox, uzunsov, xına rəngli kartofu yeməli idi. Rəsul kişinin yeməkxanasının lap yaxınlığında isə, xalça-palaz satırlar. Bazarda xoşuma gələn bir yer də yuxarı darvazanın girəcəyindəki köhnə çayxanadır. Nə qədər ala-qaranlıqda gəlsən də, çayxana eyvanının qabağında iri, sarı samovarı həmişə buğlanan görərsən. Səhər-səhər burda salmaçay (şirinçaya deyirlər), zavod çörəyi və pendir-yağ verirlər. Belə səhər yeməyi iki nəfərə bir manata başa gəlir. Bəzən bura gələndə bazardakı təndir çörəyindən alırıq. Üstünə zəfəran,

yumurta sarısı, xaxxaş çəkilmiş bu çörəyə heç yavanlıq da lazım deyil, elə -belə ye getsin- o qədər tamlıdı.

Maşının getməyinə bir saat qalırdı. Bu, yazılmamış qanun idi: günorta saat ikidə "ZİL" kəndə yola düşürdü. Fikirləşirdim ki, hinduşkanı satsayıq, kef olardı: maşınla gedərdik. Daha semiçka halvasını demirəm.

Uzundraz, taxta qabırğasına oxşayan qızılışılı bir kişi tuşumuzda dayanıb, zəndlə hindüşkaya baxırdı. Sanki ömründə belə canlı görməmişdi:

-Bunun neçə kilo eti olar?

-Nə deyim, ay qardaş, hardasa, təmiz üç kiloya yaxın olar.

-Altı manat verim? - səsinin cırılığı bir yana, bu qış gündündə onun ağ şalvar geyməyi məni qıcıqlandırırdı. Birdən anam çox inadkar bir səslə:

-Satmırəm, götürüb evə aparacam, - dedi. Ağ şalvarlı kişi düzüdü və dinməz-söyləməz bizdən uzaqlaşdı. Anam acıqlanmışdı:

-Elə bil, bir-birinin ağızına tüpürüblər. Altı manat, altı manat... Satmırəm,-anamın dodaqları göyərmişdi. - Vicdansız köpəyoğlu, qışın ortasında bunun geyimine bax, heç razı olaram, zülmə saxladığım hindüşkanı aparıb belə bir layaxsız yesin? - Özü-özünə cavab verdi: -Heç vaxt!

Günortanın yaxınlaşması məni lap dəli eləyirdi. Çünkü bir azdan hamı çıxıb gedəcəkdi.

Hardasa, bizdən on-on beş addım aralıda dayım Sərxan arpa-buğda satırdı. O, anamdan dörd yaş balaca idi. Kəndimizin qəssabı olan dayım son illər taxıl alverinə də girişmişdi. Anama dedim ki, bəlkə, dayımdan pul alım, atam gələndə, qaytararıq. Razılaşmadı. Arada "Qoy bir az bazarı gəzim" bəhanəsi ilə onun yanına getsəm də, böyürbaşında hərlənsəm də, xeyri olmadı. Bir-iki dəfə öz-özümə fikirləşdim: "Yəni, məni tanımır? Deyim ki, mən Qorxmazam?" Dayım sanki məndən heç nə soruşmayacağına and içmişdi. Ancaq hər yanına gedəndə, elə bilirdim ki, bu dəfə ağızının kilidi açılacaq. Mən də bunu bəhanə edib, tez deyəcəyəm ki, bəs, günorta olub, hindüşkanı sata bilmirik, cəmi altmış qəpik də pulumuz var. Dayımın dodağının tərpənməyinə bənd idim. Lakin... Axırıncı dəfə onun yanından qayıdanda, anam başını buladı:

-Lap yüz dəfə get, özünü səhərə kimi o tozlu torbalara sürt, o, sənə bir qəpik də verəsi deyil. Qardaş mənimdir, mən onu yaxşı tanıyıram.

Doğrusu, bir dəfə dayımın yanına gedirdimse, iki-üç dəfə də - utanırdım - hardasa, yeddi-səkkiz metrliyindən keçirdim. Guya ki, bu aralıqda nəsə alıram. Ancaq həmişə də yolu elə seçirdim ki, dayımın üzü mənə tərəf olsun. Və hər gedişimdə də eyni şeyi fikirləşirdim: daha bu dəfə mütləq məni çağıracaq. Ay-hay!

Anamın dərdi açılmışdı:

-Görmürsən, o qədər pulun içinde, ağızında bir diş yoxdu? Camaat pulu özünə çəpər eləyir, bu isə özünü pula çəpər edib.

Anamın sonuncu sözləri, elə bil, beynimdə əks-səda verdi. Daha onun səsini eşitmirdim. Sanki məni ətraf aləmdən ayırmışdır. Qarlı təpələr, dərələr, dikdiraşağı düşən yol, bacalarından burum-burum tüstü qalxan kəndimiz, həyətimizdəki qoca tut ağacı, dənə cuman cüçələr kimi, xirdaca bir səsə eyvana qaçan baci-qardaşlarım, alt evimizdəki boş kartof-soğan yeşiy... bir anda gözümüz qabağından gəlib keçdi.

Anam qolumdan tutub məni silkələyirdi:

-Nə oldu sənə? Niyə ürəyini çəkdin?

-Ode, Tofiq dayı.

O, əlimi uzatdığını səmtə baxdı:

-Dəlisən? O, başqa adamdı, Tofiq deyil.

Yaxınlığımızdan keçən qara papaqlı kişi necə də Tofiq dayiya oxşayırıdı! Düzü, əməlli-başlı həyəcanlanmışdım.

-Ay ana, mən Tofiq dayığının evini tanıyıram,- dedim. Məni danışdırın bu həyəcanın havası idi.

-Atan başını kəsər, - anamın səsindəki hiddətdən, az qala, ürəyim ayağımın altına düşsün. O, mənim fikrimi göydə tutmuşdu.

Bazardan Tofiq dayığının evinə iyirmi dəqiqəlik yol vardı. Atam iki-üç dəfə məni onlara apardığı üçün, yolu əzber bilirdim. Tofiq dayının dörd qızı, bir oğlu var. Anam söz düşəndə, "Ürəyi təmiz olduğu üçün, Allah ona dörd qızdan sonra bir oğlan verdi", - deyirdi. Axırıncı dəfə onlara dörd il əvvəl - səkkiz yaşında getmişdim. Tofiq dayı oğlu İlqara həyətdə kiçik toy eləyirdi. Biz o payız günü atamlı onlara bir qonur rəngli toğlu aparmışdıq. Yadimdadı, yolda mağazadan bir metrlik qırmızı lent alıb, toğlunun buynuzuna bağladıq. Yəni, Tofiq dayığıl bizə çox doğmaydılar. Düzü, gedib onlardan pul istəmək mənə də ölüm kimi gəldi. Və bilirdim ki, anam, min il qala, buna razılaşmaz. Sadəcə, mən bunu ümidsizlikdən deyirdim.

-Elə şeyi bir də ağılna gətirmə, - anamın gözlərindəki və səsindəki həyəcan hələ də çəkilib getməmişdi, - ləp mən razılaşdım, bəs, sən gedərsən?

Mən anama cavab vermədim.

...Kənd maşını çıxıb getmiş, bazar seyrəlmışdı. Dayım da görünmürdü. Yəqin, indi evdə olardı. İşimiz heç vaxt belə nəhs gətirməmişdi. Neçə dəfə anamlı bazara toyuq-cucə, hinduşka, başaq eləyib yiğdiğimiz arpa, buğda, qarğıdalı, günəbaxan gətirmişdikə, tez də satmışdıq. Ancaq bu gün...

Soyuqdan donmuş, üstəlik də, acılmışdıq.

-Barmağında üzük də yoxdu, yoxsa aparıb dəyər- dəyməzinə o aşağı budkadakı qızıl alan cuhuda satardım,- anam günahkar adamlar kimi dilləndi.

İlgim kimi yadına düşür: ləp balaca vaxtlarında anamın barmağında göyqaslı bir gümüş üzük görmüşdüm, sonradan o necə oldu, bilmirəm. Birdən anam mənə baxmadan:

-O altmış qəpikdən iyirmisini götür get, o biri qapının ağızında sarı kökə satırlar,- dedi, - birini al, ye.

-İstəmirəm!

-Sənə deyirəm, get!

-Dedim, istəmirəm də.

Anam yenə mənə tərəf baxmadı.

Aşağı qapı tərəfdən, ciyinlərində süpürgə, iki arvad gəlirdi. Onların bomboz görkəmi adamın ürəyini sıxırdı. Bir azdan bazar bağlanacaqdı.

-Daha bu gündən sonra heç kim gəlməz, gedək, - anam sərt bir səslə dilləndi. O, bununla məni ürəkləndirmək istəyirdi.

Bazarın aşağı başındakı böyük dəmir darvazaya tərəf yollandıq. İsmayıllıya gedən avtobus bu darvazanın ağızında dayanır. Arxa oturacaqlara yaxın, anama bir yer tapdım. Elə səhərki avtobus idı. İçəridə sarı torbalarla qara çamadanların əlindən tərpənmək olmurdu. Avtobusdan heyva, limon, balıq iyi gəlirdi. Ortada ayaqüstü, elə mənim kimi, on iki-on üç yaşılı iki oğlan dayanmışdı. Birinin əynində təzə, qara gödəkçə

vardı. Görünür, onu mağazadaca alıb geyinmişdi. Arada əyilib, qarşı oturacaqdakı, qara papağı iri günəbaxana oxşayan uzunbügli kişinin qulağına sevinə-sevinə nəsə piçildiyirdi. Yəqin, oğlanın atası idi. O biri ariq oğlan isə, mənim günümədə idi, çox pəjmürdə görünürdü. Ən qabaq oturacaqda, qara şalda və əldə toxunma qara jaketdə bir arvad əyləşmişdi. Əlindəki sarı kökəni yeyə-yeyə, iki aya toxuduğu pambıq palazı, məcbur olub, altmış manata satdığından danışırıldı. O, arada anamla məni fəhmlə sözüb, yenə də səhbətinə davam etdi. Elə bil, üräyimdən daş asmışdır, nəfəsim daralırdı. Bu, ən çox anama görə idi. Bu vəziyyətdən qurtulmaq üçün avtobusdakılarla başımı qatmaq istəyirdim, ancaq yenə də, fikrim-zikrim daş kimi oturacağa çökən anamın yanında idi...

Kənd yolunda düşəndə, sürücü bizə tərəf çevrilib, çox doğma bir səslə:

-Vay, vay, sata bilmədiz?- deyib, heyfsiləndi. Cavab verəsi halda deyildik...

"ZİL" maşının qar basmış yolda saldıgı çıçırla addımlayırdıq. Hələ ki, rahat gedirdik. Bir azdan yol diklənəcək, getmək çətinləşəcəkdi. Yenə də semiçka halvası gözləyən balaca Ayaz gəldi gözümün qabağına. Yəqin, o biri bacı-qardaşlarım da, anama nəsə tapşırmamış olmazlar.

-Yaxşı ki, tezdən durub çay qoydum, heç olmasa, bir tikə çörək yedin, yoxsa, sənə lap çətin olardı, -bilirəm ki, anam bu sözləri yolu azaltmaq xatırınə deyrir.

Mən dinmirem.

Səsli Qayanın qabağından keçirdik. Yay-qış bu qayanın sıldırım sinəsi sarı rəngdə olur. Yaxasında, ağaç o yana qalsın, bir ölü qaratikan da bitmir. Tərslikdən, bir balaca çıxıntısı, yastanası da yoxdur ki, heç olmasa, belə havalarda orda qar ilişib qalsın, bir-iki günlüyü də olsa, görkəmi dəyişsin. Arada, təsadüfən sıldırımin qəşində balaca aran qartalı görərdin. Səsli Qayanın adından başqa, xoşa gələn heç nəyi yox idi.

-Qar yağsa, şaxta olmayıacaq, - anam dedi.

O, bunları dilucu söyləyir. Bilirəm ki, fikri kənddədir. Birdən məni yoxlayırmış kimi soruşdu:

-Heç bu boyda hinduşkanı altı manata satmaq olar? Sən de, satmaq olar? - o, bu sözlərlə yeqinləşdirmək istəyirdi: hinduşkanı belə aşağı qiymətə verməməklə düz iş görüb, yoxsa yox? Mən bu məsələdə, onun tərəfindəyəm, ya əksinə? Əslində, anamın sualını təkrarlamağı, məndən istədiyi cavabı eşidəcəyinə arxayınlıqdan xəbər verirdi. Əlüstü cavab verdim:

-Əlbəttə, yox! Ondansa, kəsib özümüz yeyərik.

Anam sözümə "hə"- "yox" demir, susur. Yəni, hinduşkanı kəsmək fikrindən vaz keç. Və tez də sözü dəyişir:

-Bir az Yelli Gədikdə dincəlirik, sonra da Narlı Dərədə, - o, bu sözləri də yolu qisaltmaq üçün deyrir.

Ağır-agır gedirik. Təkcə ayağımızın altındakı qarın xırçiltisi eşidilir. Yenə də mən qabaqda yeriyirəm. Hər yan ağappaqdır. Anama kömək etməknəsə demək, danışmaq lazımdır. Nə? Elə bil, əllərim kimi, beynim də donub. Heç nə düşünə bilmirəm. Elə bilirəm ki, bu soyuqda mənim də piyada getməyimin əziyyətini anam çekir. İndilikdə susmağım da o demək idi ki, bazardan əliboş qayıtmışımızın günahkarı da anamdi. Yox, mənim kimi adamlı yola çıxməq olmaz. Fikirləşirdim ki, indicə anam açıqlanacaq: "Ağzında qatıq tutubular? Bir dillənsənə" (kənd yerlərində südə maya vurub

qatıq tutanda, onun üstünü köhnə pal-paltar, ya da, döşəkçəylə bərk-bərk örtürlər və ən azı on-on beş saat eləcə örtülü qalır). Anam isə susurdu, yəqin o da danışmağa söz axtarındı. Yelli Gədiyin ayağında dayandıq:

-Gecə şaxta düşsə, heç, - anam qayğılı-qayğılı dilləndi, - soruş niyə?

-Niyə?

-Çünki, - əlini yolun sağındakı böyük qaratikan koluna sarı uzatdı, - səhər-səhər burda gördüğün o ac qaratoyuq oləcək.

-Bəlkə də, gecə tülkü-zad tutub yeyəcək, gücnən gəzirdi.

-Gedək, - görünür, sözüm anamın xoşuna gəlmədi.

Getmək çətinləşirdi. Hələ ki, heç birimiz yorulduğumuzu boynumuza almırdıq. Kürəyim tərləmiş, ayaqlarım donmuşdu. İllahi, görən, indi qaloş geyən anamın ayaqları nə gündədi? Narlı Dərəyə yaxın, yolun sağındakı köhnə qəbiristanlığının yanında ayaq saxladıq. Anam, adəti üzrə dua verib, sonra ah çəkdi:

-Ay rəhmətliliklər, - dedi, - kənd salmağa yer qəhət idi? Gedib o asfaltın yaxınlığında ev tikərdiz də. Axi, o dərədə nə görmüşdüz?

Bu köhnə qəbiristanlıqda - otuz il olardı- Büyük Vətən Müharibəsi başlayandan sonra, heç kimi dəfn ələmirlər. Aclıq illərində ölenləri bura gətirməyə adamların tabı olmadığı üçün, kəndlə üzbəüz yamacda təzə qəbiristanlıq salıblar...

-Mənə bax, o qaratoyuğa Qurban Olduğumun rəhmi gəlib, - elə bil anam xoş bir xəbər almışdı,- şaxtadan əsər-əlamət yoxdu. O yaşayacaq.

-Hə, - deyə dilimi süründüm.

-Ayaqların donmayıb?

-Bir azca.

-Evə çatan kimi corablarını dəyişərsən, ayaqlarını da qoyarsan peçin altına,- o, bu sözləri ilə, sanki alt evimizdə yanmış odun peçinin istisini indicə çəkib, bura gətirəcəkdi...

Narlı Dərənin enişinə çatmışdıq. Hava xeyli soyumuşdu. Bu dərədən yuxarı böyük, adamın nəfəsini kəsən dik yoxuş başlayırdı. Yəqin indi onu qalxmağın zülmü anamın da gözündə dayanmışdı.

-Burda bir az nəfəs alaq,- anamın səsindəki yorğunluq açıq-aydın hiss olunurdu,-əməlli -başlı qaranlıq düşüb ki. Heç xəbərimiz olmayıb.

Həqiqətən də, hava toranlaşmışdı. Dərə, elə bil, qaranlığı daha tez özünə çəkir.

Anam hinduşkanı əlimdən götürüb:

-Dayandıq, bəsdi, gedək, - dedi, - yolcu yolda gərək.

Üzüaşığı, dərəyə düşən yolun hər iki tərəfi sıx narlıqdır. Qaranlığın düşməyi ilə ürəyimdə bir qorxu baş qaldırmışdı. Çünki, qar möhkəm düşən vaxtlar, nəinki gecə, gündüz də Narlı Dərədə hər an canavarla üz-üzə gələrsən. Bu fikri başından qovmaq istəsəm də, olmurdu. Heç birimiz danışmırıq. Mənə elə gəlirdi ki, dinməyimizlə qabağımıza canavarın çıxmağı bir olacaq. Çox maraqlı idi: Görən anam nə düşünür? Bəlkə, bunu ondan soruştum? Yox, yox, bəs, canavar? Ürəyimin döyüntüsü artmışdı. Narlı Dərədən çıxana kimi əhədimiz kəsildi. Canımdakı həyəcan yavaş-yavaş əriyib gedirdi.

-Ay ana, - səsimə toxraqlıq verdim, - indi burda qabağımıza bir ac canavar çıxsayıdı, neynərdik?- axır ki, bayaqdan içimi gəmirən fikri dilimə gətirdim.

-Hardayıdı bizdə o bəxt, - anamın cavabı özünü gecikdirmədi, - deyəsən, söz tapmırsan danışmağa. - Anamın səsində yenə həmişəki ötkəmlik vardi. Doğrudan da, canavar söhbətim yersiz oldu. Çünki anam

indiki halında canavar qorxusundan çox uzaq idi. O, elə bil, düşündüklərimi təsdiqlədi:

-Sən cibindəki puldan on qəpiyi Ayaza verərsən, on da sənə qalsın.

Ayaz, bilirdim ki, on qəpiyi götürüb atacaq. Bir-iki dəfə "Semiçka halvası!" deyib qışqıracaq, özünü yerə çırpacaqdı. Anam: "Bu dəfə bazara səni mütləq özümlə aparacam, halvanı da özün alarsan" deyib, onu sakitleşdirəcəkdi. Bu, bir az uzun çəksə də, Ayaz axırda on qəpiyi alıb cibinə qoyacaqdı. Bu pulla dükandan özünə "beş peçennik" alacaqdı.

Yolun çətinliyindənmi, ya nədirlə, birdən atam yadına düşdü:

-Ay ana, atam gəlməz?

-Necə gəlsin, evi yixilmişin oğlu? - o, sualıma sualla cavab verdi. Anamın, sözümü qurtarar-qurtarmaz, anındaca dillənməyində atama qəribə bir canıyananlıq vardi: elə bil, mən bu sualımla atamı günahlandırmak istəyirəm, anam isə, onun müdafiəsinə qalxırkı. Amma sualım, həm də anam üçün göydəndüşmə oldu: atamı yada salmağım, sanki ona güc verdi:

-Bu yazıq Dəli neyləsin? Rəhmətlik atası tez getdi. Beş bacısı qaldı bunun boynunda. Hamısını da köçürtdü, özü də bir quru müəllim maaşı ilə. Bu yandan da yeddi uşaq. Bir belə çətinlik içində, ciy kərpicdən də olsa, alt-üst ev tikdi. Pis-yaxşı, iki otağının ağız-burnunu yiğdi.

O, sözünə ara verdi. Ah çəkmək istədisə də, nədənsə nəfəsini yarıda qıṣdı. Bəlkə də, nəsə demək istəyirdi, amma sözünü dilinin ucundan qaytardı. Sonra güclə eşidiləcək kədərli bir səslə söhbətini tamamladı:

-Yazıq ömründə istədiyini geyə bilməyib.

Gördüm ki, anam çox yorulub, danışmağa belə taqəti qalmayıb...


Əl-ayağımız donmuşdu. Daha çox hinduşkaya yazığım gelirdi. Hər növbə mənə çatanda, dizimlə yavaşça onun böyründən vururdum: sağdı, yoxsa yox. Əslində, mən tam arxayın idim ki, hinduşkanı bir gündə lap üç dəfə bazara aparıb, qaytarsaq da, o, ölen deyil. Sadəcə, mən arada bu qayda ilə Allahın bu yazıq heyvanına ürəyimin yandığını göstərmək istəyirdim. Ele bilirdim ki, həyətdə gur-gur guruldayan, indi isə fağır hala düşən sarı hinduşka mənim bu canıyananlığımı başa düşəcək.

Dikdirin başına çatıb dayandıq. İndi rahat nəfəs almaq olardı. Qaranlığın düşməyi anamın ürəyincə idi. Bayaq dedim axı, o istəmirdi ki, bizi kənddə bu kökdə görsünlər.

Yağan qarın sıxlığından kəndin sarı-ağımtıl işıqlarını uzaqdan güclə ayırd etmək olurdu...

**Yanvar-mart, 2015-ci il**

## ◆ P o e z i y a



*Asim YADIGAR*

### TÜRKÜN GÜCÜ

*Mən desəm ki, almanlar ağıllı millətdir,  
verin dünyani almanlar idarə etsin,  
milliyətcə alman olduğum üçün məni  
qınayarlar, odur ki, deyirəm: "Dünyani  
verin türklər idarə etsin, çünki türklər ən  
ədalətli və insaflı millətdir".*

HEGEL

Haqq-ədalət pozulur  
dünyanın hər yerində,  
Belə getsə, qopacaq  
dünya öz mehvərindən...  
Zamanın ağrılı  
gah üzdə, gah dərində,  
Bu dəndlərin əlaci  
Türk oğlu turkdə ancaq,  
Dünyanı dərddən, qandan  
ancaq türk qurtaracaq!

Çalın-çarpaz dağ çəkib  
dünyanın sinəsinə,  
Zalımlar axıdırlar  
su yerinə qan yenə,  
Coxu deyir: dünyanın  
dərdi qalmayıb mənə.

Dünyanın dərdi, qəmi  
hələ də qucaq-qucaq,  
Dünyanı dərddən, qandan  
ancaq türk qurtaracaq!

Haqq, ədalət deyirik! -  
ədalət türkdə olur,  
Hünər, qeyrət, cəsarət,  
dəyanət türkdə olur,  
İnsanlığa mərhəmət,  
məhəbbət türkdə olur,  
Əbədidir, sönməzdir  
türkün çatlığı ocaq,  
Dünyanı dərddən, qandan  
ancaq türk qurtaracaq!

Min illərdir ucalır  
dünyada türkün səsi,  
Gündoğanla günbatan  
TÜRK YURDU, düşərgəsi,  
Hər eldə, hər qitədə  
oxunur türk nəgməsi.  
Bu nəgmənin xalında  
xoşdur həyat, yaşamaq,  
Dünyanı dərddən, qandan  
ancaq türk qurtaracaq!

Metesi, Atillası,  
Teymuru, Çingizi var,  
Tarixin yaddaşında  
TÜRK MÖHÜRÜ, izi var,  
Türk ədalət sevəndir -  
öz hökmü, öz sözü var.  
Atatürk, Heydər olub  
yolunda işiq, mayak,  
Dünyanı dərddən, qandan  
ancaq türk qurtaracaq!

Türk qoymaz ki, kimsənin  
haqqı yeyilə, itə,  
Haqsızlıq çayır kimi  
arta, hər yerdə bitə.  
Tanrısın sevəndi türk,  
səcdə eyləməz bütə.  
Vüqarda, əzəmətdə  
TÜRK ÖZÜ DƏ DAĞDI, dağ,  
Dünyanı dərddən, qandan  
ancaq türk qurtaracaq!  
Türk uyğur, qaraqlapqaq,  
qaqauz, türkmən, qazax...

Milyon-milyon türk oğlu  
güvənibdir haqqa, bax,  
Adı ayrı olsa da,  
soyları birdir ancaq,  
Bir kökdən qidalanır,  
güç alır neçə budaq,  
Dünyanı dərddən, qandan  
ancaq türk qurtaracaq!

Dünya türkə qənim yox,  
dost olsa, qardaş olsa,  
Ağrı-acılarına,  
dərdinə sirdaş olsa,  
İnsanların qəlbinə  
sevgi, məhəbbət dolsa,  
Türk bütün insanlığa  
açar xoş üzlə qucaq,  
Dünyanı dərddən, qandan  
ancaq türk qurtaracaq!

## BU YOL TƏBRİZ YOLUDUR

Culfadan Təbrizəcən şeir dedik, söz dedik,  
Sinəmizi yandırıb həsrət adlı köz dedik,  
Ürək vüsəl istədi, vədəsi var "Döz" dedik.  
Bu gün vüsəl gündür, sinəm sözlə doludur,  
Bu yol Təbrizə gedir, bu yol Təbriz yoludur...

Nə kiriyib susmusan, Elçi dagı, dinsənə,  
Təbrizə qonaq gəlir, köhlən atı minsənə,  
Sən Təbrizə müjdə ver, müjdə verim mən sənə,  
Bu gün vüsəl gündür, sinəm sözlə doludur,  
Bu yol Təbrizə gedir, bu yol Təbriz yoludur.

Həsrətdən don biçmişəm, göynəyim var, göynəyim,  
Əynimdə həsrət adlı köynəyim var, köynəyim.  
Qoyma həsrətdən donum, göyüm-göyüm göynəyim,  
Bu gün vüsəl gündür, sinəm sözlə doludur,  
Bu yol Təbrizə gedir, bu yol Təbriz yoludur.

Canım qəmdən bezibdir, qəm də canımdan bezir,  
Mən dərdə dözməsəm də canım hər dərdə dözür,  
Bu yolda Xətainin ruhu sərgərdan gəzir,  
Bu gün vüsəl gündür, sinəm sözlə doludur,  
Bu yol Təbrizə gedir, bu yol Təbriz yoludur.

Təbriz şirin ləhcəli dilimin paytaxtıdır,  
Bölüm-bölüm bölünən elimin paytaxtıdır.  
Azərbaycan adlanan gülümün paytaxtıdır,  
Bu gün vüsəl gündür, sinəm sözlə doludur,  
Bu yol Təbrizə gedir, bu yol Təbriz yoludur...

## DÖYÜŞ HAVALARI ÇALDIRMALIYIQ

Yetər bu inilti, yetər göz yaşı,  
Ər olsun yurdumun hər vətəndaşı,  
Qaldıraq, sindıraq bu ağır daşı,  
Döyüş havaları çaldırmalıyıq,  
Milləti ayağa qaldırmalıyıq!

İgidlər yetirən bu yurd, bu torpaq,  
Nə qədər yadlara tapdaq olacaq!  
Bu gün qarşımızda bir yol var ancaq,  
Döyüş havaları çaldırmalıyıq!  
Milləti ayağa qaldırmalıyıq!

Biz ki türk nəsliyik, türk övladıyiq,  
Bizə bata bilməz hər zatı qırıq,  
Ey Mete, Atilla gücü üzə çıx.  
Döyüş havaları çaldırmalıyıq!  
Milləti ayağa qaldırmalıyıq!

Əsgər səngərindir, səngər əsgərin.  
Qoruyaq, qədrini bilək səngərin,  
Qanını oynadıb hər hünərvərin  
Döyüş havaları çaldırmalıyıq,  
Milləti ayağa qaldırmalıyıq!

Şəhidlik ən uca zirvədir, bəli,  
Şəhid ruhları da deyir: - irəli!  
Olsun üstümüzdə Allahın əli.  
Döyüş havaları çaldırmalıyıq,  
Milləti ayağa qaldırmalıyıq!

Hər oğul vətənçün candan keçirə,  
Hər ağrı damardan, qandan keçirə,  
Biz də oğul kimi verib səs - səsə  
Döyüş havaları çaldırmalıyıq!  
Milləti ayağa qaldırmalıyıq!

Azadlıq uğrunda döyüşə qalxan,  
Min-min qurban verən, ey Azərbaycan.  
Qaldır başın üstə qılinc və qalxan,  
Döyüş havaları çaldırmalıyıq,  
Milləti ayağa qaldırmalıyıq!

Hər qarış torpaqcün can gərəkdirə,  
Ürək gərəkdirə, qan gərəkdirə,  
Şərəflə bir ömür, an gərəkdirə,  
Döyüş havaları çaldırmalıyıq,  
Milləti ayağa qaldırmalıyıq!

## GEDƏK

Doldun yenə bulud kimi,  
Gözümüzü sıxaq gedək.  
Ömür nədir? - Göz qırpmı,  
Şimşək ömrü - çaxaq gedək.

Böldük ömür xeyrə, şərə,  
Ulu dünya bir pəncərə.  
Gələn baxıb - bircə kərə  
Bəlkə, biz də baxaq gedək?

Vaxt - dəyirman, batıb ünüm,  
Üyündür ömrüm - günüm.  
Haçan doysan, dəli könlüm,  
De, dünyadan çıxaq gedək...

## SƏNİ

Ey qəlbimin nəmli dərdi,  
Gəl bir günə sərim səni.  
Ləçək - ləçək oxşamışdım,  
Çiçək - ciçək dərim səni.

Qəm gölündə üzdürmişəm,  
Öz - özümdən bezdirmişəm.  
Yüz yol, min yol küsdürmişəm,  
İlham adlı Pərim, səni.

Hey yüyürdüm qəmə sarı,  
Yixılmadı qəm hasarı.  
Sarıl mənə yartək, bari  
Sevim qəmim - yarım səni.

## YOXDU

Kündələri küt gedib,  
Qızıldan taxtı yoxdu.  
Sevinci nisyə getdi,  
Qəminə nağdı yoxdu.

Hərəyə bir taxt çatıb,  
Taxtdan qabaq baxt çatıb.  
Ona da bir vaxt çatıb.  
Neyləsin, baxtı yoxdu.

Başına min daş yağı,  
Düşməzsən yada, qağı.  
Səninlə oynamağı  
Allahın vaxtı yoxdu.

## QAÇIR

Dil sözdən qabar töküb,  
Od - ocaq közdən qaçır.  
Bu sözdə nə qorxu var? -  
Şair də sözdən qaçır.

Ax, bu nəfsi atlilar,  
Atları qanadlılar,  
Tor atıb aldatdilar -  
Balıq dənizdən qaçır.

Bağça kimin, nar kimin,  
Bir can alan yar kimi.  
Dövlət kimi, var kimi  
Her şey də bizdən qaçır.

## YOX

Hey yapıram küt gedir,  
Kündənin insafı yox.  
Bir qozbeli düzəltmir,  
Rəndənin insafı yox.

Ürəyim dərddən qabar,  
Dərd sevən, gəl dərd apar,  
Allahın insafı var,  
Bəndənin insafı yox.

Kündə vuran bəri dur,  
Bu qurğunu bir də qur,  
Dildən aç, ayağa vur  
Kündənin insafı yox...

## EŞİTMİR

Dolansa da başına,  
Dağlar çəni eşitmır.  
Dən toyuğu səsləyir,  
Toyuq dəni eşitmır.

Solub bağça - bağları,  
Bar vermir budaqları.  
Kar olub qulaqları,  
Dünya məni eşitmır.

Qaya dəlsə də səsim,  
Tükənibdir həvəsim.  
Əl çək tanrıdan, Asim,  
Tanrı səni eşitmır.

**ALLAH, BU GƏLİNƏ NƏ OLUB...**

Elə bil özündə, sözündə deyil,  
Allah, bu gəlinə nə olub belə?  
Çalınan toy onun toyu deyilmə?  
Allah, bu gəlinə nə olub belə?

Üstünə yixılıb dağlar deyirsən,  
Solub gözündəki bağlar deyirsən.  
Dindirsen uşaqtək ağlar deyirsən,  
Allah, bu gəlinə nə olub belə?

Gəldi "Vağzalı"nın sədası ilə,  
Bir qız nazi ilə, ədası ilə,  
Baş - başa deyilmə sevdası ilə,  
Allah, bu gəlinə nə olub belə?

Çoxusu ortada hələ oynayır,  
Kərəm odda yanır, lələ oynayır,  
Oynamır, oynasa əla oynayır,  
Allah, bu gəlinə nə olub belə?

Sıxır barmağını üzük neyləsin,  
Asılıb qəlbindən bir yük neyləsin,  
Adı var "əhdindən dönük" - neyləsin,  
Allah, bu gəlinə nə olub belə?

Toyxana qəfəsdir - qaçmaq istəyir,  
Quş olub uzağa uçmaq istəyir.  
Gedib sevdiyini qucmaq istəyir,  
Allah, bu gəlinə nə olub belə?

Saxlayın siz Allah bu çal - çağırı,  
Çıxdı bu "sevginin" üzə paxırı,  
Gedin bircə dəfə soruşun, axı,  
Allah, bu gəlinə nə olub belə?

*Naxçıvan*



### *Qalib ŞƏFAHƏT*

#### **ÜMİDSİZ QALDIQ**

Yol vermedik,  
yola verdik bir-birimizi.  
Yollarda azdıq,  
çatamadıq son mənzilə,  
elə yollarda qaldıq.  
Ümidlər kiflənmişdi,  
yelə verdik,  
yel apardı.  
Arzular köhnəlmışdi,  
çölə atdıq,  
şimşek çaxdı,  
yağış yağdı,  
sel apardı.  
Bizim eşqə əl uzandı,  
kəsəmmədik  
əl apardı.  
Bir sən qaldın,  
bir də ki, mən  
ümidsiz, arzusuz, eşqsız.  
Olmuşuq bir-birimizə  
gərəksiz,  
istəksiz.

#### **SEVGI NAĞILI**

Könlünə alma düşmüşdü,  
sevgilim.  
Alma nağılin sonunda düşür.

Sən lap əvvəlində  
yedin almanı,  
nağılımızın.  
Axı, bizim sevgi nağılimız  
qurtarmamışdı.  
Dözmədin,  
səbrin tükənmişdi,  
hələ sevgimiz bitməmiş.  
Alma düşmədi  
nağılımızın sonunda.  
Daş düşdü sevgimizin  
yarımçıq binasından.

### **AXTARSAN MƏNİ**

Gecələr  
qaranlığın bağrını  
didərsən dişlərinlə.  
Səhərlər gündüzün  
arxasınca düşüb  
qovarsan  
qan-tərə bata-bata.  
Tökərsən üstünə hirsini  
qaldığım evə,  
bir də  
iş yerinə.  
Tapmazsan məni.  
Sonra dayanacaqda  
avtobus əvəzinə  
gözlərsən gecəni.  
Özündən başqa  
hamidan  
soruşarsan məni.  
Bircə sənə  
dəli deməsinlər.  
Axı, mən çoxdan  
ölmüşəm...

### **QARANLIQ QALDI**

Gecəni  
çəkib qoymuşdu  
ayağının altına.  
Səhərə çıxmaq üçün.  
Gecə qəflətən  
sürüşdü

ayağının altından.  
 Yuvarlanıb,  
 Haraya düşdü,  
 heç özü də bilmədi.  
 Gecədə  
 tapa bilmədi özünü.  
 Qaranlıq içində  
 itib batdı.  
 Görən olmadı onu.  
 Heç yoxumuş dedilər  
 bu adda adam!  
 Özü-özünə  
 qaranlıq qaldı.  
 Qaranlıq onu  
 ağuşuna aldı.

### **YUXUMDA BİR İT HÜRÜR**

Yuxumda bir it hürür -  
 çöldə qar-borandı yenə.  
 Bir qız ah-naləsi  
 çökür içimə.  
 Yuxumda bir it hürür.  
 Yalquzaqtək çəkilmişəm  
 dünyanın bir küncünə.  
 Tək-tənhayam yenə,  
 çəkilmişəm tənhalığımı, təkliyimə.  
 Yuxumda bir it hürür -  
 içim qurbətdi yenə.  
 Yuxumda bir it hürür -  
 Eh!..  
 Nə deyim sənə,  
 Yuxuma it azdırən.

### **GEDİRƏM**

Açılaceaq bu gecə də,  
 üzü səhərə gedirəm.  
 Hər gün yolumu gözləyən  
 qəmə-qəhərə gedirəm.

Abır-həyadan yırtılan,  
 çöldə, bayırda sırtılan,  
 hər gün üzümə çırpılan  
 çora, zəhərə gedirəm.

Bu dünya birtəhər olub,  
gecə bitib, səhər olub,  
daha dayçam kəhər olub,  
minib kəhərə gedirəm.  
Köklənmişəm cəngi üstə,  
gahdan zildə, gahdan pəstə.  
Xoş arzuda, xoş həvəsdə  
durub şəhərə gedirəm.

### ÜRƏYİNDƏ

Çöl yaman soyuqdur, gülüm,  
Yatır məni ürəyində.  
Sən ümman ol, mən bir qayıq,  
Batır məni ürəyində.

Ömrə, gına bəxti tən kəs.  
Bir az uzun, bir az gen kəs.  
Məni səndə axtaran kəs  
Tapır məni ürəyində.

Ağılli bil, ya divanə,  
Yolum qəlbində yubana.  
Son mənzillə son ünvana  
Çatdır məni ürəyinə.




# ◆ N e s r

Vaqif NƏSİB

## SƏNSİZLİK, MƏNSİZLİK, ONSUZLUQ

◆ Üç hekayət romanı\*



### QƏRİBİN YAD GÜNLƏRİ

Canına insan daraşmış bu kürənin adamları üçün olum və ölüm möhləti ötəri  
səs, quru nəfəs, heç kəs ömründüm? Onların sənsizliyi, mənsizliyi, onsuzluğunu  
durmuş? Və ya bir sınaq, imtahan sonrası ruhlarının sonsuzluğu, sonsuzluğu,  
sonsuzluğudur?

(Yenə zamansız, məkansız müsahibə)

**Ömər Xəyyam** (şair kimi, ekvator xəttinin surətindən):

Bu şərab Xəyyamın çaxırı deyil,  
İnsanlıq əyyamın naxırı deyil...  
Əbədi deyilsə olum dünyada,  
Ölüm bu dönyanın axırı deyil.

(Riyaziyyatçı kimi məxräcindən):

**Nazim Hikmet:**

Cənuba durnalar uçur,  
Cənuba aparmayıñ məni, - ölmək istəmirəm...  
Şimala, şərqə, qərbə  
aparmayıñ məni, - ölmək istəmirəm...  
Burda da saxlamayıñ məni, - ölmək istəmirəm...

**Vaqif Səmədoğlu:**

Saxlayın yer kürəsini,  
düşmək istəyirəm...

... Təyyarədən əli qandallı düşürülüb, milis və həkim müşayiətiylə şəhər  
etrafındaki psixatrik xəstəxananın cinayət işlədib, özünü dəliliyə vuranlar üçün  
nəzərdə tutulmuş, qapıları dəmir barmaqlıqlarla qorunan tərəfinə salınmış adam  
İslam Əlipaşa oğlu Alixanlı idi.

Ceyrançölün, ayağından Coğaz çayı axan, qənşəri zümrüd meşəli Əskipara  
kəndində müəllim ailəsində doğulmuşdu. Dəli Alıllar nəslinin törəməsi olduğunu

\* Əvvəli jurnalımızın 10-cu və 11-ci saylarında

ağlı kəsəndən öyrənmiş, bunu uşaq ürəyinə bir yük eləmişdi. Oğlunun xiffətini göydə alan atası səbəbinə öyrənib əlüstü yüngülləşdirmişdi:

-A küçük, elə ona görəmi neçə gündü mismirığını sallamışan? Hardan biləsən ki, bu dəli sözünün bir mənası da qəhrəman deməkdi. Sənin ulu babalarından biri Qoç Koroğlunun sağ əli Dəli Hasan olub.

Bir az da ağlı kəsəndən sonra onu da öyrənmişdi ki, dəli kəlməsini adlarına igidlik nişanı qoşan babalarının heç biri öz əcəliylə ölməyib. Koroğlu tūfəng çıxan kimi ölübmüş deyənlər, bəlkə də, qoç igidin əlini, qolunu yanına salıb meydan-dan çəkildiyinə tərəf yozub. Amma İslamin ulu babasının namərd tūfənglə bir dünyada yaşamaq istəməyib, elə onunla özünü vurdugunu söyləyən çox olmuşdu.

Babası Dəli Alı Əskiparanın qara zurnalı toylarının birində zoğal arağından başına bir az çox çəkib, bəzilərinə görə zoğallamışdı:

-Şenliyimizin iki toyunda da iştirak eleməliyəm. Amma görürəm ki, onlar üçün möhlətim qalmayıb...

Sonra oğullarının toyuna hazırlaşan Uzun Qəfərlə Tösü Qəfərə yaxınlaşış hərəsinin döş cibinə bir şax yüzlük basmışdı:

-Sizin toyunuzun arağını burda içib, sağlığını burda deyib, "Tərəkəmə"mi də burda oynayacağam. Sonra özünüz də görəcəksiniz ki, səbəbim üzrlü olub.

Zurnaçı, balabancıların günlüğü papaqları altına nəmərini soxub qollarını yelləməyə başlamışdı. Əl oyundan söz oyununa keçmişdi ki, sözlərindən ağlığını arağın oynatdığını zənn etmişdilər:

-Di, haqqınızı halal edin, mən gedər oldum...

Həmin dərənin quşu gözündən vuran ovçularından olan Dəli Alının arxasında belə danışmışdırlar:

-Yəqin, ov yeri eləyib, bir müddət dağda-daşda qalacaq.

Səhlədər uçan yerdən özünü atlığıni eşidəndə barmaqlarını dişləyəsi olmuşdular:

-Kişi halallaşış getdi, məqsədini biz qanmadıq, qabağını kəsib, huylanmış buğa kimi hörükleyəydik gərək.

-Xeyri olmazdi, bu nəslin öz əcəliylə öleni indiyə kimi tapılmayıb ha...

Əskipara həndəverinin ən hündür qayasından Səhlədər ayağı sürüşüb uçmuşdu. Dəli Alısı özü öz ömrünü ordan uçurmuşdu. Qaya qurbanlarının ölümlərinin fərqi həmin yerin adını dəyişib, Aliuçan eləmişdi.

Nəslin ən ağlıbaşındası, universitetin riyaziyyat fakültəsini qırmızı diplomla bitirib, aspiranturadan imtina edib, Əskiparaya qayıtmış Əlipaşa hesab olunurdu. Parlaq gələcəyindən üz döndərməsindən az-maz dəlilik görünse də, ömrünü Əskipara balalarına həsr etmək istəməsi Əlipaşa müəllimin nüfuzuna ziyan vura bilməmişdi. Bir müddət sonra Əskipara məktəbliləri əvvəl Ceyrançöl, sonra respublika riyaziyyat olimpiadasında birincilik qazananda Əlipaşa müəllimin adı ölkənin hər yerində görünməyə başlamışdı.

Nə qədər dirənse də kənddə qalmağa gücü çatmamış, onu qəsəbə məktəbinə direktorluğa irəli çəkmişdilər:

-Bir kənd üçün yox, bütün Ceyrançöl üçün güclü riyaziyyatçılar yetişdirəcəksən. Qaldı Əskiparanın, o birisi kəndlərin güclü şagirdlərinə, işlədiyin məktəbin bazasında onlar üçün internat yaratmasına icazə veriləcək.

Əlipaşanın adına bir müddət sonra Ceyrançoldə Ömər Xəyyam deməyə başlamışdilar. Bir mahalın Xəyyamlığından bir ölkənin, bir dönyanınkına çevriləmək, görünür, Tanrıının düsturu kimi alına yazılmayıbmiş. Qiyabi aspirant kimi riyaziyyatın bir problemi üzərində işləyən, çılpaq düsturlara yeri gəldikdə şeir paltarı biçən Əlipaşa müəllimin qəsdinə duran tapılmışdı. Bu da Ceyrançöl prokurorunun qızına riyaziyyatdan aşağı qiymət verib, qızıl medaldan saldığından sonra başlamışdı. Həmin ərefədə yaşılı müəllim yoldaşlarının qızıl kimi məsləhətinə də qulaq asmamışdı:

-Onsuz da prokurorun qızı istədiyi instituta medalsız da girəcək. Özünü oda-közə nahaq atırsan...

Əlipaşa müəllimi Ceyrançölün dəlixana adlanan xəstəxanasında atdan salmışdır:

-Bunlara Dəli Alılar deyirlər, nəsillikcə beledirlər...

Guya hörmət eləyib Əlipaşa müəllimi iki adamlıq palataya, Ceyrançölli rəssam Arifin yanına salmışdır. Sonralar barmaqlar arasından acliq elan eləmiş Əlipaşa müəllimin haraylarını eşidənlər olsa da, eşitməzliyə vurmuşdular:

-Kömək edin, bunlar hamısı Ağamalının əməlləridi...

Atası məktəbə atüstü gəlib, Ömrə Xəyyamlığının atından düşən zamanlar oğlu İslam beşinci sinifdə oxuyurdu. Həmin müddətə kimi Əlipaşa kimi atasıyla fəxr eləyən oğlan utandığından yerə keçmiş, özünü Poylu arxının sahilindəki söyüdün altına verib ağlamağa başlamışdı. İslam ana üzü görməmişdi. Sonralar özünün göz açdığı gün anasının dünyaya göz yumduğunu eşitmişdi. Uşaq ömrünün ən çətin anlarını anasının matəm gününə çevirib həmin yerdə dəfələrlə buludlanmış, yağışanmışdı. Bu dəfə dərdinin, sal daşların ən nəhəngi (dünyanın daş heykəli hesab edilə biləcəyi) Goyəzən ağırlığında olduğunu hiss edirdi. Bu dəfə həm ana, həm də ata itirib dünyanın ortasında tifil yaşında tek qala bilərdi.

Təranənin (İslamın anasından sonra atası evlənməmiş, oğluna ana yoxluğunun hiss elətdirməməyə çalışmışdı) ölümünü bacısı Pərvanə, əvvəl başdan xoş gəlmədiyi İslamdan görmüşdü. Bacısının üstə dil deməmiş, Əlipaşa qarğış eləmişdi. Əlipaşa da oğluna Pərvanə adlı xalası olduğunu bildirmək istəməmişdi. Bir-iki dəfə Pərvanənin oğlunun həndəvərində hərləndiyini görəndə xəbərdarlığını eləmişdi:

-Bize Dəli Alılar deyildiyini bilirsən. İslama yaxınlaşsan, dilini dinc tutmasan, saçından tutub evinizi qədər horavel çəkib sürüyəcəyəm.

Elə bu da Pərvanəyə bəs eləmişdi ki, balaca İslama, bacı yadigarı nakam balaya kənardan gizli baxmağıyla kifayətlənmişdi.

Əlipaşa dəlixananın həyətindəki gəzintilərinin birindən geri dönməmişdi. Qəfil leysan zamanı gözetçilər xəstələri qabağına qatıb içəri dolduranda Əlipaşa onların gözündən "qaçmışdı". Yağış kəsəndəsə onun binanın böyründəki dəmir nərdivandan özünü asıb özür leysanını "kəsdiyini" görmüşdülər. Ondan dünyada üstü torpaqlı bir qəbir, palatasının divarında Arifin çəkdiyi "Zəmanənin Xəyyamı - Əlipaşa" - adlı bir portret, bir də muncuq kimi xətlə yazılmış, yeri gəldikdə şeirləriylə muncuqlanmış bir gündəlik qalmışdı.

Dəli Alıların ən ağıllısı da ölündən sonra bacısı oğluna təref Pərvanənin yolu açıldı. İslama xalası olduğunu, bundan sonra evinə aparıb balası kimi baxacağını söylədi. İslam inad eylədi:

- Mən evimizdə qalacağam.

- Evinizmi var, qalasan, buru təzə direktor yerləşəcək.

İslam xalasılıqda daşındı. Xalası qızı Arifenin hesabına köç yerinə isinişməyə başladı (xalasından, anası Təranənin onun adını Arif qoymaq istədiyini öyrəndi. Arifə adını da ona görə yaraşdırıblarmış).

Əlipaşanı Ceyrançölün ucqarında, xaçpərəst qəbiristanlığının (mühəribə zamanı Ceyrançöl hospitalında ölenler, türmədə, dəlixanada canını tapşırınlardan orda gömülümdü) məzəri üstəki daşlara nömrələri yazılışlarının cərgesində basdırıldılar (Əvveller həmin kimsəsizlərin qəbri üstə nömrələrini taxta üstə yazırdılar ki, onlar da məzardakılardan tez cürüyüb yazıqları dünyanın adsız bəndəsinə çevirirdi. Sonralar usta Veysəl sınıq-salxaq daşları urvata mindirib üstünə nömrələrini yazıb, beləcə savab qazanmağa çalışmışdı). Bir kəsə zərər verməyən Arifin, Əlipaşanın, üç-dörd əl-ayaq verənlərdən ibarət dəfn mərasimində iştirakına baş həkim etiraz eləməmişdi. Əlipaşanın üstə Arifin hönkürtüsü əl-ayaq verənləri təəccübəndirmişdi:

-Bu malyar qəqəni (Arifi rəssam deyil, malyar kimi bəzi vəzifəlilərin evinə aparıb işlədir, əvəzində köhnə-köşkül paltarlar verirdilər) dədəsi öləndə ağlamağı bir yana, heç üzünü də turşutmadı. İndi gör nə həkət çıxarıır.

-Fikir vermə, düz deyiblər ki, dəlinin dilini dəli biler...

Əlipaşa dəlixanada da gündəlik yazmağını davam elətdirmişdi. Arif vasitəsiylə əldə etdiyi şagird dəftərinə sinəsindəkiləri töküb, Arifdən başqa hamidan gizli saxlayırdı. Arif, onun balışı altda gizlətdiyi dəftərin heç kəsin əlinə keçməsini istəmədi. Böyük-başına cürbəcür şəkillər çəkib, öz kağız-kuğuzuna qatdı. Axırıncı səhifəsinə öz əlavəsini eləməyi də lazımlı bildi. Həmin əlavə, atasına bir-iki dəfə baş çəkmiş oğlu İslama ünvanlanmışdı: Az müddətdə atanın dünyanın qiymətli adamlarından olduğunu başa düşdüm. Əgər bu qəfəsdən qurtara, rəssamlığımı döñə bilsəm, birinci işim onun portretini yaratmaq olacaq. Üzünə çıxmış iztirablarını birinci mən gördüm. Bəzi qara güne salınanların üzlerinin tükləri əzablarından cüccərir, qaratikan çiçəklərinə bənzəyir. Həmin iztirabları canıma, qanıma hopdurmaq, hafızəmə nəqş eləmək üçün ilk işimi də yaratdım. Əlipaşanın portretinin nübarını palatamızın divarında bitirdim. Əsl layıqlisi, macal tapsam, onda yaranacaq. Çalışacağam böyük insanlığının bir nümayəndəsinin portreti, böyük insanların qədrini çox vaxt öləndən sonra bilən bu dünyadan ən ali salonlarından asılsın. Oğul, bunlar atan taleli bir rəssamin arzuları, bənd olma. Sənə sözümüzün canı başqadı. Atan evdə gündəliyinin qaldığına yanıb-yaxılırdı. Arxasını burda da yazırıdı. Nə vasitəylə olur-olsun, onu İslam Əlipaşa oğluna çatdıracağam, gündəliyinə əlavə elə. Ən axırda beş rəqəmdən ibarət bir nömrə də var. Bunların, böyük riyaziyyatçı atanın elminə dəxli yoxdu, onun bu dağılışı dünyada son ünvanının şifrəsididir. Əlipaşa yiyesizlər qəbiristanlığında həmin rəqəmlər alda uyuyur. Gələcəkdə imkanın olsa atanı ordan Əskiparaya köçür. Özü bunu istəyirdi. Hərdən əlini saz kimi tutub, ürəyinin sarı simləri üstə öz sözlərini oxuyur, özünün də, mənim də başımızdan tüstü çıxarırdı. Elə bil ölcəyi ürəyinə damıbmış. Elə hey deyirdi: Görəsen Əskipara ölümə yiye duracaqmı? Ölüb-eləsəm, kənddən-kəsəkdən də gəlib-eləsələr onlara vəsiyyətimi söyle, de ki, məni Əskipara qəbiristanlığına basdırmasınlar, ora tünlükdü. Coğazın o tayında, bir ağaç altında dəfn eləsinlər (amma ağaç palid olmasın, yozan olar ki, həqiqi dəliyəm, başımda palid ağaç bitib). Ordan şenliyin ölüsünü də, dirisini də görəcəyəm. Çöllərdəki quzuların mələşməsini, atların kişnərtisini də eşidəcəyəm. Həm də gün ərzində quşlar şeirlərimə nəğməsini bəstələyəcək (sözünün qüvvəsi kimi Arif dəftərə muraz rəmzi at şəkli çəkmiş, nəğmə notuna oxşayan quş topası nəqş eləmişdi). Qoy, o at səni murazına çatdırırsın. Sən də bir aq atlı oğlana dönüb, atanın vəsiyyətini yerinə yetir, murazını gözündə qoyma.

Arifi axır ki, yolunu Ceyrançölə salmış məşhur bir rəssam zamin durub dəli abırından qurtardı. O da xilaskarı ilə bərabər yolunu Bakıya salmamış İslami tapdı. Atasının son yadigarı dəftəri, rəssamin verdiyi pulun yarısıyla bərabər uşağa verdi. Söz deməyi artıq bilib, başını siğallamaqla kifayətləndi. İslam birinci dəfə atasının böyründə dəli abırında gördüyü adamı yeni əyin-başında tanımadı. Atasını unuda bilməyən qocaman müəllimlərdən birinin əli ciyininə qondu:

-Rəssam Arif idi... Heç olmazsa onun canını qurtaran oldu...

... İslama ata mirası, Arif vasitəsiylə çatdırılmış şagird dəftəri əlavə olunmaqla qalın, qonur cildli gündəliyi, bir də özünün kitab kimi tərtib etdiyi şeir albomu oldu. Onlara ata ölüm-gününün mücrüsü kimi baxıb, İslam xeyli müddət açmağa cəsarət etmədi. Xalasinın bişirdiyi xöreklerin ətri, onun ərinin içdiyi arağın, çaxırın qoxusu gələn nəsihətlərinə qulaq asa-asə öz çətin ömrünü sürməyə başladı. Əlbəttə, əyninə dar paltar kimi geydiyi həmin ömründə sıxlanda xalası qızı öz saf təbəssümü və sözleriylə xilaskarına çevrilirdi.

-Allahdan özümə qardaş arzulayırdım, o da səni göndərdi. Daha səni yanımda görəndən sonra heç detdom uşaqları da lentimdən çəkmir...

Xörək və araq ətirli nəsihətlərin də sonu çatdı. Onu uzatmağa Arifənin yalvarişları da kömək etmədi. İsləm xalasının himayəsindən uzaqlaşmağı qərarlaşdırıldı. Bu da xalasına ərinin araq qoxulu ağızıyla söylədiklərini eşitdikdən sonra baş verdi.

- Bu, dəli nəslinin töreməsini evimizin dor başına çıxarmışan. Arifəylə onun bir dam altda qalması düz deyil...

- Onlar bacı-qardaşdı, araq sənin ağını əməllicə yumağa başlayır...

- Dədəsi də Ceyrançölün ən kəlləli adamı sayılırdı. Axırda Qıratına minib özünü Koroğlu elədi. Bunlar nəsillikcə yelçəkənlidilər. Cinləri tutanda gözlərinə bacı da görünməz, xala da...

Əvvəl-əvvəl İsləm özünü Poylu arxının söyüdünün yanına verdi. Göz yaşlarına dönen qubarını sular axıdanan sonra nə edəcəyini düşünməyə başladı. İki yolu vardı: Ya Əskiparaya gedib, ata evinə yerləşməli, orda oxumalı. Ya da maarifə erizə verib uşaq evinə düzəlməli idi. İkincinin üstə durdu.

Maarif şöbəsinin dəhlizində hansı qapını döyəcəyini bilməyib boynunu büküb qaldı. Bir səs onu nə yaxşı ki, diksindirdi:

-Nədi, a bala, məktəbinin yerini maariflə səhv salmışan...

Qəhər boğazını tutmuşdu. Yaxşı ki, bir başqa qüvvə əllərini cidarlamamışdı. Dillənə bilməyib ərizəsini uzatdı.

Allah-təalanın İsləma yazığı gəlib, onun maarif müdürü Məcid müəllimi qarşısına çıxarmışdı. Qaraşın adam qarşısında Əlipaşanın oğlu olduğunu biləndə bir az da qaraldı:

-Heyf, Əlipaşa kimi kəllənin başını yedilər. Xalangıldə qalmaq da istəmirsen. Bəlkə də, düz eləyirsən. Şəmistanın aşı dibilə kimi yağılı olammaz. Bax səni detdoma düzəldəcəyəm. Amma xalanın gözünün yaşı açılan kimi fikrini dəyişmə.

Sonra uşaq evinin müdirlərinə zəng elədi:

-A Muxtar, bir uşaq göndərirəm, yox, yox, bu dəfəki dərənin ciqanlarından deyil, rəhmətlik Əlipaşanın oğludu. Xalasının əri Şəmistan yola verməyib. Özü də gözün üstündə olsun, döyülməyə, söyülməyə qoyma! Rəhmətlik Əlipaşanın da qarşısında biz də borcumuzu belə yerinə yetirək, ruhunu şad eləyək.

İsləm özünü (yeni gözünü) saxlaya bilməmişdi. Məcid müəllim yerindən durub, dəsmalını çıxarıb uşağıın göz yaşlarını sildi:

-Ağlama, a kişi qırığı, hökumətimizi yetim-yesirlər qurub. Ən böyük adamlar da elə yetim-yesirlərdən çıxır. Ordakı bəzi şuluqlara qoşulma, başını sallayıb dərslərini oxu. Əlaçı olsan, Məcid əmin sənə qızıl medal verdirəcək.

İşinin düzəlməsi üçün İsləm həmin gün başını qaldırıb söyüdün yaşıl salxımları arasından mavi səmaya baxmışdı, ürəyindən keçirmişdi: Allahım, mənim heç kimim yoxdu, eger varsansa, köməyim ol...

Ordan çıxanda istər-istəməz yenə səmaya baxmalı oldu. Bir yetimə kömək əli uzatmış, düzdə qoymamış Allah-taalani görmək istədi. Səmada nəhəng, qaraşın bir sima görə bildi: Allahı həmin gün Məcid müəllim şəklində idi.

... Uşaq evində Muxtar müəllim özü yoluñ gözleyirdi. Ona pal-paltar verdirib ürəyincə olan bir otşa yerləşdirdi. İşçilərə də, cərgəylə məktəbə getməyə hazırlaşan uşaqlara da eşitdirdi:

-Bu, rəhmətlik Əlipaşa müəllimin oğludu, maarifimizin ən qabağcil adamının. Ceyrançoldə nə qədər müəllim varsa, hamisinin övladı sayıla bilər. Qulağınızı açıb eşidin, bu qəlbisiniğin ürəyinə dəyən elə bilsin ki, mənimkinə dəyir...

Axırıcı sözər uşaq evinin şuluq uşaqlarına aid idi ki, onlar da Muxtar müəllimin ürəyinə dəyməyin nəyin bahasına başa gələcəyini yaxşı bilirdilər. Tapdıq müəllim də İsləmi həmin şəkildə, yeni çətin məkanında sığortalayıb, Əlipaşa ruhu qarşısında borcunu yerinə yetirdi.

Xalası baş çəkməyinə, əlüstü bacı yadigarına baş çəkdi. Amma ağlayıb-sıqqıyıb onu evinə döndərməyə çalışmadı.

-Haqq elədin, əliyin içindən gəldi, Şəmistanın minnətli çörəyini yemək istəmədin. Bircə savadda oxşa, amma cinlilikdə çalış, Dəli Əlipaşaya çəkmə!

Məktəbdə Arifeylə də görüşdü. Bir-birinə sarılıb ağlaşdırılar. Sonra məktəb həyətinin ortasında ən saf andlardan birini içdirilər:

-Söz ver ki, sən ömürlük qardaşım olacaqsan, hər zaman mənə qahmar çıxacaqsan...

-Sən də söz ver ki, mənim həmişəlik ən cici bacım olacaq, cici bacım kimi də qalacaqsan.

...İslam xeyli müddət atasının nə gündəliyini, nə şeir dəftərini açmağa cəsarət etdi. Ceyrançöl deyilən, adının qabağına cindir kəlməsi qoşulan yerin, adının öününe Ömer Xəyyam ləqəbi qoşulmuş bəndəsinin özü adsız qəbiristanlığında uyuur, sözü həmin mücrülərdə yaşayırırdı.

Axır ki, ilk dəfə (Şəmsiyyət rast gəldiyi gün) ömür-gün mücrüsünün qapağını açdı (Gündəliyi də atası kitab halına salmaq istəmiş, yeri gəldikdə əl qabiliyyətini işe salıb tərtibat vermişdi). Ömür-gün salnaməsi belə bir girişlə başlayırdı: Bura Əlipaşa Ali oğlunun (Koroğlununkundan olduğu başa düşülməyəcək deyə atasının adı qabağından "dəli" kəlməsini ixtisar eləmişdi) ömrünün varlığına izini salmış, günləri, ayları, illəri yerləşdirilir. Hər bölümü bir şeirimin bir bəndiyə başlayır ki, həmin bəndləri sonradan əlavə etmişəm:

*Qarasından zil pas almış  
Bir ömürlük bir yas almış  
Kimdənsə də miras qalmış  
Gözümə gözüm deyimmi?*

Oxuduğu gündən həmin misralar İslamın hafızəsinə nəqş olunmuşdu. Ömrünün ən çətin anlarında (daşlaşlığı, qayalaşlığı vaxtlarda da demək olar) varlıından əks-sədasını vermişdi.

Gündəliyi oxuduqca ürəklənir, özünü həm atalı, həm analı hiss etməyə başlayırdı. Ona elə gəlirdi ki, Əlipaşa Ali oğlu həmin sətirlərdən doğulub, söz açdığı ömrünü yaşamağa başlayır.

#### **Əlipaşa... ("Gündəlik" - ömürdən)**

Anam Gülünsənin qayıq dolu sıfətini hafızəmə bəlkə də ulu qüvvə (yəni Tanrı) çekib ki, başqa bir güc daha onu ordan silə bilməz. Amma hayiflar olsun ki, həmin simanı on yaşına kimi görə bilib, əbedilik itirmişəm. Anam Gülünsə yaz ağızı pencərdən zəhərlənmiş, atam ovda olduğundan, at üstə Ceyrançöl xəstəxanasına çatdırıla bilməmiş, öküz arabasıyla da xəstəxana və ömür yolculuğu Məzəm kədinin yoxusu başında başa çatmışdı.

Atam Ali özünü Səhlədar uçandan atanda on iki yaşımdı. Qağamı torpağa tapşırıdan sonra Əskipara qarılının ağlaşmasının keşməsini gözlədim. Bu mənim üçün dünyanın ən uzun, ən kədərli bir məramı idi ki, tükenib-bitməyəcəyindən, məni də qara selinin ağızında aparacağından qorxurdum. Yaxşı ki, ağlaşma şər qarışana kimi kəsdi, mən də o qara selin ağızıyla Coğaz çayına tullanmaqdan canımı qurtardım.

Evimizdə, qaramat ağızlıları yola salıb, bibim qaldı. Əvvəlcə qardaşının qarasına deyində:

-Səni yurdda qoymağıyla bekar iş tutdu. Amma nə bilmək olar, bəlkə də, onu o qayanın başına tüfəngiyə odladığı qurdun-quşun qarğışı aparıb çıxardı?!

Sonra da yeni görürmüş kimi mənə göz qoyub, boyumu, başımı nəzərləriylə ölçməyə başladı.

-Kənddə-kəsekədə heç kəs yetim ha qalmır. Hərə bir yandan əl uzadıb atalıq, analıq eləmək istəyir. Şükür ki, sənin, üstəlik, bibin də var. Qalmağa öz evinizdə qal, qoy Dəli Alının ocağı da söndü, çərası da keçdi deyilməsin. Amma üç öynənin üçünü də bizdə yeyəcəksən. Başını sallayıb gözünün qorasını kitablara tökəcəksən. Eşidəm, biləm ki, əlini başqa tərəfə atıbsan, əvvəl bu damı, sonra da dünyani başına uçuraram. Qoy o tüfəngi, o beybutu karvansara gəbəsindən asılı qalsın...

İnsafən Salatin nənəm mənə oğlu Valehdən də yaxşı baxırdı. Həftə bazarına gedənlərə aldırdığı noğul-nabatlardan gizlətdikləriylə də mənim ağızımı şirinləşdirirdi.

Amma bir gün Ceyrançöl qəsəbə məktəbində Əskipara uşaqları üçün internat açıldığını eșitdim. Bizimkilərə orta məktəbi Daşsalahlıda deyil, orda qurtarmağa şərait yaradılırdı. Kəndimizdən Kamandar, Əbdürəhim, Xaliddin yeni məktəblərinə atlanmağa hazırlanırırdı. Hələ bir ilim vardi. Yeddincini bitirib, oralara pərvazlanmağın həsrətiyle yaşamağa başladım.

Bibim kəndimizin uşaqlarına şərait yaratmış məktəb direktoru Sarı Hüseynin də bostanını daşlamağa başladı: Çanağından çıxıb, ən gözəl dərəni bəyənməməyə başladı. Orta məktəbi öz kəndində açmaqdansa, uşaqlarımızı atasından təpdirməyə başladı. Gedib onun yaxasından yapışacağam ki, sən yeddincini qurtarana kimi Əskipara məktəbini də onillik eləsin. Yoxsa Məzəmin yoxusunda alaqapı düzəldirib, onu kəndə buraxmayacağam.

Sarı Hüseynin Əskipara məktəbini on illik eləməyə, bibimin də məni qəsəbədəki internata yolumu kəsməyə gücü çatmadı.

Yay tətilinin günləri soğulduqca sevincim aşib-daşır, onun hesabına arpa boyda boy atlığımı hiss edirdim.

Bibimin ümidi soğulmağa başlayır, gileylərini Əskipara kimi kəndlərə ögey baxanlara doğru axırdı.

Son günlərdə Xeyrimlidəki taxta zavoduna süd aparmağını da çoxaltmışdı. Fəhlələrə satdığı südün pulunu dəsmalına büküb cin düyüünü vurduğunu görmüşdüm. Onları qardaş yadigarı üçün yiğdiğini ağılma da getirməmişdim.

Şəhər məktəbində geyinməyim üçün əyin-baş aldığı Valehdən eșitdim. Tez-tez özümü qaniqara göstərib yumşalmasını, ətəyinin daşlarını tökməsini gözlədim. Axır ki, dodaqaltı gülüşünün, müjdəvari deyişinin də şahidi oldum:

-Di bəsdi, daha üz-gözünü turşutma. Sən sıfətini turşudanda südüm də çürüyür.

Sonra çürüməmiş südlərin pulu hesabına aldığı hədiyyəni gətirdi. Evin ortasında məni soyundurub, geyindirməyə başladı. Ətcəbala əzizinin belini ovxalamağı da yadından çıxarmadı.

-Bütün quluncdan ibarətdi canın-cəsədin. Görən də deyəcək südümüzə, əppəyimizə tət dedirmişik. Coğazın o tayında dəli keçilər kimi dağa-daşa o qədər dırmaşırsız ki, özünüzü piltə kimi əridirsiz.

Hədiyyəsini geyindirib dörd gözə tamaşasını başlatdı. O, qayğı dolu gözər ömrümün-günümüzün nəvazış yataqlarına döndü. Sevinci, fərəhi də əyin-baş kimi geyindim.

-Lap əyninə yapılib elə bil, müəllim uşaqlarına oxşadın, Ceyrançölün mərkəzindəki müəllim uşaqlarına.

Bu, onun razılığı demək idi, Məzəm yoxusundakı alaqapılarını üzümə açırdı.

-Paçtalyon Musaya tapşırımişam, hər adna atının tərkində səni kəndə gətirəcək.

Qəsəbə məktəbində ciddi qayda-qanun hökm sürdü. Burda hər şey uşaqların təhsilinə yönəldilirdi. Görmədiyim dünyaya düşmüştüm. Həmin aləmin barmaqla göstərilənlərdən olmaq istəyirdim. Bu arzuma çatmağımı taleyin özü də səbəb olmaq istədi. Sinfimizə, dərslər başlayandan ay yarımla yeni bir şagird də gəldi - Ceyrançölə yeni təyin olunmuş prokurorun qızı Cəmilə.

Fizika dərsimizdə direktorun özü onu sinfimizə gətirdi. Həmin dərsdə mən ilk dəfə gözlərin də cərəyan mənbəyi olduğunu anladım. Ürəyimə ilk cərəyan Cəmilənin gozlərindən keçmişdi.

Məktəbin şərəf lövhəsindəki şəkillərə həsəd aparırdım. Cəmiləni onlara baxanda da görmüşdüm. Ordan, heç olmazsa şəkilimlə Cəmiləylə üz-üzə gəlmək istəyirdim.

Qızın atasının vəzifəsini kiçildib Ceyrançölə göndəmişdilər. Yavaş-yavaş bütün Ceyrançöl onun indiyə kimki prokurorların tayı olmadığından danışıb, təmizliyindən, ədalətliliyindən söz açdı. İşinin arasında vaxt təpib özü də ayağını məktəbə qoyur, qızının dərsləriylə maraqlanırdı. Onun müəllimlərə dediyini təsadüfən eşitməmişdim:

-Cəmiləyə qarşı tələbkar olun, mənə görə qiymətlərini şişirtməyin.

Cəmilə özü də sadə və istiqanlı idi. Şagird yoldaşlarıyla ünsiyyətdə olub, bilmədiyini öyrənməyə, bildiyini öyrətməyə çalışırdı. Bircə mən ondan qaçır, göz-gözə gelməməyə çalışırdım. Hələlikse şəklim şərəf lövhəsinə yolunu sala bilməmişdi.

Doqquzuncu sinfə əlaçı kimi keçə bilmədim. Bir neçə "yaxşı"m oldu. Göz-gözə gəlməyim yeni dərs ilinə qaldı. Demə, ömrümün ən gözəl günlərindən biri elə kəndimizin özündə bəxtimə doğacaqmış.

Prokuror Ceyrançolun ən səfali kəndinin Əskipara olduğunu öyrənib, yayı orada dincəlməyi qərarlaşdırıbmış. Özü də kənddən xeyli aralı - Arançda, meşəbəyi Qələndərin taxta evində. Noylu bulağın üstə Cəmiləylə qarşılaşacağımı ağılma belə getirməmişdim. Demə bu həyatın çöl arısının balı kimi şirin, gerçək yuxuları da varmış. Kənd uşaqlarının gözündə həmin gün qəhrəmana çevrildim. Cəmilə həmin təsadüfə sevinmiş, gülüşünün payisa ən çox mənə çatmışdı:

-Demək, sən belə bir cərmətdən çıxıb gəlibmişsən.

-Kəndimizdə onillik yoxdu.

-Doqquzuncunun "Cəbr" kitabını getirmişəm. Məsələ-misalları həll eləməyə çalışacağam. Bir çətinliyim olsa...

-Mən tez-tez buralara gəlirəm. Uşaqlarla ağaç koğuşlarını gəzib çöl arısının yuvasını axtarıraq.

-Nə gözəl, mən də sizə qoşulmaq istərdim.

-Ananız, atanız...

-Onlar özləri darixmağımı istəmir. Sinif yoldaşımı rast gəlməyimə sevinəcəklər...

Ömrümün ən çətin anlarında, təbiətin zümrüdə çekilmiş guşəsindəki həmin görüşü xatırlayırdım. Həmin təsadüfə görə bu dünyaya gəlməyimə dəydiyini düşünürdüm.

Yeni dərs ilində Cəmilənin mənimlə bir partada oturması əvvəl sinfimizi, sonra bütün məktəbi silkələyib zəlzələsini yaratdı. Cəmilə məni evlərinə də dəvət etdi. Bibimin süd puluya aldığı kostyumu ilk dəfə geyinəsi oldum (məktəbə hamını ancaq və ancaq məktəbli paltarı ilə buraxırdılar).

Qızın ata-anası da məni mehribanlıqla qarşıladı. İlk dəfə atalı-analı böyüyənlərə həsəd çəkdir. Bu isti ocağın hər tərəfi qayğıyla bəzənmişdi. Həm də həmin qayığının yeganə bir balaya çələng kimi hörüldüyü hiss olunurdu.

-Qızımıza riyaziyyatda kömək eləyirsən, sayəndə qiymətini əlayə yüksəldib.

Ceyrançöl məktəbliləri arasında riyaziyyat fənnindən Cəmiləyle birincilik qazandıq. Ceyrançöl yeniyetmələrinin həsəndlə baxışlarının müşayiətiylə Bakıya yollandıq. Ordan da mükafatçı kimi döndük.

Təbiətin hər fəslində çobanaldadan quşuna bənzər günləri olur. Payızda birdən-birə azmiş durnalar kimi yaz günləri çölə-bayıra qonmağa başlayır. Qışın son ayında da hərdən əsl yaz günləri tələsmiş qaranquşlar kimi gəlib çıxır. Belə günlərin həriyilə ağaclar da vaxtsız çiçəklənməyinə başlayır. Sonra da arxadan gələn şaxtalarda çiçək balalarını itirir.

Demə, mənim ilk eşqim də ömrümə azib qonmuş yaz günləriymiş... Həmin ilgimvari bahar günlərinin birində Cəmiləylə gələcək arzularımızdan danışdıq. Onuncunu bitirməyimizə az qalmışdı. İkimiz də qızıl medala namizəd idik.

-Mən riyaziyyatçı olmaq istəyirəm. Bakıda da səninlə bir partada oturmaq istəyirəm. Amma atam-anam həkim görmək istəyir məni. Qocalıqda bizə sən baxmalısan deyirlər...

Əslində ata-ana arzularımızı öz qirovuna, şaxtasına çəkə bilməzdı, günlərin bir günü şəhərdən həmin ailənin qonaqları gəlib çıxmışaydı. Cəmilədən eşitdim:

-Əmim ailəsiyle Moskvada yaşayırırdı. Dövlət təhlükəsizliyində məsul vəzifə tuturdu. Azərbaycan hökuməti onu Bakıya dəvət edib, nazir vezifəsinə qoyublar. Oğlanları Vahid Tibb İnstitutunu bu il bitirib, aspiranturaya daxil olub. Moskvada

qalmaq istəyir. Ata-anası onu Bakıya çəkib gətirə bilmirlər. Oralarda rus qızlarından biriyə evlənməsindən qorxurlar.

Qu deyəndə qulaq batıran səssizlik sonrası bir tufanı ağacları çıçekləndirən, çobanalıdan bahardan sonra bir şaxtanı hiss elədim. Onların yeli-quzu, qaribuzu varlığımızdan keçdi. Onu da başa düşdüm ki, valideynləri Vahidi qız bəyəndirməyə, məhəbbətlə ayağını çıdarlamağa gətiriblər. Ağlımdan, qorxa-qorxa namizədin Cəmilə ola biləcəyini də keçirdim.

-Üç-dörd gün görüşə bilməyəcəyik. Dərslərdən də icazə almışam. Sonra bərabər hazırlaşarıq. Ailəvi Göycə gölünə, Tiflisə səyahət edəcəyik.

Vahidi kənardan görəndə ömrümün ən şaxtalı günlərinin içində düşdüm. Dünya, varlığım üçün soyuyub, yumru bir buz yuvasına döndü. Şix geyimli Vahidin qarşısında bu yerlərin qışında ayağı uzunburun qaloşunda üşüyən Dəli Ali nəslinin bir yetimi dayanırdı. Onun qarşısında bibimin aldığı kostyum da gözümüzdə köhnələndi, köşkülləşdi. Cəmilənin sərgüzəştli səyahət günləri xəyallarımın qara keçiləri kimi dağa-daşa dırmaşdırıqca-dırmaşdırdı.

İnternat şagirdləri üçün uşaq evində bir otaq vermişdilər. Məktəb yemək xərclərimizi də oranın hesabına keçirmişdi. Hamımız məktəbli paltarında inkubator cüçələrinə oxşayırırdıq. Cərgəyə düzəllüb məktəbə gedəndə belə sözələr də eşidəsi olurduq: yetim cüçələr gəlir... (Uşaq evinin yetimlərini məktəbə cərgəyə düzüb getirirdilər). Onu ilk gördüyümdən həmin cərgədə Cəmilənin gözlərinə görünmək istəmirdim. Əlaçılığıma görə həmin cərgənin önündə gedirdim. Düzdü, Cəmilə belə vaxtlarda da məni o sırada görməmək üçün bir dəfə də özünü göstərməmişdi. Onun səyahətdə olduğunu bilsəm də, özümü miskin hesab edirdim. Uşaqların piçiltlərini da eşidirdim:

-Neçə gündü burnu yer süpürür, keçiləri getmir.

Cəmilə nehayət, gəlib çıxdı. Gözlərinə baxıb, orda özümü görməyə çalışdım. Həmin gözlər bəxtiyarlıqla güldürdü. Belə bir sevinci mən yarada bilməzdəm. Sonrakı görüşlərimizdə qızın sözü-söhbəti Vahiddən idi. Bəlkə də elə o danışıqların soyuğu ilə xəstələndim. Yatağa düşməli oldum. Cəmilə xəstəliyimdən xəbər tutub, uşaq evinə Vahidlə bərabər gəlmışdı.

-Vahid həkimliyi qırmızı diplomla bitirib. Ordinaturanı da Moskvanın ən böyük xəstəxanalarının birində keçirib. Səni müayinə edəcək.

Vahidin əvvəl ariq, quru canımı, ordan da küskün aləmimi görməsini istəmədim. Amma əlacıım yox idi. Ailə vəziyyətinə görə göylə getdiyini zənn elədiyim oğlan həmin an qayğılaş həkimə dönüb, bütün diqqətini mənə vermişdi. Müayinəsindən sonra gözlərimə də bir xeyli baxası oldu. Sualı da gözləmədiyim yerdən geldi:

-Ailənizdə psixikası pozulan olubmu?

Cəmilə də həmin sualdan diksindi:

-Bunun Əlipaşanın soyuqdayməsi ilə nə əlaqəsi?

-Psixi böhran keçirdikdə bədən zəifləyir, belə olanda da bədənə zəif yerlərindən yel-quz tez girir.

Qarışmdakı oğlanın insanlığına da, həkimliyinə də şübhəm qalmırırdı. Cəmiləyə onu əsl namizəd bilib, Vahidin yolundan yetimlər cərgəsinin bir sıra nəfəri, Dəli Ali nəslinin süd pulu ilə alınmış bir tək kostyumu ilə ariq, quru canını və vəziyyətini ört-basdır edə bilməyən bir övladı kimi çəkilmək istəyirdim. Odur ki, qızı da eşitdirmək üçün sinəmi dalaya-dalaya gələn etirafımı eşitdirdim:

-Nəslimizə Dəli Alıllar deyirlər. Atam Ali özünü qayadan atıb öldürüb.

Vahidin üzündə gülüş göründü. Onun, oğlanın istehzasından doğmadığını anladım.

-Hal-hazırda bunun nəslinizlə əlaqəsi yoxdur. Son zamanlarda nəyə görəsə şiddetli əsəb böhranları keçirmisiniz. Bundan sonra belə böhranlardan özünüzü gözləməlisiniz. Həmin böhranlar insanları (atanız kimi adamları deməyi də özünə siğdirmirdi) intihara sürükləyə bilir...

Cəmilə bu sözlər sonrası mənə baxdı. Elə bil ki, nəzəriylə hər şeyi başa düşdüünü bildirmək istəyirdi: həmin böhranı mənə görə keçirmisən, amma nahaq yere.

-Günü sabah qalın geyinib məktəbine gedə bilərsiniz. Təmiz hava, dost qayğısı (bu sözüyle, bəlkə də, Cəmilənin ünsiyyətini nəzərdə tuturdu) hal-hazırda xəstəmiz üçün hər cür dərmandan üstün ola bilər.

Son sözlər, atası Dəli Alının tək dağdağında bir boyun öküzü yoxuşa dırmaşdırı bilməyən oğluna dediyi sözləri xatırlatdı:

-Çubuğu mala, ho-ho yaramayanda çəkərlər. Ho-hoyla adamı da, malı da dağa çıxarmaq olar.

Vahidin sözləri məni yatağımdan qaldırdı, düşdüğüm dərənin dibindən yenidən Cəmilənin qarşısına çıxardı. Bizlərin programdan kənar dərslərimiz də vardi. Vahid mənə belə dərslərdən birini verdi. İnsanları tanımağı öyrətdi. Sonralar yetkinlik dövründə həmin həqiqəti Şərqi böyük dühalarından birinin qiymətli kəlamlarından da duydum: çox insanlar gördüm əynində libası yox, çox libaslar gördüm içində insanı yox.

Vahid həm əyin-başı olan, həm də onun içine insan kimi yerləşə bilən adamlardan idi. Paltarımın olmadığından darılmadım, insanlığımı qazanmağımı qarşıma ən böyük məqsəd qoydum.

Baharına aldanıb arzularının vaxtsız çicəkləri isti yay günlərinin birində öz qışına düşdü. Orta məktəbi Cəmiləyle hər ikimiz qızıl medalla bitirib, balaca Ceyrançöldən böyük həyata gedən yola boylanmağa başladıq. Demə, Vahidlə Cəmilənin ailəsi də həmin günü gözləyirmiş. Əvvəlcədən, qız məktəbi bitirən kimi Vahidlə nişanlamağı qərarlayıbmışlar. Buna yol verməyən Vahid mən Əlipaşanı qara bir yağışdan qurtarıb, zil qara bir yaqmura salmışdı. Həyat yoluna yenice atılmağa hazırlaşan Cəmilənin gözlerini oğlanın alicənab hərəkəti təəccübədən böyüdükcə böyütmüşdü. Nişan günü Cəmilənin böyründə oturtmaq üçün Vahidi tapa bilməmişdilər. Arxasında iki məktub buraxıb, yarımqıq qoyub gəldiyi təhsilinin və sevgisinin arxasında Moskvaya uçmuşdu.

Məktubunun biri, Cəmilənin özünü və gözünü böyütməyi bacaranı - qızı idi: Elə bilmə ki, səndən xoşlanmadığım görə bu izdivacdan qaçıram. Sən indiyə kimi gördüğüm qızların ən böyük sevgiyə layiqlərindənsən. Əger mən ata-anama qarşı çıxa bilməyib nişanlanmağımı razılaşsaydım, ən böyük zərbəni Cəmilə adlı bir qızə vuracaqqıdım. O da ata-ana sözündən çıxa bilməsəydi özünü gələcək təbii ömründən - insan ömrünün ən gözəl illəri sayılan tələbəlik həyatından, hər ömür üçün bir dəfə açılan əsl məhəbbət çiçeyindən özünü məhrum edəcəkdi. Sənə böyük qardaşın kimi, özün olmayıni, ürəyinin hökmüyle hərəkət etməyini arzulayıram. Moskva ünvanımı yazıram. Allah bir çətinlik göstərməsin. Hər zamanında və anında bir qardaşının, bir havadarının yaşadığını unutma...

Ata-anası üçün yazdıqları daha qısa və məntiqli idi:

Əslində, sizin belə izdivac üçün sözünüzdən illər əvvəli, yəni ilk eşqimlə tələbəlik illerində rastlaşdığını gündən çıxmışdım. Məlumunuz olsun ki, məni evlənə biləcəyim bir rus gözəlindən xilas etmək istədiyinizdən xəbərdarəm. Amma ürəyinizi buz kimi saxlaya bilərsiniz ki, belə bir təhlükə yoxdu. İstədiyim qız (nişanlım da deyə bilərəm) Şimali Qafqazın ən təmiz toplumlarından sayılan Malqar türklerinin balasıdır. Onlar Ayal kimi qız balalarını zirvələrin ən saf, ən əlçatmaz dağ çiçəkləri kimi böyür, bəxt ulduzunu seçəndə qız balalarına cehizləriyle bərabər müqəddəs, böyük Qaf dağlarının xeyir-duasını da verirlər. Məni bağışlayın, yaxınlarda gəlininizi əllərinizi öpməyə gətirəcəyəm.

Cəmiləyle yenice sevinməyə başlamışdıq. Arvadıyla Ceyrançöldən kor-pesman ayrılan nazirin, bəlkə də, başqa məqsəd güdmədən onu ötürməyə gələn Ceyrançölün milis rəisinə söylədiyi sözlər taleyimizin ən yüksək ballı zəlzələsini yaradıb hər şeyi alt-üst etdi:

- Hər şeyə səbəb o, ariq, quru, yetim Əlipaşa oldu...

Milis rəisi də yeni nazirin hörmətini qazanmaq üçün səbəbkara "qulaqburması" vermək fikrinə düşdü. Həm də əzabkeşinin iniltisi Ceyrançöl-Bakı yolunu keçib, nazirin qulağına yetə biləcək qulaqburması.

... Həmin gün biz məzunlar Oğuztayfa çayı sahilindəki cələye özümüzü verib təhsil zəfərimizin unudulmazlığına çalışırıq. Güllərdən, çiçəklərdən çələng hörüb Cəmiləyə bağışlamışdım. Həmin görkəmdə o, təbiətin şahzadə qızına oxşayırdı. Mənə elə gəlirdi ki, Novlu bulağı üstə gördüyümdə də Cəmilənin başında belə bir tac vardi. O həndəvərin gülləri, çiçəkləri ən gözəl qonaqlarını görüb yerlərində bitib qalmaq istəmişdilər. Kəpənəklər kimi uçub başına qonub çələngə dönmüşdülər.

Əl-ələ verib sınıf yoldaşlarının yanına dönmək istədikdə qarşılara buralarinkinə bənzəməyən iki adam çıxdı. Elə bil onlar buludları paraşüt edib, göydən enmişdilər. Onlardan biri qızə yumşaq səslə dedi:

- Sən yeri dostlarına qoşul, Əlipaşaya kəndlərindən simaric var. Deyəcəyik, yüyürtmə sənə yetişəcək.
- Gözləyirəm, deyin, bərabər getməliyik.
- Anam, sonam, getməyin məsləhətdi...
- Bilmirəm, şikil kimi qız bu ariq, quru, dəli nəslin bir gədəsində nə tapmışan. Onda özün bil, bizdən incimə.

Kəmfürsətlərin biri qızın qarşısını kəsdi, o biri də məni quş kimi götürüb yaxındakı ağaçın gövdəsinə bağladı. Qalın əsgər kəmərini belindən açıb döyəcləməyə başladı. Köməyinə yürüüb, o biri natarazın cənginə keçən qızın çıçırtısı eşidildi.

- Ay uşaqlar, yetişin, Əlipaşanı döyürlər!!!

Uşaqlardan haray çıxmadığını görüb, onları hədələməyə başladı:

- Mən prokurorun qızıyam, bu elədiklərinizin cəzasını çəkəcəksiniz. Atama deyəcəyəm...

Sonra ömrümün ən dəhşətli gününün içində düşdüm.

- Şalvarını aşağı çək, yanlarını mazutlayaqq. Bundan sonra adı yetimlikdən çıxıb mazutlu Əlipaşa olsun...

Qızın gözü qarşısında mazutlanandan sonra yaşamaq istəmədim. Sinəmə daş bağlayıb özümü çayın ən dərin yerinə atıb Cəmilənin gözündən və həyatından uzaqlaşmaq istədim. Amma nə deyim özümə... babalarımın yolunu gedə bilmədim.

Nə dəli Hasan kimi tüfənglə özümü vura, nə də Dəli Alı kimi qayadan ata bildim. Ceyrançöldən baş götürüb qaçmağı qərarlaşdırırdım. Həm də bili-bilə ki, daha hamidan qaçmağı bacarsam da, özümdən qaça bilməyəcəyəm. Yəni, daha nə özümə özüm, nə də gözümə gözüm deyə biləcəyəm...

#### ***İslam: Gündəlik ömründən.***

Uşaq evinin qonşuluğundakı həyətdə Sarif adında, şikəst arabasına məhkumluğunu ilə cəzalanmış bir quşbaz yaşayırırdı. Bəlkə də, arabaya məhkumluğuna görə o da quşları qəfəsə salmışdı. Yeni aldıqlarının da qanadlarını yolub lələkləri çıxana kimi qəfəslərinə alısdırımağa çalışırırdı.

Hər gün quşların qabağına dən, hərdən də həyətinə ayağı açılmış bir-iki bərk gedən yetimin qənşərinə bir-iki manatlıq atırdı. Dənlər quşların əlinə öyrənməsi, manatlar da o biri yetimlərin oğru pişiyə dönüb onları çırçıqlaşdırmasın deyə bərk gedənlərin üstlərinə təpinməsi üçün idi. Hərdən, arabaya məhkum adamın ikiqat qəmlə çidarlanmış günlərini uşaq evinin aynabəndindən görə bilirdik. Bunlar da əlinə və həyət-bacاسına alısdırıldıgına inandığı quşları ucuşa buraxdı, onların da bəzilərinin azadlığından qəfəslərə dönmədiyi günlərdə olurdu. Xalasının əri Şəmistanı yadına salırdı, arabasına məhkum Saarif, İslam onu sərxoş vəziyyətində evə eşşək arabasında getiriləndə gormüşdü. Həmin gündən araq məhkumunu həmin arabada görməyə başlamışdı. Uşaq evində özünü, Şəmistanın qəfəsindən qurtarmış hesab edirdi. Atasının qaldığı uşaq evi indi

Ceyrançölün məktəblərinin birinə çevrilmiş, altından Poylu arxi keçdiyinə görə hər yanından neçə qarış nəm çəkən bişmiş kərpicdən tikilmiş binada yerləşirmiş.

Onlar tut bağı qonşuluğunda tikilmiş yeni binada məskunlaşırırdı. Saarifin göyərçinlərinin qurultusunu hər gün hamı eşidə olurdu. İslama elə gəlirdi ki, onlar da həmin quşlar kimi gecə-gündüz quruldayır. Bircə fərqləri onda olur ki, Saarif göyərçinlərinin qurultusunu eşidib ləzzət alır. Kənardan nəhəng tisbağaya oxşayan, maşınında gələn Muxtar müəllim yetimlərin qurultularını eşidə bilmir, onların hamisinin fürsət düşən kimi burdan qaçmaq istədiyindən xəbərdar deyil.

İslam qəmli günlərində aynabəndən Saarifin həyətinə boyanırdı. Quşlar onun dərdini, qubarını ötür, sanki yetimi yüngülləşdirmək istəyirdi.

Ümidli günlərində qaldığı otağın kəlləçarxındaki pəncərədən üzünü tut bağına çevirirdi. Onları kənddən gətirilib satdıq üçün xalxala salınmış qoyun-quzuya bənzərdi. Əskipara meşələrini yada salıb ümidişlənirdi. Elə biliirdi ki, həmin ağaclar da Ceyrançöl deyilən qəsəbədə ağacların uşaq evində yaşayır. Onlar da İslamin ətrafindakı uşaqlar kimi fürsət düşən kimi qaçmağa cahşırlar.

Obaşdan Muxtar müəllim yolunu uşaq evinə salırdı. Cərgəyə düzülmüş guya idmançı abrina salınmış yarımcılpaq uşaqlar hər səhər müdirlərin yolunu və "marş" kəlməsini gözləyirdilər. Həmin kəlmədən sonra uşaqlar tut bağıının ortasındaki yolda Ceyrançölün qurtaracağına, ordan da kəlmə sahibinin öününe kimi yüyürməli idilər.

Həmin uşaqlar hər gün Ceyrançölün qurtaracağından ordan uzaqlara da baxmağa imkan tapırdılar. Və həmin an, bəlkə də, bir-birindən xəbərsiz hamısı həm də vaxtından əvvəl gələcəyinə yüyürmək istəyirdi.

Saarifin qonşuluğundakı qəfəsin quşlarının sınaq günü yeddinci sinfi qurtardıqları zaman olurdu. Onların yaxşı oxuyanları məktəblərində qalır, gözlərindən su içilməyənləri sənət məktəblərinə göndərilirdi. Uşaq evinin iki şəref lövhəsi vardi. Birində ali təhsili, o birində peşələriyle həyatda yerini ala bilənlərin şəkli örnek kimi uşaqlara boyanırdı.

Uşaq evindən qaçıb, özünə gün ağlayanlar da olmuşdu ki, onlar barədəki söz-söhbətlər də qaçmağa hazırlaşanların qulağına paravozların fit səsi kimi çatıb həvəsləndirirdi (belələrinin yük vaqonlarıyla aradan çıxdıqları belli idi).

Hərdən İslam da onlara qoşulub Ceyrançölü tərk eləmək istəyirdi. Ona elə gəlirdi ki, böyük şəhərlərin meydanı daha geniş olur. Amma bilmirdi ki, belə axınlar nəhrlərinə çox vaxt yetişə bilmir. Böyük ümidlərlə böyük şəhərlərə gedənlərin çoxlarının arzuları daşa dəyir. O şəhərlərin ətrafına hər gün daş çıraqılları töküür. Arzuların quşlar kimi qanadları yolunur, ətraflara lələklər səpələnir.

Amma günlərin bir günü İslamin qaçmaq fikirləri başından duman, sis kimi uçuran tapıldı.

Ceyrançölün su idarəsinə müdirliyə yeni adam gətirdilər. Qızları Şəmsiyə İslamilin sinfinə düşdü. Görünür tale özü zaman-zaman Cəmilə, Şəmsiyə kimi qızları Ceyrançöl yeniyetmələrinin ilk məhəbbətinə çevriləməsi üçün göndərir.

İslam, atasına görə başı zaman-zaman qədirbilən insanların əlləriylə sığallanan yetimlərdən idi. Məktəb direktorunun özünə qarşı sərtliyini o, ən uzunmürlü sığalı hesab edirdi. Onun sərt sözlərindən əslində bir dərman acısı dadılırdı ki, şirinliyi az sonra şəfəsi ilə hiss olunurdu. İslamin bir ara, çalışmalarını zəiflətdiyi dövrdə onu müəllimlər otağına çağırıb hamı qarşısında söyləmişdi.

- Əgər Əlipəsaya həqiqi hörmətiniz varsa, bu uşaqa heç bir güzəştə getməyin. Oxuyub adam ola bilməsində payınız ancaq həmin şəkildə ola bilər.

İslam uşaq evindən yeganə şagird idi ki, əlaçι kimi şəkli məktəbin şəref lövhəsində asılmışdı.

Şəmsiyə gələnə kimi uğuruyla öyünməmişdi. Qız bir yetimin varlığında yeni hissələr oyatmış, bir yazın bənövşələrini bitirə bilmışdı. Həmin hissələrin təsiriylə

tənəffüslerdə Şəmsiyəyə göz qoyub, onun şərəf lövhəsinə baxmasını, şəklini görməsini arzulayırdı. Çünkü, uşaq evindən yetimlərin qatarında gələn ariq, quru uşağın hələlik yeganə yaraşığı həmin lövhə idi.

Məktəb uşaqları özfəaliyyət olimpiadasına hazırlaşırıldılar. Ceyrançöl məktəbləri arasından hər il mərkəzdə yarışmağa uşaqlar seçilirdi. Demə, Şəmsiyənin məlahətli səsi varmış. O da bir mahnısıyla yarışa qatılıb, uğur qazandı. Bir azdan Ceyrançöl yeniyetmələrinin coxu, çöldə, hələ də xəlvətə salıb qızın mahnısını oxumağa başladı.

### **Səndə tarixlərin çox nişanı var.**

### **Hər daşın dibində ox nişanı var...**

İslam əlindən bir şey gəlmədiyinə təəssüfləndi. Qızla bərabər Bakıya, olimpiadaya gedəcək oğlanlara həsədlə baxmağa başladı. Onlardan biri də yenice dostlaşdıığı Ramiz idi. Bu oğlanla onu riyaziyyat bilikləri birləşdirirdi. Hər ikisi müəllimlərin lövhəyə yazdığı məsələni, misalı beynində həll eləyir, cavabını ala bilirdi. Ramiz başında saçaqlı papaq, əlində çomaq "Çobanlar" rəqsi oynayan üç yapincılidan biri idi. Səfər zamanı Şəmsiyənin Ramizə vurula bilməsi qorxusu İslamın içine güvəsini salmışdı. Yaxşı ki, kəpənəkləri uçuşan bir cələdə onlar qardaşlıq düşdü. Ramizdən Şəmsiyə barədə soruşmağa imkan tapdı:

-Yerində olaydım. Elə bir qızla yol yoldaşı olacaqsan.

Qardaşlığının sözləri cələdəki Ali bulağının suyu kimi üstünə səpələnib İslami sakitləşdirdi.

- Bakıda xalamqızı yaşayır, adını da mənimkinə uyğunlaşdırıblar - Ramizə - onu görə biləcəyimə sevinirəm...

Şəmsiyəgil uşaq evi yerləşən küçənin baş tərəfində yaşayırırdı. Atasının idarəsinin qonaq evini onlara mənzil kimi vermişdilər. Axşamüstürlər o hənəvərdən kimliyi bilinməyən yeniyetmələrin avazı eşidilirdi.

### **Səndə tarixlərin çox nişanı var.**

Şəmsiyənin bənzərsiz gözəlliyyində ilk məhəbbət oyatmağın bütün nişanələri var idi və bunu bacarmışdı da. Atası qızının əlaçı olması üçün bəzi müəllimlərin bağ-bağçasının su payını artırırdı.

Bircə, hökumət evində yaşayan riyaziyyat müəllimi Hüseynalının suvarmağa bir şeyi yox idi. Üstəlik də üzüslü müəllimlərdən sayılan, həmin qaraşın adam şışirtmə qiymətlərlə özünün və fənninin üzünü qara etmək istəmirdi. Bu səbəbdən də Şəmsiyə ondan "үç" və "dord"dən yuxarı qiymət alammırdı. Narahat ata su payını bol elədiyi bir-iki müəllimin sağlığı, soldağılığı ilə Hüseynalı müəllimin yanına gəldi. Qızına əlavə dərs keçməsini (elbəttə, haqqı ilə) xahiş elədi:

- Məndənsə, öz şagird yoldaşları köməyinə daha yaxşı çata bilər. Sınıflarındə İslam kimi, Ramiz kimi əlaçılardır var...

- Dediqlərindən hansının köməyi bəhrə verər?

- Ramizin dərsdən sonra da işləri olur (bazaarda alverindən söz açmaq istəmirdi), İslamin faydası çox dəyər. Atası Əlipaşa Ceyrançölün, İap respublikanın da demək olar, - birinci riyaziyyatçısı idi.

Təcrübəli ata elə həmin gün İslami görmək, nə yuvanın quşu olduğunu bilmək istədi. Su mütəxəssisi həm də adamların saman altında su yeridənlərini də tanıydırdı. Qızı Şəmsiyəyə nə qədər arxayın olsa da, oğlanı görüb dişinə vurmağı lazımlıydı.

Sir-sifətindən tərbiyə, gözlərində ağıl yağan yeniyetmə xoşuna gəldi. Qızını riyaziyyatdan çalışdırmağı xahiş elədi. Oğlanın söhbət boyu bir dəfə də başını qaldırmadığı, üzünün həyanın qırımızısına boyandığı da ürəyincə oldu.

- Onun qiymətini beşə qaldıra bilsən, mən də borclu qalmayıb sənə beş, yox, bu on barmağımla hörmət eləməyə çalışacağam.

Hüseynalı müəllimin təşəbbüsü ilə Şəmsiyə ilə İslam bir partada oturmmalı oldu. Həmin gündən, qızın evi həndəvərində, hər daşın dibində ox nişanı var, - oxuyanlardan, hər daşın dibindən bir qıtbəçisi çıxb, İslama oxunu atmağa hazırlaşdı.

Şəmsiyyənin dəvətiylə İslamın ayağı evlərinə də açıldı. Üç qız balası böyüdən ananın da oğlanдан xoşu gəldi. Özünü saxlaya bilməyib nəvazişlə bağrına basdı, sənin kimi bir oğlum olsun istərdim, - kəlməsini dilinin ucundan zorla geri qaytardı. İslam həmin nəvazişlə isindi. Bibisindən sonra birinci dəfə idi ki, həmin şəkildə qızına biliirdi.

Şəmsiyyə zehinli olduğundan İslamin köməyiyle riyaziyyat fənnindən də kök altdan çıxa bildi. İllik qiyməti əlayə da yüksəldi ki, bu da ata-anasının oğlana rəğbətini zirrvəyə yüksəltdi. Ömrü boyu belə bir oğul istəyən ana ilk dəfə dişaltı paxlasını çıxardı.

- Yetim oğlandı, abırlı, həyalı, məktəbi də qızıl medalla qurtarmağa namizəddi. Bəlkə öz oğlumuz eyləyək...

- Şəmsiyyə Poladovların beşikdən göz dikdiklərini nə tez yaddan çıxardın. Nəbadə ağıllarına belə şey salasan. Köməyi dəyib, biz də altdan çıxarıq. Ayağını Bakıya qoymuşunda əyin-başını alıb, cibinə də xəcliyi qoyub yola salacağam. Olacaq vəssalam-şüttəmam...

- Göbəkkəsdilərin sonradan hansı yarıyanlardan olub? Mənə qalsa, Allahın göndərdiyi belə bir balanı əldən buraxmarıq.

- Sənə həvəsdi, bəsdi dedim. Saçın da elə uzun döyük, deyim ağlını uzadıb topuğuna çıxarıb.

Atasının gündəliyiylə tanış olan İslam yeniyetmə ömrünün onunkuna bənzədiyinin fərqinə varmırı. Şəmsiyyə ilə o da bir zamanlar atasıyla Cəmilə arasındakına bənzər söhbətlər edirdi:

- Bilirəm, yolun ata yoludu. Həm də inanıram ki, barmaqla göstərilən riyaziyyatçı olacqsan.

- Üzü Ömər Xəyyamdan, İbn Sinadan, Ömər Osman Kafiyəddindən bəri Şərqi aləminin alımları bir fənnin əbası altda batıb qalmayıblar. Elmlərin hamisini xalat kimi geyə biliblər.

- Riyaziyyat öz yerində, indi məni həm onun, həm də o biri elmlərin fəlsəfəsi daha çox cəlb edir.

- Demək filosof olmaq istəyirsən?

- Şəmsiyyə adlı sınıf yoldaşım da qol qoysa, riyazi yollarla dünyanın hikmətlərini açmağa çalışaram. İndi sənə keçək. Ata yoluyla...

- Yavaş, atam eşidib, başıma su carlavib məni çımdırır. Mən uşaqlıqdan seçdiyim sənətə dönük çıxmamışam. Həkim olacağam, vəssalam...

...Ramiz olimpiadadan sonra Bakıda "qalası" oldu. Xalası qızı Ramizəni bir oğlanla öpüşən görüb bıçaqlamışdı. Halbuki Ceyrançölə qayida bilsə, bahar müjdəcisi qaranquş kimi deyil, qar xəbərcisi qara qarğı kimi onu gözləyən polyar qışın xəbərini verə bilərdi. Deyə bilərdi ki, Şəmsiyyənin deyiklisi varmış. Olimpiada vaxtı onların evində qalırmış, qızı konsertlərə maşınla aparıbgətirmişlər. Məktəbi qurtaran kimi Ceyrançölə nişan taxmağa gələcəklərmiş. Oğlanın özünü o böyükükde şəhərdə barmaqla göstərmək olar. Ali təhsilli hüquqşunasdı. Prokurorluqların birində müstəntiq kimi təcrübə keçir.

Oğlunun məktubunu İslama Faizə arvad getirmişdi. Verdiyində özünü saxlaya bilməyib həm ağızının, həm də gözünün yolunu açdı; birinin nəmli sözləri, o birinin qıqlıçına bənzər yaşları bir-birinə qarşıdı.

- Onlara göbəkkəsdi elədiyimiz günə daş yağayı. Gedib dayıları Körpəyə, Totuya çəkdi (söylədikləri Ceyrançölün vurub-tutan oğlanları sayılırdı). Buralarda qalıb səni kimi məktəbi qızıl medalla qurtara bilməyəcək a, qardaşlığı.

Dərdli ananın saçlarının ortasından ağ ciğir açılmuşdı. İslama elə gəldi ki, onu bir-iki gündə Ramiz salıb. Övladlarının qara günləri anaların ürəyində lalələrin qara xalına, saçların da şaxtasına düşmüş badam ağaclarının ağ çiçəklərinə çevrilir. Ramizin məktubunun hər kəlməsindən Ceyrançöl həsrəti, Damcılı qayalarından sular kimi fişqirdi: Əziz qardaşım İslam - biçağını mənə ver get, deyəndə fəlakətim, bəlkə də, ürəyinə damıbmış. Onları bağçada o şəkildə görən-

də özümü saxlaya bilmədim. O, göydəki Allaha and içə bilərəm ki, ondan sonrakı Ramiz mən deyildim. Yerimə mən yaşda, mən görkəmdə bir dəli şeytan qoymuşdular. İndi, əgər varsa Allahım, məni qurtarib o şeytanı müttəhim kürsüsündə oturtsun. Anamı dərdimdən çərlədib öldürtməsin. Oxumaq isteyirəm. Adam olmaq isteyirəm. Müstəntiq Gəncəbasar zonasındandı, oğlan təref şikayətçi olmasa, buraxdıracağını deyir. Olsalar da məktəbi türmə məktəbində qurtarmağıma kömək edəcəyini söyləyir. Onu da deyim ki, Şəmsiyyənin qohumlarının mənə xeyli köməyi olub. Həmin müstəntiqə elə onlar tapşırıb. Baxaq görək, Allah kərimdi (yəqin, Ceyrançöldəki pınəçi Kərimin tayı olmaz. Bu qəletimə birtəhər yamaq vurub, qulaqburmasını verib, dərsimi keçər. Anama ürək-dirək ver. De, Bakıya gəlib eləməsin. Hər şey yaxşı olacaq.

Ramizin anasıyla Şəmsiyyəgilə getdilər. Arvad gözünün yaşıyla, İslam bükdüyü boynu ilə minnətlərini edirdi: Bakıdakı qohumlara deyin, bir yetimin dayağı olsun. Onun murazı gözündə qalmasın, dərdi anasının gözünə, saçına ağını salmasın...

Faizə arvad dəsmalının çin düyünü açıb bir dəstə əzik-üzük pul çıxardı:

- Bunları da qohum-qonşu yiğib verib, o müstəntiq azdı, çox bilib balamın qapısını açsın.

Pulu özünə qaytarıb bir ana o birinə, əczaxanaların dərmanından təsirli və qiymətli ürək-dirəyini verdi:

- Arxayınca get, bizimkilerin sözü puldan-paradan qiymətlidi. Bunları da balan qayıdanda cibinə qoyub, oxumağa yola salarsan.

Bura kimi ağır-ağır gələn ana oğluna ürək-dirək vermək üçün danışq məntəqəsi tərəfə az qala quş kimi uçmağa başladı. Nəyə görəsə İslam üst-başının qaramatından silkələnib qurtara bilmədi. Uşaq evinə, Saarifin, quşlarının qonşuluğuna gəldi. Bu dəfə elə bildi ki, qəfəsdəki qardaşlığının qurultularını eşidir. Həmin an, gündəliyindən atasını, həmin günündən özünü zamanın güzgüsündə görə bildi. Qara haşiyəli güzgüdə atası, dəlixana qonşusunun çəkdiyi kimi, tikanlı məftillərdən düzəlmış riyazi-radikal altında idi. Özünün tükəri qaratikan kollarına bənzədilmişdi. Qaratikanlar həyatın kökü altdakı bir bəndənin rəmzinə çevrilmişdi (Atasının xəstəxanadakı gündəliyinə çəkdiyi şəklin adını Arif, "Kök altda İslam" qoymuşdu). Özünü uşaq evinin əlüzyuanındaki güzgüdə görürdü. Göyərçinin qanadları yolunmuş, həndəverində lələk yağımışdı. Həmin an Ramizin yanında qonub, ona ürək-dirək verməyi arzuladı. Sözlərini kağıza töküb, Saarifin quşlarının birinin dimdiyində bir qəfəsdən başqasına göndərə bilmədiyinə təəssüfləndi.

Şəmsiyyənin qohumları Ramizi buraxdırıbildi. Onu da yanlarına salıb Ceyrançölə gəldilər. Demə, göyərçinlərdən biri qəfəsindən buraxılır, o birisi düşürmüş. Gələndən eyni açılmayan Ramizin buraxıldığına sevinmədiyini İslam heç tərəfə yoza bilmirdi. Oğlu gələndən qapi-bacاسını göz yaşlarıyla sulayan anası az qala onu ayaqlarına çidarlamışdı. Başını yere dikib gözaydınligina gələnlərin üzünə baxa bilməyen oğlan axır ki, yeni "həbs"indən qurtardı.

- Deyirəm çaylağa düşək.

Oğlanın hisini-pasını tökmək istədiyini İslam anlamışdı. Buna ən münasib yer elə çaylaq olardı. Suların aydınlığı dada çatardı.

- Gələndən elə bil gəmilərin batıb, buraxıldığına çobanlar rəqsı oynamadı...

- Dilim də gəlmir deyəm...

Ramizə sarıdan dili gödəkliyindən ürəyini boşaltmaq istəmədiyini fikirləşdi. İslamın ağılına gəlmirdi ki, Ramizin ona görə gəmiləri batıb, sevincdən oynamayağına son qoyub.

- Desən yaxşısı, dərdi söyləməklə yüngülləşmək olur.

Ramiz üzün çaya tutdu. Elə bil ağır yükü suda axıtmaq istəyirdi:

- Qohumları oğullarına Şəmsiyyəni nişanlamağa gəliblər. Onlar da Ramizəylə məni kimi göbəkkəsdi, deyikliymiş.

Elə bil həmin sözləriylə İslama - bu dəfə bıçağa əl atma növbəsi sənə keçir - demək istəyirdi. Sözlərisə, ümidlərindən başqa bir şeyi olmayan yetimi onlardan da tərksilah etməyə başladı.

Demə, Ramiz ürək-dirəklərini də düşünüb-daşınmışdı:

- Dar günümdə Mahirlə (qızın deyikliyiylə) tanış oldum. Onu deym ki, olduqca təmiz ailənin layiqli övladıdır. Onun yerinə kim olsa vəzifəli atasına görə göylə gedərdi.

Qardaşlığının hardasa uzaqlarda olduğunu anlayırıldı. Doğrudan da həmin an İslam Əskipara yamaclarının birində çənə, dumana düşmüdü. Onun geri dönəməsini gözləyə-gözləye özünü ağırlığını-uğurluğunu tökmək üçün gizli tonqalını xatırladı (Ramizəylə şəkillərinin hamısına od vurub ilk məhəbbətinin geriyə bütün körpülərini yandırmışdı). Dostunun da belə bir od-alovdan keçməsi gözənləndi. İslamin mənzilliyini keçib, iki addımlığına yaxınlaşdığını hiss elədi:

- Bizimkini ilk məhəbbət sınağı hesab etmək olar. Atanın bir şeirini yadına sal:

Bütün ilk eşqlərdən ayrılıq ətri gəlir.

- Nişan nə vaxtdı?..

- Bu bazar.

- İzn alıb Əskiparaya gedim...

- Məndən olsa, ən şad gündündə Şəmsiyyənin yanında olmalıdır... üstəlik, atasənəsi da səni öz balaları hesab edir.

- Bu, həyata atılmağımız ərefəsində sənin də ən böyük sınağın olacaq. Yəqin ki, gözü çıxan qardaşına baxıb, özünü təmkinli aparmağı bacaracaqsan. Səni tək buraxmayacağam. Yaxşılıqları əvəzi əl-ayaq verməyə gedəcəyəm...

Şəmsiyyənin anası Lətafət xanım İslamin özünə hiss elətdirmədən könlünü almaq istəmişdi. Bunun vacibliyini bildiyindən ayağını uşaq evinə qoymaqdan da çəkinməmişdi. Həmin an İslam aynabənddən Saarifin göyərçinlərinə baxırdı. Onların qonşuluğuna tez köçüb qəm üstə köklənmiş qurultulardan canını qurtarmaq istəyirdi.

Lətafət xanımın gəlişindən həyəcanlandı. Ailələrindən acı xəbər eşitməməyi arzuladı. Həmin istəyiylə də o ailəyə bağlılığını başa düşdü. Lətafət xanımın sıfatından qayğı yağırdı. İslam şəkildə gördüyü anasını yadına saldı. Kaş İsrafil anası üçün züyünü fərdi şəkildə çalayırdı. O da məzarından qalxıb, yolunu Ceyrançölün uşaq evinə salayırdı. İslam balasını Saarifin və quşlarının qonşuluğundan, gecə-gendüz quruldamağından qurtarıb, Əskiparaya aparayırdı.

Hərdən buralara Lətafət xanım kimi anaların ayağı açılırdı. Uşaqlardan oğulluğa götürülənlər çox olmuşdu. Uşaq evinin növbətçiləri Lətafət xanımın gəlişiyələ kiminsə bəxtinin açılmasını hesab elədi. Qadının İslami axtardığını eşidəndə bir az da sevindilər. Bu müddətdə o, buradakıların hamısının qardaşına çevrilə bilməşdi. Lətafət xanım görüş otağında gətirdiyi bağlamańı açdı:

- Gəlmışəm Şəmsiyyənin qardaşını bəy balası kimi bəzəməyə. Əyninə yeni kostyumu qardaşlıq xalatı kimi geyməli oldu.

...Şəmsiyyənin sıfatında güller açılmışdı. Qızın öz ömrünün əsl baharını yaşadığı hiss olunurdu. İslam Mahiri görəndə sakitləşən kimi oldu. Ürəyində həsəd hissi yaranmadı.

- Demək Şəmsiyyənin qardaşı sənmmişən. Gəl, bir yaxşı-yaxşı tanış olaq. Bundan sonra sən də kakılı olacaqsan. Görüşəndə yan keçməyək.

İslamin ilk məhəbbəti bəxtindən uçub getdi. Ona bir ağ göyərçinin qurultuları qaldı. Həmin qurultuların bəstəsiylə özünün ilk məhəbbətinin yasını saxlayası oldu. Ramizlə attestatlarını alan kimi Bakıya getməyi qərarlaşdırılmışdır. İslam, tezliklə Ceyrançöl adlı yerin Saarifinkinə bənzər qəfəsindən uçub canını qurtarmaq istəyirdi. Bakıya Şəmsiyyənin anasının hədiyyəsi əyin-başla, ciblərində onların verdiyi xərclikle gedirdi. Onun bir tek sərvəti atasının gündəliyi idi. Atasının şeirindəki suali elə hey özünə də verirdi. Nəhayət, qatarda öz andını içə bildi: özümə özüm demək üçün var gücüm işə salacam. Əvvəl minnət kimi geydim

bu paltardan qurtaracam. Sonra bir şəhərin, sonra ölkənin, sonra da bir dünyanın hər tərəfindən görünə bilən adam olmağa çalışacam!

Əlipaşa: "Gündəlik ömrümdən" (Gündəliyin ikinci bölümü şeirinin sonradan əlavə etdiyi bəndiyə başlayırdı) :

*Yurda büt ayət öyrədən,  
Qurda it, ayət öyrədən,  
Bizə itaət öyrədən  
Dözümə, - dözüm deyimmi?*

Tələbe ömrüme həyatda nəyim var itirə-itirə, kirpiklərimlə od götürə-götürə gəlmışdım. Hər halda Ceyrançoldən, oradakı it-qurd gözlərindən uzaqlaşa bildiyimə görə yüngülləşmişdim. Həmin zərbələrdən heç daralmırdım da. Kəndimizdəki dəmirçi Ləzgi Məhəmmədin kürəsi gözümün önünə gəlirdi, onların hər birini xatırladıqca, həyatın özünü də hansı Ləzgi Məhəmmədinsə böyük dəmirçi kürəsi hesab edirdim. İnsanların belə kürəde bişib, döyülb dəmirləşməsini, poladlaşmasını təbii sayırdım. Birçə özümlə gətirdiyim adın qarasından, zülmətindən qurtara bilmirdim, - mazutlu Əlipaşa adının. Geydiyim yeni libaslarla deyil, içiñə düşdürüm yeni mühitlərlə onu gizlədə bilərdim. Bir də həyatda tutduğum yer, qazandığım adla. Döyüldüyüm dəmirçi kürəsi məni qaradınməz, qaraqabaq, qarayayovuşmaz bir adam kimi, tələbəlik ömrümə yetirmişdi. Yataqxana, universitet, kitabxana arası günlərimi keçirib kursdan-kursa keçirdim. Qaradınməzliyim ətrafimdakıları danışdırırdı:

- Bu adəmin heç dostu-aşñası yoxdumu? Bəlkə, başqa bir planetdən aramıza göndəriblər?

- Yox, əşı, Ceyrançöllidü, yetimxanada böyüüb. İtirmədiyi bir şey qalmayıb!

- Ceyrançöl sazlı-sözlü yerdə, adamları da dilli-dilavar. Oradan lal pipik az-az çıxar.

- Bir bəndəsinin də sazi alınıb, neyləyək...

Özümü riyaziyyata həsr eləməyim yavaş-yavaş məni gerçek həyatdan uzaqlaşdırır, hər şeyə öz prizmasından baxan bir bəndəyə çevirirdi. Özümü yavaş-yavaş insanvari iblisə bənzərdirdim. Adamlara baxdıqca sür-sümükələrini görüb, burların bağlantısının metafizik əsaslarını öyrənməyə çalışırdım. Baxdıqlarının bəzilərinin başlarını kvadrat, kub, romb şəklində görüb, ağıl tutumlarını fərqləndirmək, hesablamaq istəyirdim. İnsan sür-sümüyünü, üstəki bədəni bir ömürlük libas, müvəqqəti ört-basdır sayırdım. Rentgenvari nəzərlərimlə gördüyüüm skeletlərin mükəmməlliyyinə mat-məhəttəl qalırdım. Bunlar riyaziyyatdan xəbərdar olan sehrkar zərgərlər tərəfindən əmələ getirilə bilərdi. Təmiz riyazi analizlərimdən yorulanda cəmiyyətin quruluşuna nəzər salırdım. Bunda bir az romantika olduğundan başımı dincə qoyurdum. İciñə düşdürüm cəmiyyət özü də zəncirvari bir silsilədən ibarət idi. Amma həmin silsiləyə insan müdaxiləsi qarışib təbiiliyi korlamış, qanuniliyi pozmuş, eyibləri ört-basdır etməyə çalışmışdı. İnsanlar həm cəmiyyət, həm də təbiət qanunlarını pozur və bu fealiyyətlərini bir az da genişləndirirlər. Cəmiyyət onların münasibətlərindəki saxtakarlıqlarla öz təbiiliyini itirir, cırlaşır, müqəvvalaşır. Təbiət, Engelsin söylədiyi kimi, hər insan kəşfindən sonra insanlıqdan öz intiqamını bire on alır.

Özümü elmə həsr eləməyimin səfəsi müəllimlərimin hörmətini qazanmaqdan, şəklimin yüksək təqəußdü kimi şərəf ləvhəsinə düşməyindən ibarət olmuşdu. Cəfasıa az qala yalquzağa dönəməyimdən, əzablarımla səssizcə ulamaqlarımızdan...

Riyazi baxışlarımı içiñə düşdürüm cəmiyyətə də çevirir, onu da araşdırmağa başlayırdım. Cəmiyyətin də böyük dairəlidən, iynə ulduzu boydasına qədər zəncirvari həlqələrdən ibarət olduğunu aydınlaşdırırdım. Həmin həlqələr də vəzifəli tabeçilər, varlılar, lütlər, təmənna güdənlər, buna möhtacların yaratdıqlarından ibarət idi. Vəzifəlilər qarşısında get-gedə kiçilən həlqələrin hamisinin sözü, əməli, təbəssümü, onları razı salmaq xatırınə yaranırdı. Hər cür güc sahibləri özlərindən zəiflərdən ibarət üzlərinə, içində yaltaqlıq gizlənmiş saxta

gülüş və səmimiyyət geyinirdi. Tələbələrin eksəriyyəti də kimisi kursdan kursa keçmək, kimisi əlaçı olmaq üçün yaltaqlığın hər cür "kosmetikalarından" istifadə edirdi. Bütün bunlar da məni ətrafimdakılardan uzaqlaşdırır, cəmiyyətə qapılarımı bağlayırdı. Qapı kimi bir tək açdığını kitabların cildləri idi. Həyatda yeganə cixış yolumu, nicatımı onlarda göründüm.

Qara Bəhram adlı müəllimimiz də vardi. Qəribədir ki, ondan tələbələrdən çox, müəllimlər çəkinirdi (dərs dediklərini gözlərinin bərəsinə qədər yaxınlaşmağa qoymamağı, bəlkə də, sifətlərində qorxudan yaranan saxtalıqları görmək istəməməsindən id). Şəxsiyyətini qoruyub saxlaya bilmış bu adam öz fənnini canla-başla tələbələrinə çatdırmaqla işini bitmiş hesab edirdi. Ailə həyatı qurmamış bu adamın işi kənarındaki həyatı hamiya bəlli idi. Şəhərin, demək olar ki, səfillər yiylan, yarızırzəmi bir kafesində könüllü şəkildə içkinin dumanına, sisinə düşməyi. Onu, guya ki gəncliyinin iki addımlığından tanıyanların bəziləri həmin vərdişinin səbəbini uğursuz eşqiyle əlaqələndirirdi. Deyilənə görə, ilk eşqinin uğursuzluğu onun gözünü elmə açmış, gözəllik dünyasına qapatmışdı. Sonradan tələbə qızlardan bu tale etibar edilə biləcək adama vurulanları olsa da, eşqlərini məlum edə bilməyib, Qara Bəhram üçün məchul qalmışdı. Tələbələrin ondan çəkinməməsinin səbəbi xasiyyətlərinə bələdliyindən id. İmtahanını hansı kəlmələrlə başlayacağını bilirdilər:

- Kim üç isteyir kitabçasını getirsin...

Qara Bəhramın könüllü şəkildə heç kim elmi rəhbəri olmağını istəmirdi. Amma əlinə düşüb, "salamat" qurtaranlar həyatda öz yerini tuta bilirdi.

Bir dəfə elmi rəhbəri olduqlarından biri müdafiəsi sonrası ona təmtəraqlı bir restoranda ziyafət vermək istəmişdi. Qara Bəhram dodaqlarını büzmüşdü:

- Burda özümü rahat hiss edə bilmərəm.

- Niyə, kimdən əskiyik?

- Bura cəmiyyətin kəsr xəttinin surətidi. O hündürlükdə özlərinin bərbəzəklərini göstərmək istəyənlər yerləşir. Mənim üçün məxrəc daha rahatdı.

Onu yanına salıb yarınzırzəmi künçünə gətirmişdi:

- Axi, buru niyə (yəni, səfillərin içine)?

- Burda yolumu gözləyənlər olur. Onların şübhəsini almasam ümidi ləri parçalanar.

Həmin adam Qara Bəhramla yarıqaranlıq meyxanədə oturmalo olmuşdu və kişi onun gözündə Leylisini itirdikdən sonra başına heyvanlar aləmi yiğilmiş Məcnuna bənzəmişdi. Həmin günə düşdүünə heyfsilənmış, ona yazığı gəlmışdı. Qara Bəhram da qarşısındakını bir növ cəzalandırdığını (oğlan diksinə-diksinə ətrafına baxır, öünü, çəngəlini, badəsini təmizləməyə çalışır) aydın göründü. Bu qəbildən cavanların mənəsəb yolunda yürüşləri başlayır, kiçilə-kiçilə olsa da, böyüməyə başlayırlar. Qarşısındakının belə bir yoluñ əvvəlində olduğunu görüb ona yazığı gəlməyə başlamışdı. Oğlanı həmin yolculuqdan sapındırmaq fikrinə düşməmişdi. Çünkü həmin məsələnin sıfırı bərabərliyi Qara Bəhrəma aydın idi.

Bütün bunları mənə Qara Bəhram özü danişmişdi. Bizim yaxınlaşa bilməyimiz təsadüfən baş tutmuşdu. Mənə rəğbətləri üzdən olduğunu bildiyim dekanla müavinin söhbətinə qulaq şahidi olduğumdan sonra:

Müavin: Bu Əlipaşanın burnunu əzməyin vaxtı çatmayıbmı? Siyasi iqtisad kimi fənlərdən zəifdi. HİM eləyək kəssinlər.

Dekan: Qara Bəhram özü onu mənə tapşırıb. Dedi ki, kişiliyiniz varsa, bircə nəfərlə işiniz olmasın. Qoyun heç olmazsa bircə tələbə özü kimi qala bilsin.

Müavin: Demək, Qara Bəhramımız bir qaraqabaq Bəhram yetişdirir.

Bunları eşidib-biləndən sonra tez-tez Qara Bəhramın qarşısına çıxmaga çalışdım. Başını qaldırıb məni görə bilməsini istədim. Görünür, Ömər Xəyyam və bütün riyaziyyatçılar üçün bu həyat məlum və məchullardan ibarətmiş. Axi, özümə münasibətindən xəbərdar idim. Onun üçün niyə bu qədər məchul qaldığımın səbəbini bilmirdim.

Həyatda bəziləri döymələrdən xoşlanır. Bədənlərinin görünməz yerlərinə, mənasını döyənlərin və döydürənlərin bildikləri rəmzlərvər şəkillər həkk etdirirlər. Taleyn özünün də (bunun adı bəlkə də elə alın yazısıdır ki var) görünməz döymələri varmış və bir yerlimizin də alınına türmə həyatı yazılıbmış (Fərhad bacısına sataşmaq istəyən bir müəllimi bıçaqlamışdı). Onunla Ceyrançöl uşaq evindən tanış idik. Sənət məktəbi bitirib Bakı zavodlarının birində çilingərlik edirdi. Təsadüfən rastlaşığımızdan sonra yolunu hərdən yataqxanaya, yanına salırdı. Bir dəfə rəng-ruhu qacmış şəkildə özünü vermişdi:

- Zavodda birini bıçaqlamışam...

Birinci dəfə, yoldaşlıq mehkəməsi sonrası onları barışdırılmışdı. Bu dəfə sorağı türmədən gəldirdi. Məktubunu yataqxanaya gətirmişdilər: vaxtin olsa mənə dəy. Bu xarabada simsərim bir tək sənsən. Yoxsa, vallah, partlamaya düşə bilərəm.

Türmə önündə Qara Bəhramla rastlaşdım. Demə, o da əli dinc durmamış bir səfilin ziyyətindən gəlibmiş. Bir çətin məkanda onun gözlərinə görünə bildim.

- Dünya özü bir türmə, buraları da iki. Sən xeyir ola?

...Nə isə ordan yarımrəzəminin önünə qədər bərabər gəldik. Bu dəfə gözərimizi tamam ağa bilib, bir-birimizə baxa bildik. Mən qocaman bir vücudun aynasında kənddən şəhərə təzə gəlmış qaraşın bir gənci görə bildim, - Qara Bəhramı. O da, bəlkə də, mənim gözlərimdə tələbəlik illərinin içində düşdü:

- İndiyə kimi elinə bədə almışam?

Sualından kəsilən tələbə kimi başımı aşağı dikdim.

- Mən də ilk dəfə dördüncü kursda (həmin vaxt eşqə düşdүүнү söyləmədi) dadına baxdım. Düşək bir məxrəcə, məcburi olmayacaq, istərsən yeyərsən, istərsən də həm yeyər, həm də içərsən. Amma bunu sənin vərdişiçəvirməyin erkən olar. Çünkü belə vərdişlər insanların ən böyük uğursuzluqları sonrası başlayır. Dünya xoşbəxtləri dəryada, bədbəxtləri stəkanlarda qərq olur.

Ən çıxınlı günlərimdə, yəni yataqxana, şəhər və dünya varlığıma dar gələndə yolumu yarımrəzəmiyə salır, Qara Bəhramdan əlac diləyəsi olurdum. Bunu da mənə çox gördülər. Günlərin bir gününün qara qarğaları dimdiklərində onun qara xəbərini gətirdi. Qara Bəhramın cismi qara torpağa, dünyanın məxrəcine, ruhu üzü sonsuzluğa kainatın surətinə qondu, bir bəndə ömrünün məsələ və ya misali da beləcə, öz həllini tapdı. Demə, axırıncı kursda başımı qaldırası, Təranəyə rast gələsi imişəm. Onu ilk dəfə tələbə məclislərinin birində gördüm. Qızın gözləri elə bil iki addımlığımdan deyil, Ceyrançölün bir cələsindən - ən ağır zərbə alındığım yerdən mənə dikilmişdi. Tale bir başqa Cəmilənin gözlərini qarşımı çıxarıb yeni cəzasını verməyəni hazırlaşırıdı? Həmin an, həmin gözlərin cazibəsindən çıxb, ordan uzaqlaşmalı idim. Amma bacarmadım.

- Mən sizi tanıyıram. Ceyrançöldə, riyaziyyat olimpiadasında görüşmüştük...

Qızın Ceyrançölli olduğu məni çılpaqladı. Elə bildim yanimdakı kəmər yerlərini, mazut ləkələrini görə bildi. Sandım ki, qulaqlarım belə səs-küydən tutulacaq: Mazutlu Əlipaşa...

- Məktəbi qızıl medalla bitirmişdiniz. Bizim riyaziyyat müəllimimiz elə hey sizi nümunə göstərirdi.

Pal-paltarım əynimə qayıtdı, ayıbım örtüldü.

Təranəni həmin gün ötürəsi oldum. Yol boyu elə hey ala dağdan, qara dağdan danışdıq. O, Pedaqoji Universitetin riyaziyyatını bitirmişdi.

- Bizdə yer yoxdu, məni köçürmə yolu ilə Moskvada aspiranturada oxumağı təklif edirlər...

- Mən özümüzdə qala bilərəm. Qara Bəhramın ixtisası üzrə yerə bir tək namizədəm...

Qız soruşa bilmədi: Qalmaq istəyirsənmi?

Əlipaşa, bəlkə də, yeni tufanını hiss elədiyindən bəladan özünü qurtarmaq üçün demek istədi:

- Deyikliniz varmı, yoxmu?

Özlərini itirdiklərindən yeni görüş barədə ağızlarına su aldılar.

İkinci dəfə Ceyrançöllü məzunlarla görüşdə üz-üzə gəldilər. Rayonlarının rəhbərləri hər il Bakıda belə görüşlər keçirib, Cındır Ceyrançölə xidmətlərini bir növ mərkəzə də daşımaq istəyirdi. Qız ucaboy bir oğlanla foyedə səhbət edirdi. Hər ikisinin sevincinin üzlərinə vurulduğu apaydin görünürdü. Yenidən kəmər altda düşməyimdən, mazutlanmağımdan canımı qurtarmaq üçün oradan uzaqlaşmaq istədim. Özümü Qara Bəhramdan sonra daşı-divarı soyumuş yarımqırzəmidə qızdırmaq istədim. Amma Koroğlu igidiyinin doqquzundan istifadəm baş tutmadı. Təرانə məni görə bildi. Heç ona yaxınlaşmağımı da gözlemədi. Qızın mənə sarı gəlməyi bəlkə də taleyin səssizcə çaldığı bir hava ilə baş tutmuşdu.

- Sizi yenə görmək olarmış...

- Ele sizi də...

- Tanış olun, qardaşım Azad...

Qarşısında rəqib yox idi. Olmadığına görə də bir cələdə yaxam ələ keçməyəcəkdi.

... Bu şəhər, nədənsə, ilk gəldiyindən uşaqlıqda Əlipaşanı dostlarıyla gizlənəpaç oyunlarını xatırladırdı. Uşaqlıqda, gizlənib biryolluq itəcəyindən, bir də bu dünyada tapılmayacağından qorxurdu. Küçələrində insan arıları hər gün beçə verən bu şəhərdə o, keçmişiyələ gizlənəpaç oynamaya başlamışdı. Buralarda itibbatıb, heç kimin onu tanımmasını istəmişdi.

Onu tapa bilənin, - bu ki, Mazutlu Əlipaşadı - deyib, dilə-dişə salması yenidən çılpalaşmasına, kəmərlə dağının çıxarılmasına, mazutlanmasına bərabər olardı. Görünür riyaziyyatçıların hamısı nə vaxtsa şeir yazmaq, çılpaq düsturlara poeziya donu geydirmək istəyib. Günlərin bir günü mən də buna yoluxdum. Tale Təranənin gözleriylə Cəmiləninkini qarşıma çıxaran zaman. Sonrakı günlərdə onu ötürdüyüm səmtdə dolaşmağa, qarşılaşmağa çalışdım. Kor-peşmanlığımı yarımqırzəmi kafedə qara pişik kimi azdırmağa çalışdım. Amma onun cırmaq yerləri misralarına çevrildi. Beləliklə ilk şeirim varlığa köçməmiş dodaqlarında əks-sədə verməyə başladı:

*Tək dağlar il boyu dumana dözər,*

*Dünya azmişləri yoldan sapılmaz.*

*Məni bu şəhərdə sevən nə gəzər -*

*Məni bu dünyada sevən tapılmaz...*

... Təranəylə ayrıılıqların dumanına, sisinə düşüb bir-birimizi itirmək istəmədik. Vədələşib görüşməyə, səhbətləşməyə başladıq.

Ceyrançölün cələsindən sonra üreyimdə sevgini dəfn edib qara bayraq asmışdım. Təranəyə qədər həmin fikrə düşmürdüm. Onunla ilk görüşündən sonra sevgiyə hazır olmadığımı düşündüm. Ürəyimi sevgi üçün həyatın qurağına düşüb yanmış torpaq hesab edirdim. İnanmirdim ki, ondan sevgi bənövşəsi doğula və məni bəndə sala. Amma bütün yollar məni ona doğru aparır, bir cüt göz içindəki sönmüş işıqları yandırmağa başlayırdı. Özümlə bacara bilmirdim. Buna görə də insanların hardansa, hansı qüvvəyləsə idarə olunduğuuna, hər bəndənin ömrü-gün dastanının qabaqcadan yazıldığına inanırdım. Axır ki, məhəbbət qarşısında təslimçilik bayrağımı qaldırdım. Pərəstiş etdiyim Qara Bəhram kimi tənha ömür sürmək fikrindən vaz keçdim. Təranə Bakıda qalmağımızı, aspiranturada oxumağımızı istəyirdi:

- Bizimkilər də kömək edər, şəhər kənarında özümüzə bir gecəqondu tikərik. Mən hər çətinliyə hazırlam. Ceyrançölli bir sahə müvəkkili var, yerlilərimizin hamısına ev tikməsinə kömək edib...

Təranəylə özümüzə yuva yeri seçməyə də getdik. Basməmmədi tikilmiş köndələn ev görkəmlərinə baxıb, bu şəkildə ancaq və ancaq ailə görkəmi ola biləcəyimizi düşündüm. Gecələr qonmuş evləri yarasalara benzətdim. Biz də özümüzü həmin şəkildə neçə il gündüz üzünə çıxa bilməyən yarasa ömrümüzü yaşaya bilərdik.

Görünür, ömrümüzün öncədən hazırlanmış ssenarisində gecəqondu həyatı yazılmayıbmış. Biz gəldiyimiz yerə, Ceyrançölə uçub qonmaliymışq. Növbəti görüşümüzü Təranənin göz yaşları islatdı:

- Məni aspiranturaya saxlamadılar. İxtisasım üzrə yer olmadığını bəhanə gətirdilər.
- Bəs, Moskva, köçürmə aspirantura məsələsi?
- Ora da rus bölməsindən, başqası münasib bilindi.
- Olsun Ceyrançöl, gedib müəllim işləyərik...

Aspiranturadan imtiina etməli oldum. Tərəne bunu, onun yolunda fədakarlığım, mən də yarasa ömründən xilasımız hesab etdim...

#### ***İslam: - Ömründən- günündən***

İslam tələbəlik həyatına bir neçə gün gec başlamalı olmuşdu. Səbəbi də yataqxanada yer ala bilməməsi idi. Məkətbi qızıl medalla bitirməsi, ən seçmə fakültəyə daxil olması manəsinsinə çevrilmişdi.

- Sənə qızıl medal verdirib filosof eləmək istəyənlər, yəqin ev də tuta bilerlər. Nə ailə vəziyyətin barədə arayışın, nə də hamam kağızın var...

Ağzını açıb, Saarifin göyərçinlərinin qonşuluğundakı uşaq evindən gəldiyini söyləməyə də qoymamışdır. Lətafət xanımın bəy balası kimi bəzədiyi İslamın əyin-başı da haqqında tamam başqa təəssürat yaratmışdı.

Katibə qız onun Ceyrançölli olduğunu biləndə kömək etmək istəmişdi:

- Təsərrüfat üzrə prorektor da əslən Ceyrançölli dü, gözlə, harda olsa indilərdə gələcək.

Keçmiş hərbçi, Ceyrançölün bəy nəsillərindən hökumətin qəzəbinə gəlməmiş övladlarından biri, özünü içəri təpən İslama çəmkirdi:

- Bir qapı döymək, icazə istəmək olmazmı, yoxsa bura həsənsoxdu dəyirmanıdı, nədi.

Özünü ititmiş (gözü də qorxmuş) İslam çıxış yolunu həmin kəlmələrdə gördü:

- Mən Ceyrançölli yəm...

Oğlanın sadəlövhüyüne gülümşəsə də yerlibazlıqdan uzaq olduğunu bildirmək istədi:

- Belə bu gözümün ikisi də aydın. Qulaqları alan kimi ki, əslimiz oralıdı, içəri girib dör başa çıxməq istəyirlər. Bilmirlər ki, bizi bir zamanlar oralardan sürüblər...

Sonra çeşməyini taxıb, elə bil Ceyrançölə boylanmağa hazırlaşdı:

- Yaxşı de görüm kimin əziz-xəlefisən, yəni mənə minnət bir məktub da gətirmisən...

- Muxtar müəllimin uşaq evindən gəlmışəm...

Səsinin ahəngində özü də hürkən kimi oldu. Elə bil Saarifin göyərçinlərindən biri quruldadı. Sözləri keçmiş hərbçiye təsir eləmişdi:

- Yetim olanda nə olar, onlar da Məmmərzənin bostanından ha çıxmırlar. Əsliniz hardandı, kimlərdənsən?

- Biz tərəfi heç Ceyrançölün mərkəzində əməlli tanımlırlar, Əskiparadan Dəli Ali nəslindənəm...

- Ancaq mən tanışı oldum. Dəli Alının cüyürünü yemişəm. Yaxşı deyiblər ki, heç kəsin loxması heç kimin boğması olmur. O cüyürün hesabına Ceyrançöl balasına iki adamlıq otaqda yer verdirəcəyəm.

Görünür, layiqli otaqlara göndərişi özü verirmiş. İslama kağızı uzadanda bu sözləri də deməyi lazımdı:

- Muxtar müəllimi bir də görəndə de ki, yetimləri bəzəndirib göndərməsin. Raykom uşağı bilib yataqxana verməyəcəklər. Sultan kişiye də (yataqxana komendantı) söylə ki, polkovnikin yerlisi olduğuma görə yox, mən də, rektorumuz da uşaq evindən çıxdığımıza görə belə şəraitı yaradıblar.

Hələ universitetə ayağı dəyməmiş binanın qarşısında bir nəfərlə də qarşılaşmışdı: səliqəli geyimli, döşündə universitetin məzunu nişanı olan həmin adam İslamdan soruşmuşdu:

- Sizdə inək var?

Özü buzova bənzəyən yetim bircə kəlmə deyə bilmışdı:

- Yox...

- Onda onun balası da olar...

Vəzifəsini bitirmiş bilən "məzun" gülüb getmişdi. İslama, onun barəsində məlumat verən tapılmışdı:

- Vaxtılı tarix fakültəsini bitirib, sürgündə sinirləri pozulub. Deyilənə görə, beşaltı inəklərinə görə qolçomaq kimi sürülbələr.

Həmin məlumatı verənin dili dinc durmamışdı. Guya zarafatla, həmin kəlmələri də əlavə etmişdi:

Abbasəli Zamanlı (məzunun adı, soyadı belə idi) hər adama yaxınlaşdır. Onun secdikləri də sonralar dəlixanaya düşə bilir, Özünü gözlə...

İslamın yadına Ceyrançöldəki Dəli Zaman düşmüşdü. Ondan xeyir-dua aldığına xatırlamışdı (Ceyrançöldən oxumağa gedən uşaqların Zamanla həmin şəkildə vidaları bir növ ənənəye çevrilmişdi):

- A Zaman, oxumağa gedirəm, nə deyirsən?

- Oxu, adam ol, eşşək olma!

İslam Saarifin quşlarına günlərlə baxa-baxa öz qurultularına son verməyə, qəfəsdən uçub qurtarmağa çalışmışdı və ona elə gəlmişdi ki, Ceyrançöll uşaqlarının Zamanla olduğu kimi, uşaq evi sakinlərinin də Saariflə vidalaşma ənənəsi olmalıdır. Həmin ənənəni özü başlatmaq istəyib, arabasına məhkum adamin qarşısına çıxmışdı:

- Oxumağa gedirəm, xudafızlaşməyə gəldim.

- Mənim quşlarımı oğurlayıb satanlardan olmadığı o dəqiqə bilinir. Böyük adam olanda mənə bir-iki quş alıb gətirərsən, Bakının pompullu quşlarından...

Yeni qəbul olanların yuxarı kurs tələbələriyle ünsiyəti də başlayır. Bu da, elm öyrənəcəkləri adamlar barədə məlumatlanmalarından ibarət olur.

- İlk yarımlıñ imtahanlarında Rayife xanımla İbrahim müəllimdən özünü gözləyin. Onlardan birincisi fənninin tutuquşusudu, vərəqlərdən yazılıları oxuyur, xoşuna gəlmeyənləri dayazlığında batırı bilir. İbrahim müəllim fəlsəfə dəryasının gəmi sükançılarındanadı. Kəsməyə, heç kəsi kəsmir, öz diliylə desək, tramvay alda qalmış "uç"ünü verir. Amma elə birinci gündən rəğbət bəsləyəcəklərini də safçürük edir. Onun secdikləri sonradan İbrahim müəllimə bənzəyir.

İbrahim müəllim qədim yunan fəlsəfəsindən dərs deyirdi. Aristoteldən tutmuş, bütün filosofları Troyalı edirdi (Troyalıların özünü də daima spartalılarla döyüşən türkdilli tayfa sayırdı).

Bu adam dərs ilini daim öz ənənəsiylə başlayırdı. Uşaqlara eyni sual verib, cavab alırdı.

- Nə üçün filosof olmaq istəyirsən?

Tələbələrə, həmin dərsdən sonra İbrahim müəllimin rəğbət bəsləyə biləcəyini də söyləmişdir. Hələ Ceyrançöldən, tam qopa bilməmiş, üzü o yana qəribəyən İslam həmin sualla İbrahim müəllimi də bir növ quşbaz hesab eylədi. O, özünün rəğbət quşunu uçurur, hansı başa qonduracağını qərarlaşdırırdı. Nəhayət, İslama növbə çatdı:

- Bütün elmlər öz məntiqi ilə fəlsəfəsi üzərində qurulub. Mən fəlsəfə elminin onların hamisini ümumiləşdirə, dərk edə bilən bir elm hesab edirəm...

Danışdıqca həssaslığını itirməyib başına quş qonacağını və ya qonmayacağını müəyyənləşdirməyə çalışırı. Həmin dərsdən başında İbrahim müəllimin quşu ayrıldı. Həmin gün universitet "inək", daxilində "quş" dərsi almışdı.

Özünü dəlixanaya düşməkdən (yəni eşşək olmaqdan), içki duskünlüyündən (icib, özünü eşşəkliyə qoymaqdan) qorумalı, Ceyrançöllə Saarifin və Dəli Zamanın yanına adam kimi qayıtmalı idi.

İbrahim müəllim cəbhədə bir ayağını qoyub gəlmışdı. Hardasa bir məzarlıqda dəfn olunmuş ayağı sonralar bu qaraşın adamin məhəbbət yolunu da kəşmişdi

(olduqca nurlu təbəssümü vardı, onlar işə düşəndə elə bil sifətində işiq yanırı). İbrahim müəllim cavanlıqda yaxşı rəqs eləyə bilmiş. Həmin qabiliyyətinin də məzari ürəyində idi ki, hərdən kefli vaxtlarında həmin gor od tutub yanırı. İbrahim müəllim musiqiçilərə sıfariş verib sevdiyi rəqsini çaldırır, dostlarından birini dümsükleyirdi:

- Mənim əvəzimə bu havanı oyna...

...Ən yüksək təqaüdə iki nəfərin namizədliyi var idi. İslamın, bir də Nərminin. İslamın rus dilindən qiymətinin bir bal aşağı olduğunu, ictimai fəaliyyətinin olmadığına görə, Nərmini öne çekirdilər. Vəzifəli adamlardan birinin əziz-xələfi qız qruplarının rəhbəri idi. Gözəlli ilə göylə gedirdi. Həmin yaşda belə üstünlüyünü hiss edən qızların çoxunda özlərini yuxarı tutma, ətrafdakılara yuxarıdan aşağı baxma vərdişləri yaranır. Ətraflarındakını adı hesab eyləyib bəyənməyən, ecazkar qəhrəmanlarının yolunu gözləyə-gözləyə yanalarını sonulayan belə qızların çoxu səadətlərini boyatlaşdırır.

İslam elə birinci gündən Nərminin qəzəbinə gəlmişdi:

- Üç gün dərs buraxmısınız, dekanlığa getməliyik.

Dekan özü də qızı ehtiramla qarşılıqlı olmuşdu.

- Nərmin, qızım, bunu niyə getirmisən?

- Üç gün dərs buraxıb, tibbi arayışı da yoxdu.

Əslində dərs ili əvvəli bu üç günün elə bir əhəmiyyəti yox idi. Həm intizamın qorunub saxlanılması, həm Nərmin balanın ruhunun şad olması üçün dekan üzünü bozartdı.

- Bu nədi, a bala, dünən şeş, bu gün beş, heç imtahanlarda da gözümə dəyməmisən...

- Yataqxanada yer almağa çalışırdım. İmtahan verməmişəm...

- Demək qızıl medalla gəlmisən. Ala bildinmi yer? Ceyrançölli olduğuna görə yəqin polkovnik atanı, ananı tanıyıb, üzünün qaymağından verərdi. İki adamlığa düşmüsən yəqin.

İslam burda Sultan kişiye söylənməsinə ehtiyac olmayan kəlmələri səsləndirməli oldu:

- Polkovnikin yerliyi olduğuma görə yox, rektorumuzun da, mənim də uşaq evindən çıxdığımıza görə.

Görünür, dekan həmin hadisədən təsirlənibmiş. İllər sonrası, yüksək təqaüdə İslami salmaq istəmişdi. Odur ki, ilk sözü nə deyəcəyini bildiyindən, İbrahim müəllimə vermişdi. O da görünür, burdan can qurtarır, cana qulluğa tələsdiyindən qısaca danışmışdı:

- Ceyrançöldən gəlib birinci yarım ildə rus dilindən İslamın dörd alması şəhərli qızı Nərminin beşindən əladı. İctimai vəzifə, divar qəzeti redaktorluğu, sinif nümayəndəliyi hesab olunmamalıdır. İslam Zaqafqaziya tələbələrinin elmi konfransında "Bəhmənyar fəlsəfəsi" məruzəsiylə yer qazanıb. Bu barədə hay-küy də salmayıb. Mən də təsadüfən bir gürcü dostumdan öyrənmişəm.

İslamla Nərmin arasındaki soyuqluq həmin hadisə sonrası qirov bağlamışdı.

İslam başında xeyli müddət İbrahim müəllimin rəğbət quşunu gəzdirəsi olsa da, bir dəfə də onunla universitetdən kənardə ünsiyyətdə ola bilməmişdi. İbrahim müəllim heç kəsi içkiyə məcbur etmirdi. Tələbələrin özünün belə bir ovqatının yetişməsini gözləyirdi. Tale həmin gün İslamın qanını qaraltmayıbmış. Aldığı xəber İbrahim müəllimə rast gələnə qədər ürəyindən qara qanlar axıtmayıbmış. Ramizin anası yataqxanaya gəlib çıxmışdı.

- Qardaşlığın ocağımı söndürüb, külünü başımla bir eləyib, Ramizənin ərini, bu dəfə onu döydüyüñə, incitdiyinə görə bıçaqlayıb...

Ramiz Texniki Universitetdə təhsil alırdı. Anası oğluna göz-qulaq olmaqdan ötrü Ceyrançöldəki mülkünü satıb, Bakı ətrafində münasib bir mənzil almışdı. İslamla qardaşlığı imkan düşən kimi görüşür, xatirə qanadında əvvəl Ceyrançölə, sonra ətrafindakı cələyə düşməyə çalışırdılar.

İbrahim müəllim, demə, keçmiş tələbələrindən birinə türmədə müntəzəm baş çəkmiş. Ramizə də, İbrahim müəllimin keçmiş tələbəsinə də məhkəmə icbari iş verib, istehsalatda çalışmağa göndərmişdi. Onlar ancaq və ancaq işlədikləri müəssisənin yaxşı xasiyyətnaməsi ilə tələbeliklərinə bərpa oluna bilərdilər.

Həmin gündən sonra İbrahim müəllimlə İslam arasında dostluq yaranmağa başlamışdı. Şəhərə dönüşlərində ixtisaslarından başlayan söhbətləri bir restoranda İslamin İbrahim müəllimin itirdiyi ayağının yerinə oynamağı ilə yekunlaşmışdı. İslam az-az içməyə başlamışdı. Hər dəfə diliñə içki dəyən kimi, Cəmiləninkinə bənzətdiyi iki göz harda olursa olsun, onu tapır və varlığına tuşlanırdı. İslam Nərminin gözlərini qoşaluluya oxşadırdı. Ona elə gəlirdi ki, qız öz kinini qırmalara döndərib, gözləriyle elə hey ona tuşlayır. Tale, ömrünə quşxana qonşuluğundan gəlmış bir yetimi həmin gözlərdən qurtara bildi - İslam tələbələrin Ümumittifaq elmi konfransına nümayəndə göndərildi. Moskvadan ən məşhur filosofları qarışısındaki "Cəlaləddin Rumi Mövlənə fəlsəfəsi"ndən məruzəsiylə diqqəti cəlb elədi.

Leningrad Universiteti şərqşünaslıq fakültəsinin dekanı fasılədə öz təkliflərini İslam üçün Bakıdan şəhərlərinə uça biləcək qanada çevirdi:

- İstəsən bizim universitetə dəyişməyinə kömək edərik. Şərq fəlsəfəsi üzrə mütəxəssisə həmişə ehtiyacımız var.

İstəməyə istədi. Çünkü Nərminin nifrətinə tuş olub bu dəfə Bakı bağlarının birində döyülmək və mazutlanmaq istəmirdi. İbrahim müəllimlə məsləhətləşdi.

- Getməyini istəməzdəm. Amma buralarda yerini tutmağın çətin və baha başa gelər. Səni kimilər bu yolda, yeganə sərvətləri mənəviyyatlarından xərcleməli olur. Birinci dəfələri çətin başa gəlir. Bir də göz açıb görürələr ki, sirkdəki tazilarvari itaətə əməlli-başlı öyrəşiblər.

... İslam qərarını verdi. Saarifin ən uzağa uça bilən quşlarının birinə dönüb qoşalulə kimi varlığına dikilən nifrətli gözlərin qırmalarından canını qurtardı. Bu bəlkə də həyatın zərbələriylə gözünün odunu almış bir gəncin meydandan növbəti qaçışı idi. İçinə düşdüyü, Ləzgi Məhəmmədinkindən böyük, insanlığın dəmirçi küresində döyülmək, bərkimək istəmirdi. Belə qaçışların vərdişə çevrilib ömrü boyu sürəcəyini ağılna belə getirmirdi. Fərariyinə, sonralar ən çox təssüflənənin həmin gözlərin sahibi Nərmin olacağından xəbər tutmadan, bir cazibənin təhlükəsindən uzaqlaşırdı. Gələcəyin filosofu ömrünün həmin anında nifrətlə məhəbbət arasında iynənin ucu boyda sərhəd olmadığından da xəbər tutmaq istəmirdi. Rəfiqələrindən biri Nərmini müştuluqladı:

- Bürüsük dediyin İslam daha göz ağrın olmayıcaq...

Bəlkə də, həmin müjdə həmin an qızə qaranquş civiltisindən çox qarğı qarılışını xatırlatdı. İslam kimi rəqib itirdiyindən dərslərdən əli-ayağı soyudu. Gözləri şimala uzanan yollara dikildi. Həmin gün, bəlkə də, ilk dəfə gözəlliynə görə göylə gedən Nərmin buludlu səmasından qara torpaqlara endi. Səmanın içi ildirimli göylərindən enib, öz gözlerinin qırmalarıyla da vidalaşmağa hazırlaşdı. İslamin arxasında son qırmalarını həmin şəkildə atdı: onsuz da mənim ağı atlım ola bilməzdim, ağı eşşəkli oğlan. Bunu yandığından dediyini özü də başa düşdü. Yeni dünyasına yol alan İslam üzütmələri içində idi. Yeni yuvasını isidəcəyinin, yəni mühitinə isinəşəcəyinin baha başa gələcəyini anlayırdı. Amma təskinlik tapirdi ki, bunlar küləklərin əye bilmədiyi ağaç kimi bitməyi üçün gərəklidi. Həyatda yerini tutmaq üçün mənəviyyatını həmin yerləriyle qovut kimi uçurmamağa çalışır. Atasının tərənnüm etdiyi kimi itaətindən qaçırdı. Amma əgər vardırlarsa, dəli Şeytanlar insanların hər cür qaçışlarının icazəsini verirdi.

- Bu cür yürüşlərin startını biz verir, gülləsini biz atırıq. Yürütdükərimiz çox zaman öz səadətlərindən, məhəbbətlərindən qaçırlar, uzaqlaşırlar.

İbrahim müəllim İslama məktub vermişdi. Özünün ən böyük filosoflarla tanışlığını onunla hamisinin hesablaşdığını bildirmədən. İslam həmin məktubun sehrinə güvenir, özünü dimdiyində üçkünc zərf aparan quşa bənzərdirdi.

**Əlipaşa: "Gündəlik ömürdən" : (Həmin hissəyə sonradan şeirinin həmin bəndi qonmuşdu).**

*Dinmə, salamat baş daşı,  
Yoxsa ki, tapar baş daşı.  
Qurtuluşu bir baş daşı  
Çözümə çözüm deyimmi?*

Adamlar həyat yolundan söhbət açanda ilk dəfə Əskiparadan Ceyrançölə poçtalyon Musanın atının tərkində getdiyim günü xatırlayıram. Həmin gün, həmin yolda araba təkərlərinin izləri arasına düşmüştük. Həmin gün yeniyetmə ağıllıla yolları suyu qurumuş çaylara bənzətdim. Həmin araba təkərlərinin izlərini də qurumuş çayın sahillərinə. Sonradan gördüm ki, həyat, içi bəndəsi qarışq, nəyi varsa, məcrasına salıb sahilləndirir. İlk dəfə atın tərkində həyat yoluna çıxmaq istədiyim zaman həmin qurumuş çayın sahillərində gülləri, çiçəkləri, ağacları görmüş, quşların civiltisini eşitmışdım.

Əskiparaya riyaziyyat müəllimi kimi qayıldırdım. Həm də bu dəfə, məni - ağatlı qəhrəmanı seçmiş Təranə də tərkimdə. Yola xır tökmüşdülər. Araba təkərləri, - sahilləri çinqıllarla qərq eləmişdilər. Sal daşlara, qayalara bənzər arzularımızı parçalanmış sanırdım. Bu çinqılları da param-parça olmuş diləklərimizin qırıntıları hesab edirdim. Bu dəfə nədənsə gözümə elə hey yolboyunun qaratikan kolları sataşındı. Elə bilirdim ki, ilışır, əyin-başımı cirdirirram. Düşünürdüm ki, biz geri çəkilirik. Və bütün məglublar həmin şəkildə qarşılanır. Təranənin mənimlə evlənməsi, Bakını buraxıb Əskiparaya daşınması ən çox bacısı Pərvənəni cin atına mindirirdi:

- Bəy kimi, xan kimi oğlanları qoyub, dərənin bir quru bəyinə ağılını oğurlatdı. Bir azdan peşmançılıqdan başını yolub, üzünü cirmasa, mən qonşumuz Məminin ov tulası kimi ulamasam, atamın qızı deyiləm...

Təranə kimi bir qızı qarşıma çıxartdığını görə Allahımı şükürələr edirdim. Ona, Əskiparada işləmək istədiyimi bildirəndə üz-gözünü turşudacağını düşünümdüşdüm.

- Mənə görə aspiranturasından əl çəkən Əlipaşam üçün Əskipara nədir, lap dönyanın qurtaracağına gedərdim.

Təranənin Əskiparadan xoşu gelirdi:

- Ceyrançölün belə mənzərəli kəndi olduğunu ağılma gətirməzdəm. Adamları da gözü-könlü tox, istiqanlıdı.

... Günlərin bir günü Təranə utana-utana müjdəsini verdi:

- Ata olmağa hazırlaş...

- Əsas sənsən, sən analığı gözünün altına al...

Sonralar özünü pis hiss eləməyə başladı. Yolumuzu Ceyrançölə, həkimlərə salası olduq.

Tale bizə dönyanın ucqarındaki ailə səadətini də, demə, çox görmək istəyirmiş. Bu məşum xəbərini bir qaraqabaq həkimin diliylə söylədi. Məni otağına çəkib çəkinə-çəkinə yol ayncında qoydu:

- Çətin hamiləlikdi. Ya uşağı, ya onu seçməlisən.

Məni tərkidünyalığından qurtaran, özümə və Əskiparama qaytaran Təranəni seçdim. Axır, ona da vəziyyəti bildirməli oldular. Balasını, nəyin hesabına olur-olsun, dünyaya gətirməyi qərarlaşdırıcı. Təranə, beləcə məni bir yordan, bir xilaskardan, oğlumuzu bir anadan dönyanın ortasında yetim qoyub getdi.

Oğlumu ata-ana kimi böyütməyi, Təranənin ruhu qarşısında saf, təmiz qalmağı qərarlaşdırırdım. Oğlum böyüdükcə anası gözündə böyüməyə, dönyanın özü boyda olmağa başladı. Və mənim Təranə boyda dönyadan, onun ömür fəda etdiyi İslAMDAN başqa heç kimim qalmadı. Ceyrançölün prokuroru Ağamalı məni Hürmələk arvadın pal-paltar dükənəna çağırtdı, həmin kəlmələri üç-dörd adam qarşısında deməsəydi, bəlkə də, başım həmin daşı tapmayacaqdı (Üç-dörd adam həm də üç-dörd ağız deməkdi. Riyaziyyatçı kimi bilirdim ki, oradakı söz-söhbət üç-dörd ağız vasitəsiylə həndəsi silsiləylə böyüüb, Ceyrançöllə bir olacaq).

- A Hürmələk, mənə verdiyin kostyumun o biri tayını müəllimə ver. Cütünnən geyinək, prokuroru da yetirən müəllimlər olur.

- Amma pulunu özüm vermək şərtiyələ...

- Sən pulunla hələlik dəllək Hüseynqulunun qabağında oturub başının üstünü düzəlt...

Ətrafdakılar hırıldadı. Bir tek Hürmələk arvad kişişi güldü. Bunlar da, necə deyərlər, yağırma toxundu.

- Sonra nəyimi düzəldim?

- Sonra da gedək Comuşçuoğlunun restoranına, müəllim olanda nə olar, araqla başını düzəlt...

Həmin sözlər də hırıltılar və kişişi gülüslə qarşılandı.

- Ondan sonra, o sərxoş başla neyləyim?

- Ondan sonra başına gəlmış ağlınlı hərəkət eylə... Bilmirəm, bir qız uşağının qiymətini kəsib, medaldan salmaqla əlindən nə gələcək. Götür kostyumunu qoltuğuna vur, a Hürmələk, bir direktora layiq panama ver, onu da başına qoysun...

Boxçanı qoltuğuma alası, panamanı başıma qoyası olmadım. Prokurorla araq vurub ağlımlı başıma da gətirmək istəmədim. Tərs damarına salıb, İslamımı fikirləşməyib, başım üçün ən ağır bir daş hazırladım. Həmin vaxta qədər cəmiyyətin özünün altından su yeridilən samanlıq olduğundan xəbərsiz idim. Bilmirdim ki, üzdə hər yanı bürümüş, qırmızı şəyərlərə bəzənmiş gözəl qanunlar alda qanunsuzluqların əfi ilanları yatırmış. Ağamalılar da, quyuqları basılan kimi züylərini çalıb, onları torbalarından çıxarıb istədikləri adamin üstə sala bilir, çaldıra bilirmiş...

#### *İslam Əlipəşaoğlu, - Gündəlik ömründən:*

İslam Leninqrad Universitetinin şərqşünaslıq fakültəsini bitirdi. Elmi Şuranın qərariyla aspirantura təhsilini Moskvada almış oldu (Rumi, Bektaşı fəlsəfəsi üzrə elmi iş yazmalı idim. Həmin sahənin mütəxəssisi Lomonosov universitetinin professoru "Fəlsəfə problemləri" jurnalının Baş redaktoru Lev İvanoviç Drujinin idi), İslami jurnalın redaksiyasında səmimi qarşılıdı və təəccübənməyinə də imkan vermedi:

- İbrahimin əbasi altdan çıxdığını bilirəm. Bu yaxınlarda Berlində dünya şərqşünaslarının konqresində görüşdü...

Sonra jurnalın nübar nömrələrindən birini İslamın qabağına qoydu:

- Məruzəsini əl vurmadan çap eləmişəm...

İbrahim müəllimin "Dünya Şərqşünaslarının Berlin Konqresində notlar" məqaləsi jurnalda xeyli yer tutmuşdu. Bakı üçün, İbrahim müəllimdən ötrü qəribədi. Könlündən onunla bir restoranda olub, ayağının yerinə oynamaq keçdi. Hətta gözlərindən can qurtardığını sandığı Nərmini də xatırladı. Könüllü şəkildə onun da gözlerinin atəşinə düşmək istədi.

- Jurnalımıza Rumidən bir məqalə hazırla. İstəsən, beş-on günlüyə İstanbulda da ezam edə bilərəm. Yolunu Bakıdan salıb gedər, müəlliminlə də görüşər, məsləhətləşərsən.

İslamın həmin səfər ürəyincə oldu. Təhsili müddətində üzünü o tərəflərə tutmağa cəsarət etməmişdi. Başda Ramiz olmaqla, dost-tanışlardan bəd xəbər eşitmək qorxusuya hal-əhval tutmaq istəməmişdi.

İnsanlar doğma yerdən ayrılanı, bir də həmin məkanlara döñə bilməyəcəklərinə təlaşlanırlar. Tale Bakı yolları üzərində İslam üçün yaşıq işq yandırıldı. Ora dönüb, o şəhərin sayışan işqlarına və ömürlərinə nəzər sala bilərdi.

Qatardan Bakının bir yağılı gününə düşdü. Bağlamasını saxlama köşkünə verib pay-piyada dəniz kənarına üz tutdu. Könlündən yaxşıca islanmaq, unutduğu şəhər və bəzi sakinləri qarşısında günahını yumaq istəyirdi. Sonra suyu süzülən şəkildə İbrahim müəllimin ən çox yolunu saldığı restorana gəldi. Qapıdan içəri boylanması istədi.

- Əvvəl bir get tualetdə özünü qurula, sonra gəl, görək kimi axtarırsan.

- İbrahim müəllimi...

- Onda heç qurulanmağma dəyməz, bizlərdən inciyib-küsən hər arvadı qaytarmaq olar, amma İbrahim kimi kişini çetin. Göygölədə axtar...

İbrahim müəllimi yeni məkanında da tapa bilmədi. Xəstələndiyini öyrəndi.

- O biri ayağını da şəkər çürütməyə başlayıb, kəndçi xəstəxanasındadı...

İbrahim müəllimə dualarını sağlığına içməklə başladı. Yeddinci badədən sonra dayandırdı. Müəlliminin havasını sıfariş etdi. Gözü qabağında olduğunu düşünüb bir az da coşdu. İlkinin yaratdığı İbrahim müəlliminə üzünü tutub danışmağa başladı:

- Qoyma o biri ayağını kəssinlər. Onda dünyayla oyununu bitirərsən, bizləri ikiqat oynatmağa da həvəsin qalmaz...

İbrahim müəllimlə danişdiğindən bixəbər şəkildə sərxoşu sakitləşdirib yola saldılar. Arxasınca deyinənlər də oldu:

- Güл kimi arağın adını belələri batırır...

Xəstəxana ziyareti üçün xeyli mer-meyvə, bir dənə də uşaq oyuncağı, - düdük

- alı. Kefli vaxtlarının birində İbrahim müəllim belə şeylər söyləmişdi:

- Ayağımı itirəndən sonra gələcəyimə göz yumub, sabahlarımı baxmaq istəməmişəm. Günlər, aylar, fəsillər mənim üçün eyniləşib. Mən də bu eynilik içində öz eyni hərəkətimi başlamışam. Xərçəngvari geri-geri gedib, arağın dumaniyla qayğısız günlərimin içində düşmək istəmişəm...

İbrahim müəllimi həmin an tər basmış, dəli zaman bir ağıllısını ancaq o cür ağlada bilməşdi.

- Mənim kimiləri zamanın meydanından qaçıb, təslimciliyin ağ bayrağını qaldırır. Həmin bayraq da içi araqlı bədən şəklində olur...

Onsuz da qaraşın sıfət, həmin sözlərə bəlkə də xəcaleti kimi çəkilir, bir az da qaralırıdı...

- Bu içki zəhrimər bədənimə elə yandırıb ki, necə deyim, külüvə sovrulan ocaq yerinə döndərib. Daha orda nə bir gül bitər, nə ot cúcərə bilər...

Bütün bunları gözlərini göstərmədən söyləmişdi. Sonra onları açmış, işığını sıfətinə salmış, üzünü və sözünü işıqlandırmağa başlamışdı.

- Deyirlər ki, İsrafil atını çapıb geləcək. Surunu qurşağından çıxarıb, özü boyda məzarlıq dönyanın torpaqları qulağına sehirlə havasını çalacaq. Bax onda, mənim də ayağım Taqanroqdan qalxıb geləcək, öz yerində bitəcək... bədənim də yanğışını itirəcək. Canımdan bir xərçəng çıxarıb sulara yola salacağam. Növbəti toyların birinə nəmər göndərməyib, özüm gedəcəyəm. Heç kəsə aman verməyib, getmədiyim toylarının da əvəzi, doyunca oynayacağam...

Demə, xəstəxanada İslami həyatın bir gözlənilməz görüşü də gözləyirmiş. İbrahim müəllimin Nərmin adlı başqa ziyarətçisi də varmış (İbrahim müəllimin Nərminin elmi rəhbəri olduğunu da öyrəndi). İslam gəlişinin İbrahim müəllimi heyrətləndirmədiyinə təəccübləndi.

- Desəm ki, bayaqdan gözüm qapıda idi - inanmazsan. Bu şəhərin sağsağını da yoxdu ki, onların xəber verdiyinə yozula. Gelişindən hali olmuşdum.

Meyvələri xəstənin dolabına Nərmin boşaltdı. Dündüyü duruxdu. İslama göstərəndə İbrahim müəllim də gördü. Sıfəti işıqlanan kimi oldu. Sözləri İslama heyret paltarı geydi:

- Deyirsən, səndən sonra bir atlını da gözləməliyəm?

İslam, müəlliminin həm yaddasına, həm də anlayışına heyran kəsildi. Bir tək Nərmin otağın havasını yüngülləşdirən "düdük" rəmzindən bir şey anlamadı. İslam gəlişinin yolüstülüyündən söz açmışdı. Müəllimini nagüman qoymaq istəmədi:

- Siz xəstəxanadan çıxana kimi bir yana gedən deyiləm.

İbrahim müəllim xəstəxanadan çıxməgina çıxdı, ruhuyla cisminin ayrılması hesabına. Məzarlıqdan Nərminlə bərabər döndüklərində qız İslamdan soruşdu:

- O, uşaq oyuncağı nə mənə daşıyırı?

- Bunun cavabını İbrahim müəllimvari tam sərxoş olduğumda bəlkə verə bilərəm...

Qız, İslamın onu yas bitməmiş restorana dəvət etdiyini düşündü də, daşındı da:

- Cümə axşamı görüşənədək...

İslam həmin gün həmin şəhərdən uzaqlaşmağa çalışdı. Həmin axşam Nəminə zəng olundu. İçkidən dili topuq çalanın İslam olduğunu güc-bəlayla anladı. İslam müəlliminin təslimcilik əhvalatını danışdı.

- Ümidi İsrafilin zurunaydı. Mən də sualına cavab vermək istədim. Əlvida, İsrafilin suruna qədər...

Ən nüfuzlu elmi jurnalda çap olunan ilk məqaləsini İslam İbrahim müəlliminin xatirəsinə ithaf etdi. Namizədlük dissertasiyası müdafiəsi zamanı da ordakı filosoflarla yanaşı, İbrahim müəllimə də təşəkkürünü bildirdi (İslama Elmi Şuranın qərarıyla birbaşa fəlsəfə doktorluğu dərəcəsi verildi).

Moskva mətbuatı gənc filosofun uğurlarına xeyli yer verdi. Onun elmi işini Şərqə, onun müdrik fəlsəfəsinə uzanan körpüyə bənzətdi.

Adamlar barədə danişında qulaqları cingildəyir, deyiblər. Həmin günlər Ceyrançöldə ölkəşünaslıq muzeyinin bir tərəfində "Şərəf guşəsi" yaradırdılar. Ceyrançöl yetirmələri məşhurların şəkilləri ömürlərinin bir anından uçub ora qonurdu. İslamin şəklini Muxtar müəllim təpib getirmişdi:

- Altda uşaq evinin yetirməsi yazmasanız, ayaq eşiyyə qoyan deyiləm...

İslamın şəklindən Saarifin göyərçinlərinin qurultusu eşidilməsə də, yetimliyi açıq-aydın görünürdü.

Sərxoşluğununa görə müəllimliyindən uzaqlaşdırılmış, muzeyin canlı eksponatlarının üçündən birinə çəvrilmiş xalasının əri Şəmistan (təsərrüfat müdürü idi) əlindəki mismarları, çəkici göstərib deyirdi:

- Detdoma qədər mənim çörəyimlə böyüüb. Buralara gəlib çıxsa, əlimdən öpüb, arağımı almasa, bu şəklin yerinə qulağından tutub özünü divara mixlayacam.

...İbrahim müəllimdən sonra Nəminin rəhbəri dəyişdirilmişdi. Atasının köməyiyle o da Moskvada müdafiəyə hazırlaşırıdı. Yeni rəhbəri əslən azərbaycanlı məşhur alım idi.

İslam atasının şeir dəftərini tənhalığının güc geldiyi günlərdə vərəqləyir, onun ələminə addımıyır, həm də elə bilirdi ki, Arançda meşbəyi Mayılın komasına girir. Həmin şeirlərdən birini həyat fəlsəfəsinin ən poetik tərənnümü sayırdı:

*...Dedim bu küçədən keçim, keçməyim,*

*...Dedim bu bulaqdan içim, içməyim...*

Həyatın insanları iradələrindən kənar, həmin bulaqlara aparıb Cəmilələrlə görüşdüdüyü, həmin küçələrdən keçirib yanlarını mazutladığı, onun zərurətdən doğan təsadüflərinin fəlsəfəsi sanırdı.

Həmin gün İslami Moskvadakı tanış ellilərindən biri "Bakı" restoranına dəvət etmişdi. Atasının sözlerini gününə uyğunlaşdırıb təkrarlayırdı: "Bu gün restorana gedim, getməyim".

*Amma getmək istəməyə-istəməyə, getdi...*

*Tale də öz istədiyini istədiyinə görə etdi...*

Demə, həmin gün Nəminlə elmi rəhbəri Rüstəm müəllim də restoranda imiş. İslam dostu ilə "Yeddi gözəl" zalında oturduğundan onları görmürdü. Elə bil həmin gün görünməz bir qüvvə İslami iki adamlıq içirmek istəyirdi. O da ikinci badəsini İbrahim müəllimin əvəzinə hesab edib başına çəkirdi. Axır ki, içki onun yerinə qərar verməyə, dodaqlarıyla danişmağa başladı:

- Bir "Qaytağı" sıfariş verə bilərikmi?

- Bütün gecəni istədiyimizi Caldırarıq.

İslam sevimli müəlliminin xatirəsinə oynamaya hazırlaşdı. Rəqsinə başlamışdan müğənninin səsgücləndircisini alıb danişmağa başladı:

- Bizim bir müəllimimiz var idi. Gəncliyində həmin havanı ondan yaxşı oynayan yox imiş. Sonra bir ayağını itirib, oynamayağından yetim qalır. Mən harda olsam, son nəfəsimə qədər İbrahim müəllimin yerinə oynayacağam.

Nərminlə Rüstəm tanışdıqları müddətdə, demə, əməlli-başlıca bir-birlərinə yaxınlaşa bilib, az qala evlənməyə qərar verməyə hazırlaşırılar. Həmin gün oğlan şəhərlərini xatırladan bir məkanda qızı niyyətini bildirmək isteyirmiş. Nərmin heç cür getmək istəmirmiş.

- Mənim xatirimə, orda həm də tale söhbəti olacaq.

İslamla Nərmin həmin gün istəmədikləri yerə gelib çıxa bilmüşdilər. Qız ona qulaq verdikcə əvvəl özünü, sonra da gözünü tuta bilmirdi. Oğlanla təbii şəkildə görüşmək isteyirdi. Belə bir görüşün talelərində təlatümə, zəlzələyə dönəcəyini hiss edirdi.

Təprəm baş verməyinə verdi, tamam başqa cür, sərxoşlardan biri mikrofonu İslamın əlindən almaq istədi:

- Bu nə ağlaşmadı, qurub çortumuzu pozursan, nə bilim, bir şikəst varmış... sən də başdan şikəstsən, belə çıxır.

Onun sözləri İslamın şürurunu sisdə-dumanda qərq elədi. Refleksin ecdadı ilk insana bəxş etdiyi silahı - əllərini işə saldı və restoranın altı üstünə çevrildi. Rüstəm müəllim Nərmini ordan çıxardı:

- Bizimkilər vəhşiliyini burda da göstərdi.

Milis işçiləri də İslamqarışq davakarlara deyirdi:

- Siz, biz ruslardan içməyi öyrənmisiniz, amma adam kimi içməyi yox.

...Vədələşdikləri kimi Nərmin elmi rəhbərinin görüşünə getmədi. İslami milisdə axtarış tapmaq istədi. Amma belə bir hadisə olmadığını söylədilər. Dəftərdə bu barədə qeydiyyat olmadığını göstərdilər. Həmin gündən Nərminin ürəyində, gözündə, həyatında əvvəl-əvvəl (bir az da ailəsi hesabına) meyl etdiyi Rüstəmin yeri soyumuşdu.

... İslama iş yerində kağıza bükülü hədiyyə verdilər.

- Gözəl bir qız gətirmişdi. Nə adını, nə telefonunu verdi. Özü kimliyimi biləcək, hər şeyi başa düşəcək - dedi.

İslam gələnin Nərminliyini və kiminsə nəyisə diriltmək istədiyini ucundan-qulağından anladı. İslama elə bil həmin oyunaq düdüklə esl toy-düyün bağışlamışdır. Qızın yerini öyrənə bilmüşdi. Ora getməyə hazırlaşır, bunu bir az da təmtərqli etmək isteyirdi. Yenə də atasının tanış misrasını günə və ovqata uyğun səsləndirirdi:

### **Görən, bu maşını alım, almayım...**

İş yoldaşları çoxdan onu bu şəkilde "atlanmağa" həvəsləndirirdi. İndi fürsət düşmüşdü. Onun görüşünə "ağ atlı" kimi gedib, tərkində dünyani gəzdire bilərdi.

Maşın aldı. Varlığını qorla dolduran bir görüşə atlanmağa hazırlaşdı. Amma səfəri başa çata bilmədi. Maşınıyla hamilə qadını vurmuşdu. Bir rus gəlinini öldürdüyüñə görə rus milis işçiləri onun boğazına araq töküb, cəzasını ağırlaşdırmağa, intiqamlarını da həmin şəkildə almağa çalışırdılar. İslami ağır cəza gözləyirdi. Onun ömrünün-gününün belə qirovlanması Rüstəmin yerini yenidən isitməyə başladı. Nərmin ona minnətçi düşdü. Bir prokuror qızının da elmi rəhbəri olduğundan xəbərdar idi. İslama kömək naminə hər şeyə razi olduğunu da anlatdı. Prokuror az müddətdə işlə tanış olub, xilas yolunu iki kəlməyle bildirdi:

- Psixatriki xəstəxana...

Üzü Əskiparadan bir nəslin ruhi xəstəliyi barədə arayışlar üzü Moskvaya qatarlaşdı: Ulu babası Dəli Hasan özünü təfənglə odlamışdı. Atası Dəli Ali qayadan atmışdı. Atası Əlipaşa dəlixanada özünü asmışdı.

Müstəntiq qarşısındaki cavan filosofa rəğbətini gizlədə bilmirdi.

- Bir az müalicə olub, çıxacaqsan. Buralarda qalma, Bakıya qayıt. Yoxsa özünü maşın altda salacaqlar. İndi bunu oxu, imzani at...

İslam həkim rəyiylə tanış oldu. Sonra əlindəki kağızı büküb, uşaqlığın bir vər-dişini yadına salıb ondan quş düzəltdi. Dəlixanaya uçmamışdan əvvəl, müstəntiqin otağında dəliliyinin ilk quşunu uçutdu. Arxasınca da müstəntiqin başa düşmədiyi kəlmələri qatarlaşdırıldı:

- Əvvəl detdomdakı yetim quşlara, sonra Saarifə, quşlarına salam yetirəcəyəm.

İslamı xəstəxanaya saldılar. Qərəzli müalicə aparıb, həqiqi dəli etməmələrini də tapşırıdlar (öldürüyü gəlinin qohum-əqrabası buna çalışırıdı).

Rüstəmlə Nərmin görünüşünə gəlmİŞdi (Nərmin nişanlısının izniyle üzüyünü çıxarmışdı). Üzünü ancaq Nərminə tutdu, sözünü ancaq ona söylədi:

- Kömək elə. Məni Maştəğa dəlixanasına aparsınlar. Söz verirəm ki, ora yetişən kimi İbrahim müəllimin havasını dəli qardaşlarım üçün oynayacağam...

Qız göz yaşlarını zorla tutub, ürək-dirək verdi. Sözlərini qabaqcadan hazırladığı bilinirdi:

- Söz ver ki, İbrahim müəllimin yerinə doğma universitetimzdə fəlsəfədən dərs deyəcəksən.

**Əlipaşa - "Gündəlik" ömürdən (Həmin bəndi sonradan dəlixanada yazdığını bəlli olurdu):**

*Yaşadan yaddaş yadsa da  
Vari-yoxu fəryadsa da,  
Güzgüdən baxan yadsa da -  
Özümə özüm deyimmi?*

Başqa yerlərinkini deyə bilmərəm, Ceyrançöl dəlixanasının xəstələri işçilərdən ağıllı idi. Onların da ən sərrafi Arif Uluxanlı idi. Əslən Ceyrançölli olan Arif Rusiyada yetimxanaların birində böyükəb Leninqrad Rəssamlıq Akademiyasını bitirmişdi. "Meşəbəyinin portreti" diplom işi gənc rəssamların əsərlərinin müsabiqəsində birincilik qazanıb, onu insan mənzərələri çəkməyə həvəsləndirmişdi. Sonralar bəyaz gecələriylə məşhur rus şəhərindən üzünü cənuba tutub, əvvəl-əvvəl vətəni, əsil-nəcabətini qazanmaq, sonra da onların portretlərindən aləmini yaratmaq fikrinə düşmüdü. Bakıda qapısını döydüyü tələbə yoldaşı əvvəl ona isti yatacaq, sonra da hərərətlə məsləhətini vermişdi:

- Bizimkilər özünə gəlmək üçün (Yəni, bir az pul-para qazanıb ev-eşik sahibi olmaq üçün) sərfəli emalatxana tapmalıq. Mənə birinin yaxasını tanıdlıblar. Bərabər gedə bilərik (sərfəli emalatxana gənc rəssamların məşhurların yanında onlar üçün işləyib pul qazanması demək idi).

Arif Uluxanlı bir neçə il Mir Hüseyin Əlicanlının saqqalının kölgəsində işləyib pul qazanmağa, işıqlı dünyasına çıxmaga çalışmışdı. Həmin rəssam firçasının deyil, vəzifə sahibi qardaşının gücü ilə sərfəli sıfarişlər götürüb, sərfəli məbləglərə sahib olurdu. Az müddətdə Arif respublikanın, demək olar ki, hər güşəsinin qabaqcıllarının (mexanizatorlarının, pambıqçılарının, üzümçülərinin) portretlərini işləyib, həmin məbləğin bir hissəsini dişləyə bilməşdi. Arifin bir qazancı da şərīkli qəhrəmanlarının arxasında həmin yerlərə səyahəti zamanı insanlarla qarşılaşması, onlardan bəzilərin ifadələrini "oğurlayıb" eskiz şəkildə səyahət dəftərinə köçürməsi olmuşdu. Belə səfərlərinin birində Ceyrançöldə Nəcibə adlı qızə rast gəlib onun portretini işləmək fikrinə düşmüdü. Günlərlə qızı marıtlayan oğlan, nəhayət, Ceyrançölli pərəstişkarlarından birinin qəzəbini gəlmİŞdi ki, qısa söz-söhbatları əlbəyaxalıqları ilə nəticələnmişdi. Rayonun əziz-xələflərindən birinin balasına bənd olmayıb ağızı-burnu qanlı gənc rəssamı milis şöbəsinə gətirmişdilər. Hələ çək-çeviri başlamamış Arif vəziyyətdən çıxış yolu tapa bilmİŞdi. Milis növbətçisini pul-parayla şirnikdirib Bakıya, "sahibkarına" zəng eləməyi bacarmışdı. Həmin adam da az qala dünyani Ceyrançöl məmurlarının başına uçurmuşdu. Az müddətdə Arifin yerinə həmin oğlanı yerləşdirib üzr istəməli olmuşdular. Cəsarətə gəlib xahişini də eləmişdi:

- Mən rəssamam, başqa məqsədim yox idi, o qızın portretini çəkmək istəyirdim.

- Dədəsinə sünnü Şəmil deyirlər. Qızını qabağında oturdub şəklini çəkdirməz.

Bakı zəngindən sonra qonaq evinə yerləşdirilmiş Arifin ayağına minnətə anası ilə bərabər qızın özü də gəlmişdi:

- Şikayət ərizənizi, mümkünsə, geri götürün. Əmioğlu qeyrətimizi çəkmək istəyib.

- Bir şərtlə bir saatlıqa önumdə durun. Portretinizi işləmək istəyirəm, adınız da yazılmayacaq.

Beləliklə, "Ceyrançölli qız" portreti doğulmuş, gənc rəssam Arif Uluxanlı sənətində öz adına, bir növ, dilinin açılışına çevrilmişdi. Pul qazanmaq istədədi rəssamlığından üstün olan Mir Hüseyn təbiətcə insaflı adam imiş (gənc rəssamların əlini çörəyə çatdırılmasında da, seyid övladı kimi bir günah görmürdü). Həmin əsərinə heyranlığını bildirdikdən sonra emalatxanasının qapılarını açıb Arifi azadlığına (yəni öz adına) buraxmayı qərarlaşdırılmışdı:

- Öz yaradıcılıqlı məşgül olmaq vaxtin çatdı. Gecəni gündüzə qatıb yarat, fərdi sərgini açmağa da kömək eləyəcəyəm...

Sözünün üstündə durmuş, Arifin fərdi sərgisinin lentini də seyid övladının özü kəsmişdi. Arifin sərgisi sənət həyatında əks-sədasını vermişdi. Bənzərsiz bir rəssamin sənətdə addım səsləri portretlərindən aydınca eşidib bilmışdi. Sənətşünaslar mətbuatdan gəncin başına siğalvari xoş sözlər də söyləmişdilər. Təəssüflər olsun ki, bir yetimin qiybatçılırı də tapılmış, acıqla bişərini çeynəmişdi. Arifin "rəhbər içrə rəhbər" portreti (bir tək onu xeyirxahi Mir Hüseyn deyil ki müəllimə göstərmədən son anda divardan aşmışdı) onu fəlakətinə sürükləmişdi. İki rəhbərin oxşar cizgilərinin vəhdətindən ibarət həmin portretdəki gözler Hitlerinkinə, bişərlər Stalininkinə bənzədilib. Gənc rəssamin yolunu təhlükəsizliyin dörd divarının kvadrati çərçivəsinə salmışdı. Hələ sərgisi sonrası qonaqlığın sərməstliyindən ayılmamış cavanın gözleri barmaqlar arasından Mirmövsüm müəllimə dikilmişdi. Görünür, yalvarışlı baxışları şüalar kimi üzərinə düşdүünü görüb, tədbirinə başlamışdı. Mötəbər adamların birinin məsləhəti ilə mötəbər bir həkim tapşırılmışdır ki, o da yetim uşaqla "miningit" keçirdiyini eşələyib tapmış, təhlükəli böhran keçirdiyini müyyənləşdirmişdi.

Təcridxanadan xəstəxanaya Arifi ötürməyə Mirmövsüm müəllimin özü gelmişdi:

- Bura gəlməmişdən adım qoyulan Mir Mövsüm Ağanı da ziyarət edib, cəddindən sənə kömək etməsini istədim. Yeganə yolun xəstəxanadı. Qorxma, tapşıracaq, həkimlər sənə iyə vurub dəli azarına salmayacaqlar.

Arif yaziq-yaziq baxıb son xahişini eləmişdi:

- Mümkünsə, Ceyrançöldəki xəstəxanaya...

Həmin xahiş Mirmövsüm müəllimi də yüngülləşdirmişdi. "Ceyrançölli gözəl" portreti ilə diqqəti çəkmiş oğlanın həmin gözəlin qonşuluğunda yaşaması, bir növ, rəssam kimi itib-batmamasına çevrilərdi.

Arifi özü Ceyrançöle gətirib, bir adamlıq palataya yerləşdirmişdi. Rəssamlığını davam elətdirmək üçün şərait yaradılmasını da tapşırıb vidalaşmışdı:

- Burda gözümüzün önünde olacaqsan. Həmişə üzərində baxışlarımı hiss eləyib, onları fərəhələndirməyə çalış. Müalicən bitəndən, ara sakitləşəndən sonra özüm səni Bakıya aparacam...

...Məni şagirdlərimin müşayiətiylə bir zamanlar Şəkərin qalası olmuş dəlixanaya gətirdilər (uşaqlara ha təpinmişdilər, arxadan hamisının ayaqlarını, bəzi qızların da göz yaşlarını kəsə bilməmişdilər).

Maarif müdəririmiz, prokurorun qulağından iraq qayğıma qalmağa çalışmışdı. Bu da tünnük palatalara zir dəlilərin içəin düşməməyimdən ibarət olmuşdu.

Ceyrançölün üzdəki ziyallarından sayılan baş həkim, bir kəsin qulağına çatmasın deyə, mənə astadan söylədi:

- Nə sənin, nə də palata yoldaşın olacaq Arifin xəstə olmadığını bilirik. O, əslən yerlimizdi, Rusiya yetimxanalarında böyüüb, gözəl rəssamdı. Bakıdan böyük adamların gözləri üstündədi. Rəssamlığını davam elətdirməyə şərait yaratmışıq.

Xeyli vaxtdı, ona poza vermək üçün adam istəyir. Oturub şəklini çəkmək istəsə, razılaş. Ümidvaram ki, dil tapacaqsız.

Arif bir xeyli məni həm insan, həm də rəssam kimi süzməyə başladı. İnsan kimi dəyirmanın gözündən salamat çıxdığımı əlüstü bildirdi:

- Mənim kimi, dəli olmadığını söyləmişdilər. Özüm də baxıb, yəqin, elədim...

Rəssam müşahidəçinin nəticəsinə, bir növ, falçılığı da qarışmışdı. Alníma çox baxlığından, qırışları oxumaga çalışdığını düşündüm.

- Üsyankar adama oxşadıram. Dünyanın bu qəbildən olan adamlarının çoxunun ucalığı əsrlərcə dar ağacları olub. Sonralar onlardan çıkış yolu dəlixanalar hesab edilib...

Arifin yanına düşdüyümə sevinməyə başlayırdım. Onun varlığı darlığımız havasını yüngülləşdirirdi. Saatlarla qabağında otura biləcək məcburiyyətimi düşünürdüm. Onu bilmək istəyirdim ki, həmin müddətdə səhbətləşə biləcəyikmi? Ürəyimi oxuya bilməsindən təeccübəndim:

- Mən portretini çəkdiklərimi qabağında müqəvvaya döndərenlərdən deyiləm. Əksinə, ağızlarına su almalarını istəmirəm. Onları danışdırıb, iç dünyalarına yol axtarıram. Portretlərdə, rəssam insanların içini üzünə çıxara bilməlidи.

Sonra hələlik iç dünyama cığır axtarmağa başladı. Özüm köməyinə çatmaq istədim:

- Riyaziyyatçıyam, bilmirəm, bundan sonra bacaracammı - hərdənbir şeir də yazıram.

- Mütləq bir şeir oxumalısimz, çünkü onlar yaradıcılıq proseslərinin məhsullarıdır. Şairlər özləri oxuyanda ifalarında az qala bütün varlıqları iştirak edir. Hissiyatsız oxunuşlar əsərlərin istedasızlığınından xəbər verir.

Poeziya xiridarı olub-olmadığını bilmək üçün, adı oxuculara çatmaya bilən bir şeirimi oxudum. Xalçalar üstə bəzək kimi asılı tüfənglərdən idi. Axıra yaxın onların üşyanına da işarə vardı. Bu dəfə də ürəyimi oxuya bildi.

- Ovçuluğunu tərgidəndən sonra Heminqueyin tüfəngi də uzun müddət divardan asılı qalmışdı. Sonra onunmu, tüfəngininmi üşyanının son atəsi eşidilmişdi. Bilirsən özünü vurmamışdan qoca ovçu nə demişdi?

Çiyinlərimi çəkdim, gözlərimi dodağına zillədim.

"Nəhayət, özümə layiq heyvanı ovlayıram".

Sonra, bəlkə də, qayğıma qalmaq üçün mətləbi dəyişdi.

- Bəs, bura dəftər-qələmsiz niyə, - yoxsa satiraya keçəcəyindən çəkinib, qadağan ediblər.

Özünün rəssamlıq avadanlıqlarına doğru getdi. Bir albom, bir də flomaster gətirdi:

- Ovqatına görə rəngli qələmlərdən istifadə edərsən. Qanının qaralığında qara və s... İstəsən, şeirlərinə uyğun rəsmlər də çəkərəm.

Arifin qarşısında saatlarla oturdub portretimi çəkəcəyini gözləyirdim. Hələlik fırçasının yerini gözlərinə, rənglərin yerini sözlerinə vermişdi. Hiss edirdim ki, məni necə var ele görməyə çalışır.

- Hər şeyi ürəyinə salan, gecələrdə beynini oyaq qoyub yatan adamlardansan. Belələri əriyə-əriyə axırdı özlərinin skeletinə dönür. Bilmək olarmı niyə gözü pəncərədə, ürəyi də baxdıqları yerdə aşsüzənə dönməkdəsen.

- Oğlumu dünyanın ortasında tək qoyub gəlmışəm. Məni kimi atanı Dəli Ali uçan qayanın hündüründən diğirlamaq lazımdı. Dəli azarına salıb bir rəssamın böyründə bəsləməkdənse...

- Əlipaşa gərək bundan sonra ikiqat güclənməyə çalışa, çıxanda iki insan ömrü yaşaya: Əlipaşa - İslam.

İnşallah burdan çıxanda oğlunu da götürüb Bakıya yiğışarsan. İxtisasın üzrə iş tapmağına Mirmövsüm müəllim kömək eləyər. Mənim mənzilim var, açarını verəcəyəm. Hələlik orada yaşayarsınız. Bizim əslimiz də Ceyrançölün kəndindəndi. Eşələsək, qohum çıxa bilərik.

Atasının axır günlərində Odun dağında işlədiyini, vəsiyyətinə görə oralarda dəfn olunduğunu dedi.

- Burdan çıxan kimi məzarını tapacağam. Yerini bircə Çopur Yusif bilir. Deyilənə görə, anam Coğazda axıb, tapılmayanдан sonar, o da gorunun yerinin bilinməməsini istəmişdi. Özünü bir palid ağaçın altında dəfn elətdirmişdi. İstəmişdi ki, baş daşı elə həmin ağaç olsun. Rəhmətliyə meşəbəyi dostları da ağaç dəyişməsini məsləhət görməmişdi.

- Palidin nəyi pisdi ki...

- Sən də, mən də belə bir məzar arzulasaq, gərək palid altını seçməyək. Çünkü palid ildirimi çəkir, orda da adamı rahat yatmağa qoymur. Bu bir yana, ildirimlərə dözmək olar, onlar buludların küçələridi. Onların yumurtasından çıxıb ən qısa ömrünü yaşayır. Camaatın ağızından çıxanlar, çıxan ildirimdən betə olur. Dəlinin başında palid ağaç bitib, - deyirlər.

Sonra mənə təxirəsalınmaz məsləhətlərindən bir-ikisini vermişdi:

- İsmaric göndər, oğlunla görüş. Burdan çıxıb Bakıya daşınacağını söyle. Açırı da göstər. Uşaq qoy ürəkli böyüsun. Bu dünyanın ən çətin ömrü yetim böyüməkdir. Üstəlik də uşaq yaşından...

Sonrakı məsləhəti mənə aid idi. Kaş, o, nə söyləyə, mən də eşidib əməl etməyeydim.

- Buralarda güzgüyə baxmamağa çalış. Belə yerlərdə adam günü-gündən dəyişir. Bir də göz açıb görəcəksən ki, güzgüdən baxan sən deyilsən.

Həmin məsləhət sonrası gizlicə əlüzyuyandaki güzgüyə baxmaqlarım, sifətimdə gedən dəyişiklikləri görməyim başladı. Ürəyimə qorxu düşdü və onu ölümün hazırlığı hesab elədim: Mən qəbildən adamlar əvvəl sifətini qeyb edir, sonra ağlını. Ölüm qorxusu da başlarının üstünü alıb, onu ərirtməyə, Arifin dediyi kim, quru sür-sümükədən ibarət etməyə başlayır.

Arif ayda bir dəfə özünün təqvimdə olmayan bayramlarından birini yaşayırı. Bu da Bakıdan Mirmövsüm müəllimin zəng ələməsi, Baba həkimin otağında Arif üçün oksigen balışına dönməsindən ibarət idi. Xilas üçün bir sifariş də almışdı:

- Stalinin bir portretini işlə. Eləsini ki, indikilərin hamisindən seçilsin. Bir sifətə günəşin nurunu yerləşdir, bir cüt göze bəşər üçün çəkilən qayğını. Baxanlar qarşılında el atasını görsünler.

Rəhbərin belə portreti Arifin xilaskar mələyinə çevrilib onu qanadlarında yarımqıq yolunun üstə çıxara bilərdi.

- Staline oxşar bir adam lazımdı, həm də zalımlıdan uzaq. Üzünə, gözünə tamaşa eleyib, ora deyilənləri yerləşdirməyə çalışım.

Sözlərdə sual gizləndiyini anlayıb. Ceyrançöllüləri gözümdən keçirirdim.

- Rəhmətlik Bığlı Kabı alma parası kimi oxşayırdı. Salamatlardan Vəkiloğlular bir az ona bənzəyir. Onlar da qulluq atlarını hərəsi bir dərəyə səyirdir...

Birdən Arifin öz yadına düşdü. Həm də dəlixananın divarları üstə şüşə qırıntıları pərcimlənmiş hasarlarından da kənara çıxməq istəmirdi.

- Var-gəllərimiz zamanı zibililik tərəfə çəkilib, elə hey tüpürən Əsədağanın qardaşı oğlunu görmüsənmi?

Həmin adəmi bişələrinə görə yadına sala bildim. Qolu bəyin (xəstəxananın ən qolu güclüsünə bu adı qoymuşdular. İpə-sapa yatmayanları mal kimi döyüb, gözünün odunu almaqda ayrı can idı) ona dediklərini də eşitmişdi:

- Ayə, a Bəymuraz, buralarda xan, bəy yeməklərindən qormutun kəsildiyindən bişələrin irəli, özün geri gedirsən.

Bəymurazın bişələri uyğunluğuna görə Kremlin ulduzu bərabərinə yüksələ bilərdi.

- Onun gözlərini görməmişəm. Elə bilirəm acığından qan çanağına dönüb onlar...

- Bir dəfə tibb bacılarının birinə gizlicə baxıb gülümsədiyini görmüşdüm. Həmin gün özü yox, üzü bir insanın yaratdığı bayram paltarını geyə bilməşdi.

- İnanmiram o gəlib qabağında əyləşə, bişlərini eşə-eşə şəklini çəkdirə...

- Gələr, köməkləşib söhbətə tutarıq. İslüşəndən sonra fikrimizi təpməz. Mən portreti çəkəsi olsam, sən də baxa-baxa rəhbərə şeir yaz. Xançalımızın qaşı ha düşməyəcək. Canımızı qurtara bilərik.

Sonrakı fikri daha qəribə göründü. Hərdən Arifin belə kəlmələrinin fırçasından qaçan rənglərə bulandığını hiss edirdim. Buralardan heç kəsin salamat qurtarmadığını eşitmışdım. Bəlkə də ağılimızın beləcə xaşılı çıxır.

- İkimiz də Stalininkine bənzəyən bığ saxlayaqq. Bəlkə, həmin bişlərin mənim portreti çəkməyimə, sənin şeiri yazmağına köməyi ola.

Arif özünün dupduru gözünün, baş həkimin içinde məqsəd gizlənməmiş sözünün köməyiylə dəlixanın ən biqli adamının ayağını otağına açdırıbildi. Onun indiyə kimi tüpürçək götürməmiş üzü, eşitdiklərinə münasibətini bildirə bilən gözü bizləri rahatladı. Bu oğlanı bəy nəslindən olduğunu görə universitetdən çıxarmışdılar. Ceyrançöldə yaşamağına güc-bəlayla icazə vermişdilər.

- Rəssamlığını eşitmışəm. Bizim evin divarlarında yaxşı rəsmlər vardi. Lələm Tiflisdən rəssam gətirmişdi. Heyif ki, bəy mülkü deyib, daşını daş üstə qoymadılar. Üzünə tüpüresən, o keçəl kimi bu hökumətin adını batırınların.

- Olmuya sən də zibillik tərəfdə...

- Elədi ki var, o pis adamları gözümün qabağına gətirib sifətlərinə tüpürürəm. Üzlərində yer qalmayanda ürəyim soyuyur. Lələm, tək bizim yetim-yesirə yox, erməninin də acına-yalavacına əppək verirdi. Kolxoza ilk yazınlardan, malını, damazlığıni verənlərdən olmuşdu. Əvvəl-əvvəl dəymədilər. Sonradan keçəl kim araqızışdırınlar tapıldı, cinləri tutdu. Məni kimiləri ya Sibirə azdırıb dustaq, ya da dəlixanaya basdırıb cinli elədirə...

Ariflə siyasi oyunumuz baş tutmadı. Onu pozan Stalinin dustaq və ya cinli elədiyi bəy oğlu oldu. Arifin qarşısında günlərlə əyləşəndən sonra şəklinə baxmaq istədi. Nəzər salmayı ilə də cin atına minməyi bir oldu. Arifin boğazından yapışdı.

- Boğazını sərçə boğazı kimi üzəcəyəm...

Arifin xırıltılı səsinə yalvarış qarışmışdı:

- Nəyə görə, günahım nədi?

- Ayə, meymun yosunlu, məni qabağında qırtadan əyləşdirib nəslimizin axırına çıxan Stalinimi çəkirsən?

Sonra əllərini onun boğazından çəkdi:

- Onsuz da sənin də, böyründəki o bürüşük müəllimin də mafası hazırkı. Mənim əlimi bulaşdırımağım artıqdı. Hər gün yeməyinize zəhrimər qatırlar.

Şəkili parça-parça eləyib, hırsı soyuyana qədər təpiklədi. Mənə elə gəldi ki, Stalinə yazdığını şeiri də tapa bildi. Sözlərini bir başqa şəkildə mənə də dedi. Onu da param-parça edib təpiklədi.

O birisi günlər gezintilərimiz zamanı hər bizi görəndə tüpürçəklərinin ağızını açırdı. Bu dəfə nəzərində sifetimizin olduğunu biliirdim. Geri dönen kimi əl-üzümüzü yuyur, "tüpürçəkləri" silməyə çalışırdıq.

Arif Stalinin başını buraxıb portretimi işləməyə başladı. Həm də çarpayımla üzbeüz divarda:

- Necə varsan elə siman qalsın. Bir azdan onu itirə bilərsən. Heç olmasa divarda əsl özünlə güzgülənərsən.

- Bəlkə, işini başa çatdırasan. Stalinin portreti səni burdan çəkib çıxara bilər.

- Elə adamların hissiyatı güclü olur. Bəlkə də, Stalinin də axırı çatıb. Mən portreti bitirəndə zaman üstündən qara xətt çəkə bilər.

Bəyoğlu Stalin baharının həqiqətən param-parça olacağı müjdəsini vermiş qara qaranquş imiş. Bir il sonra qırmızı şuarlarla bəzənmiş bir ölkənin üzərindən zəhami, dəhşəti, vəhşəti qaldırıldı.

Arif, xilaskarı Mirmöhsum müəllimin yolunu gözlədi. Axırıcı zəngində gəlib onu aparacağına söz vermişdi.

- Mən də səni dartıb çıxaracağam. Bakıya yığışacağıq. Mən evlənənə kimi bərabər qalacağıq...

- Elə bir namizəd varmı?

- "Ceyrançöl gözəli"nin əvvəl portretini evimə gəlin kimi köçürmüşəm. İndi özünü aparmağa çalışacağam.

Bacanağım Şəmistanın İslami kəmərin altına salıb dağını çıxardığını eşitdim. Birtəhər qaça bildim. Onu Çopurun aşxanasında yaxalaya bildim. Qarşısındaki turşu xiyara hələ elini uzada bilməmişdən turşu xiyar yedizdirdə bildim. Özümü ondan betər elədirələr. Arif dəlixana "yezidlərinin" əlindən canımı güclə qurtardı. Üz-gözümüzün, can-cəsədimin salamat yeri qalmamışdı. Hamisindən səmaya üzü Allah-taalaya ağrılarım fışqırırdı. Altı qançırlaşmış gözlərim ona dikilmişdi. Əger varsa, haqqı, nahaqqı yerinə qoymasını istəyirdim. Həmin an ağrılarının insan şəklində fəvvərəsinə dönmüşdüm. Ağrıların gücüylə ağır kəlmələr söyləyirdim.

- İndi bərk dur, Ağamalı, sənin axırına çıxmamasam, Dəli Hasan törəməsi, Dəli Ali oğlu deyiləm.

Demə, ağrı züyümün sədası ətrafimdakı xain dodaqların üfürüyü ilə prokurora əlustü çatırmış. Onun nəzəri özümün gerçək ölüm hökmünü hazırlayırmış. Artıq heç özümə də oxşamırdım. Elə ona görə də ağrılı-acılı bədənimdən çıxb (onu içinə düşdüüm ağrılı-acılı dünyada qoyub) ruh kimi sonsuzluğunma uçmaq istəyirdim...

#### *İslam Əlipşa oğlu: Gündəlik həyatından:*

İslami Nərminin atası həkimlərə əməlli-başlı tapşırı bilibmiş. Onu xəstəxananın ən urvatlı sayılan palatasında yerləşdirildilər (İslama qədər tək qalan, keçmiş nazir müavinin yanına). Düzdü, onun razılığını almaq üçün xeyli hüquqyönlü danışçı apardılar.

- Özünüz bilin, əməli-saleh olmasa dalının təpiyi hazırkı. Bilirsiniz ki, istintaqımı aparıram. O dəfə yanımıza saldığınızdan danışdırın kimi beş maddə verdim. İyirmi il iş düşürdü ona...

- Bu cavan alimdi, filosofdu...

- Özüm, özüm verəcəyəm, həm hökmü, həm fermanı.

Güt nazirliliklərinin birində müavinliyə qədər yüksələ bilmiş Cəfər Əkbəroviç (Əkbəroğlu deməyə heç kəsə icazə vermirdi) əslində, həmin uğuru planlı evliliyi hesabına qazanmışdı. Bu uocaboy, yaraşıqlı adam həmin sahənin dəllallarına puldan-paradan basıb, nüfuzlu birinin kürekəni yerini tutmaq istəmişdi. Fit çalmaqdan başqa əlindən bir şey gəlməyən idman müəlliminə ən ciddi nazirlərdən birinin cadularla bəxti "bağlanan" bacısını tapmışdlar ki, həmin izdivacla əvvəl qızın bəxti, sonra da oğlanın vəzifə yolu açılmışdı. Uzun illər həm cinayətkarları, həm də arvadının ayaqlarını yiğisidirmaqla məşğul olan həmin adam ikincisini bacara bilməmiş, vəzifəsinin zirvəsindən, gəldiyi yerlərdən də aşağı düşürlənənmişdi. Arvadını tabeçiləri vasitəsiylə izlədən adam nəhayət, onu oynası ilə yorğan-döşəkdə tutmuş, belə bir təsir də eks təsirlə nəticələnmiş, yəni özü tutulmuşdu. Şərqiye xanımın əvəzinə Şərqiye adında bir başqa qadınla Cəfər Əkbəroviç bir başqa yataqda yaxalanmış, məişət pozğunu kimi həm vəzifəsindən, həm də orqanlardan uzaqlaşdırılmışdı.

Dinc durmayıb şikayətlərinin ağzını açandasə döyülmüş, söyülülmüş, yəni mənliyində və bədənidə yaralar açılmışdı. Həmin yaralar da öz təsirini kişinin psixikasında göstərmmiş, onu dəlixanalıq eləmişdi.

İslami palataya, yolunu gözləyən "müstəntiqin" hüzuruna gətirdilər.

- Siz gedə bilərsiniz...

"Müttehim" həmin adamın qarşısına çıxana kimi "vəkil" məsləhəti almışdı: gözlərinə baxmaqdan çəkinmə, amma yazıq-yazıq dur. Suallarına qısaca cavab verməyə çalış...

Əvvəl-əvvəl Cəfər Əkbəroviç qarşısındaki quzunu - İslami gözləriylə yeməyə başladı. Həmin əməliyyatını başa çatdırıldıqdan sonra var-gəllərini işə saldı.

- Əslən haralısan?

- Ceyrançölün Əskipara kəndindən.

- Bir az mənzilini keçə bildin, mən də Ermənistanın Çayqarışanındanam. Tərcümeyi-halını qısaca...
  - İslam beş-altı kəlməylə ömründən qax qurutdu.
  - Kişi pazi görkəmi aldı.
  - Qapiya kimi gelib çıxa bildin. Dünya filosoflarının çoxu bu hasansoxdu cəmiyyətdə başını itirib dəlixanaya düşür axır...
  - Üçüncü suali İslami çəş-baş saldı:
  - Məni hansı sənət sahibinə oxşadırsan?
  - Bir xeyli fikirləşməli oldu. Mənseb sahiblərinin tərifdən xoşlandığını ən mətiqli saydı:
    - Respublika prokuroruna...
    - Kişinin əli ciyində şappıldayıb İslami səksəndirdi.
    - Qapını aça bildin, indi xoş gəlmisən, keç çarpayına. Mənə Cəfər Əkbəroviç deyə müraciət edəcəksən. Gəvəzələrdən xoşlanmırıam. Ancaq ehtiyac olduqda kəlmə kəsəcəyik.
  - Özünü çarpayıya verib, İslam pəncərədən hasarlar arxasındaki dünyaya tamaşa elədi. Kürəklərinə baxışlar dikildiyini hiss edirdi.
  - Sonrakı sualları istintaqinkina bənzətmək olmazdı. Cəfər Əkbəroviç onları otağına qəbul etdiyi, mərhəm sandığı adama verirdi:
    - Evlisənmə?
    - Hələlik yox...
    - Evlənəsi olsan (ikicə kəlməni xüsusi vurğuyla söyləyirdi - yəni vurulası olsan - demək istəyirdi. Evlilik ürəyincə olmaması da həmin ahəngdən hiss olunurdu) nəbadə izdivaca məqsədlə qədəm qoyasan. Vurulası olsan, sevgi bütün yollarını kəssə, bir tek o zaman azadlığının ağ bayrağını qaldır, başa düşdün...
  - Cavablarına artıq söz israf etməyib, başımla təsdiqləməliydim.
  - Şəhərdə ev-eşiyin varmı?
  - Hələlik yox...
  - Alası olsan, çoxmərtəbəli binaların mənzillərinə quş kimi qonmağa çalışma. Əvvəl belə mənzildə yaşamışdım. Bu cəhənnəm, evində qonaq olanda tualetdə də rahatlana bilmirsən.
  - Canımın dərdindən radio qoymuşdum. İşə salırdım ki, gurultuları qonaqlar eşitməsin.
  - Bu zəhmli adamın musiqili subaşları gözümüzə canlandı. Sözünün arxası da, bir növ, həmin çeşid musiqisinin davamına çevrildi.
  - Həyət evi alarsan. Lap şəhərin kənarında da olsa. Kişinin ki, öz həyəti olmadı, səhər-səhər bu fani dünyənin acığına sinəsini qabağa verib gərnəşmədi, gecənin atxodlarını canından çıxarmaq üçün gücənib yaxşı-yaxşı əldən qoymadı, o nə kişidi...
  - Cəfər Əkbəroviçi bir həyətdə gecə paltarında görə, səhərinin yaylım atəşini eşidə bildim. Yaziq sanitarlar, demə, qulaqlarını şəkleyib palatamız ətrafında dolaşır, arxama təpik vurulub, eşiye çıxarılmışından narahatlıq keçirirmişlər. İllercə mühafizə idarəsində işləmiş adam nəyi bilməsə də, belə işlərdən baş çıxarırdı. Qapını açıb onların növbətçisinin üstə çəmkirməsindən mətləbi anladım:
    - Daha pişik kimi marıtdamağınızı kəsin, İslami qəbul elədim...
    - Gələcək taleyimdə iştirak etməsini də anlatmağa başladım:
      - İndiki zəmanədə bir xoş kəlmə üçün də az qala dil kirəsi istəyirlər. Əvvəl böyük-böyük idarələrə ən balaca adamlar da gedib çıxa bilirdi. İndi aşağıdan milis, yuxarıdan köməkçi, katibəyle qifillanıb müdirlər, nazirlər. Şəhərdə əmin, dayın varmı?
      - Yox (kişi artıq kəlmədən xoşlanmadığından heç uşaq evindən, quşların qonşuluğundan böyük dünyaya uçurulduğumdan da söz açmadım).
      - Harda işləmək istəyirsən buralardan canını qurtaranda? Sənetin-zadın...
    - Görünür, filosofluğumun bir işə yaramayacağını düşünürdü. Əlimdən başqa iş gəlmədiyinə təəssüfləndi.

- Mühafizə idarələrində saqqal hesabı sözümüzün kəsəri qalır, qaraulçuluğun möhürü elə bil ki, alnındadı.

Beləliklə iş təminatım da sığortalandı. Sonra yerli şərait barədə məlumatlandırmağa başladı:

- Bunları bilməyin lazımdı ki, indidən özünü hazırlayanın. Həkimlər kənarı buraların özünün də ələyi, xəlbiri var. Onlardan keçməli olacaqsan. Birinci dəyirmanın boğazından keçib, elə hesab elə ki, diri çıxmışan. Ona gözümü özüm ağardacağam...

Birinci "dəyirmançı" oğru aləminin avtoriteti Ağaqlı imiş ki, Cəfər Əkbəroviçlə rastlaşanda papağını çıxarıb salamlaşmış (onun "Piri" ləqəbli agent olduğunu Cəfər Əkbəroviçin bildiyinə görə...).

- Palataların birində beş alim qalır. Onlara görə oraya Elmlər Akademiyası deyirlər. Həmin adamlar filosofluğundan xəbər tutublar. Səni dişlərinə vurmaq istəyirlər. Özünü bircə Köçəridən gözlə, bir tək o sənin ixtisasındandı. Dünyanın ilk filosofundan sonuncusuna kimi arxasında daş atmadiği qalmayıb. Bir tək İbrahim Sultanoğluyla işi olmayıb. Həmin daşdan xilas olmuş İbrahimin adını fürsət düşsə çəkərsən...

İbrahim müəllimin adının buralara kimi günəşin ən uzun şəfəqlərindən biri kimi düşdüyüne İslam sevindi və elə bildi ki, həmin an varlığı zərər çəkildi:

- Uçüncüsü, Seyid Ağacı, Allahın əməli-saleh və ya günahkar bəndəsi olduğunu o təyin edib, qərarını verəcək. Yolundan sapıbsansa, azdığın yerə, dini ayərlərlə qaytarmağa çalışacaq. Əslində, gərək o da akademiyada yaşayaydı. Çünkü alim kimi bir şeydi...

Demə buranın səhəri Seyid Ağanın azanı ilə açılmış. O başdan həyətə gəzintiyə çıxanlar arasında bir tək Ağaqlunun hər səhər "idmanını" ona ağız burmağı, təpik vurmağıyla başlayırdı.

- Bu dəyirman xoruzu yenə banlayacaq. Elə bil Şestoyda mənimlə yatan Ağa deyil.

Azanı bitirdikdən sonra Seyid Ağrı hikmət boxçasının ağızını açırdı. Hər gün eşitdiyi kəlmələr Ağaqlıdan savayı heç kəsi daraltmayıb, bunu da dolablar üstəki dərmanlar kimi içirdilər.

- Əzizlərim, dünya yarandığından bu günə kimi cəmi 120 min ağıllısı olub ki, onlar da 120 min peyğəmbərimizdən ibarətdi...

İslam həmin kəlmələri dinləyib, elmi mübahisələri düşünürdü: Görünür həmin adamlar dünyani yaradanların ora ezam etdikləri ali varlıqlar olub. İnsanlığa yaşamaları üçün dəndən toyuğa kimi pay verənlər. Dünya bəndələrinin sarı tükünü tökdürənlər.

- Bu dünyamızın özü, özü boyda bir dəlixanadı. Əgər bütün bəndələri daxilində şüurla heyvanlığının oldu-qaldı döyüşü gedirsə, ən ağıllısı da günlərin bir günü qatil ola bilər.

İslam Freydi xatırlayırdı: Əgər Seyid Ağanın dediklərinin qədim şərq mənbələrində kökü varsa, Freyd ancaq və ancaq ordan cürcərə bilərdi.

- Ona görə özünü xəstə sanmayın. Dəlixana içində dəlixana olması mümkün deyil. Çoxumuz kiminsə xoşuna gəlməyib təcrid olunmuş, ən ağıllı adamlarıq.

Köçəri seyid Ağaya yaxınlaşış nəsə dedi. Cəfər Əkbəroviç həmin "nəsə"nin söz partlayışı öncəsi İslami məlumatlandırmağı lazım bildi.

- Bir tək Köçəriylə hesablaşır, onu yaxınına buraxır. O da hər dəqiqə yaxınlaşan deyil.

Seyid Ağanın saqqalından bu dəfə zarafatının müjdəsinə bənzər nur süzülürdü:

- Köçəri qardaş ailəmizə yeni bir filosofun qatıldığını söylədi. Mənim də bu məkanda sizinlə bərabərliyimin səbəbini onun da bilməsini istədi: Eşitsin və agah olsun. Belə bir fikir söyləmişəm, yenə də üstündə dururam. Bu dünya yaranandan

icma, qəbilə başçısı kimi keçiyə, sonradan bəyə, xana, xaqana, krala dönüb icmanı, tayfanı, xalqı arxasında aparamlara aiddir. Çünkü rəhbər özünə rəva bilmədiyiini tayfasına, toplumuna, xalqına rəva görməməlidir.

... Alimlərin otağında açıq qapıdan Köçəri müəllimin ziyarətçisi ilə söhbətinin qulaq şahidi oldu. Gənc alim (cəmiyyətin yaltaqlıqları hesabı yetişdirdiyi, alim elədiyi bir ağıllı) bir dəlidən kömək istəyirdi.

- Demək, Elmlər Akademiyasından universitetlərin birinə keçmək isteyirsən.
- Evliyəm, külfət sahibiyəm, orda da quru maaşdı.

İslam bu yerde Köçəri müəllimlə xəberi olmadan tanışlığına imkan yarandığını anladı. Elə bildi ki, bu cəzalandırılmış bəndə, oğlanın ünvanı səhv saldığını deyib, nəsihətlərinin ağızını açıb onu məlum üsullarla cəzalandıracaq. Demə Köçəri müəllim olduqca ibrətamız humor (buna öldürücü satira da demək olar) sahibi imiş və həmin gün bir müəllim kimi bir tələbəyə dünyyanın görünməmiş bir dərsini keçdi.

- Demək, külfətin üçün sənə kömək lazımdı.

Əvvəl-əvvəl bir papaq məsələsi ortaya atıb oğlanı çəşbaş saldı, az qala qarşısındakını başının xarablığına inandırdı...

- Deyəsən, papaqsız gəlibəsən?
- Havalər xoş keçir (demədi ki, heç qışda da qoymuram).
- Başına yayda da papaq qoy, axı, şüa əsrində yaşayırıq. Hər gün dünyaya stronsium 90 yağır, radiasiyalı yağışlar. Həm də dədə-babalarımızın yayda da papaqlarını çıxarmadığını eşitmisən. Papaq bir növ həm də qeyrət keşikçisi rolü oynayı...

- Evdə papağım var.
- Onda keçək kömək məsələsinə. Baxaq görək, haradan başlayacağıq...
- Qara dəftərini çıxarıb, qarşısındakının aq günü üçün vərəqləməyə başladı.
- Deyirəm, Səlim Cəferliyə zəng eləyim. Onun bir sözünü iki eləyən tapılmayıb.
- Səlim müəllim rəhmətə nə vaxtdı gedib...
- Hə, onda qoy, adını qara çərçivəyə alim. Günü bu gün Seyid Ağaya bizim imamımıza, ona yasin oxutduraram. Dayan, dayan, Oruc Qoşqarlı, həm də ovçuluğu var. Onun həm zəhmindən, həm də tüfəngindən qorxurlar. Bu dəqiqə...
- Zəhmət çəkməyin o da (oğlan bunları Köçəri müəllimin bayırda qoyduğu dünyadan xəbərsizliyə tərəfə yozub, axır diri bir havadar tapacağını gözləyirdi)...
- Onda bu yaziq da həm qara haşiyəlik, həm də yasinlik olsun...

Dəftər bir neçə dəfə vərəqləndi və sonrakılar əvvəl Əzrayılın, sonra da Seyid Ağanın müştərisinə çevrildi. Köçəri müəllim dəftərini örtüb qarşısındakına sözünü və gözünü varlığının sonuncu silahına çevirdi:

- Görürəm, mənim sizin dünyanızla bütün əlaqələrim kəsilib. Tanıdıqlarımın hamısı o dünyalıq olub. Elminiz nə qədər inkişaf eləsə də, hələ də axirətlə əlaqə yarada bilməyib. Yoxsa əziz gənc canın, o heykəl başın üçün, onlardan birini ya cəhənnəm, ya cənnətdə tapıb səni hökmən tapşırardım.

Cavanın Köçəri müəllimin başının xarablığına şübhəsi qalmadı. Öz heykəl başını oralardan xilas etməyə çalışdı. Ayağa duranda ümidi verici kəlmələr eşitdi.

- Bir yol göstərə bilərəm. Deyirdin evdə papağım var, vurarsan həmin papağı qoltuğuna, gedərsən Təzəpirin qabağına, yaxşı-yaxşı bardaş qurarsan...

Oğlan kəlmə güllebaranından qurtarmaq üçün otaqdan gülə kimi çıxdı. Sonrakı qırmalarının onun yanına səpələnib, səpələnmədiyini Köçəri müəllim biləmedi:

- Belə alımlıkdən Təzəpirin qabağı şərəflidi. Dilənçilik heç olmasa orda pərdələnmir.

...İslam ordan uzaqlaşdı. Köçəri müəllimin böyük insan portretini gözünə, könlüne çəkmiş şəkildə. Axır ki, alımlərin qarşısına çıxdı. Onları tanımağa, özünü tanıtmağa az-maz fırsatları oldu.

Həmin adamların gözləri mənəvi aləmlərinin elmlərin nailiyyətləri ilə mükəmməlləşmiş pəncərələrinə bənzəyirdi. İslam onlardan qaçılısı, gizlədiləsi

bir şeyin mümkün olmadığını anladı. Atasının gündəliyindən bəzi sətirləri xatırladı: Nazim Hikmətin xilaskarı Stalin sayılsa da, onu cəllad kimi görməyi, vəsf etməyi bacarmışdı:

***Odalarımızda gözləri önungdəydik,  
Şorbalarımızdan çıxırı bıyıqları ...***

Odur ki, əl-qolunu yanına salıb sualları cavablandırımağa başladı. Tarixçi Mədət Qaraxanlı onu Əskiparalı olduğunu biləndə söhbətinə İslamın, dünyanın ucqarı, - hesab elədiyi yerdən başladı:

- Şura üç-dörd mal-qarası olana da, bəy-qolçomaq damğası vuran zamanlar bu oğlanın babaları, adlarını da deyim, Çopur Əsuf, Sarımsələrin Hasanı, kəndi neçə qışdan yaza çıxarmış Mikayıł ağanı gülleyə gətirdi...

İslamın ayaqları altından yer qaçıdı. Dünyanın balacalığından sıxılmağa başladı. Nəhayət, meydan Köçəri müəllimə verildi. O, sağ əlini ağızına tərəf aparıb (bir növ mikrofona bənzədib danışığına hazırlaşdı). Həmin vərdişindən kürsülərə çox sinə gərdiyi anlaşıldırdı:

- İslam balamız fəlsəfənin hansı sahəsi ilə məşğul olub. Mövzu dəryasından salnaməsinə saman çöpü, ya xilla xilas eləyib?

İlk baxışdan rəğbət bəslədikləri cavani Köçərinin istehza girdabına salmaq istədiyini düşünüb, xilasına çalışdılar:

- Sən də elə danış ki, "Tarixi-Nadir"i yarıyacan oxuyanlar da sözlərindən hali ola bilsinlər.

- Orta əsr Şərqi fəlsəfəsini Bektaş Rumi yaradıcılığı əsasında işləmişəm. Elmi işimi Moskvada müdafiə eləyəsi olsam da, İbrahim müəllimimə həsr olunmuşdu. Rəhbərim. Akademik...

- Namizədliyi neçənci ildə ...

- Birbaşa doktorluq dərəcəsi verildi. İ.S.Aloğlu imzasıyla ona yaxın monoqrafiyam nəşr edilib. "Fəlsəfə problemləri" jurnalı redaksiya heyəti üzvlərindən olmuşam. Başımıla yox, maşınımla qəza eyləmişəm. Adam vurub dəlixanalıq olmuşam.

Alımlar oğlanın belə görüşlərdən sıxıldığını anladılar. Bəlkə də, Saarifin quşları qonşuluğundakı bir qəfəsdən pərvazlandığını da gördülər. Oğlanın canını qurtarmaq üçün atüstü söylədikləri də hamını heyrətləndirdi. Yad bir yerde ad-san sahibi olmuş gənc gözlərində Qaşiqar dağının zirvələrinə qədər yüksələ bildi. Köçəri müəllimə İslama müjdəsinə bərabər sözlər söylədi. Həm də oğlanın bu gün verdiyi dərsdən xəbərdar olduğunu bilməyə-bilməyə:

- Gələcəkdə sənin üçün bu dünyadaki tanışlarımı zəng eyləyib, işə düzəlməyinə kömək üçün mən hazırlar...

İslami Köçəri müəllim Seyid Ağanın "müayinəsindən" xilas eləmişdi. Özü könüllü gedib iki saatə qədər söhbət eləyəsi oldu. Seyidin oğlana son sözü sırgaya döndü:

- Özün olmağa çalış. Gördüklerinin çoxu, əksəri özü deyil, kimlərinse üzünü, sözünü geyib ortaya çıxıblar...

... Cəfər Əkbərovic otaq yoldaşının sınaqlardan üzüağ çıxdığına sevinirdi. Yeri gəldikcə də məsləhətləriylə gəncin gələcək donunun gen biçilməsinə çalışırırdı:

- İcazə verirəm, ləp mənim də eybimi görsən, sillə kimi üzümə yapışdır. Yalanla üzə qara olmaqdansa doğruyla üzə ağ olmaq daha şəfalıdı. Bəzi şirnilərdən ən acı dərmanların yaxşılığı kimi. Dərman acılığının sonrakı şirinliyi halını sən də bilirsən...

Atamın gündəliyindəki bəzi sözləri zaman mənim üçün də təkrarlayır, təkrar biliyin anasıdı, atasıdı demək istəyirdi, bəlkə də.

- Güzgütə çalış ancaq üzünü qırxan zamanlar bax. Belə yerlər istər-istəməz adamları dəyişir. Gündərin bir günü baxıb özünü tanıtmaya bilərsən.

Burdan özü kimi qurtarmaq istəyənlərin hərəsinin bir arzusu var idi. Seyidağa kəndlərinə qayıdırıb çobanlıq eləmək istəyirdi: qoyun-quzu rəhbəri olmaq ən

salamat işdi. Rəhbərləri onların canavarlara yem olmasını rəva görmür heç olmazsa.

Cəfər Əkbəroviç gizli saxlancı ilə şəhər kənarında həyətli xudmani ev alıb təqaüdə ömrünü başa vurmağa hazırlaşırı (malı-mülkü onu verənə, yəni arvadına qalmışdı).

İslam onu həyətdə arxasını dünyaya tutub əldən qoyduğu şəkildə görə bilirdi.

Köçəri müəllimin arzusu qeribə görünürdü:

- Dədə-baba evimizin divarında xalıdan bir sazi asılı qoyub gəlmışdım. İllərlə arxa çevirməli olduğum o yerlərə dönəcəyəm. Qaragül dərisindən başıma bir papaq qoyub, Əslim kimi həmin sazla qol-boyun olacağam. Doyunca çalıb-çağıracağam.

İslamın könlündən də təhsilini yarımcıq qoyub getdiyi universitet keçdi. Ora yolunu salmaqla həm də İbrahim müəllimlə görüşəcəyini düşündü. Qəribədir ki, ömrünün növbəti yazı üzəyində arzu cürcerdə bilmışdı. Birinci dəfə ayağını Cəfər Əkbəroviçin ətrafına çəkdiyi dairədən kənara qoydu, - üzünü qırxmadan güzgüyə baxdı. Bu dəfə ordan İbrahim müəllimlə bənzər varlıq gülümsəyirdi. Sifəti təbəssümündən sonra işıqlanır, amma bu dəfə nuru yaşla çalırdı.

#### **Əlipaşa: - "Gündəlik" ömürdən:**

(Bu dəfə bir ömrün qax qurusu kimi sətirlərin sapına düzülmüş hissənin əvvəlini şeirinin növbəti bəndi başqasıyla əvəz olunmuşdu. Stalinə yazdığı şeir Arifin portretivari parçalandıqdan sonra həmin bəndin üzərinə sinəsindəki bir tək özünün görə bildiyi riyazi məchulun (X-in) əksi düşmüşdü. Stalin epoxasında sinəsinə dağ çəkilmiş Əlipaşa onun əksini şeirinin həmin bəndi üzərinə də qondurmuşdu:

*Bələndikcə qurum yaşı,  
Cüçəvari doldum yaşı,  
"Yaşa, yaşa, rəhbər, yaşa" -  
Sözümə sözüm deyimmi?*

Həmin bəndin yerinə yenisi əlavə olunmuşdu:

*Əzilmədə qurd, quşu,  
Kəsilmədə qurd uluşu  
İnsana ruh qurtuluşu -  
Çözümə çözüm deyimmi?*

Elə bil ki, yaxılarda Ariflə vidalaşacağımız üzəyimə damcılamağına başlayır və damırdı. Odur ki, çıxdan vermək istədiyim suali səsləndirdim:

- Niyə mənim portretimi divarda çəkmisən, həm də misdən barelyefə bənzətmisən...

Səsi metal cingiltisine bənzədi:

- Zaman adamların bəzilərini sıxışdırıb, sıxışdırıb divara dirəyir. Onlardan gözümlə gördüğüm ən qəddarca sıxışdırılanı sənsən. Bakıya, palitramın arxasına qayıdan kimi birinci həmin əsərimi işləyəcəyəm. İcazə versən, adından da "istifadə edərəm": "Divara direnmiş Əlipaşa".

Arifin sözləriyle də çəkə bildiyi Əlipaşa müəllimi özüm də görə bildim. Ceyrançöl dəlixanasının divarına direnmiş şəkildə ömrümü davam etdirməyə başladım. Görünür, Arif ümidiyimi portretimlə bərabər divara mismarladığı zənn eləmişdi. Sözləriyle mismarları yapışqanla əvəzləməyə çalışırdı.

- Bu müvəqqəti vəziyyətinin əksi olacaq. Orda gözlərinin odu, alovu, mübarizliyi qalacaq. Çünkü həmin gözlər atası və anası olduğun İslam oğluna dikilmişdi. Həmin gözlər yumulmamalı. Yumulsa, bir yeniyetmə dünyası qaralar. O gözlər nəmlənməməlidid. Bircə damlasında İslam qərq ola bilər. O gözlər gülməli, oğlunu sevindirməlidid...

Bəlkə də, bunları Arif heç söyləmirdi, mən də qulaqlarımı açıb eşitmirdim. Bəlkə, həmin hissələr damcılarnı gül toxumuna döndərmək istəyən, həmin an yaz buluduna dönmüş Arifin üzəyindən keçirdi. Mən də həmin dalğaları tutub həmin sözləri eşidirdim.

- Sən o divardan hökmən qopmalısan. Yarımçıq yolunun üzərinə qayıtmalı, oğlunun əlindən tutub böyük arzulara, böyük şəhərlərə addımlarını atmalısan.

Divarımızdan dünyaya boyanıb düşünürdüm: Bu ömürlər, tükənib bitməz sonsuzluq axarında insanlara möhlet kimi verilir. Həmin möhlet zamanı onlar kimliyini, nəyə qadırılıyini göstəre bilməlidir. Görünür sonsuzluq dəryasında arzu, ideal səfərini uğurla başa vurmaq müşkullər müşkülüdü. Hər bəndə birdən-birə dünya xaininə, namərdinə çevirilmir. Böyük arzularını qərq etdikdən sonra intiqam qurbanına çevirilir. Dünya divarlarına adını həmin möhleti uğurla keçə bilənlər yazdırır: Ərəstunlar, Homerlər, Ömrə Xəyyamlar. Mənə də zarafatla axırıncının adını qoymuşdular. Amma mənim qayığım həm riyaziyyatçını, həm şairi qəzaya uğrayıb da qərq etdi. Ömrə Xəyyamın adı ancaq şair olsayıdı belə, bu dünyanın kəsr xəttinin surətində ömrünü başa vursayıdı, məxrəcdə mütləq yeri olacaqdı.

Mənim əksim ancaq və ancaq özüm kimi bir bədbəxtin tablosunda divara düşə bilər...

Arifdən xahişə hazırlaşdım. Portretinin adında bir balaca dəyişiklik etməsini istədim: "Dünya divarlarında Əlipşa" ...

Bizim otaqda Stalinin şəklini param-parça eləmiş Bəyoğlu bu dəfə əlini dinc saxlamayıb rəhbərin xəstəxana önündəki şəklinin üzünü mazutlamışdı. Xəstəxana qolucanlıları onu əlləri və ayaqlarıyla o ki var əzişdirib, dünya səhnəsində həm insan və həm də heyvan rolini eyni zamanda oynaya bilmişdilər. Salamat yeri qalmayan Bəyoğlu yeni zərbələrdən qorunmaq üçün ilan kimi dil çıxarırdı. Həmin ləhləyən adam mənə kəndimizdəki bir mənzərəni xatırlatdı. Əskipara sürüsünə həmin il canavar dadanmışdı. Ovçular idarəsi dərilərinə xeyli pul qoymuşdu. Ovçulardan Ceyran Əli bir canavar vurub şenliyə gətirmişdi. Hələ canını tapşırmamış canavar ləhləyir, dil çıxarırdı. Kimsə zarafatla ovçuya demişdi:

- A Ceyran Əli, bu yazığın pul-parası ha yoxdu gedib qəssab Şəmildən et ala, niyə bu azara salmisan?

- Bu batmış əmizadəsi tülkü kimi ziyankardı. Biri hinə girəndə toyuqların, o biri sürüyə özünü vuranda qoyunların hamısını boğur. Birini kirmiçə götürüb aparsalar, bəlkə də, dərilərinə bu qədər pul qoyub, bizi də şirnikləşdirməzdilər.

O zaman mən də ovçuya zarafat eləmişdim:

- Yəqin, həm də qorxursan ki, adının qabağındakı ceyranı da yeyə...

Ceyran Əli də zarafatından qalmamışdı:

- Dediym kimi, tutduqları iş bekardı. Əlipşa müəllimgil də onların tərbiyəsiylə məşğul olmur.

... Bəyoğlu Ariflə mənə də baxdı. Elə bildim, həm mazutladığı adam tərəfə, həm də bizlərə tüpürmək istəyir. Amma gözlərindən tamam başqa məna oxudum: insan ömrü it əziyyətidi. Burdan, bu dəli meydanından ruh ömrümə uçmaq istəyirəm. O dünya deyilən son ümid, axırət yoxsa, qoy heç olmasın, əcdadların torpağına qarışacağam, ellikcə dərdin bir ovucuna çevriləcəyəm. Varsa, əsrlərə sonsuzluğuna axıb, böyük bir cəmiyyətə qovuşacağam.

Arifə təcili tapşırıq verildi: səhərə kimi yatmamaqdısa, rəhbərin yeni şəklini çəksin.

- Portreti hazırla, Mirmövsüm müəllim bu dəfə gələndə buraxacağıq səni də özüyle aparsın.

Arifi pis vəziyyətdə qoymuşdular. Qarşısındaki kətana əlini uzada bilmirdi. Azadlığı naminə portreti çəkməyinə, çəkdi. Həm də çətinlik çəkmədən. Çünkü saatlarca qarşısında qısqıtmış Bəyoğlu ona öz köməyini göstərmmişdi. Həm də örnəyi ilə bərabər.

Arifi portret arxasında görəndə matim qurudu. İşə başlamamış öz üzünə qara rəng çəkmişdi. Bəraeti belə oldu:

- O biri portretin mazutunu ancaq bu cür, üz qarasiyla təmizləyə bilərəm.

Portretini təhvıl verənə kimi Coğaz çayı sahilində qaynarlar zamanı çımdırıldıyımı yada sala-sala körpə uşaq kimi Arifin üzünü yudum. Yalandan ürek-dirək verə-verə:

- Sən mazut gölməçəsindən batmış ayaqlarını çıxarırsan. Qaramatından sabahına çıxırsan. Ürəyinə salıb eləmə. Bacarsan əlini uzadıb bizlərin də mazutunu təmizləyərsən....

Beləcə, riyaziyyat müəllimi kimi gələcək həyat dərsim üçün özümə gündəlik tutdum: buralardan (qardaşım Arifinkı kimi üz qarası hesabına olsa da) birtəhər canımı qurtarib oğluma qovuşmaq, onun əlindən tutub sabahlara doğru az getmək, üz getmək istədim. Onu həyat yolu üzərinə qoya bildikdən, bundan əminlikdən sonra rahatca öz ruh uçuşuma başlaya bilərdim.

#### *İslam Əlipaşa oğlu: - Gündəlik həyatdan:*

Dənizkənarı şəhərin cəmiyyəti özü də başqa bir dərya həyatı yaşayırımsı. O da öz qanunları ilə işləyir, ona uyğun olmayanları sahilinə çıxarırmış. Maştağa xəstəxanasını sahile atılanların canlı muzeyi hesab etmək olardı. Burdakılar həm güc toplamaqla, həm "qayıqlarını" təmir etməklə məşğul olub, həmin dəryaya bir də baş vurmağa çalışırlar.

Onlardan biri ve ən birincisi Cəfər Əkbəroviç idi ki, nəhayət, keçmiş arvadından bağışlanma məktubu almışdı: Bir şərtlə qapının qiflinin, əlinin qandalının açılmasına razılıq verirəm, ayağında yun corab, şəhərə gəldiyin çayqoşana qayıdacaqsan. Orda həyətli evin də artıq hazırkı. Birinci gündən səni mehtərə oxşatmışdım. Məni kəndinizə aparıb (yaxşı at çapmağınla öyünbü) at sürmək öyrədəcəyini söyləmişdin. Sənə bir ferma da bağışlayıram, içinin madyanı, ayqırı ilə bərabər. Həyatdakı ən böyük arzularına çatmış olacaqsan. Yəni, tezdən oyanıb, öz həyətinə çıxıb, özünü yüngülləşdirəcəksən. Sonra da atlarla baş-başa verib doyunca kişnəyəcəksən. Eşidib bilsəm ki, ayağını yenidən bu şəhərə qoymusən, özündən küsməli olacaqsan. Qolu qarçızlı yaşaya bilmədiyinə görə qoltuq ağaclarıyla qayıdacaqsan...

Cəfər Əkbəroviç həmin hətatla nəinki razılaşmış, sevincindən şaha qalxıb, at kimi kişnəmişdi də.

Amma tale ucqar kənddə belə ikinci dəfə atlanmağının qarşısını almışdı.

Xəstəxananın bir tek bəndəsi həyatın, taleyin amnistiyasına düşüb, bütün dərdlərindən, əzablarından azad ola bilmişdi. Bir qəza nəticəsində hafızəsini itirmiş həmin adam hər gün güzgü qabağında eyni suallarını verib, eyni vərdişini təkrarlayırdı.

- Mən kiməm, mən kiməm, köpəyoğlu, dillənsənə, dessənə, mən kiməm?

Sonra da onun kimliyini söyləməyən güzgündəki özünün sifətinə tüpürürdü.

Cəfər Əkbəroviçin fəlakəti tamahından qaynaqlandı. Çünkü güzgündə hər gün özünün yaxasından yapışan, öz sifətinə tüpürən həmin adamı da keçmiş çekist yaxşı tanıydı. "Piri"nin göstərişiyə onun müalicəsi tərsinə aparılmış, hafızəsi tamamilə baltalanmışdı. Pirilikdən canını qurtarmaq üçün yalançı nüfuz sahibi bütün günahlarını onun üzərinə yığmağa hazırlaşındı. Xəstəxanadan çıxmağa hazırlaşarkən Cəfər müəllim sərvət qazanmaq fikrinə də düşdü. "Piri" ilə təklikdə görüşdü:

- Necəsən, Piri bəy, görürəm yaxışsan, maşallah...

- Axi, şərtləşmişdik. Nə müddətdi qulluğundayam.

- Bu gün-sabah çıxıb, məzuniyyətimə gedirəm. Haqqımı sənin verməyini istəyirəm.

- Bu hardan çıxdı, haqqın çıxdan, özü də artıqlaması ilə ödənib...

- Yerinə hazırladığın Piridən də xəbərim var. Cavan Buzovnalı balasının bütün günahları onun üstüne yığacaq, braslet haqq-hesabında onun eli olduğunu sübut edəcəksən. Razborkanın hələ davam etdiyindən xəbərim var...

- Yol xərcini söyle, nə qədər?

Söylədiyi məbləğ Pirini təpik atdırımlı olmuşdu. Qaranoylarına göstəriş vermişdi:

- Ölümünə vurun!

Cəfər Əkbəroviçi xəstəxana həyətində ölümünə əzişdirmişdilər. İslam ona baxıb, atasının gündəliyindəki canavarı görürdü. Cəfər Əkbəroviç şəklindəki ləhləyən canavarın dodaqlarından qırıq sədalar qopurdu:

- Pi-pi-pi-ri, pi-pi-pi-ri...

Bu yalquzaq adam vəzifə başındaykən daraşlığı sürünen sonuncu başını boğmaq istərkən özü "gülləyə" tuş gəlmışdı.

"Piri" hay-küy salıb, özünü cirirdi:

- Harda qaldı bu həkimlər, yaziq əldən gedir...

Cəfər Əkbəroviçin əzik-üzük bir bədəndən ruhunu uçurmaq istədiyini bir tək İslam fikirləşirdi.

Bu şəkildə artıq onun həyətli bir evə qayıdacağı müşküllər müşkülü idi. O, həyətinə çıxbı, dünyaya özüvari etirazlarını guruldada bilməyəcəkdi.

İslam daha buralarda qala bilməyəcəyini anladı. Nərminin sözünü xatırlayıb, ən çətin anında qızın atasına zəng eləyəsi oldu. O da oğlanın hökmən ağlinın başına qaytarılacağına söz verdi.

Qəribədir, İslam təyyarə limanına enməmişdən qulaqları cingildəmişdi. Elə bil ki, uşaq səsi eşitmışdı:

*İslam, İslam, ay İslam,  
Qayıt doğma ocağına,  
Aliş lam-lam,  
Yan, lam-lam...*

Nərminin atasının hökmü əlüstü özünü göstərdi. Növbəti həkim komissiyasında müayinədən keçəcək xəstələrin siyahısına onun da adı düşmüşdü (bu günün nəycin bahasına başa gəldiyini bilənlər təəccübənləndi).

İslamın üzünə azadlığının alaqapılarının açılmasına az qalmış Köçəri müəllim onunla baş həkimin otağında görüşdü:

- Söz vermişdim sənin üçün bu dünyadaki vəzifə sahiblərinə zəng eləməyə. Vaxt çatıb...

İslam cəmiyyətin sahilinə atdığı akademiklərin taleyindən, qonşuluqlarında qaldıqları müddətdə xəbər tuta bilmışdı. Onlardan tək birinin tarixçi alimin (Mikayıl ağalarının qatillərinin adını çəkən) cinayət üstündə yaxalanmış (arvadının oynasını öldürmüştü), xidmətlərini nəzərə alıb, dustaqlığından dəliliyinə üstünlük vermişdilər (Seyid Ağa, əger yeri gələndə akademik də əlini qana batıra bilirsə, - deyəndə, - 120 min peyğəmbərdən savayı ağıllı olmadığını söyləyəndə, bəlkə də onu nəzərdə tuturdu).

Məşhur seleksiyaçı akademik Moskvada yaxasını ələ vermişdi. SSRİ Kənd Təsərrüfatı Akademiyasının mötəbər üzvü kimi dövrün rəhbərinin "qarğıdalı" kəşfinə görə akademik olmasının əleyhinə çıxmışdı. Köçəri müəllim inkişaf etmiş sosializm mərhələsinin qondarma olduğunu, vaxt qazanmaq üçün düşünüldüyüni şərh etmiş, cəsarətinin çoxluğundan ağlığını "azaltmışdı". Həmin alımların yanına məsləhətə gələnlər çox olurdu. Dərya kənarına atılmış olsalar da, elmlərinin, şəxsiyyətlərinin kəsərini itirməmişdilər.

- Fərhad, sənsən? Nə olacaq, ağıllanmaqla məşğuluq bizlər də. Gözləyirik hava dəyişsin, ağıllılığımız görünə bilsin, şlyapamızı başımıza qoyub gələk. Hə, bir nəfəri müsabiqənizdə iştiraka göndərirəm. Heç bir elmi güzəştə ehtiyacı yoxdu. Yox, yox, siyasetlə də işi olmayıb, maşını ilə adam vurub... Hə, İslam Əlipaşa oğlu...

İslam Köçəri müəllimin universitet rektoru ilə danışlığını öyrənəndə qururlandı. Şəhər kənarından böyük dünyaya gedən yola boylandı.

- Müsabiqədən keçə bilməyinə şübhəm yoxdu. Başını sallayıb, elminlə məşğul olarsan, siyasetə, intriqalara qarışmazsan. Qisası, örnək kimi gözünə İbrahimini gətirərsən. Çünkü yalançı patriotluğun, buludlara dəyən emosiyaların xeyri yoxdu. Xalqı onların ancaq ziyanlı yağışları isladır. Bir şey qana keçdi, xilası çətinləşir. Artıq zərərlı vərdişlərin çoxu millətimizin qanına keçib. İndi bir yox, iki yox, Koroğlu dəlisi sayı yeddi min yeddi yüz yetmiş yeddi ağ atlı da gəlsə, bu milləti yaltaqlığın,

saxtakarlığın mazutlu bataqlığından çıxara bilməz. Getməmişdən hökmən görüşək. Başına əlini çəkmək istəyirəm.

İslam da, istər-istəməz, onun başına baxdı. Kəndlərinin üstəki Qazançı dağını xatırladı. Ürəyindən bu adama qaragül dərisindən papaq hədiyyə etmək keçdi. Elə bil ürəyindən keçəni qarşısındaki oxudu:

- Burdan çıxanda birinci işim papaqcıya getmək olacaq. Çəmbərəkənddəki məşhur papaqcını tanıyıram. Sağsa, özünə, ölübsə, - oğluna qaragül dərisindən sifarişimi verəcəyəm. Bunun özünün ayrı ləzzəti var. Başını ölçdürürsən, geyinirsən, orasını-burasını düzəltdirirsən. Elə bil başın üçün bir qala inşa eletdirirsən.

İslam birinci dəfə idi ki, papaq barədə müdrik sözlər eşidirdi. Köçəri müəllimin, bir növ, xeyir-duaya bənzəyən son sözləri də papaq barədə oldu:

- Sənə uğurlar, çalış, bu elin başı papaqlılarından ol!

**Əlipaşa: - "Gündəlik" həyatda (Həmin bənd qara çərçivə arasına alındığından nekroloqa bənzəyir):**

*Hər alında qara yazı,  
Ömür qışda qara yazı,  
Varsa ruhun qar, ayazı, -  
Özümə özüm deyimmi?*

Bəyoğlunun meyitinə yiye çıxanlar tapıldı. Həmin adam Ceyrançölün vurub-tutanlarından sayılan Əliqulu idi. Sözlərini eşidəndə kövrəldim. Arifə, qəhrəman kimi onun rəsmini çəkməsini tövsiyyə elədim:

- Məni assalar da, kəssələr də Ceyrançölün əsilli bir nəslinin bir balasını ortalıqda qoymayacağam. Aparıb Canallıda, dədə-babasının torpağında basdıracağam. Onun yezidi olanlar da eşitsin, bizim öz məhkəməmiz də var. Onların cəzasını lazımlıca verəcəyik.

Həmin adamlı Kommunal Təsərrüfat Şöbəsinin müdürü Ocaqqulu kişi də gəlməşdi. İcazə kağız-kuğuzunu sinəsini qabağa verib düzəldirdi. Dəfnə bizi də qatılmaq istədik. Ocaqqulu kişi icazəmizi alıb, gətirdiyi yük maşınının üstünə çıxartdı.

Ocaqqulu kişi geri döndüyümüzde fürsət tapıb məni yuxudan ayıltmağa çalışdı:

- O, rəssam dostuna de, Əliqulunun şəklini çekib eləməsin. Onunku icazəli bir şəşəllənmək idi. Ağamalının himiyələ ortalığa atılmışdı. Bu qoçuların özünü də keçi kimi bəsləyib saxlayan özləridi...

Üzümə yox, ayağıma baxdı. Sözlərdən sonra ayaqlarım altdan yerin qaçıb-qaçmadığını yoxladığını zənn etdim.

- Belə bəyzadələrin siyahısı var, hamısını bir-bir diğirləyirlər. Çənədən möhkəmliyinə görə bunları söyləyirəm. Özündən muğayat ol, köhlən kimi ayaqalarınla yeri döyəcləyib döz, şaha qalxıb kişnəmə, kişnəyib söylədiklərin bərbəzəyiyle lazımlı yerlərə gedib çatır...

O gedəndən sonra bir xeyli səmaya göz dikdim. Ruh yolunu görmək ümidiylə. Bu yolları çarpaşıq, mətləbləri qarmaqarışiq, adamlarının çoxu riyakar, azi özü kimi dünyadan əlim-ayağım üzülməyə başlamışdı. Ümid bircə ruh yol ilə sonsuzluğa səyahətə qalırdı...

Yalnız yaşılı rəngli ümidişimiz sonsuzluğa uzanan ruh yolcumuz ola bilər. Əgər varsa bəşər yaranandan sonsuzluğu uçub, oranın əbədi bəzəyinə dönmüş ruh atəsfəşanlığıdı. Əgər yoxidursa, onda dünya içində iki hədd arası hər əzaba dözmümüzə dözüm və nəhayət, özümüzə özüm deməyimiz ömrümüz kimi puç bir şey imiş...

**İslam Əlipaşa oğlu: - Gündəlik həyatdan:**

İslam həkim heyətinin imzalı, möhürlü qərarını gözləyirdi. Divarlar daralıb canını sıxmağa başlayırdı. Cəfər Əkbəroviçin meyidinin ölüxanada qalması da ona əzab verir, insanlığa qarşı bədgümanlıq oyadırı.

Harda dəfn olunacağı barədə keçmiş arvadının qərarı gözlənilirdi (Hətta özünün təşrifini barədə də söz-söhbət gəzirdi). Amma qərarını bir az pul-parayla bərabər göndərdi: şəhərətrafi qəbiristanlıqların birində basdırın, üstünü də götürdün. Daşına "Cəfər Mehtəroğlu" yazın.

Cəfər Əkbəroviç ölümünü gözünün altına alıbmış. "Piri" ilə söhbəti ərefəsi altında imzası olan rəsmi bir sənədi Seyidağaya vermişdi: Başına bir iş gəlsə, bil ki, o yalancı avtoritetin əməlidir. Uzun illər "Piri" ləqəbiyle şəxsən mənim agentim olub. Hafızesini itirmiş buzovnalı balasının üstünə yixmaq istəyir axırıncı işverənliliyini. Kimə çatdırılacağını bilirsən. Bu, ala-bula boz keçi öz ayağından asılmalıdır.

Demə, Seyidağda da Seyidağda olmuş. Cəfər Əkbəroviç torpağa tapşırılana kimi rəsmi ksivani lazımlı adama çatdırılmış, "Piri yoxa çıxmışdı".

İslam, Seyidağyla Köçəri müəllim arasındakı söhbətə qulaq şahidi olsa da, bir şey anlaya bilməmişdi.

- Bu qədəş gözə dəymir, dösünə döyüb, dəfni təşkil edəcəyini, Təzəpirdən şeyxi gətirəcəyini söyləyirdi.

- Başını burax, indi yəqin ki, şeyxsiz özünün vayına otururlar.

- Xeyir ola, Buzovnalı balası üçün xeyriyyəciliyə başlamışan.

- Xərc-xəracatla başa gələ bilsə, yaddaşını qaytarırdıraqağam.

İslam xəstəxanadan ayrırlarken Seyidağla ilə də vidalaşmış, fürsətdən istifadə edib sinəsini deşən suali vermişdi:

- Siz, elə bil, rəhmətlik Cəfər Əkbəroviçin qatilindən xəbərdar idiniz...

- Ağızı bütövlüyüն, həm də buralardan ayrıldığına görə, ad çəkmədən bildirəcəyəm. Həmin adam Cəfər torpağa tapşırımadan yox qələminə çəkildi. Başqa, bəlkə də daha mötəbər məhkəmə qərarıyla.

Qatil İslamin gözündə canlandı, mərhum Cəfər Əkbəroviçin sözləri qulaqlarında səsləndi: həyatın imtahanı arakəsməsiz davam edir. Onun da ağlaması, qaralaması var. Qaranlıq tərəfm qanunları daha sərtdi. Orda işverənlərin cəzası ölümdü. Yoxa çıxan "lotumuzun" işverənliliyini Cəfər bilirdi. Çox vaxt çox şey bilənlər göyərin yox, yerlerin qəzalarında ölürlər.

İslam onun nəsihətlərini də ayrıldığı matəm yerinin şərbəti kimi içmişdi.

Sükutu qulaq batırın qala qonşuluğundakı restorandan züy səsi ucalırdı. Bir xeyli əvvəl şimaldan cənuba uçan bir təyyarənin üç səmtində oturub fikirlərinin uyğunluğu ilə üçbucaq təşkil edən üç bəndə həmin səsi varlığına hopdururdu (hər üçü dünyaya yeni bir bəndə gətirib, oda-alova salmağın əleyhinə idi. Çünkü içində düşdükleri dünyadan sonsuzluğa - ağ kəhkəşəna bənzər ruh yolunun olduğuna gümanlarıyla inanmır, ümidiylə inanmaq isteyirdilər).

Bu dağ başına, qara zuyun iki addımlığına yetişənə, burda da bir qara üçbucaq yaradana kimi həyatdakı son borclarını yerinə yetirməyə çalışmışdır. Hər üçünün əlindən həyatlarının görünən və görünməz qandalları açılmışdı.

... Al Hüseyn Kərəm oğlunun uzun illər əl-ayağını çidarlayan arvadının xəstəliyi olmuşdu. Onun gözlərinin yumulmasını, əzablarından qurtarmasını gözləmişdi. Kəsəmən qəbiristanlığında özü və Sonaxanımı üçün ortaq başdaşı da hazırlatmışdı. Üstə də həmin kəlmələri yazdırılmışdı: Ata-anasına bəlasını çəkdikləri balaları Sonsonadan...

Bütün dünya günahkarları kimi, həmin əməliyyatı üçün gecəni seçməli olmuşdu (Kəsəmən qarilarının ağlaşma qurmasına, dil deyib ağlamasına davam gətirməyəcəyindən qorxmuşdu).

Elə səhəri Kəsəmən camaati həmin dəfndən xəbər tutmuşdu (Al Hüseyni də ölmüş bilmışdılər). Kəsəmən qariları məzarlığa qara yürüşlər etmişdi. Həyatdan yarılmamış, qocalıb qarımamış bədbəxtlər üçün beş-on qat artıq yanğı ilə dil deyib ağlamışdır.

Al Hüseyn, borcunu yerinə yetirəndən sonra həyatla vidalaşmaq qərarı almışdı (Özünü Kəsəmən qəbiristanlığına layiq bilmədiyindən, Kürdə axıb getmək isteyirdi).

Kəsəmənin, dədə-baba yurdunun cazibəsindən qurtarmaq bu, saçına üzü Sibirdən Şah dağı, Qazançı ətəklərinə qədər dünyyanın qarı yağımış adama çətin başa gəlmişdi. Qarayazı meşəsinin xəlvət guşəsinə çekilib, bir xeyli gözünü əvvəl şenliyə, sonra da səmaya dikməli olmuşdu. Şenlikdən qulağına ağlaşma səsi gəlmişdi: Sonaxanım sonam, vay, Alhüseyn balam, vay. Səmada bir cüt göyərcin görə bilməşdi - Sonsónasiyla Dayandurdan xəbər vermək istəyən quşlar. Sonra yolunu dağ başına salmışdı. Züy üstə dünya ilə vidalaşmaq istəmişdi. Züy səsinin açıldığı yol ilə ruhunun sonsuzluğa doğru pərvazlana biləcəyinə inanmaq istəməmişdi.

...Alişan əsl qandalları açılandan sonra həyatdakı özünün və nəslinin yarımcıq işlərinin başını bağlamağa başlamışdı. Ancaq bunları bitirəndən sonra ürəyini və Moskva yolunu aça biləcəyini bildirdi.

Əvvəlcə yolu Daşsalahlıya düşmüşdü. Ulu babasının uzun illər üzərində başqa ad daşıdığı qəbrini tapmış, öz adını qaytarmışdı.

Sonra yolunu Qarayaziya salmışdı. İllərcə başqa millətin oğlu kimi, öləndən sonra da gizlənməli olan bir insana "bağışlanma" mərasimi keçirilmişdi. Babası öz adı, soyadiyla əbədiyyət yuxusunu davam etdirməyə başlamışdı.

O da, Alhüseyn kimi əməliyyatlarından birini, ürəyindən tikan çıxaranını gecəyə saxlamışdı. Ağköynək qəbiristanlığının bir guşəsində qara mərmər sütunları üzərində bədbəxt bir nəslin övladlarının insan mənzərələrindən ibarət sərgi açılmışdı. Şahniyarin, Şahüseynin, Məmmədyarın, Əsmərin, Ceyranın nakam gözleri qara ocaqlarından doğma Ağköynəyə boylanmağa başlamışdı. Tək kənd əhli deyil, Ceyrançöl camaatı da həmin yerə ayaq açıb, həmin əməlin sahibinə minnət, o birilərinə rəhmət borclarını yerinə yetirmədişlər. Əlinin qandalları sonrası, ürəyinin düyünləri də açıldıqdan sonra o da kənddən xeyli aralıdakı nəhəng dağdağanın altına gəlib çıxmışdı. Uzanıb rahat-rahat kəndə və üzərindəki səmaya boylanmağa başlamışdı. Nəhayət, dağdağanla da gileyli bir şəkildə vidalaşmışdı: Ağköynəyin cümlə dam-daşlarından yaman gözlərdən, bəd nəzərlərdən qorumağa sənin də gücün çatmayıb. Bala Məmmədyar kimi bir çalıb-çağıranını niyə qürbətlərin pəncərəsinə saldın. Orda ömrü boyu üzü bu yerlərə yaşadı. Qəbrinin də üzünü qibləyə yox, yurduna çevirdirdi. Son nefəsində də dirsəklənib, sazına sarılıb, bu sözlərini son qəhəri, göz yaşıyla yoğurdu:

*Qürbət qəlbədə dağ köynəyim,  
Həm qara, həm aq köynəyim.  
Ceyrançölüm, Ağköynəyim, -  
Düşüb tələ, tor bağına,  
Düşəmmədim torpağına...*

Atasının son sözləri də hafızəsinə yazılmışdı. Kədərinin iynələri sancılan kimi val tək çalınır, qırılmış sazin paramparça olmuş fəryadlarına bənzəyirdi: Bir də Ceyrançöllə görüşə biləydim, o bala çayxananın içine düşə biləydim, sazımı bala tək qoxlaya biləydim, son havacatımı orda oxuya biləydim...

Həmin çayxanani axtarib tapmağı, atasının yerinə qədəm basmağı, atası əvəzi, içindən həmin fəryadı keçirməyi qərarlaşdırıldı. Əvvəlcə çörəkxananın yerini öyrəndi. Sonra yaşılı bir kişidən balaca çayxananı soruşdu və cavabdan qəhərlənməli oldu. Demə, bu Ceyrançöl kimi yerlər də öz adamlarını hələm-hələm unutmurmuş. Öz gidi adamlarıyla zaman-zaman öz gidi salnaməsini yazır, yaddaşlara həkk edirmiş.

- O çayxanani təzə raykom bir çalağan maşının dimdiyində apartdırdı. Vəkiloğlu bir az aralıda bir təzəsini tikdirib, adını da "Dağlar" qoydurdu. Amma sən "Bala Məmmədyar çayxanası", -soruş...

Çayxanada bir aşiq məclisini qurmuşdu. Demə, sözünün, söhbətinin canı Ağköynəkli Məmmədyar, şagirdi Bala Məmmədyar olurmuş...

Üzünü dağ başına tutanda qulaqlarında saz havalarının en nikbin, Koroğluları atlandıran "Cəngi"si səslənirdi. Həmin havacat üstə ürəyindən keçirirdi: bir nəslin

adını dəyişdirməyə, silməyə bir-iki gədə-güdənin gücü çatmaz. Tarix boyu belə itlər böyürdən çıxıb hürər, nəsillərin karvanı da yürər. Rahat yatin Şahniyar, Şahhüseyn babam, Bala Məmmədyar atam. Adınız elin yaddaşında naxışlanıb qalıb...

Sonra yolunu içi züyçülü restorana salmışdı.

... İslamin buxovu bu dəfə başından açılışı olmuşdu. Həkim heyəti onun başının xarab olmadığı (müalicə sonrası ağlığının yerinə gəldiyini) barədə möhürlü, imzalı sənəd verib, şəhərin daş qəfəslərinin birindən azadlığına buraxmışdı.

Əvvəlcə şəhərdə işlərini sahmana salmağa başlamışdı (Köçəri müəllim zəng etdiyi adam yolunu gözləyirdi).

Rektor oğlanın sənədlərinə baxanda heyvətini gizlədə bilməmişdi:

- Demək, həmin filosof yerlimiz sən imişsən, mən də coxları kimi, Dağıstanlı bilirdim.

Son kitabını (həbsə düşəndə satışı qadağan olunmuşdu) İbrahim müəllimə həsr eləmişdi. On müəllif nüsxəsindən birinin üstünü yazış rektora verdi:

- Axırıncı kitabımı İbrahim müəllimə ithaf etmişəm.

Rektorun kitab hədiyyəsindən çox, başqa bir səbəbdən eyni açılan kimi oldu:

- Dayan, dayan, belə çıxır ki, İbrahim müəllimin varisi sən ola bilərsən... İbrahim evini, kitabxanasını, nəyi varsa, İslam Əlipaşa oğluna vəsiyyət edib. Sənədlərinlə hökmən mərkəzi notariata get, müdürü zəng edəcəyəm, get-gələ salmasın. Keçmiş tələbəmizdi.

İslam özünü saxlaya bilmədi. Göz yaşlarını, özünü boğub qarşısındakindan gizlənmək də istəmədi.

Rektor da öz növbəsində ürəyindən keçirdi: Bəlkə də bu, ikicə büllur damla İbrahimin ərmağanlarına dəye bilər...

Nərminin atasını axtarıb, razılığını bildirmək, Ramizi tapıb hal-əhval tutmaq istədi. Vəzifə, mənsəb sahibi olana kimi həyat dehnəsindən, sonra insanların qurduğu sınaq dəyirmanının boğazından keçmiş bu adam indi özü bir növ həmin sahənin münsiflər heyətinin üzvünə çevrilmişdi. Yəni qarşılara gözünün süzgəcindən əlüstü keçirib, dişinə vurub, nə yuvanın quşu olduğunu təyin edə bilirdi.

Qızının havadarlıq etdiyi oğlanı, ömrü boyu şəhərdə yaşayıb sarı tükünü töke bilməyən əyalət adamlarından hesab edir, elmine görə rəğbat bəslədiyini düşünürdü. İslamin təşəkkür üçün gəlmək istədiyinə də təəccübənmişdi. Çünkü həmin qəbildən adamlardan bunu gözləmirdi. Amma oğlan bircə anda təsəvvüründə dəyişikliyini başlada bildi. İnanmaq istədi ki, insanlar da şəhərə, kəndə bir növ taleyin təyinatı ilə düşür. Qarşısındaki indiyə kimi gördüyü ən mükəmmel insanlardan idi ki, hətta onu dünya vətəndaşı hesab etmək olardı. Ürəyindən, sərraf gözlülükdə Nərmin balasını özüne oxşatdı. Həmin yetimin o vaxtkı görkəmində, libasında indisini görə bilməyini qiymətləndirdi. Onu da başa düşdü ki, qızı Rüstəmlə evlənməklə, bəlkə də, qarşısındaki oğlan üçün ən böyük fədakarlığını etmişdi (Öz məhəbbətini qurban verməyi də bunun içinde ola bilərdi).

- Yəqin ki, siz də otuzu yenice haqlayırsınız. Nərminlə yaşıd olmağınız lazımdı.

Qızının adıyla oğlanın qızardığı nəzərindən qaçmadı. Oğlanın həmin fədakarlıqlıdan xəbərdarlığını anladı. Qızartını borcun ödənişinin əvvəli hesab etdi.

- Demək, elmlər doktorusunuz, yəqin, Moskvaya qayıdacaqsınız. Oralara öyrəşmişləri buralarda saxlamaq çətin olur.

- Yox, sənədlərimi universitetə vermİŞəm. Bakıya lövbərimi salmaq istəyirəm.

- Moskvada mənziliniz varsa, dəyişməyə...

- Onu maşınla vurduğum qadının ailəsinə bağışlatdım.

- Bizim şəhərin, bilirsən, ev məsələsi həmişə problem olub.

- Rəhmətlik İbrahim müəllim ölməmişdən mənə evinin açarlarını vəsiyyət edib...

Qarşısındakına rəğbəti bir az da artdı. Belə yetimlərə münasibəti də dəyişən kimi oldu. Onların çoxunun arxasında dağların durduğunu düşündü. Elə bil İslamin üzündə yenidən qızartı görmək istədi.

- Hər yay Nərmingil istirahətə Buzovnadakı bağıımıza gəlirlər. Bundan sonra bir-birimizdən xəbərimiz olsun...

Üzünün qızartısı, sözünün hərarətiylə İslam qarşısındakına sanki insanlıq bərzəyi vurdu:

- Bu şəhərdə bir tək dayım var, o da sizsiniz...

... Ramizin həyat sərgüzəştəri qanını qaraltdı. Universitetini qurtarhaqurtarda bu dəfə də cavan müəllimlərindən birini bıçaqlamışdı. Həbsdən çıxandan sonra Ceyrançölə daşınmış, yeməkxana işlətməyə başlamışdı (Onsuz da üzü Ceyrançölə olan İslam, ele bil, dostunun həsrətini də harayı kimi eşidə bildi. Bu da üreyini bir az da atlandırdı).

Səfəri öncəsi İbrahim müəllimlə ilk dəfə əyləşdiyi kafeyə gəldi. Badənin prizmasından (içkinin dumanından) dünəninə, bu gününə, sabahına boylanmaq istədi. Qarşısında bir dünya yetiminin ən böyük mərhələsi dururdu. Nəhayət, yurd salmaq, ocaq sahibi olub, ona isinişmək problemi. Ömer Xəyyam məkanına (qəribədir ki, bunu, belə yerlər üçün həm atasından, həm də İbrahim müəllimdən eşitmışdı) gələnə kimi qarşısına bir dəstə səyyah çıxmışdı. Bələdçi, şəhər barədə üstü bəzək məlumatlar verir, onlar da gözlərinə təpirdi. Düşdükleri yerlərin şəkillərini gözləriylə, aparatlaryla çəkib, üç-dörd gündə tanımağa çalışan səyyahlar arağın təsiriylə İslamın özünü də bir səyahətə apardı: Gözü önündə, içinde özünün də olduğu, ilk insanlar canlandı. Onların içiñə düşdükleri dünya ilə tanışlıqları başlayırdı. Bələdçiləri, qarşılardakı başı lələkli başçıları idи. Bu adamlar, yalnız daşla silahlanmış bu cırtdanlar, doğrudan özlərimi bu daşlı-kəsəkli dünyaya sahib ola biliblər, ya bələdçilərinin (bu yerdə Seyid Ağanın söylədiyi, dünyanın ən ağıllı varlığı 120 min peyğəmbəri də düşünürdü) onlara sakınlaşmədə, isinişmədə beyinlərini əllərinə, ayaqlarına çevirmişdi? Onları arpa, bugda, toyuq, cücə, qoyun, davar və nəhayət, dünya sahibi ve sakini edib...

İslam, əvvəlcə taleyin nəslindən dərbədər saldıqlarını nizamlamalı, sonra da bu günün üstünə qaydırıb, şəhərinə və dünyasına isinişməli idi.

...İllər sonrası Ceyrançölə qayıldı. Dünyanın özü boyda dərdinin, kədərinin yanına. Yetimlərin ağrıları Saarifin göyərçinlərinin qurultularıyla səslənən yer...

Yetimxananı yerində tapa bilmədi. Binanın böyür-başına tikililər əlavə edib, məktəbə çevirmişdilər. Uşaqların səsi dünyani başına götürmüştü. Həmin avazlardan Saarifin göyərçinlərinin qurultusunu batırmağa ehtiyac qalmamışdı. Saarifi də qəsəbənin kənarına köçürmüştülər ki, xeyli müddət əvvəl ruhu balaca bədənidən canını qurtara bilmışdı.

Ocaqqulu kişini axtarmalı oldu. Atasının qəbrinin yerini o göstərə bilərdi. Onun da ömrünün külü qalmışdı.

- Oğlu Oqtay da şəhərdədi. Olmuya Urusetdəki qohumlarındansız? Bir çay içək, ağız-ağıza verək, bəlkə köməyimiz dəydi.

Atasının qəbrini nömrəsiylə tapa bildi. Ömrü balaca gündəliyə sığışa bilmiş adam, burda da balaca bir daşın altında uyumağında idı. Onu mütləq doğma Əskiparasına, bir ağaç altına yetirməli idi. Həmin an İslam üçün dünya bir köhnə qramofon valı kimi fırlınır, atasının gündəliyində ömrünə bələdçilik etmiş şeiri səslənirdi. Həm də elə bil görüşünə gəlmış oğluna sual verirdi: Belə bir dözümə dözüm deyimmi? Bu şəkildə özümə özüm deyimmi?

Ata məzarını Əskiparaya köçürməyi dünyyanın ən ağır yükü hesab eylədi. Onu qaldırmağa təkbaşına gücü yetməzdi. Qulpundan yapışmağa yaxın və simsar adam lazımdı. Bu, ancaq və ancaq qardaşlığı Ramiz ola bilərdi.

...Ramizin çay kənarındaki kafesinə demə, Ceyrançölün ancaq əlləm-qəlləm adamları yolunu salırmış. Şəhərli qiyafəsindəki adamin belə, çox da urvatlı olmayan yerə təşrifli kafenin bir tək işçisinin çox da ürəyindən olmadı.

- Bir az anrıda "Turist" kafesi var, ora qulturnu olar sizin üçün. Onsuz da Ramiz hələ ayın-oyun alıb gətirməyib.

- Bir az pendir-çörək, bir balaca şüşə də araq...

Yeganə işçi onu nəzarətçiye oxşadıb ürəyindən keçirdi: Bu, o bürüsük Nazimin işidi. Bıçağından qorxmayıb, Ramizi qurdalayır.

Abırlı bildiyi masanın birini təmizlədi:

- Onda, bəri, burda əyleş...

İslam isinişməyə Ceyrançöldən başlamaqda səhv eyləməmişdi. Ona elə gəlirdi ki, ən təbii ömrünü yaşayır. Saxta bər-bəzəkdən uzaq belə yerlər, belə danışqlar şəhərə uçuş meydani ola bilər.

Ramiz gələnə kimi pendir-cörək və araqla köhnə-köşkül sandığı yerdə canını isidə və köhnə-köşkül kafeyə isinişə bildi. Qabağına yürüən işcisindən Ramiz him ilə içəridəkinin kimliyini soruşdu.

- Pendirlə iki yüz əlli mixladı...

- Yeri gör, desin görək nə istəyir?

İslamın sözləri işçinin ayaqlarından yer qaçırdı. Dava düşəcəyini, qan su yerinə axacağını gözledi.

- Ramizə de, gəlib mənim üçün "Mələmə, ceyran, mələmə" mahnisini oxusun.

İslam sözünü hündürdən deyib, kimliyini bilmək istəyənə də eşitdirmişdi. Ramizi elə bil yerinə çıxardılar. Kövrəlməyə, gözündən yaşı gəlməyə başladı. Ramizi ilk dəfə həmin vəziyyətdə görən işçi (qorxduğunu fikirləşirdi) içəridəkini onun düşməni bilib, tapançadan atəşini gözləyirdi. Ramizə bu sıfarişi bir tək adam verə bilərdi. İllər sonrası o da gəlib çıxa bilmişdi. Ayaqlarını çıdarından qurtardı. İçəri girib, qonağın qənşərində oturub oxumağa başladı:

*Uyma yalan əli iyinə,*

*Ovçuların əli iynə*

*Yetişərsən əliyinə,*

*Mələmə, ceyran, mələmə.*

Səsinə bir səs də qoşuldu. Ağız-ağıza verib, onlar yeganə diniyyicilərinin matını-qutunu qurutdular.

Bu, canına insan daraşmış, bu sonsuzluq kürəsində əsrər boyu tamaşaçısız oxunmuş ən gözəl ifa idi...

Mahnını bitirib qucaqlaşdırılar. Üzlərinin, gözlərinin seli-suyu bir-birinə qarışdı.

Dünyanın bir küncündə, köhnə-köşkül bir kafedə iki köhnə dostun, qardaşın həmin gün əsl bayramı yaşandı.

İslam bu dəfə Ceyrançölə dünyasının dərdləriylə, bərbəzəkli əntiq dünyasına bir səyyah kimi gəlmişdi. Taleyi nəhayət, həmin məkanda üzünə güldüyündən əsl bələdçisini tapa bilməşdi.

Ramiz İslamın atasının məzarını Əskiparada bir ağaç altında dəfn eləmək fikrini bəyəndi ve kədərləndi:

- Mənim başım batsın, belə oğul olmaqdansa, Validəyə bacı doğulaydım. Elə ananı dərdə, azara salıb başını vaxtsız batırdım. Umbakıda basdırıldıq. Səndən sonra mən də gedib gətirəcəyəm...

- Xeyli sənəd düzəltməliyəm icazə üçün...

- Heç nə lazım deyil. Goreşənə deyəcəyik (Ceyrançölün qəbir qazanı Qara Vəlinin əsl adının qəbrini qazıb, basdırıb, Goreşən qoyublaşmış) gecəynən işini görüb qurtarcaq. Özüylə bərabər Əskiparaya gedəcəyik. Orda bir yaxşı ovçu dostum da var, yasdan da çıxardar bizi, bulaqların üstə...

Atasını Coğaz çayının üst yanındakı tək dağdağanın altında bu dəfə həmişəlik torpağa tapşırıdlar. İslama elə gəldi ki, üstündən Qazançı dağı götürdü.

Ramizə, bir-iki gün doğma yerlərdə qalmaq istədiyini bildirdi. O da ovçu dostuna təhvil verib arxayınca getdi - Əlipaşanın son ünvanını dostu Ramizlə bir tək o bildi. Goreşən haqqını alıb getdi. Bunu Ramizlə, onun bir tayı bildiyi dostunun hansısa cinayətlərinin izini itirməkləri tərəfə yozdu. Axtardıqları ovçusa keyfə gəldiklərini fikirləşdi. Şəhərli bildiyi İslama Əskiparadan, meşəsindən, bulağından ağız dolusu danişa-danişa nemətlərinindən ağız dolusu yediirtməyə, içirtməyə çalışdı.

- Sənə Cüyür bulağı üstə cüyür kababı yedirtməsəm, əl çəkən deyiləm. Osa gedirəm, sən də gəzməyində, dolaşmağında ol.

İslam doğma Əskiparasına baxıb elə bil bu həndəvərin kəndlərinin birinin qocalığını görürdü. Uşaqlıqda at belində gördükleri kişiləri də zaman köhlənlərindən salmışdı. Çoxunun üzərinə məzarını yəhər kimi qoymuş, çoxunu da güməşdirib, üzü xatirələrinə - öz görünməz divarına dirəmişdi.

Sarı Əsərlərin Hasanı həyətdə hər gün üzü at çaplığı çöllərə tərəf oturub Müsəllimin yolunu gözləyirdi. O gələnə kimi dinc durmayıb böyrü-başı ilə söhbətini başlayırdı.

İslam, zamanın atdan saldığı, hələ məzarla yəherləmədiyi ağsaqqala baxıb dünyanın özünü üzü sonsuzluğa qocalığını görürdü. Gördükcə də insanının da, özünün də sonsuzluq ömrü olmasa, yaşamında bir məna görmürdü. Akasiya kölgəsində oturmuş Hasan elə bil həmin ağacın da gözünü onunku ilə bir yerə dikildiyini görür, yarpaqlarının xışlıtlisində həsrətini eşidirdi.

- Sən rus ağacı (bu və ətrafindakı şenliklərdə akasiyalara rus ağacı deyirdilər), biz tərəflərə hardan gəlib çıxdın, kökünü atıb qaldın. Ordakı vələsdən, paliddən, görürüşdən biri olub, meşəyə də ayaq aça bilmədin.

Hasanın çənəsinin altda yolunu salan Müsəllim də başı üstə dövrə vurub qarıldısan qarşılara söylənirdi:

Siz ki, həmişə Coğazın o tayindəki şum yerində qurd-quş eşələyirdiniz. Bu tərəfə baş yeməyəm gəlmisiz, a qara batmışlar. Məni qaralamağınız hələ tezdi. Özünüz üç yüz il qaridayıb, yüzü niyə bizə adam kimi yaşamağı çox görürsüz? Hələlik gedib soxulcanlarınızı dənləyin, bir-iki ilə gəlib başımın üstünü kəsdirərsiz.

Qocalar təpışib ağacdən, quşdan mətləblərini yiğişdirib xatirələrə keçəndə, İslam kənddə qala bilməyəcəyini başa düşdü (ölülü-dirili bütün doğmalarla, bir yad kimi olsa da kənardan kənara görüşə bilməşdi).

...Yenidən Ceyrançöldə, bələdçisinin qarşısında əyləşdi:

- Xalam dururmۇ?

- Şəmistan ona gün verirdimi? Qızı gəlib şəhərə aparmasayıd, bəlkə, Goreşən onun da qəbrini çoxdan qazmışdı. Arifəyə, bəlkə də, anasına görə Allahın yazılı gəldi. Əri Bakıda milis rəisiidi, öz Ceyrançöllimüzdü. Bir mərifətli, qanacaqli oğlandı. Orda biz tərəfdən olanlara hörməti çox keçir.

- Şəmistan neynəyir?

- Muzeydə qarovulçudu. Bayquş kimi oturub, yüz alan gözləyir. Hərdən bura da gəlib çıxır...

- Dəli Zaman necə?

- Ceyrançölin o tərəfindəki girecəyinə bir ceyran heykeli yaraşdırıblar. Bu tərəfinin canlı yaraşığı bəs Dəli Zaman deyilməti. Hərbi hissənin komandiri hər il ona təzə bir şinel göndərir.

- Oxumağa gedənlər yenə xeyir-duasını alırmı?

- Bə nədi, həmən sözləri nə artırıb, nə də əksildib. Gedin, oxuyun, adam olun, eşşək olmayın.

İslam doğma yerlərdə həmin yaşına kimi canında qalmış yetimlik üşütməsinin uçmağa başlamasını hiss edirdi. Çünkü, dünyanın meydanda tək qaldığı gusəsində canı yavaş-yavaş qızmağa və ona isinişməyə başlayırdı. Ramizin bir xəbəri gözlənilməz oldu.

- Onu deyirəm, axı, Şəmistan arxanca gileyənlərdir. İslədiyi muzeydə Ceyrançöldən çıxan oxumuşların şəkilləri də var. Səninkini də vurublar. Şəmistan da döşünə döyüb, deyib ki, neçə il mən baxmışam. Yolu düşəndə qulağından tutub bir yeşik araq aldıracağam...

...Gizlিযolu həmin muzeyə saldı. Qoyub getdiyi İslamlı görüşmək istədi. Şəklindən yetimlik yağmağına yağırdı, amma gözlərindəki işiq neçə ildən sonra özünü də mat qoydu. Bir yetimin gözlərində sabahına böyük inamı yuva sala bilibmiş.

İslam Ceyrançöldə ikən Ramiz anasının məzarını köçürmək üçün Goreşəni yanına alıb yolunu Bakıya, İslam da həmin gün qürub çağrı onun rənginə çəkilə-çəkilə güzərini dağ başındaki restorana, qara zyun yanına saldı.

... Dağ başındaki restorandan züy səsi yüksəlməyində, sonsuzluğu doğru yolunu almağında idi...

Ona qulaq kəsilən üç müştəri dünənlərinə boylanıb sabahlarına yolunu müəyyənləşdirməyində idi (içinə düşdükleri dünyani öz ömürlerinin arşını ilə ölçüb, bir əzab məngənəsi, bir ölüm kamerası hesab eyləyen, dünyaya yeni əzabkeş götirmək fikrindən daşınmış həmin adamlar öz elegiyalarının züylə çalınmasını istəyirdi. Bu dağ başını bir növ talelərinin rəsədxanası seçmişdilər. Bu gün dağ başındaki həmin ucalıqdan gözlərini dünya rəsədxanalarından da böyük linzalara döndərəcək, ayaqları altdakı dünyaya və başları üzərindəki sonsuzluğa diqqətlə nəzər salıb qərarlarını verəcəkdilər).

Öküzə oxşayan bufetçi gözləri ilə onları yeyib, çeynəyə-çeynəyə həmin sözləri ürəyindən keçirirdi: bu hacıqaralar hardan gəlib qırqıldıb, nə ciblərindən, nə də canlarından bir qəpik çıxmır...

Elez bil Al Hüseyni gözün və sözün gicitkanı daladı. Züycüyə nəmərini və sifarişini verdi: "Kəremi". Oturub züycünün ağızından yaşıllı alov çıxacağını, ona uzanıb yandıracağını gözlədi. Bir azdan Al Hüseyn deyilən bəndə bir tək özünün görə, hiss eləyə bildiyi özü boyda ərintiyə döndü. Həmin ərinti axışı üçün yol axtarırdı. Həmin ərinti həm də özü boyda bir insan düşüncəsi idi. Al Hüseyn: Yəni insan ömrü quru bir səs, bir nəfəsdən ibarətdirmi? Yəni, bütün mövcud elmlərin dəqiqiliyi, məntiqi ilə qurulmuş bir dünyadan bəndəsi üçün belə bir məntiqsiz nəticəsi ola bilərmi? Yəni, bu dünya dünən sonuncusunu Kəsəmən qəbiristanlığında torpağa tapşırıdığım nəslimin son gəlini Sonaxanım və nəhayət, menim üçün əbedi mənsizlikmi olacaq?..

Belə bir mənsizliyə mən yoxam. Bir zərrəcik kimi üsyanımı zərrəciklərin ən böyük silahına çevrilmiş atoma döndərmək, bu yer kürəsini partlatmaq istəyirəm. İstəyirəm həmin mənsizliyə yeni insan əzabkeş, bəndə qurbanı düşməsin. Dağılsın yer üzü, tarmar olsun! Belə bir mənsizlik onun yuvası olan bu yer kürəsinin özünə də aid ola bilər. Özü başını Poylu kimi qoyanda ona dil deyib ağlayan Kəsəmən kimi kəndi də tapılmaz. Amma bu gün bu dağ başında bu qara zuy mənim üçün üzü sonsuzluğa yaşıllı bir ümid ciğiri açdı. İnanmağa başladım ki, nə vaxtsa, kimlər tərəfndənən dağ başalarına qondurulmuş bu ömürlerin dağ başlarından da sonsuzluqlarına uçuşları var. Dünya içində dünyalar yerləşdirən sonsuzluq ola bilər. İndiyə qədərki, bundan sonrakı insan nəsillərinin ruhu üçün həmin sonsuzluğun yeri və yurdu sonsuzdur.

Bufetçi gözünü və sözünü o birilərinə tuşladı: qocaları gec də olsa qeyrətə gəldi. Görək bu, özünü qurudanlar heç əllərini ciblərinə aparacaqmı. Tüpürcəkləriylə onluq yaşılayacaqlarımı?

Alışan sifarişini kağıza yazmışdı. İki kağızıyla züycüyə yaxınlaşdı. Sifariş yazılanını (qiymətsizini) bir əlinə, bufetçinin gözünə işq verənini (əllilik məbləğindəki qiymətlisini) o birisinə basıb yerinə qayıtdı. Bufetçinin miriltisi kəsilən kimi oldu: bu lal batmış ahıdan da erkək çıxdı. Bir erkəyin pulunu tulladı.

Züycü yeni sifarişi - "Apardı sellər Saranı" qiymətini hiss elədə-elədə calmağa başladı.

Qara züydən qara sulu bulaqlar axmağa, birləşməyə, çaya dönəməyə başladı. Nəhayət, ağızı adamyeyən nəhəng bir nəhrə çevrildi. Və cavan oğlanın əzizləri həmin çayda növbə ilə axmağa başladı.

Həmin çay sonra dünyadan başında dövrəsini vurmağa, içindəki insanların cümləsini aparmağa başladı. Bir nəfər, əlində səsgücləndirici, ömrü çaya düşməkdən təşvişə düşənlərə bağırdı (bu, Əlipaşanın özü idi, bu dəfə səsini çıxarmaqdan, ucaltmaqdan qorxmurdı, çəkinmirdi): mən Əlipaşa Məmmədyar ogluyam. Sizdən qabaq belə bir çayda nəslimi-nəcabətimi axıtmışam. Özümün

də sizin kimi qorxduğum olub. Sonra demişəm, Əlipaşa, əgər bu dünya fanidirsə, ömrün axırı əbədi sənsizliyindirsə, niyə canına qorxunun qorunu doldurursan? Son-əbədi puçluqdusa, əzabdan qurtarmaq özü qurtuluşdu. Amanın bir günüdür, dünyaya yeni əzabkeş gətirməyin, əvvəlcə onu oda, sonra da suya salmayıń. Mən məcburən dilimi danıb, lallığımı məhkum olmuşam. Qərib şəhərdə neçə ildi lallar arasında yaşayıram. Lal tanışlarımdan biri səsini eşitməyib maşın alda qalmışdı. Həmin əzik-üzük adam əlləriylə mənə son kərə belə dedi: Mən dünyaya lal-kar gəldiyimə görə ömrümü həm cahana, həm də onu yaradana üşyanımla yaşıdadım. Dilimə çevrilmiş əlimi həm danışığım, həm də etirazım, hədələrim (yəni, barmaq silkəyişlərim) hesab edə bilərsiniz. İndi ölürem, həm də həmin nifrətimi azaltmadan çıxb gedirəm. Əgər o dünya varsa, ilk qədəmimdə əllərimi oynadıb yaradanıma təşəkkürümü bildirəcəyəm.

Bu dağ başına ömrümü burdan atıb əzizlərimin cərgəsinə qoşulmağa, onlarla baş-başa yatmağa gəlmışəm. Bu gün bu zuy səsi mənə bir az səbr eləməyimi, nəfəs dərməyimi deyir? Mən də həmin lal tanışım kimi həm əlim həm də var səsimlə deyirəm: Bəlkə bir az səbr eləyək! Bəlkə doğrudan belə bir amansız qanunlarıyla işləyən cahan olmaz. Ondan sonsuzluğa çıxış, bir ruh yolu var. Əzizlərim, o çay böyrümüzdə axmağındadır. O çayın məcrası hələlik əbədi puçluğumuza axınının yoludur. Bir baxaq, bir görək qurtuluşumuzun da yolu varmı, - sonsuzluğa ruhumuzun yolu...

Bufetçi heç gözünü və sözünü işe salmamış İslamin özü durdu. Qabağındakı boş nimçəyə bir yüzlük qoyub zuyçunun hüzuruna gəldi. Ən bahalı "xörəyi" qabağına qoyub sıfarişini verdi. Həm də özü elan elədi: mələmə, ceyran, mələmə.

Bufetçi içdən mələdi: bu lap ceyranı oğlanmış. Ovçu Ələkbərə elə bil ceyran pulu verdi...

Restorandakıları heyrətə salan oğlanın özünün oxumaq istəməsi oldu:

- Bu mahnını dostum, qardaşım Ramiz üçün oxuyacam. Anası Faizənin qəbrini Umbakıdan Ceyrançölə köçürməyə gedib. Yəni ki, ordan buraya içində mələyə-mələyə gələcək, mələyə-mələyə anasından həmişəlik ayrılacaq.

Danışıği xeyli dirləyici topladı. Bir-iki adam özünü içəri təpdi. Aşpazların da pəncərədən başı göründü:

**Bir ömürlük bitim yeri  
Nəyi varsa bitim yeri,  
Dünya ölüm-itim yeri, -  
Mələmə, ceyran, mələmə...**

İslam oxuduqca gözü önündə meşələrdə ağaclar, kəndlərdə, şəhərdə adamlar cüccərir və bitirdi. Sonra yixılır, torpağa qarışır, beləcə tükənib bitirdi. Və gördü ki, həyatın gərdişi bununla əbədən sonlanarsa, bu ömrə əbədi onsuzluqdu. Onun üçün uşaq evinin qəfəsindən çıxb filosof olmağa dəyməzmiş. Amma Ömər Xəyyam çağırılan atasını yada salır, onun misralarını ürəyindən keçirirdi:

**Əbədi deyilsə olum dünyada,  
Ölüm bu dünyانın axırı deyil...**

Və düşünürdü: insan insan kimi mafraqdı, əzilir, parçalanır, dərisi soyulur. O ancaq və ancaq ruhu ilə güclü ola bilər. Ruhu əzməyə, parçalamağa heç bir güc çatmaz. Bəlkə də, ona görə aqillər dünyani duracaq yer hesab eləməyiblər. Qurtuluşu ruh uçuşunda, onun əbədi yuva salacağı sonsuzluq vəhdətində görmüşlər...

Sonra qonaqların üçü də zuyçunu növbəylə eşiyyə çağırıb son sıfarişini verdi.

Al Hüseyn: Əvvəl-əvvəl gül camalıma yaxşı-yaxşı bax. Günü sabah züyünü da götürüb, Kəsəmən qəbiristanlığına gedəcəksən. Orda qara mərmərin üstəki bu camalı tapıb, sıfariş verdiyim havanı çalacaqsan.

Əlipaşa: Ağköynək qəbiristanlığında ceyrançöllülerin vida yerinə çevrilmiş qəbirlərə, qırub sakinlərinə salam yetirib deyəcəksən: Əzizlərinizdən biri Sizlərə belə bir mahni payı göndərib...

İslam: Əskiparada ovçu Bəxtiyarı tapacaqsan. O, səni tək dağdağana aparacaq. Orda bardaşını qurub Əlipaşa Ali oğlu üçün bu havanı çalacaqsan...

...Dağ başından sonsuzluğa doğru uzanan yaşıl cığırı görə və rahatlama bilməş üç bəndə bu dəfə, deyəsən, xəbərsiz düzəldikləri qara üçbucaqdan ayrılib, onu parçalamışdı. Onlar başqa gerçək bir cığırla dünyalarına qayıtmaga hazırlaşdı.

Alhüseyn: Bura gəlib Kürə ömrümü axıtmak istəmişdim. Ömür nə qədər it əzabı kimi bir şey olsa da, canın şirinliyi onu üstələyir. Mən əsl qəhrəman, ölkəsinin qəhrəmanlıq nişanlarını, başqalarını qırıb - tökdükərinə görə döşünə taxanları deyil, canına qəsd edənləri sayardım. Bunun necə çətin olduğunu özüm də gördüm, o kişiliyi tapmayanda. Bakıdakı evimi satıb Moskvaya gedəcəyəm. Aleksin yanına (Onun təyyareçi yoldaşı idi. Səhhətinə görə işdən çıxarıldan sonra ailə həyatı qurmamış həmin adam sərxoşluğa başlamışdı. Axırıncı dəfə Alhüseyn onu zorla tanıyıb, Moskva ətrafindakı taxta evinə aparmışdı. Aleks Moskvadakı evini satıb, anasının taxta yuvasına daşınmış, ölümünə dumanlı yürüşünü başlatmışdı). Ona qoşulub, baş-başa verib mən də başıma çəkməyimə başlayacağam, harda qırılar, qırılar. Bu dəfə qara torpağı əbədi qucacağam. Ya dağ başından gördüyüm cığırla sonsuzluğuma uçaçağam. Ya da...

Alışan: Daha səsimi batırmayacağam. "Müalicə" olunub, dilimi açdıracağam. Lalları darda qoymayacağam. Onlarla əlimlə, o birilərlə dilimlə danışacağam. Nəslimin öz adıyla yaşaması üçün hələlik Ağköynək qəbiristanlığında bir qara körpü saldım. Həmin körpü kəndin özünə, bütün Ceyrançölə uzanacaq. Onların hamısı ilə sonsuzluqda görüşmək ümidiyle yaşayacağam...

İslam: Ramizin anasının bu dəfəki dəfnində mütləq iştirak edəcəyəm. Bundan sonra var gücümle çalışıb qardaşlığını mələməyə qoymayacağam. İbrahim müəllimin əməlini davam elətdirib, ruhunu yaşadacağam. Ta, İsrafil surunu çalana kimi. Nərmin oğluna adımı qoyub. Yaz vaxtı ona bənövşə dəstəsi bağışlayıb demək istərdim: ilk məhəbbətlərin hamisindən ayrıraq ətri gəlir. Heç nəyə təəssüf eləməsin. İlk məhəbbətlərin ömürləri az olsa da, belə təravətli qalmaları məsləhətdi. Arifəni hökmən tapacağam. Məktəb həyətində mənə güvənib uşaqlardan qorxmurdur. Onu böyük qardaşının varlığıyla müştuluqlayacağam. Həyatda doğma bir havadarının olduğunu göstərəcəyəm.

Və, nəhayət, atamın şeir kitabını nəşr etdirəcəyəm (Üz qabığında da, içərisində də, arxa qapağında da nakam rəssam Arifin rəsmlərini verəcəyəm. Kitabın adını, Əlipaşa atamı rəsmlərində ikinci dəfə dünyaya gəttirmiş Arif, əvvəl dəlixana divarında, sonra da kətanda doğularken qoyub: "Divara dirənmiş Əlipaşa").

Atamın dəlixanadakı gündəliyinə Arif bir quş şəkli də çəkmışdı. Onlar budaqlarından artıq uçublar, bizimki qalıb. Yəqin ki, bulaqlar qovuşduğu kimi, ruhlar da sonsuzluq ünvanında birləşəcəkdi. Ümid axırdı örür, deyiblər.

Dünya bizim üçün sənsizlik, mənsizlik, onsuzluqdursa, ən axırdı o ölü bilər.

Yox, vəhdətinə bir ruh axınıdışa, - sonsuzluq, sonsuzluq, sonsuzluqdursa, o, həmişəyaşardı.

Züyü kimi qaraşın adam sıfarişləri yerinə yetirməyə başladı. Əvvəlcə yolunu Kəsəmən qəbiristanlığına saldı. Sıfarişcisinin gül camalını qara mərmərdə tapdı. Züyünü dodağına dirəməmiş ürəyindən keçirdi də: Dünənə kimi "Göyəzəndə" araq hortdadırdın. Nə tez gəlib bura girə bildin (Həmin an Alhüseyn yoluştı bir yemekxanaya girib, araq hortdatmağa hazırlaşdı).

Sonra canına güc verib zuyunu çalmağa başladı. Qəmli yerin təsirindən yanğısı qəbiristanlıq qarovalucusunun da canına qor kimi dola bildi:

- Köpəyoğlu züyün ustasıdı. Pis çalsayıdı, bu çomağın altına salardım. Elə bil Dəli Zamanın şinelinin altından çıxıb gəlib...

... O biri ifası Ağköynək qəbiristanlığında baş tutdu. Qəbir üstəkilər ifanın yanılılığına görə həmin dəliyosunlu saydıqları adamın hırslarından başına od yağıdırmadılar:

- Ölənlərin ruhuna layiqli çalır. Amma Dəli Zaman bunu görsəydi, zuyundan axan seliyinə baxıb,- ağılı qar suyuna dönüb, - deyərdi.

On axırda Tək Dağdağanın üstə lövbərini saldı. Təbiətin yaşılına çəkilib dincini aldı. Sonra meşədən kimisə haylayırmış kimi səsini ucaltdı:

- Gəlib çıxmışam, ay Əlipaşa Alı oğlu, eşidirsənmi, hey... çalıram al gəldi...

Ovçu Əlekber kənardan həmin adamı gözləriyle müşqullamışdı. Əvvəl, havasını bitirəndən sonra havaya bir gülə atıb səksəndirmək istəmişdi, sonra yanıqlı çaldığına görə fikrindən daşınmışdı. Gülləsini birinci dəfə ovuna ağızıyla atmışdı:

- Bu haranın azması, bezmişidi, gəlib tək dağdağanın altında oturub zuy çalır. Bir suyu da Dəli Zamana oxşayır batmışın.

... Uşaqlar mal meydanında eşşəkbəli oynayırdı. Özlərindən xəbərsiz Ceyrançölün qərib övladlarını buralara haraylayırdılar...

İnstitutdan kəsilən cavanlar bellərini yük altda verirdi... çoxları yolunu qurbanlırlar salırdı...

Dağ başında hüznə keyf Digeban və "Göyəzən" şəklində qonşuluqda yaşamağı davam etdirirdi...

... Dəli Zaman təzə şinelində, köhnə yerində dayanıb, növbəti təltiflərini və Carçı Murtuzun yolunu gözləyirdi. Camaatın güzərəni pisləşdikcə, acıqlarını, həyatdan təltiflərini Zamanın dösüne taxmaqla çıxırdı. Zaman da, öz növbəsində, üzünü Digeban şəhidlərinə tutub deyirdi: Şinelimin yaxası dolan kimi yenə sizlərə yetirəcəyəm...

Carçı təzə vəzifə sahiblərinə təzə məzhəkələrinə hazırlaşırdı. Və belə tamaşalar dünyanın hər yerində baş tuturdu. Güclülər gücsüzləri barmağına dolayırdı.

Görünür, yer kürəsinin özü də kiminsə barmağında fırlanırdı...

\* \* \*

Həmin gün bir dağ başından züy səsi sonsuzluğa cığır açıb bütün avazları üstələyirdi...

Və sənsizlik, mənsizlik, onsuzluq üstə aşağıdakı kəlmələrdən bir türkü bəstələyirdi:

**Ömər Xəyyam:** Demə hər şey bərabərmiş  
heçə, bilmədim, bilmədik;

**Cəlaləddin Rumi Mövlanə:** Üç ruhun tək libasını  
biçə bilmədim, bilmədik;

**Nazim Hikmət:** Ölümən bir yeni qütbe  
qaça bilmədim, bilmədik;

**İbrahim Topçubaşı:** Dünya hara olduğunu  
seçə bilmədim, bilmədik;

**Məmməd Araz:** Arazi yanğım əlacı  
içə bilmədim, bilmədik;

**Arif Abdullazadə:** Bu məzar daşı səddini  
keçə bilmədim, bilmədik;

**Vaqif Səmədoğlu:** Yer kürəsindən kənara  
köçə bilmədim, bilmədik;

**Şaiq Rəsul:** Doğmalara son ünvani  
aça bilmədim, bilmədik;

**Sabir Cümşüd:** Ölümə elm ateşini  
saça bilmədim, bilmədik...

### S.C (Söz gəlişi)

(“Sənsizlik, mənsizlik, onsuzluq”, - üç əhvalat romanının, üç zamansız, məkansız müsahibə iştirakçılarından yeganə özünün onsuzluğuna qovuşmayanın sonsuzluğundakılara Sabir Cümşüdüñ fikirləri)

### Ömər Xəyyam:

Kimə bəlli deyil həyatın tamı,  
Bir mavi çadırın altdadır hamı.  
Əvvəl daş silahla, sonra atomla  
Uçurdur insanı bu yumru damı

Deyilənə görə, Ömər Xəyyam uzun illər riyazi yollarla İsrafil zurundan sonra dirçəlişin metafizik əsaslarını tapmağa çalışıb. Mənsub olduğu insanlığın ağıl tutumundan bunun kənar olduğunu, dərkolunmazlığını biləndən sonra başını dincə qoymaq fikrinə düşüb. Şərab içə-içə riyazi əsərlərinin kənarlarını rübatlərə bəzəməyə başlayıb.

### Cəlaləddin Rumi Mövlənəyə:

Bələdçi eylədim ömrə düzümü,  
Ağ-qara günlərdi həyat düzümü.  
Bilmədim, bu həyat həyat eksimi  
Bəndəsi qarışiq, yoxsa, özümü.

Dərvişanə səyahətlərinin birində Rumi, rəhmətlik, bir leysandan can qurtara bilməybmiş. Sonra da qurutmağa çalışdığı əmmaməsini, əbasını qəfil qalxan külək aparıb. Özünü bir dükana yetirib çılpaqlıq almaq istəyir. Yolu boyu təmtəraqlı geyinənlərdən bir-ikisi onu ələ salmaq istəyir. O da müdrik kəlamlarına bürünmək istəyir:

Çox insanlar gördüm, əynində libası yox,  
Çox libaslar gördüm içində insanı yox.

### Nazim Hikmətə:

Əgər doğmanıztək baxsanız mənə,  
Nazim Hikmətiniz döner vətənə...

Ukraynanın məşhur şairlərindən Pavlo Movçan Qorki adına Ədəbiyyat İnstytutunun son kursunda oxuyarkən Nazim Hikmətlə ilk görüşünü belə xatırlayırdı: Nazim Hikmət institutun rektorluğundan bir neçə tələbəni yanına göndərməyi xahiş etmişdi. Mən də utana-utana onun mənzilinə gedəsi oldum. Yazı otağının divarları kiçik poçt şəkilləri ilə bəzədilmişdi.

Onu görəkən qarşında bir dünya əzabkeşinin, iyirminci əsrin mavi gözlü şairinin dayandığını gördüm. Şəkillərə görə çəkdiyi əzabların sinirlərini pozduğunu düşündüm. Özümü, sözümü saxlaya bilmədim.

- Niyə dörd həndəvərinizi açıqçalarla bəzəmisiniz.

Cavabından onun həbsxana əzabını görə bildim:

- Cəza evində illərlə qaldığımdan çılpaq divarlardan xoşlanmırıam. Onların arasında özümü həbsxanada hiss edirəm.

Elə bilirom, yenidən dünyanın dörd qütbünə yollarım bağlanır....

### Ibrahim Topçubaşlıya:

Qurtarsan özünü əsarətindən  
Əməlin görünər cəsərətindən

Sovetlər dövründə məşhur cərrahımızı İstanbul səfərində çətinə salmaq istəyiblər.

- İndiyə kimi yüzdən çox cərrahiyyə əməliyyatı keçirdiyinizi eşitmışik. Bunların sübutu üçün bizim şefaxanaların birində də əməliyyat keçirə bilərsinizmi.

Türkiyə qanunlarından xəbərsiz İbrahim loğman cərrahiyyə otağına keçmək istəyəndə ona imza atdırdılar. Demə Türkiyədə əlindən xəta çıxan cərrahlar bir müddət cəza evində dincəlməli olurmuş. Geri dönməyi ömrü boyu ar bilən cərrah imzasını atr, cəsarətinin bərpası üçünsə, sevdiyi bir xalq mahnısını zümrüd etməyə başlayır. Mahnının və məharətinin hesabına sınaqdan xalatı rəngində üzü ağ çıxır. Həmən səfər sonrası onun bəstəciliyi və musiqiylə müalicə üsulu başlayır.

#### **Məmməd Araza:**

İstəmədi saxta şöhrəti, şanı,  
Şeirləri oldu ellərə şanı.

Namərd xəstəlik cavənligidən Məmməd Arazi yaxalamışdı. Elə bil bu gözəl insanı, söz sərrafi, şeir zərgərini gözə gətirmişdilər. Onu xəstəhal görən dostlarından biri tüstülənə-tüstülənə söyleyirmiş. Məmməd Arazi öz məhşur şeirini yazmamış bütün varlığı ilə ona çevrilmişdi. Həmin şeir və mahni əvvəl onun varlığından, sonra dünyasının tar-marlığından səsləndi:

Dünya mənim,  
Dünya sənin,  
Dünya heç kimin.

#### **Arif Abdullazadəyə:**

Hər yoldan keçənə deyir sözünü,  
Daha heç kəs görməz onun üzünü.

Son nəfəsdə, dəniz kənarındaki mənzilinin pəncərəsindən dünyaya boylanıb. Ürəyindən keçirib: "Şəkidəki qayğısızlıq uşaqlığımı, gözəl tələbəlik illərimə, macəralı səyahətlərimə rəğmən, əlvida balaca mənzilim, nakam ömrüm, xudmani şəhərim, limanlı Xəzərim, amansız dünyam. Həmişəlik əlvida!

Tövbə bu dünyaya gəlməyə, dünya".

#### **Vaqif Səmədoğluya:**

Dünyaya gözünü açıb baxandan  
Zəlitək yapışır ölüm yaxandan

O, atasının əsl övladı kimi, ona layiq ömür sürməyi bacardı. 1939-cu ildə anadan olub 1937-ci ildə xalqımızın mənəviyyatını yaşıdanlarla birgə həbs olundu.

Bir sıqaretlək o yana, bir sıqaretlək bu yana, balaca bir küçədə uşaqlığını, gəncliyini keçirdi. İçindən qara xəbər axıb gələn ən ağır qanteli qaldırdı.

"Eşidirsənmi" dedi.

Amma ilk məhəbbəti onu eşitmədi. Çünkü Qobustan qayasının bör-bör böyüürən öküzləri səsini batırdı. Bir də yenə dumanlı, çıxınlı bir yağış:

Axırda bütün varlığı bar-bar bağırıldı,

Saxlayın yer kürəsini,

Düşmək istəyirəm mən...

Yer kürəsindən onun bir məzarlığına düşdü. Məzarı üstə bir cüt ayaqqabı qoydular. Yəqin ki, bir ayaqyalın geyib getdi...

#### **Şaiq Rəsula:**

Doğma insan kimi Şaiqə baxın,  
Sizlər də həm uzaq,  
Həm də ki, yaxın...

Bir Gəncəli balası. Gənc şair kimi xeyli müddət adı ömrünü yaşadı. Sonra günlərin bir günü itkin düşüb Hadi ömrünü yaşadı. Qohumları, dostları üçün üzüntüsünü və oxucu ünvanına çatmayacaq üzüntülü şərlərini qoyub getdi. Yəqin ki, belələri üçün təbiət də kövrələr. Yəqin ki, Şaiq üçün də yağışlı günlərdə dünya ağlayar...

**Son**

# ◆ P o e z i y a



## **NARINGÜL**

### **ADAMLAR**

Daha mənə qayıtmayın,  
Atdınız oda, adamlar.  
Gəlib məni oyatmayın,  
Qalım yuxuda, adamlar.

Zirvələrin qaşı idim,  
Dağın idim, daşın idim,  
Yenilməyən qoşun idim,  
Verdiniz bada, adamlar.

Üstümdə yarpaq yerisin,  
Mən qalım, torpaq yerisin.  
Kimsə ona xəbər versin,  
Söyləsin vidası, adamlar.

Məndən uzağa düşdünüz,  
Getdiniz yada, adamlar.  
Balıqlara salam deyin,  
Dənizdə ada, adamlar.

### **YOLUN XƏTRİNƏ**

Könlüm bar verməyən torpaq kimidir,  
Ağacı quruyub, çiçəyi bitməz.  
Uçur başım üstdən payız əllərin,  
Qəlbimdən köçənlər geriyə dönməz.

Məndən neçə adam o tərəfdəsən,  
 Neçə adam giriib, de, aramıza?  
 Ulduzlar od tutub göyün üzündə,  
 Bir ovuc kül gətir səp yaramıza.  
 Səmti bilinməyən Ay işığısan,  
 Səndən üz çevirmək gəlməz əlimdən.  
 Bu eşqin daşını uzağa atma,  
 Gətir bu daşı da as ürəyimdən.  
 Gecəylə gündüzün nə fərqi var ki,  
 Qaranlıq köçübdür gecə bətninə.  
 Yenə yolu kəsir divar sevgilər,  
 Yenə ayrılıq var yolun xətrinə.

### BƏLKƏ DƏ...

Bəlkə də, çoxdan ölmüşəm,  
 Bəlkə də, sağam, bilmirəm.  
 Bəlkə, Tanrıının evində  
 Yersiz qonağam, bilmirəm.  
 Bilmirəm, hansı vədədir,  
 Bilmirəm, saat neçədir?  
 İlahi, yaxşı bilirsən,  
 Özündə azmaq necədir.  
 Könlüm qurbət havasıdır,  
 Nə gələn var, nə bir gedən.  
 Ordan mənə bir yol göndər,  
 Qayıdır gəlim özümdən.  
 Orda havalar necədir,  
 Qaranquşlar köçürmü?  
 Burda yollar bağlanıbdır,  
 Ordan qatarlar keçirmi?  
 Sən məni məğlub olduğum  
 Döyüşlərə bağışla.  
 Payızə sər saçlarımı,  
 Çıxıb gedim yağışla.

### ALDATDILAR

Mənim aldanışım bənövşə idi,  
 Açıldı, sevindi, tez aldatdılardı.  
 Bəlkə də, iş idi, bir peşə idi,  
 Çevirə bilmədim üz, aldatdılardı.  
 Ayağım dəyməyən yerlə gedirdim,  
 Əlimdə çiçəklə, gullə gedirdim,  
 Olmayan fəsillə, illə gedirdim,  
 Geridə qalmadı iz, aldatdılardı.  
 Bilmədim, dünyanın harası idi,  
 Əcəb xoşbəxtliyin sırası idi!  
 Ürəyim bir dastan qurası idi  
 Atdılar bir kəlmə söz, aldatdılardı.

Gizləndim içimdə kimsə görməyə,  
 Atdım örpəyimi göyə sərməyə,  
 Gedirdim ovcumda od gətirməyə,  
 Gördüm ürəklərdə buz, aldatdilar.  
 Tükənib gedirdim, bitib gedirdim,  
 Özüm öz gözümdən itib gedirdim,  
 Dünyanın yükünü çəkib gedirdim,  
 Nə bilim, bəlkə də, düz aldatdilar...

### **ÇIXIB GEDİM**

Əllərim yolayıcı,  
 Həyat sonsuz oyundur.  
 Bu uzanan yolların  
 Hansı mənim yolumdur?  
 Gedirəm izdihamla.  
 Adamlar dörd yanında.  
 Adamlar mələk kimi,  
 Adamlar qurd donunda...  
 Ürəyim daş əvəzi,  
 Ağ daşlar var oyunda.  
 Mən də uduzdum daha,  
 Çıxıb gedim, əlvida.  
 Bütün arzularımı  
 Dəfn elədim gizlicə.  
 Gedim göyə baxmağa,  
 Ay doğacaq bu gecə...

### **DARIXMAQ**

Həyat oyun meydanıdır,  
 Ortasında tor qurular.  
 Darixmağı top əvəzi,  
 Vurarsan geri qayıdar.

Baxarsan hər tərəf adam,  
 Darixarsan adam deyə.  
 Ömür nədir - beş addım yol,  
 Darixarsan yerdən - göyə.

Göyün üzü boş görünər,  
 Ulduz-ulduz ümid verər.  
 Ümidi ölmüş adamlar  
 Tanrını qorxudan sevər...

Bir gözəl ölüm istərsən,  
 Adamlardan uzaq, adam.  
 Öz içində gizlənərsən,  
 Olarsan yalquzaq, adam.

Canını yerdə dincə qoy.  
Ömrü ikiyə böl, adam.  
Onsuz da bütöv deyilsən,  
Yarı yer, yarı göy adam.

### **TORPAQ QALAR**

Şaxta, sazaq ayrılığı  
Basdırarıq aramızda.  
Bomboz, uzaq ayrılığı  
Susdurarıq aramızda.

Basdırıb sıgal çəkərik,  
Ovcumuzda izi qalar.  
Bundan sonra qalanların  
Bir adı da səbir olar.

Göy üzü libas gətirər,  
Yağış tutar, qar bürüyər.  
Aramıza gül əkərik,  
Boy atıb qamış böyüyər.

Ayrılıraq ayrılıqdan,  
Ürəyimiz çılpaq qalar.  
Zəmi kimi biçilərik,  
Bizdən sonra torpaq qalar.

### **GECƏNİN ŞEİRİ**

Mələk donlu gecənin  
Qanadı üstümdədir.  
Yenə uzanır zaman,  
Əqrəblər qəsdimdədir.  
Gecə bağlı boxçada  
Bir yiğin qəm gətirir.  
Ulduz düşür ovcuna,  
Yolda salıb itirir.  
Bir qərib ağacdələn  
Ruhumu döyəcləyir.  
Şirin ümidi lərimi  
Göyərçinlər dənləyir.  
İncəlmış barmaqlarım  
Sarı simə toxunur.  
Uzaqlarda it hürür,  
Hardasa quş oxuyur.  
Sevgi ağacım vardı  
Kim qurutdu, kim kəsdi?  
Məni xoşbəxt etməyə  
İkicə kəlmə bəsdi.  
Bu qədər qəm çəkməyə

Məndə ürək nə gəzir.  
Səpirəm dən əvəzi,  
Gecə dərdi cücərdir.

### **QALMADI**

Can verdim candan gedənə,  
Onuntək uzaq yox mənə.  
Getdi bir uzaq sürgünə,  
Tərk etdi köçü, qalmadı.  
Qəlbimdə kef edəcəkdi,  
Getdi, özün naza çəkdi.  
Beş gün ömür sürəcəkdi,  
Beşindən üçü qalmadı.  
Sevinc gəzərdi bu adam,  
Yaman gözəldi bu adam,  
Dərdə dözərdi bu adam  
Qırıldılar, gücü qalmadı.  
Gizləndi itib - batmağa,  
Getdi başını qatmağa,  
Bir də geri qayıtmağa  
Bir iynə ucu qalmadı.

### **ELƏ SOYUQSAN Kİ...**

Küləksən, yağışsan, qar havasısan,  
Bir ovuc qar gətir, ürəyim yanır.  
Saat əqrəbisən, zamansan, aysan,  
Bütün fəsillərim səndə dayanır.

Hər nə çəkirəmsə, həsrət deyil ki,  
Ahimdır, dağlarda yatıb dincəlir.  
Qəlbim açılmayan poçt qutusudur,  
Özümdən-özümə məktublar gəlir.

Göz ilə oxunmaz vərəq alnímız,  
Bunu da yazarıq aldaniş kimi.  
Yuyub qurudarıq yaddaşımızı,  
Qayıdarıq heç nə olmamış kimi...

### **SƏN ÖZÜNDƏ BÖYÜKSƏN**

Yenə uduzmaq var gecələrə,  
Yenə uduzmaq var gündüzlərə,  
özünə, hamiya,  
hamiya uduzmaq.  
Sonra öz içində haray salmaq,  
mən hardayam - deyə  
hər səhər yataqda özünü axtarmaq.  
dünyanı aldatmaq.

Aldanışı duymaq,  
 Yenə də aldanmaq.  
 Hər gün adamlarda özünü tapmaq,  
 O Adamlar qədər  
 çoxalmaq.  
 Hər gün bir qədər də köhnəlmək.  
 Sevmək sözünü sevinməklə dəyişmək,  
 Dəyişmək var, dostum, qismətində,  
 bir də ki, qorxmaq var.  
 Dərd çəkmək elə dərd çəkməkdir,  
 fərqi yox, harda çəksən,  
 küçədə ya evdə.  
 Darıxsan, elə hər yerdə təksən.  
 Bir də ki, unutma,  
 Sən özündən böyüksən!

### **SONUNCU ÜMİD**

Sonuncu ümidimi  
 Əllərimdə tutmuşam.  
 Əlləri xinalıdı.  
 Əllərinin toyudu.


Sonuncu ümidimi  
 Qaldırmışam göylərə.  
 Uzandıqca uzanır-  
 Boyu çınar boyudu.

Sonuncu ümidimi  
 Qovmuşam küçələrə,  
 Küləklərə qarışıb.  
 Çiyində heybəsi var,  
 Yolu dərvish yoludu.

Sonuncu umidimi  
 Atmışam ürəyimdən.  
 Ürəyimdə yer yoxdur,  
 Ürəyim köç yeridi,  
 Arzularla doludu.

Sonuncu ümidimi  
 Görsəniz qarşınızda,  
 Durun, balta calmayın!  
 Yamyasıl ağacımın  
 Budağıdı, qoludu.





## *İsmayıл İMANZADƏ*

### **QAPI ARXASINDA DAYANAN UŞAQ**

Qapı arxasında dayanma belə,  
Öyrəşmə indidən bu "get-gəllərə".  
Bəlkə, ağlin kəsmir, uşaqsan hələ,  
Bəxtini tapşırma özgə əllərə.

Görünən o yollar üzünə açıq,  
Səndən uzaqdadır hələ ehtiyac.  
Qisılma səbrinə, dur ortaya çıx,  
Bağlı qapıları öz əlinlə aç.

Üzdən tanımırısan nisgili-qəmi,  
Qayğılar ciyində ağır yük deyil.  
Atdığın xirdaca addimlar kimi  
Hələ istəyin də çox böyük deyil.

İndidən qürurun qalmasın qında,  
Ətəkdən tutmağa çalışma, uşaq.  
Bir meşin sıfətli qapı dalında  
Boynunu bükməyə alışma, uşaq.

Yoxusu qalxmayı gəl sanma asan,  
Yorulsan, qolundan tutan tapılar.  
Ağilla-kamalla əgər ucalsan,  
Açılar üzünə bağlı qapılar.

Getdiyin yollarda batmasın səsin,  
Mayası yoxdursa, göyərərmi dən?  
Çalış ki, üstünə kölgə düşməsin,  
Özünə arxalan, özünə güvən...

Qapı arxasında dayanma, uşaq,  
Yüyürüb qoşulma əsən yellərə.  
Deyilən hər sözə inanma, uşaq,  
Vermə taleyini özgə əllərə.

### **GEDƏK SÖZ DİRİLƏN YERƏ**

Hardan gəldin bu qapısı,  
Bacası hörülən yerə?  
Bir də düşməz haqq işığı  
Məhəbbəti uralanıb,  
Sevgisi dərilən yerə.

Burda sütunlar yixılıb,  
Halallıq kuncə sıxılıb.  
Bir bəlük şeytan yığılb  
Tanrı öldürülən yerə.

Gördüyün daş-divar da yad,  
Ot bitməyən yerdə nə dad?!  
Yaxın düşərmi bir də od,-  
Ocaq söndürülən yerə.

Yetişmədin diləklərə,  
Səsin çatmır mələklərə.  
Gəl qoşulub küləklərə,  
Gedək söz dirilən yerə...

### **TƏBIƏTİN TÖHFƏSİ**

Sevgi də, nifrət də yerli-yerində,  
Hər acı kəlmənin kökü dərində.  
Yaxşı adamların əməllərində,-  
Əzəldən saflığın var işaretisi.

Dünyadan köç edir əyri də, düz də,  
Bir ömrün sorağı naxışda, izdə.  
Adətdir,- nədənsə olmur hər üzdə,-  
Həya közərtisi, ar işaretisi.

Əsən meh çəmənin nəfəsidirmi,  
Şəlalə dağların həvəsidirmi?  
Ana təbiətin töhfəsidirmi,-  
Çeşmə duruluğu, qar işaretisi?..

### **SÖZ OĞRULARI**

Hələ kəsmək olmur axan qanları,  
Kim başa çıxardıb bu yamanları?

Nə xoş üzləri var, nə amanları,-  
Heç vədə görmədim düz oğruları.

Yol var ki, ömürdən, gündən uzundu,  
Sandım hər ilahi kəlmə azandı.  
Özgənin odunu qapıb qızındı,-  
Ocaq oğruları, köz oğruları.

Hərdən sevincləri dönsə də yasa,  
Çoxları aldandı kor ehtirasa.  
Gah zərə uydular, gah da libasa,-  
Namus dəllalları, qız oğruları.

Şöhrət düşkünləri uydular vara,  
Saflıq da, düzlik də çəkildi dara.  
Həmişə üz tutur əyri yollara,-  
Cığır oğruları, iz oğruları.

Qarışiq düşəndə səslər, hənirlər  
Tarıma çəkilir simtək sinirlər.  
Şairəm deyibən qürrələnlərlər,  
Təbləri ərəmkək söz oğruları.

### BAX E...


Ayaq dartaşır başınan,  
Quru yol gedir yaşınan.  
Yan-yanadır yaz qışınan,  
Çiçəyə bax, gülə bax e...

Naz eləyir yüzə əlli,  
Həyat eşqi bir təsəlli.  
Dünyanın sıfəti bəlli,  
Bir cürədir hərə, bax e...

Neçə kasib, kalan getdi,  
Bəxtindən kam alan getdi.  
Qurdla əlbir olan getdi,  
Boşaldı yan-yörə, bax e...

Bu nə sirdi, bu nə səsdi,  
Üstümdən qara yel əsdi.  
Həyat qaranlıq məhbəsdi,  
Mənə qalan yerə bax e...





## *Hüseyin HATƏMİ*

### VƏTƏN HƏSRƏTİ

*Ağsaçlı bir azərbaycanlı mühacir  
həmvətənlərini görüb təyyarə  
limanında "Vətən-Vətən" deyib göz  
yaşı axıdırdı...*

Elə bir ah çəkdin,  
Elə göynədin,  
Ağarmış saçların ağladı sənin.  
Vətən həsrətiylə ağrı, dil dedin,  
Titrəyən qıçların ağladı sənin.

Açdın qollarını Vətənə sarı,  
Əllərin yaralı quşdu elə bil.  
Vətən torpağı tap, yaranı sarı,  
Ümid yaylıqlıla göz yaşını sil.

Bilmirəm, nə qədər günahınız var,  
Amma acıyıram dərdlərinizə.  
Nədir günahınız? Tale yananlar -  
Qurbətə düşməyi yazıbdi sizə.

Vətən-Vətən, deyib hər axşam, səhər,  
Nisgilli qəlbiylə yer qucaqlayır.  
Eşidin bu səsi ellər, ay ellər,  
Qurbətdə bir qarış Vətən ağlayır.

## ŞƏHİDLƏR QƏBRİSTANINDA

Şəkillər boylanır məzarlar boyu,  
Sanki daşların da baxışları var.  
Səssiz, lal fəryadlar ürəyi oyur,  
Burda sükutun da göz yaşları var.

Açılıb qolları kədərin, yasın,  
Neçə cavan ömrün çıraqı sönüb.  
Çəkib qeyrətini el-obamızın,  
Neçə yurd qeyrətləm torpağa dönüb.

Ayrılıq yoluymuş qəbristan yolu,  
Bura gələnləri həsrət sıxacaq.  
Keçən də bu yerdən gözü yumulu -  
Yenə ürəyinə kədər yağacaq.

### BU YOLLAR...

Körpələrlə göz açaraq həyata,  
Qocalarla sona yetər bu yollar,  
Həm başlanğıc, həm də sonu dünyada,  
Həm axşamdı, həm də səhər bu yollar.

Birisini murazına yetirər,  
Birisini son mənzilə ötürər,  
Gah toy-bayram, gah da hüzün gətirər,  
Həm sevincdi, həm də kədər bu yollar.

Gah köksünə buz bulaqlar iz salar,  
Sağ-solunda min bir büsət qurular.  
Gah ömürtək yarı yolda qırılar,  
Gah uzanar, gözdən itər bu yollar.

Gah böyüyər, ciğir-ciğir çoxalar,  
Gah köhnələr, yaddan çıxar, yox olar,  
Gah dərənin zülmətinə burular,  
Gah da gedər zirvələrə bu yollar.

### AŞIQ QARDAS

#### *Aşıq Ədalətə*

Aşıq qardaş, barmaqların dil açsın,  
Yana-yana, uca səslə zildə çal.  
Qoy səsinlə xoş havalar gül açsın,  
Mizrab vurub hər xanada, teldə çal.

Arzularım al günəşlə oyansın,  
Ümidlərim şəfəqlərə boyansın,  
Göz önündə xatirələr dayansın,  
Cövlən etsin qoy telli saz əldə, çal.

Dünənimdən, sabahimdən söz danış,  
Barmaqları pərdələrə düz, danış.  
Saz döşündə, toy-mağarda süz, danış,  
Qanad açsın hər bir havan dildə, çal.

Yurdumuza, mərd ellərə nəğmə qos,  
Zəhmət çəkən tunc əllərə nəğmə qos,  
Nəğmələnən gözəllərə nəğmə qos,  
Dağ döşündə, yaşıl düzdə, çöldə çal.

Araz üstə körpu salsın həvəsin,  
Yolda-izdə təngiməsin nəfəsin,  
Təbrizimdə eşidilsin gur səsin,  
Bu arzuyla, bu torpaqda, eldə çal,  
Aşıq qardaş, bu havanı zildə çal.

## 60 BAHARIMA, 60 QIŞIMA...

Yolunu bu qədər tez gözləmirdim,  
Boyunu oxşayıb əzizləmirdim.  
Adını çəkmirdim heç, gözləmirdim,  
Ötüşən baharım, yetişən qışım,  
Hardan gəlib çıxdın, ay 60 yaşım?!

Elə bil, yatmışam, yuxulardayam,  
Şirin, nağılvəri duyğulardayam,  
Ürəyim hardadır, özüm hardayam,  
Az qala, başımdan çıxacaq huşum,  
Hardan gəlib çıxdın, ay 60 yaşım?!

Atamın kəlamı qulağımdadır,  
Anamın lay-layı şəkər, bal dadır,  
Gözlərim yol çəkir, xoş xəyaldadır,  
Hələ də sönməyib eşqim, atəşim,  
Hardan gəlib çıxdın, ay 60 yaşım?!

Sanırdım, bahartək təzəyəm-tərəm,  
Arzusu günəşəm, eşqi səhərəm,  
Cavanam, xoşbəxtəm, ən bəxtəvərəm,  
Yer-göymü titrədi, silkindi başım,  
Hardan gəlib çıxdın, ay 60 yaşım?!

Ömür-gün bölünüb qaraya, ağa,  
Gah dərəyə düşür, gah çıxır dağa,

Vaxt ötür, gedirəm şeir yazmağa,  
Xalqıma sevgimdi duam, alqışım,  
Yoluna davam et, ay 60 yaşım!

### **NAĞIL ÖMÜRLÜ NƏNƏM**

Ay nənə, dünyadan köç etdiyin gün,  
"Ağ atlı oğlan"ın gözü yumuldu.  
Dediyin nağıltək bitəndə ömrün,  
Nağıllı nəvələr nağılsız oldu.

Dəli həsrətimin tutub əlindən,  
Səni axtarıram, nənə, hardasan?!  
Bəlkə də, hər nağıl söylədikcə sən,  
Ömrün nağıllaşıb, nağıllardasan?!

### **SEÇMƏK İSTƏRƏM**

Baxışlar sevgidə bir kəmənd olar,  
Baxışlar görüşər, ürək bənd olar.  
Könül sevən qızın sözü qənd olar,  
Sevib bu şərbətdən içmək istərəm.

Məhəbbət dünyası baharlı-qışlı,  
Məhəbbət yolları eniş-yoxuşlu,  
Qalsa da bu yolda gözlərim yaşılı,  
Yenə bu yollardan keçmək istərəm.

Ünvanım bir qızın tale ulduzu,  
Yetişib ömrümün sevdalı yazı.  
Ürəyim istəyən o gözəl qızı,  
Gözəllər içindən seçmək istərəm.

*Gəncə*

# ◆ Y e n i t ə r c ü m ə l ə r ◆

**Ales BADAK** 1966-cı ildə Belarusun Brest vilayətinin Lyaxoviç rayonu Türkler kəndində anadan olub. Belarus Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Belarus Yازıcılar İttifaqında, "Byarozka", "Polimya", "Molodost", "Neman" kimi ədəbi jurnallarda işləyib. Hazırda Minskdə "Mastaçkaya Literatura" nəşriyyatının direktorudur. Ales Badak bir neçə bədii kitabın müəllifidir, onun "Adı gün", "Kədərli günəş kölgəsinin arxasında", "Sürətli əsa" nəşr kitabları Belarusda populyardır. O, həm də uşaqlar üçün şeir və nəşr kitabları yazır və 2014-cü ildə çapdan çıxan "8-ci sinfin tənha şagirdi tanış olmaq istəyir" povesti böyük maraqla qarşılanmışdır. Ales Badak Belarus Respublikasının "Qızıl cupidon" ədəbi mükafatının, Rusyanın Konstantin Simonov mükafatının, habelə Dövlətlər-arası "MDB Ulduzları" mükafatının laureatıdır.



*Ales BADAK  
Belarus*

## İDEAL OXUCU

*hekayə*

Müəllim ideal şagird arzulaya bilməz, çünkü ideal şagird həmişə müellimdən yaxşı olur; buna görə də müəllim qəlbinin ən dərin qatlarında öz natamamlığını hiss edir. Eləcə də cərrah. O da ideal xəstə arzulamaz; axı, ideal xəstə o adamdı ki, sağalmaz xəstəliyə düçər olub - hansı cərrah bu işdə öz peşəkarlığının acizliyini etiraf edər?

Lakin, dünyada bir çox peşələr var ki, onların sahibləri öz istedadlarına ideal ehtiyac duyanları arzulaya bilərlər. Mən Aşqabadda beynəlxalq kitab yarmarkasının iştirakçısı kimi düz bir həftə qaldığım "Qrand Turkman Hotel"də işləyən bir aşpazı xatırlayıram. Axşam plovu çox xoşuma gəldi və Atamurad adlı o aşpaza dedim ki, istərdim bu dadi arvadım da bilsin və buna görə də xahiş elədim ki, plovu hazırlamağın reseptini mənə söyləsin. Lakin Atamurad başını bulayıb dedi:

-Bu aqurcalı aşıdır. Onun hazırlanmasının bütün sırlarını bilmək üçün gərək təpədən dırnağa türkmən olasan. Bu aşın əsl tamını hiss eləmək üçün isə gərək Sumbara çayının Atrekə tökülen vadisində doğulub boyabaşa çatasan.

-Nə üçün məhz orada? - soruşdum.

-Çünki mənə zəfəran və ajqonu ordan götürirlər, bunları da aqurcalı aşına qatırsan. Çünkü aqurcalı aşının eti orda otarılan qoyunun etidir. Çünkü mən orda doğulmuşam. Hər dəfə aqurcalı aşı hazırlayanda böyük sevgi və ehtiram hissiylə doğma yerlərimi xatırlayıram; bax bu sevgi, ehtiram, zərif duyğular da bişirdiyim aşa hopur, ona xüsusi dad verir; bunu yalnız o adam duya bilər ki, mənim kimi orda, Sumbaranın Atrekə töküldüyü yerdə doğulub boyabaşa çatsın.

Atamurad "Qrand Turkman Hotel"ın restoranına ideal müştəri arzulayırdı - gəlib onun plovunun dadındakı sevgini, zərifliyi duya bilsin. Mən isə öz ideal oxucumun sorağındayam.

Adətən, mən gələcək kitabımın bir neçə səhifəsini yazıb qurtaran kimi evdən çıxmağı xoşlayıram; şəhərin park və xiyabanlarını, küçə və prospektlərini dolanlığı, mağazalarda, kafelərdə, avtobuslarda və metroda adamları müşahidə etməyi sevirəm; çalışıram ki, adamların üz-gözlərindən öyrənim - bu kitab onlardan hansı birisi üçün yazılır? O adamlardan hansı birisi mənim hansı səhifədə çabaladığımı, hansı səhifədə əziyyət çəkdiyimi, ya da harda dayanıb fasile verdiyimi, şəhərə çıxdığımı dəqiq bili bilər?..

İdeal oxucu yalnız orijinali tanır, tərcüməni yox. Tərcümə mənim axtarışlarımın məkanını əhəmiyyətli dərəcədə daraldır və deməli, ideal oxucunu tapmaq imkanlarını da artırır. Digər tərəfdən, bu məkan çox dardır, orda ideal oxucunun mütləq peyda ola biləcəyi çətin məsələdir və ilbəl daha çox daralır.

Bəli, mənim yazdığını dildə çox adam poeziya və nəşr əsərlərini oxumur. Atamuradin bu yerdə nə deyəcəyini də biliyəm: "Əllərində hotdoq olan adamları çox tez-tez görünçə, istəyirəm daha dadlı aş hazırlayım".

Bir dəfə Atamuradla şair Qaracaoğlanın heykəli yanında skamyada oturmuşduq. Ondan soruştum:

-Doğrudan düşünürsən ki, öz yerlini, yəni Sumbaranın Atrekə tökülen vadisində boy-a-başa çatan həmyerlini bu restoranda görəcəksən? Axi, bu restorana gələnlərin eksəriyyəti başqa ölkələrdəndir?!

Atamurad mənə belə cavab verdi:

-Kim ki gözləyir, onun dörd gözü var, eyni vaxtda dünyanın dörd tərəfinə baxır. Kim ki gözləmir, onun heç iki gözü də yoxdu. Mən restorana gələnlərlə çox nadir hallarda danışıram, buna görə də, yəqin ki, onların arasında mənim həmyerlilərimin, ya da Atrek vadisində doğulan admanın olub-olmadığımı bilə bilmərəm. Ola bilsin ki, dünən olub, lakin çox ac olub, ehvalı da yaxşı olmayıb. Ac adamlar da ovqatsız adamlar kimi oturlular yeməyə, onlar xöreyin əsl dadını hiss etmirler. Yaxud, bəlkə, elə o adam indi restoranda oturub, ya da sabah gələcək. Buna görə də hər dəfə mən aşı keçmiş üçün, gələcək üçün və bu gün üçün hazırlayıram... Nəyisə gözləmək adama formasını saxlamaqda kömək edir. İşimi itirməkdən ona görə qorxmuram ki, əlimdən başqa iş gəlmir. Ona görə qorxuram ki, gözləməkdən usanım, gözləməyi dayandırırmı...

Atamurad susdu, sanki yaddaşında qalan bir həyat epizodunu ən xırda təfərrüatlarıyla qurdalayırdı; daha sonra, onun dediyinə görə, məşhur bir Belarus pianisti Valentinlə necə tanış olmağını xatırladı, dedi ki, amma o pianist böyük səhnədə əsl şöhrətini tapa bilmədi, heyif oldu.

-Valentin Aşqabada Sovet İttifaqının dağıılması ərefəsində bizdə zabit kimi xidmət etmiş qardaşı Andreylə birlikdə gəlmişdi; o vaxt Andreyin Marina adlı qızı burda qaldı və türkmənə ərə getdi. Biz Marinayla qapı qonşuyduq, daha doğrusu, mənzillərimiz yanbayındı, hətta günəş şüaları yarpaqların arasından necə keçirsə, qonşuların səsini də divarın bu tayından eləcə aydın eşidirdin. Buna görə də divarın o tayında yetmiş yaşılı Vaziqanın (onun haqqında deyirdilər ki, bu qadın boş pul kisəsinə bir qəpik qoydusa, ordan mütləq bir rubl çıxaracaq) Marinanın qızına piano çalmağı öyrədəndə bu istedad Atamuradin oğluna da keçmişdi...

Atamurad özü də musiqini o qədər sevir ki, opera teatrında bir premyeranı belə buraxmayıb; not savadı yoxdu, amma hesab edir ki, insanın gərək bir şeyə istedadı olsun. Bu, o fəaliyyət sahəsidir ki, sən o barədə daim düşünürsən, hətta yuxuda da öz sevimli məşgülüyyətin barədə fikirləşirsən, çünki bir qazanda eyni vaxtda iştikmayla aş bişirmək olmaz. Yəni, bir əldə iki qarşış gərək tutmayasan.

Bir dəfə axşamçağı Atamurad divarın bu tayından eşidir ki, Marinagilin mənzilində kimsə piano çalır. Bu, qonşu qızının çalmağı deyildi, heç yetmiş yaşlı Vaziqanın da çalgısına bənzəmirdi. Pianonu peşəkar çalırdı, özü də elə çalırdı ki, deyirdin, bəs, bu adam kimdi, böyük sənətkardı. Özü də onun ifasında Ravelin sol əl üçün fortepiano konserindən parçayıdı səslənən. Sonuncu hal Atamuradın bərk marağına səbəb olur. Axı, bir əl üçün yazılın musiqini iki əli və on barmağı olan bir adam necə çalır? Çox pis əlamətdi - elə bil iki ayağı olan sağlam bir adam qoltuq ağaclarıyla gəzir.

Atamurad yerindən qalxıb qonşuya keçir və Valentini görür. Onlar tanış olanda Atamurad gözünü Valentindən çəkmir, amma əl verəndə görür ki, Valentinin sağ əlində adsız barmağı yoxdu.

-Valentin əsl istedad sahibiydi və musiqini canıyla, qanıyla duyurdu, hər şeyə də musiqiçi gözüyle baxırdı. Minskə yola düşməmişdən bir gün qabaq Valentin böyük bir tort bişirmişdi və Marinadan xahiş etmişdi ki, məni də axşam yeməyinə dəvət eləsin. Tort pianonun dillərinə bənzəyirdi, spiralvari 52 ağ, 36 qara dil kimi hazırlanmışdı, qırmızı rəngdəydi. Beşinci oktavanın axırıncı "do" notunun üstündən şokoladdan hazırlanmış skripka açarı ucalmışdı. Valentin deyirdi ki, bu tortda hər bir "dilin" öz dadı var; necə ki, pianoda hər bir dilin öz səsi var, bax eləcə. Tortun əsl dadını hiss eləmək üçün gərək ardıcılıqla "dillər"dən qaşıqla azca götürəsən, elə bil müəyyən bir melodiyanı pianoda bir əlinlə çalışırsan. Müxtəlif səslər torta xüsusi dad verir. Valentin bunları süfrə başında danışanda qonaqlar susmuşdular. Bundan əlavə, Valentindən və Marinanın qızından başqa orda iştirak edənlərin heç birinin not savadı yox idi, buna görə də heç kim cürət edib ilk olaraq qaşıqla torta toxunmaq istəmirdi.

Birdən Marina ayağa qalxdı və səssiz "dilləri" bıçaqla kəsdi. Mən Valentinin sağ əlinin titrədini gördüm.

-Təklif edirəm ki...- deyə Marina ucadan dilləndi və sözünü bitirməmiş susdu: qızı cəld yerində durub qapıya sarı cumdu.

-Noolub?- Marina uşağın dalınca səsləndi. - Valentin əmi zarafat etdi! Nə not, nə musiqi?!

Mən Atamuraddan soruşdum ki, indi Valentin hardadı, nə işlə məşğul olur.

-Təəssüf ki, onun xoşbəxt yaşılığına əmin deyiləm və buna görə də Marinadan soruşmağa ürəyim gəlmir,- Atamurad əlavə etdi.- Doğmalarının vəziyyəti yaxşı olanda insanlar özləri onlardan söz açır, pis olanda isə çalışırlar ki, bu mövzudan yan keçsinlər. Valentin özünü keçmişli bu günündən daha çox olan musiqiçi adlandırdı, buna görə də indi bilmirəm o, hardadı və nə iş görür. Lakin əgər məndən soruştalar ki, belaruslu Valentin kimdir, düşünmədən cavab verərəm: ilk növbədə, məşhur pianist, qalanlarının isə bir o qədər əhəmiyyəti yoxdu.

Mən Atamuradın əllərinə baxdım - iyirmi yaşlı gəncin əllərini xatırladardı.

-Bəlkə, elə o, yaxşı aşpaz olub?

-Onun tortunda həddən artıq çox melodiya vardı,- deyə Atamurad gülümsəyərək başını buladı. - Yəni, bu, o deməkdir ki, sən aqurcalı aşına çox istiot vurmusən...

Yazıcıların eksəriyyəti oxucularının sayının çox olmasını arzulayırlar, yalnız az bir qismi ideal oxucu barədə düşünür və yaxşı başa düşür ki, ideal oxucu (yəni, istedadlı oxucu!) istedadlı yazıcıdan çıxdı, ləp çıxdı. Təəssüf ki, çox vaxt bir adamı axtarır tapmaq min nəfəri tapmaqdən çətin olur. Bilmirəm, 1925-ci ildə Kupalanın bu sətirlərini oxuyan oxucu hiss edibmi ki, şairi vaxtsız ölüm gözləyir? (müəllif bu şeiri yazanda özü bunu hiss etmişdi!):

*Dünyadı büsbütün mənim vətənim,  
Çevirdim üzümü doğmalarımdan.*

**Bütün bəlalarım hələ bitməyib-  
Belarus əl çəkmir yuxularımdan.**

Ideal oxu əsl sevgini xatırladır: bu zaman baxışlar sözləri sığallayırlar, elə bil insan bədəninə baxırsan; gözəl zövq almaqdan ötrü mətnin dərinliyini anlamamışdan önce, baxışlar, ilk növbədə, ifadələrin düzümüzündən, sətir və absazların necə bölünməsindən ləzzət alır. Burdan asanlıqla təyin etmək olar ki, ideal oxu da sevgi kimi dərhal üzə çıxmır, yaxud baş vermir, yəni mətnlə ilk tanışlıqdan dərhal sonra yaranmır; ideal oxucu isə vaxt ötdükcə sevimli müəllifindən soyuya bilər, başqa birisinin vurğunu ola bilər.

Nəhayət, daha nə çox önemlidir: ideal oxucu əldə etmək üçün mütləq deyil dahi yazıçı olasan. Çünkü konkret bir müəllifin yaradıcılığına bağlılıq bəzən sevgi kimi anlaşılmaz və gözlənilməz olur. Doğrudur, etiraf edək ki, bir çoxları əllərinə təzə kitab alanda, əvvəl onun qəşəng üz qabığına və tərtibatına baxır, tez bir zamanda unudacaqları müəllifinə fikir vermir, çünkü onlar üçün oxu - lüzumsuz dəqiqələrdən xilas olmaq imkanıdır, sanki pul kisəni ağırlaşdırınan xırda pullardan canını qurtarırsan və o pulları yalnız gərəksiz şeylərə sərf edirsən. Belə ki, hansısa ehtirasını boğa bilməyən gənc oğlan, ilk növbədə, qızın bədən formasına diqqət yetirir, qızın adı ona yalnız bir gecəlik lazımlı olur, sonra elə tezliklə o qızı unuda biler.

Şəhərdə gəzərkən çox vaxt sözləri beynimdə saf-çürük edirəm, elə bil mozaikaya xırda bəzək daşları düzürsən: mən onları sonradan qəhrəmanlarının dilindəki ifadələrə getirmək üçün seçirəm. Hərdən sözlər həddən artıq çox olur, hərdən əksinə, çatmır, tapa bilmirsən. Lakin hər iki halda ifadə və cümlə qurmaq həmişə alınır, sonradan görürsən ki, sözlər səpələnib gedir, ayrı-ayrı söz yiğini əmələ getirir.

Bir dəfə, Aşqabad səfərimdən üç il sonra belə bir gəzinti zamanı hiss etdim ki, içimdə sözlər yox, musiqi səslənir, mənim qəhrəmanlarımın dili üçün seçdiyim ifadələrə notlara çevirilir. Mən bir melodiya xatırladım: bu, Ravelin sol əl üçün yazdığı re major konserti idi. O, bu melodiyanı öz müsiqisini tanımaq qabiliyyətini itirməmişdən bir neçə il qabaq yazmışdı. Bu konsertin lent yazılısı məndə var - onu Paul Vitgensteyn və Konsertqəbayın Kral orkestri ifa edir, lakin indiki halda mənim içimdən təkcə royalın səsi gəldirdi. Və mənə elə gəldi ki, bu melodiyanı Valentin çalır, heç vaxt görmədiyim Valentin! Yalnız indi başa düşdüm - son üç ildə mən Valentini nəinki unutmamışam, hətta onunla instinkтив olaraq görüşmək istəmişəm. Bəs, nə üçün məhz indi bunu dərk etmişəm? Görünür, ona görə ki, Aşqabad səfərindən sonra bu illər ərzində mən eynilə Atamurad kimi düşünmüşəm: insanın içindəki arzunu öldürərkən onun qəlbini də öldürmiş olursan! Və o zaman anlaya bilərsən ki, Valentin nədən qorxurmuş.

Musiqi tarixində Avstriya pianoçusu Paul Vitgensteynin adı məşhurdur. Paula paxılıq edənlər deyirmişlər: onun barmaqlarında elə bir enerji var ki, fortepianonu çalarkən o barmaqlar klavişlərə toxunmur və onun virtuoz çalğısının sırrı də bundadır, lakin burda şeytanın da köməyini danmaq olmaz. Arqument kimi onlar bu faktı irəli sürürdülər ki, Birinci dünya müharibəsindən sonra Vitgensteyn bir qolunu itirmişdi, lakin o, sol əllə hətta o biri qolunu itirməmişdən qabaqkı dövrlərdə iki əllə çaldığından da yaxşı çalırmış. Məlumdur ki, sol əl təmiz əl hesab olunmurm, buna görə də onlar hesab edirdilər ki, o ki sol əllə belə məharətlə çalır, deməli, bu, şeytanın işidir.

Vitgensteyn, şübhəsiz, tarixdə bir əllə çalan tanınmış pianistlərin ən yaxşısıydı, lakin birincisi deyildi, çünkü birinci macar qrafı Geza Ziçi olub; o, 1863-cü ildə yeniyetmə olarkən ovda sağ əlini itirmişdi. Buna baxmayaraq, məşhur pianoçu olmaq üçün istək və arzularını itirmədi, demək olar ki, beş il

Ferens Listin şagirdi oldu, sonra onunla birgə çıkış elədi, Listin "Rakosimarş"ını üç əllə ifa elədi. List öz şagirdindən ən birinci nəyi tələb edirdi: gərək royalı yox, öz qəlbini dinləyəsən, səsləri royal yox, pianistin qəlbini doğmalıdır. Listin müasirlərinin dediyinə görə, doğrudan da, səhnədə iki royal qoyulmuşdu, birinin arxasında List, o birininkində isə Ziçi oturmuşdu, adama elə gəlirdi ki, bütün bir orkestr çalır.

Lakin Ziçi Vitqenşteynin bacardığını eləyə bilməmişdi və buna görə də macar dünyanın ən yaxşı təkəlli pianisti ola bilmədi. Macar çalanda tamaşaçılar hər zaman heyran qalırdılar ki, o, bir əli ilə necə gözəl çalır. Vitqenşteyn çalanda isə tamaşaçılar dinləyiciyə dönürdülər və unudurdular ki, pianonu çalanın bir qolu yoxdur. Şəhərdə gəzərkən baxışları qeyri-ixtiyari ötüb-keçən adamların əvvəlcə əllərində, sonra isə üzlərində gəzirdi və bir dəfə düşündüm ki, görünür, Valentin də bütün bunları bilirmiş və qorxurmuş; qorxurmuş ki, onun itirilmiş qolu barədə söz-söhbətlər bizim praqmatik və həyasız əsimizdə hər zaman çalğıından ödə gedəcək, ona olan mərhəmət hissi hər zaman heyranlıq hissini üstələyəcək.

Bəs, nə üçün o, bu illər ərzində, özü də bizim həyatımızda çox şeylərin dəyişdirildiyi bir zamanda bizneslə məşğul ola bilməyib? Hə, noolsun, hər şeydən daha çox pul qazanmaq bacarığını qiymətləndirən bu günü dünyada o, kim olacaqdı ki? Deməli, mənim onunla görüşmək ehtimalım, bax, indi şəhərin işiq direyi üstündə oturan o sərçənin yayda dimdiyi ilə yağış damcısı udmaq ehtimalına bənzəyir. Bu, bir an sonra da baş verə bilər, ya da heç vaxt baş vermez.

Evə gələndə çətirimi açdım ki, tez qurusun və yenə fikirləşməyə başladım: axı, hansısa Valentin mənim nəyimə lazımdı? Ümumiyyətlə, mən heç onun üzünü belə görməmişəm, onun çalğısını heç vaxt eşitməmişəm, bilmirəm ki, özü və çalğısı mənim xoşuma gələcək, ya yox... Kitab şkafıma sarı gedib Milorad Paviçin yan-yana düzülmüş dörd kitabına baxdım. Mənə bu yazıçı barədə tanış bir jurnalıst, hökumət qəzetində təzə çıxan kitablar barədə xırda icməllər yazan bir xanım (deməliyəm ki, o, öz işini çox peşəkarcasına görür, hərçənd mən onun kitabların dəyəri barədəki fikirlərinə şərık olmağa məcbur deyiləm) ağız dolusu heyranlıqla danışmışdı. Əlbəttə, Paviçin ünvanına onun ağızından tərifli sözlər eşidəndən sonra dərhal yaxındakı kitab mağazasına cummadım, sadəcə mənali-mənali gülümsədim. Bu adı mən ondan qabaq da eşitmişdim, biliirdim ki, Paviç yeni ədəbiyyatda əsas mifyaradanlardan hesab olunur; biliirdim ki, Paviç ədəbiyyatda yeni bir istiqamət düşünüb: nizamsız nəsr. Lakin mən müxtəlif postmodernist şeylərə-filana çox ehtiyatla yanaşıram və reklamin gücünü də çox yaxşı bilirəm. Buna görə də bic-bic gülümseyib tanışından xahiş elədim:

-O Paviçin hansısa bir ifadəsi yadında qalıbmı?

Jurnalıst gözünü yumdu, sanki bununla istəmirdi ki, həmin ifadəni mən ondan qabaq kitabdan oxuyum, bir anlıq susdu və sonra dedi: "Vaxt nanə yarpağı kimidir, onu əkmək olar və o, cürcərəcək".

Elə həmin gün Paviçin dörd kitabını aldım, açıb oxumadan rəfə düzdüm onları, öz-özümə də elə hey donquldandanırdım: "Vaxt nanə yarpağı kimidir, onu əkmək olar və o, cürcərəcək". Yaxşı kitabı oxumaq üçün gərək münasib vaxt seçəsən, qəlbin kitabı oxumaq ovqatında olsun. Mən də biliirdim ki, bu an hələ gəlməyib. Bununla belə, tanış ədəbiyyatçılar arasında olanda əminliklə deyirdim: "Paviç, sözsüz, iyirmi birinci əsrin ən parlaq nasılrlarından biridir". Və onun ifadəsini də, yəni nə vaxtsa hökumət qəzetində çalışıyan jurnalıstin ağızından eşitdiyim cümləni də xatırladırdım. İfadə tez-tez mənim yaddaşımda oyanırdı, hər dəfə də o mənə əvvəlki kimi görünmürdü, çünki hər dəfə elə həmin ifadəylə yeni bir süjet qurmaq olardı. Düşünürdüm ki, mən yavaş-

yavaş Milorad Paviçin ideal oxucusuna çevrilirəm, özü də onun heç bir kitabını oxumadan. Özümü bu ləzzətdən təcrid etmişdim ki, bu kitablar üçün əməlli-başlı aqlıq hiss edim. Lakin günlərin bir günü anladım ki, bu kitabları əlimə almağa qorxuram. Qorxuram ki, məyus olam, çünki mənim təsəvvürümüzdə yuva quran həmin Paviç həqiqətdə başqa cür ola bilərdi, yəni mənim yazıçım olmaya bilərdi. Lap özüyün üçqat istedad sahibi olsa da... Bəlkə elə Valentin üçün də beləcə qorxurdum? Qorxurdum ki, onu da görən kimi məyus olam...

Bir dəfə bürkülü iyul gecəsində (sanki yastıq da adamın üzünü yandırırdı!) məni yuxudan mobil telefonum oyatdı:

-Salam! Danışa bilirsən?

Danışmaq? Mənə elə gəldi ki, bir dəqiqə bundan qabaq yuxuya getmişəm, buna görə də mənim cavabımı gözləyən adama ürəyimdəkini demək istəmədim. Lakin əksər hallarda, özü də qadına, gərək onun səndən eşitmək istədiyi sözləri deyəsən.

-İşdəsən?

Məzuniyyətimin ilk gündür, mənim işdə nə azarım var?

- Oy, bağıشا! Mən bu gün səni günorta birbaşa efirə dəvət eləmək istəyirəm.

Aydındı. Birbaşa radio efirə bir il qabaqdan razılaşırılar, heç olmasa bir neçə gün qabaq gərək bunu bilsən. Deməli, kimsə söz verib, gəlib çıxmayıb. Mən özüm 14 il radioda işləmişəm, bilirəm ki, belə vəziyyətlərdə programın müəllifi necə hissler keçirir. Buna görə də dərhal cavab verirəm ki, saat neçədə evdən çıxmı. Deyir, saat yarım tez çıx ki, gecikməyəsən. Lakin mən iki saat qabaq çıxıram evdən. "Yakub Kolas" metro stansiyasından qalxıram ki, Müstəqillik prospektindən radio Evinə kimi piyada gedim. Özümü radiomüsahibəyə kökləməliyəm.

Üzü günəşə, prospektlə addımlayıram. Mənə tanış olmayan simalara baxıram, bir anlıq onları yaddaşında saxlayıram və öz dinləyicilərim kimi təsəvvür edirəm. Onlara nə deyəcəyim barədə düşünürəm. Çox illər bundan qabaq BDU-nun filologiya fakültəsində oxuyanda dostum və kurs yoldaşım Miroslav mənə ədəbiyyatdan necə imtahan verməyi məsləhət görmüşdü: əger bəxtinə pis bilet düşsə, çalış nəyi yaxşı bilirsənə onu danış və müəllimi də dialoqa cəlb elə.

İmtahanda mənə klassik rus ədəbiyyatından Dostoyevski düşdü. Düzü, mən onun yaradıcılığını pis də bilmirdim, amma o, məndən imtahan götürən müəllimin ən sevimli yazıçısıydı. Sevimli adama münasibətdə insan çox vaxt qısqanlıq nümayiş elətdirir, bu da mənim qiymətimə təsir göstərə bilərdi; axı, qısqanc adamları razi salmaq çox çətindir. Buna görə də riskə getmədim, əvvəlcə Fyodor Mixayloviçin romanlarına heyran qaldığımı bildirdim, qeyd elədim ki, bizim ona münasibətimiz hər şeydən əvvəl mənəvi məsələdir, estetik xarakter daşımir. Və ümumiyyətlə, dedim, hesab elədim ki, Dostoyevskidən uzaqlaşmağımın ən yaxşı anıdır, biz ədəbi əsərləri oxumaqdan aldiğımız zənginliyi biliklərimiz vasitəsilə əldə etmirik, daha çox inamımızla buna nail oluruq. Bədii sözdə ən güclü şey ruhi başlanğıcdır, buna görə də o, bizi hər şeydən öncə inamla doldurur, biliklə yox. İnam isə, elə ədəbiyyatşunaslıq elminin özündən fərqli olaraq, əhatə dairəsinə görə müxtəlif nəhəngləri yaxınlaşdırır, onların fərqini ele bir müstəvidə göstərir ki, elm bunları göstərmək iqtidarında deyil. Buna görə də mənəvi qavrayış baxımından yanaşsaq, biz onlar arasında fərqi göstərib deyə bilərik: Puşkin- hamı üçündür, Lermontov isə hər kəs üçün.

Elə hey mənim biletimdəki suallara baxan müəllim (o, sanki mənim danışdıqlarımın biletin suallarına uyğun gəlib-gəlməməsini yoxlayırdı) mənim

bu sözlərimdən sonra qəflətən başını qaldırdı, bizim baxışlarımız toqquşdu. Və bu anlarda mən onun gözlərindən oxudum ki, o, mənə "beş" yazacaq və elə də oldu.

Sonralar dostum Miroslavın məsləhətindən dəfələrlə müxtəlif vəziyyətlərdə istifadə elədim; misal üçün, indiki halda: bilmirəm, radio dinləyiciləri məndən nə soruşacaqlar, lakin əminəm ki, onlara hökmən Valentinin tarixçəsini danışacam.

Radio Evinin ikinci mərtəbəsinə qalxıram, hələ efirə 40 dəqiqə var. Ürəyim rahatdır, sanki içimdə ürək əvəzinə hava şarı var. Bilirəm səbəbini: bu verilişdə dinləyicilər arasında Valentini tanıyan kimsə ola bilər, buna şans yaranıb. Bəlkə, elə özü də hay verdi? (çətin!).

Üstündə "Ədəbi-musiqili layihələrin rəhbəri Tatyana Yakuşevič" sözləri yazılmış qapının ağzında dayanıram. Onun kabinetində sağ tərəfdə divarın yanında "Belarus" pianosu var; hələ nə kompüterin, nə internetin olmadığı zamanlardan bəri bu musiqi aləti burda durur; bəstəkarlar radioya nə CD ilə, nə də fleskartla gələrdilər, əllərində not vərəqləri olardı, piano arxasında oturub musiqi redaktoruna təzə yazardıqları mahnını çalardılar. Pianonun qapağı açıq idi; mənə elə gəlir ki, kabinetin havasına ləp yaxınlarda bu alətdə çalınan mahnının son səsləri hopub, onları tutmaq olar.

-Tanya, de görüm klavişlərə bənzəyən tort bişirmək olarmı? - deyə pianonun dillərini göstərib Tatyana'dan xahiş edirəm. Tatyana çox təəccübə, həm də mənə elə gəlir ki, şübhəli-şübhəli gözlərini mənə dikir. Düşünürəm ki, o, məzuniyyət müddətində məcburən bura gəlməyimdən mənim narazı olduğumdan qorxur - axı, efirdə ağızma nə geldi danışa bilərəm! Sonra mən ona Valentin barədə danışıram. Tatyana diqqət kəsilir, eyni zamanda nə barədə düşünür; deyəsən, öz aləminə qapılır, baxışları ayrı səmtə yönəlir. Mənə elə gəlir ki, o, düşünür ki, mən bu tarixçəni radioya gələndə yolda uydurmuşam. Belə olsa, efirdə Valentin barədə danışmayacam...

Nəhayət, bizim baxışlarımız toqquşur, Tatyana deyir:

-Bilirsən, Valentin mənim qardaşımdır...

Mən təxminən dördün altıya ölçüsündə olan kiçik bir otaqda oturmuşdum; burda hər şeydə musiqi yaşayırıdı. Heç nə əbədi yox olmur, eləcə də royal sussa da, burda musiqi heç də birdəfəlik yox olmamışdı. Burda hər şey ayrı hal almışdı, onu qulaq eşidə bilməzdi. Otaqda musiqinin varlığı daha çox fiziki cəhətdən hiss olunurdu - stola toxundunsa, not vərəqlərinə əlini vurdunsa onu hiss edə bilərdin. Musiqi birdəfəlik yox olmamışdı - illər boyu burda hər şey bir-birinin üstünə yığılıb qalaqlanmışdı, otaqdakı hər hansı bir səs də sənə musiqi kimi gəlirdi.

Pəncərə qarşısındaki iri dəri kresloda oturmuşdum və Valentin mənə təref baxanda sıfəti gah qaralır, gah da açılırdı; o, royalə əyiləndə və sol əlinin barmaqlarını çox asanca dillərdə gəzdirəndə sıfəti daha çox işıq saçırıdı. Bu royal təmiz səsləriylə məşhur olan alman markalı kabinet alətiydi - Auqust Furster. Valentine bizim görüşümüzdən qabaqkı tarixçələri danışmaq lazımlı olmadı, bunları mənim əvəzimə bir neçə gün əvvəl Tatyana ona danışmışdı. Doğrudur, Tatyana'nın ona söylədiklerinin təhrif olub-olmadığını bilmirəm; bəzən müxtəlif insanlar tərəfindən ifadə edilən eyni sözər müxtəlif informasiyalar verir...

-Elə insanlar var ki, özüneinam hissi onların qarşısında yeni-yeni zirvelər açır. Elələri də var ki, bu hiss onların qarşısına sədd çəkir, onları dalana aparıb çıxarıır. Məncə, mən öz yolumun qarşısındaki dalanı vaxtında gördüm. Mən o dalanı görməsəydim digər səddi aşa bilməzdəm,- deyə Valentin royalın böyründəki hündür ayaqları olan Casio sintezatoruna təref boylanır.- Mən aranjemançı oldum, çörəyim çıxır, dolanıram. Məsələ heç də bunda deyil...

O, sol qolunu klavişlərdən çəkib dərhal sağ qolunu onların üstünə qoydu və bu zaman "Iya" notunun həzin səsi çıxdı, sonra yavaşca əlavə etdi:

- Sadəcə mən təbiətən görkəmli pianist deyiləm.

-Sən, axı, ən yaxşı belarus pianisti ola bilərdin, amma ən yaxşı aranjemançı oldun...

Tatyana mənə bir fincan kofe gətirdi, kreslonun böyründəki balaca qara şüşəli stolun üstünə qoydu və, görünür, ona görə otaqdan yenə çıxıb getdi ki, bizim söhbətimizə mane olmasın.

-Atamurad çox gözəl dinləyicidir,- Valentin davam elədi,- Onun çox yaxşı musiqi duymumu var! O, qonşusu Vaziqənin hesabına musiqi nəzəriyyəsini də yaxşı öyrənmişdi. Lakin o, musiqiyə beyniyə yox, ürəyi ilə qulaq asırdı və mənim çalğımın bir sırını də bilmirdi.

Valentin bu sözləri təbəssümlə dedi, sanki zarafat edirdi. Amma mən əmin idim ki, bax elə bu dəqiqə özümçün nəsə vacib bir şey eşidəcəyəm.

-Mən solaxayam. Solaxaylar sol əl üçün yazılmış konserti çox asan çalışırlar. Vəssalam.

Valentinin bu etirafi mənim üçün tamam gözlənilməz oldu.

-Bilirsiz, -dedim,- solaxaylar üçün vizual düşüncə xarakterikdir, sağlar isə nizamlı-ardıcıl düşüncə sahibidlər. Misal üçün: sağlar əlinə roman götürüb ilk cümləni oxuyur, onu təhlil edir, sonra növbəti cümləyə keçirlər, təhlil edirlər, sonra o birini oxuyurlar, yenə təhlil edirlər... Cümlələr muncuq dənələri kimi növbəylə süjetin ipinə düzəldir... Sağlar romanı bitirməmiş hər etapda həmin o xırda parçaları, yeni diqqət yönəldikləri hissəni yaddaşlarında tutub saxlayırlar. Kim ki muncuq düzəldir daha çox işə diqqət yetirir - yalnız muncuq dənələrinin ipə düzülməsinə fikir verir. Solaxay isə romanı həm oxuyur, həm də eyni zamanda təhlil edir. Solaxay üçün roman muncuq deyil, ... belə deyək də... təzə il yokasıdır, gərək onu bəzəyəsən, təbii ki, cümlələrlə-muncuqlarla. Solaxay bütün bunları hər etapda görür və qiymətləndirir, onun düşüncələri, fikirləri romandakı hadisələrin inkişafını izləməklə məşğul olmur. Bu düşüncələr gah geri qayıdır - əvvəlki səhifələrə, gah da sonrakı hadisələrin necə cərəyan edəcəyini proqnozlaşdırmağa yönəlir. Məncə, ideal oxucu da mütləq solaxay olmalıdır.

Bir qədər susub fasile verdim ki, sözlərimin ev sahibində istehza oyatmadığına əmin olum. İstəyirdim ki, Valentin mənimlə ya mübahisə etsin, ya da razılaşın; lakin o, sakitcə oturub döşəməyə baxırdı, üzündə azacıq təbəssüm seziliirdi, ahənglə başını tərpədirdi. Elə bil içində səslənən bir melodiyanın ritmini tutmuşdu.

-Əlbəttə, solaxay pianistlə sağ əllə çalan pianistin texniki cəhətdən ən çətin əsərin - məsələn, Listin transkripsiyalarının- öhdəsindən məharətlə gəlməsini siz məndən də yaxşı bilirsiz. Bu halda hər iki pianistin yaxşı hazırlığı da olmalıdır,- deyə hər ehtimala qarşı dəqiqləşdirdim. - Lakin çalğı zamanı sağlar yalnız barmaqların hərəkətlərini öz düşüncələri ilə təkrar edirlər, necə deyərlər, onları ardıcılıqla təkrarlayırlar, özü də bunu klavirin tələb etdiyi ardıcılıqla yerinə yetirirlər. Buna görə də onlar royalın dillərinin həmin anda çıxartdığı səsləri eşidirlər, başqa bir şey eşitmirlər. Solaxay isə bütövlükdə əsəri eşidir - dərhal üç zaman kəsiyində: keçmişdə, indiki zamanda və gələcəkdə. Və bu da çalğını daha orijinal, daha virtuoz edir. Hər dəfə onun ifasındaki çalğı müxtəlif cür səslənir. Sizə gelince, burda çox maraqlı və nadir hal var ki, bu da çalığınıza, sizin istedadınızı benzərsizlik gətirir, başa düşürsünüz mü? Biz opera müğənnisinə "onun istedadlı səsi var" demirik ki! Deyirik "istedadlı opera müğənnisi", çünkü istedad onun səsində deyil. Yaradıcı istedad onun qəlbindədir və biz isə mövcud olduğumuz bu milyon illər ərzində bu barədə heç nə bilmirik. Yalnız bunu deyə bilərik ki, o, bizim bütün vücudumuzu doldurur, damarlarımızı

qanla doldurur və bədənimizin bütün problemlərinə kəskin reaksiya verir. Buna görə də Van Qoq qulağının mərcəyini kəsməmişdən qabaq ayrı adam idı, sonra isə ayrı Van Qoq oldu - onlar müyyəyen mənada ikisi də ayrı-ayrı rəssamlardır. Eləcə də iki Bethoven var - biri normal eşitmə qabiliyyətlidir, o biri isə eşitmə qabiliyyətini itirib. Özü də ikinci Bethoven birincidən fərqli olaraq daha məşhur əsərlər yaradıb. Eləcə də Van Qoq. Lakin mən bura sizin gözəl çalğınızı eşitməyə də gəlməmişəm. Çalığınıza mənim zərrə qədər də şübhəm yoxdu. Bəlkə, belə demək daha düzgün olardı: ondan ötrü gəlmışəm ki, daha o musiqi səslərini eşitməyim. Atamurad mənə sizin bərənizdə danışandan sonra o musiqi mənim xəyallarımda, təsəvvürümüzde tez-tez səslənir: Ravel, Brams, Prokofyev! O əsərlərdir ki, bunları həmin bəstəkarlar sol əl üçün yazıblar. Özü də bu musiqi səslərini mən ən namunasıb vaxtda eşidirəm: oturub yeni kitabımın üzərində işlədiyim zaman. Bu səslər mənə mane olmağa başlayıb, mənim düşüncələrimi qovur; və mən yalnız bu yaxınlarda anladım ki, həmin musiqi səslərini bir daha eşitməmək üçün sizinlə tanış olmalıyam...

Kreslordan qalxıb onunla saqlaşaşanda artıq gec idi. Bilmirəm, həmin anda nədənsə mənə elə gəldi ki, Valentinlə bu görüşümüz birinci və axırınıcidir. Və ən başlıcası isə nədənsə bunu mən özüm istədim. O, mənim qarşısında dayanıb başını azca aşağı sallamışdı, lakin adı halda durmuşdu; dodaqları azca qaçmışdı. O, mənim təsəvvür etdiyim kimi deyildi - bəstəboy adam idı, yalnız ayaqlarında boz şap-şap vardı. Mən onun dünəndən bəri qırılmamış üzünə baxdım, əyri-üyrü qırmızı tükləri çıxmışdı; düşündüm: mən tamam ayrı bir Valentin görüürəm, Atamuradın xatırladığı Valentini yox! Bu Valentinin keçmişindən yalnız qurumuş qırıntılar qalıb və o, istəyirdi ki, onları yaddasından silib atsın. Valentindən öyrənmək istədiyim sonuncu bir şey qalmışdı.

-Deyin görün, necə ağlınzı gəlib ki, royalın dillərinə oxşayan tort bişirəsiniz?

Elə bil sual onun ürəyincə oldu.

-Bu, mənim ideyam deyil. Dünyada məşhur bir italyan aşpazı var - Antonio Korluççi. Onun "Pasta və opera" kitabı əlimə keçmişdi. Korluççi o kitabda on yeddi xörəyin reseptini yazıb və kitaba da on yeddi məşhur İtaliya operasının disklerini əlavə edib. Müəllif konkret xörək hazırlamağı təklif edir və onların hər birini də konkret opera musiqisinin sədaları altında yeməyi məsləhət görür. Deyir ki, yalnız bu zaman yeməklər qeyri-adi dad verir.

Tatyana məni avtobus dayanacağına qədər ötürdü.

-Necə oldu?- soruşdu.

-Qardaşınla məni tanış etdiyinə görə təşəkkür edirəm. O, doğurdanmı çox aranjirovka edir?

-Hə. Hətta ona son vaxtlar Moskvadan da sifarişlər gəlir.

-Belə de....böyük pullar gəlir ki!

Eşitmişdim ki, bizim çoxsaylı cavan musiqicimiz "Moskva üçün" İsləməyə can atır. Lakin yerli şou-biznesdə hər şey alınıb və təsir dairələrinə bölünüb, buna görə də ora kənar adamın girə bilməsi, demək olar ki, mümkün deyil.

-Yeri gelmişkən, Valentin "Azad quş"u da aranjeman edib,-Tatyana bildirdi.

Mən müasir populyar musiqini o qədər də sevmirəm, amma Tatyana ilə saqlaşaş ibarət olaraq ayrılanan sonra yol boyu bu mahni mənim başımdan çıxmadi. Məsələ bundadır ki, son vaxtlar Belarusun, demək olar ki, bütün FM stansiyalarında hər gün səslənən "Azad quş" mahnisinin sözləri mənimkidir.

**Tərcümə etdi:  
Kamran NƏZİRLİ**



# ◆ P o e z i y a



*Xasay MEHDİZADƏ*

## KÖLGƏ

Yeriyir mənimlə üz tutsam hara,  
Hərdən tək görünür, hərdən bir dəstə.  
Gecə də, gündüz də qarabaqara  
Bir kölgə dolaşır başımın üstə.  
Yanından sivisib keçə bilmirəm,  
Seçə bilmirəm  
Ağac kölgəsidir, ya daş kölgəsi,  
Beynimə həkk olmuş yaddaş kölgəsi,  
Yoxsa bir yaşılmış xatirədir o?  
Axı, nədir o?!

Bir səssiz-səmirsiz harayı, ünmü,  
Əksə çox mətləbə yetir, nədisə.  
Üzünə baxıram, üzü görünmür,  
Qarası üstümü örtür nədirse.  
Çətin duyulası, çətin duyası,  
Ahı-naləsidir kiminsə, bəlkə,  
Ya, bəlkə, kiminsə xeyir-duası?!

Elə ha harasa çəkir bir əli,  
Yoxsa gələn günün bəlgəsidir o?  
Görən kimdən qaldım gözü kölgəli,  
Bəlkə də, gözümün kölgəsidir o.  
Kimdir yanlış görən,  
Kimdir düz görən,  
Eh, həyat deyilən bu yaşayışda  
Varmı bircə gözü kölgəsiz görən?..

Açacaq ovcunu, bəlkə, bir axşam,  
 Vurnuxur elə bil nə isə yenə.  
 Başda baş görkəmi,  
 Ayaqda ayaq,  
 Bəlkə, bu sayaq  
 Görür ki, kölgəsiz adam olmuşam,  
 Kölğəlik eləmək istəyir mənə?!  
 Ha çoxdur günümün kəsiri-kəmi,  
 Ancaq ki, o yolu tutmamışam mən.  
 İncimə, qadası, bu vaxta kimi  
 Qaya kölgəsində yatmamışam mən...

Yoxsa bir görküdür bu da qədərin,  
 Eləsə, qədərim, hökmünü göstər.  
 Ya, bəlkə, qəfildən səbri tükənib,  
 Hardansa enib  
 Nə vaxtsa yaşaya bilmədiklərim  
 Təzədən mənimlə yaşamaq istər?!

Arabir dikəlib dinləyir məni,  
 Cavabsız sualdır başdan-ayağa.  
 Hərdən düşünürəm:  
 Seçimi görüb,  
 Artıq yol üstədir, köcümü görüb  
 O gəlib məni...  
 Yola salmağa?!

Ta ki pörşələndi söz üstə dilim,  
 Haqqın töhfəsidir, nədirə haqdır.  
 Məni bu sırr kölgə,  
 Bu çətir kölgə  
 Təkcə günəşdən yox, bəlkə, nə bilim,  
 Qardan, yağışdan da qoruyacaqdır?!

### VƏTƏN DEMƏK İSTƏDİM

Mən də ağa olardım,  
 Qara quldan utandım.  
 Nahaq bu yola vardım,  
 Bu yol zor gəldi mənə,  
 Mən bu yoldan utandım.

Girdim bağa gül dərim,  
 Dərdim, kimə göndərim?!  
 Bomboş yelləncək kimi  
 Gəldi, getdi günlərim,  
 Aydan-ildən utandım.

Çayıma Xan deyildi,  
Çayım axan deyildi,  
Bəlkə, çoxdan ölmüşdüm,  
Canım bir can deyildi,  
Əzrayıldan utandım.

Həsrətimi gizlədim,  
Gizli-gizli izlədim.  
Qəfil sinəm göynədi  
Vətən demək istədim,  
Cəbrayıldan utandım...

### **DEYƏSƏN, TƏZƏDƏN UŞAQ OLMUŞAM**

Çekilir tarıma, çekir tarıma,  
Ha yalvar, ha yaxar, sözümə baxmir.  
Duranda bir yoluñ ucuna belə,  
Qalıram uçuna - uçuna belə,  
Daha gücüm çatmir ayaqlarına,  
Döndərib üzünü üzümə baxmir.  
Hardasan, ay ana, gəl tut əlimdən,  
Ustufca ora çək, bura çək, öyrət,  
Gəl mənə təzdən yerimək öyrət,  
Bu yaşıda, deyəsən, uşaq olmuşam.

Vururdum, çıxirdim, böлə bilirdim,  
Hər şey qədərincə, nə artıq, nə kəm..  
Olanlar - olmuşlar xəyaldı daha,  
Başıma gəlməmiş nə qaldı daha, -  
Hər şeyi bilirəm elə bilirdim,  
Indi baxıram ki, heç nə bilmirəm.  
Yoxsa mən gərək,  
Təzədən əlisba öyrənəm gərək?!...

Heç nədən hazırkı gözüm də nəm ha,  
Bir də görərsən ki, dolmuşam nəsə.  
Qəfil küsərəm ha, inciyərəm ha,  
Yaman dəymədüşər olmuşam nəsə.  
Özüm də bilmirəm bu nə işdi ki!  
Məni yetmişdə kim dəyişdi ki,  
Nə dəyişdi ki?!...

Yatmir qulağıma çox söz düyüñü,  
Yoxsa söz yad olur, yoxsa mən kürəm?  
Adam var danışır, nə dediyini  
Eşidə bilsəm də, başa düşmürəm.  
Lüzumlu-lüzumsuz sözlər yaranır,  
Kəlmələr çeynənir, sözlər yalanır,  
Di gəl mənə çatmir,  
Dilimə yatmir...

.....

...Vədə o vədədir,  
 Vaxt o vaxt deyil,  
 Gördünmü, di buyur, hesabını seç.  
 O qələm, o kağız oyuncaq deyil,  
 Oynadın bir belə, bəs olmadımı?  
 Ay uşaq - ay lələ, bəs olmadımı?  
 Çayın da soyudu,  
 Dur, çayını iç...

### **DEYƏSƏN AĞ ELƏDİM**

Ta mən əlləri göydə,  
 Sən deyənlər düz oldu.  
 Ha neyləsəm, hədərmış,  
 Hər şey burası qədərmış.  
 Daha dənim torpaqsız,  
 Torpağım dənsiz oldu.

Nə axtarır bu bəndə?  
 Nə səndədir, nə məndə.  
 Sixılmışq bir yola,  
 Kim yeriyə, kim qala.  
 Özüm burda, vətəndə,  
 Ruhum vətənsiz oldu.

Dərəni dağ elədim,  
 Deyəsən, ağ elədim,  
 Kəsib pöhrə ömrümü,  
 Sözə calaq elədim,  
 Sözüm də özüm kimi  
 Yöndəmsiz-yönsüz oldu.

### **BİLMİRŞƏN**

Bilmirsən xeyirsən, ya şərsən hələ,  
 Cox belə iş üstə bişərsən hələ,  
 Tələsib təndirə düşərsən hələ,  
 Səbr elə, o səbir boydadi dünya.

Ovçudu, ovlaqdı, ovdu, bərədi,  
 Bax ki baxacaqsan,  
 Nə mənzərədi!...  
 Səndən irəlidə dağdı, dərədi,  
 Geridə bir ləpir boydadi dünya.

Gələnin, gedənin hərəmiz biri,  
 Dəlisi, dolusu, həlimi, kürü...

Kiməsə olandan on dəfə iri,  
Mənə bax bu sətir boydadı dünya.

Çəkin bu, yükün bu, yoluna təksən,  
Sürüşər ayağın əlini çəksən,  
Şair yaxşı deyib: ələnəcəksən,  
Hardasa bir xəlbir boydadı dünya.

Yaranmışam, yaşamışam, köçmüşəm,  
Aramışam, axtarmışam, seçmişəm,  
Eninə-boyuna qamış ölçmüşəm,  
Uzağı bir qəbir boydadı dünya...

### **BU DAĞ UCALIĞI**

Çox bələd əllərdə çıraq olmuşam,  
Çox naşı dillərdə soraq olmuşam,  
Dağdan ayrı düşüb dağ-dağ olmuşam,  
Qoy məni bu dağın başında, qayıt.

Olsa belə son mənzilim, azdımı?  
Gör adımı bir küncünə yazdım?  
Qış - qariyam, payız - barı, yaz - tumu,  
Qoy məni bu dağın başında, qayıt.

O cığırın bir başı da mən olum,  
Gələn gəlsin, yoldaşı da mən olum.  
Bir qayası, bir daşı da mən olum,  
Qoy məni bu dağın başında, qayıt.

Yağış olub bulud-bulud süzülləm,  
Çəmən olub çiçək-ciçək üzülləm,  
Yerdən göyə pillə-pillə düzülləm,  
Qoy məni bu dağın başında, qayıt.

Ömür dediyimiz bir arx, bir axın,  
Axına arx üstdən, kənardan baxın,  
Bu dağ ucalığı Allaha yaxın,  
Qoy məni bu dağın başında, qayıt.

*Bərdə*



## ***Fikrat OSOD***

### **çəkmədiyim rəsm**

rəsm çəkmədiyim uzun zaman oldu  
uzun zaman addımlarım  
keçdiyim yolların cizgilerini çəkdi

keçdiyim zamanın rəngini xatırlayamadım sonralar  
gördüyüm insanları  
bir də vağzalların  
bir-birinə oxşar soyuq nəmli havasını xatırladım

sən, gah o yolun bir başında - tənha  
gah da  
Bakı-Moskva qatarında idin ...  
siğındığın taxta oturacağıñ üstündə -  
bu yollar  
içimizin göynəyini yaşatmaz - deyirdin-  
yad nəfəslərin iyrənc qoxusu içində ...

mən nə vaxtsa -  
dostlarımın xəyanətinə dözməm -  
dediyimdə yanılmışdım ...  
onda gedişin bir başlangıçı...  
dönüşünü duymadığımdan  
qatarın uzaqlaşan səsiylə xatırəmdə qaldın ...

bir para yaştılarımın rəsmi olmadı  
rəsmi olanların görüntüsü ...  
hər görüntünün rəngi olsa da  
xəyanətin rəngini çözə bilmədim ...

sən bütün rəsmələrimdə  
getdiyin yolun qaranlıq üzündə qaldın ...  
yaşadığım şəhərin qaranlıq üzünü  
aydınlıq zamanını görmədim ...

sabah -  
ağlimızın bir köşəsində mücərrəd bir məfhum ...  
bu şəhərin sakinləri də sənin kimi  
yolun qaranlıq üzündə -  
və hər kəsin ağlının bir küncündə sabah var ...

mən indi  
gördükələrimin içində -  
hər yana dağılmış bir kölgə kimi  
bu şəhərin sakiniyəm -  
içimdə dostlarımın xəyanəti....

hər şey - həqiqət belə -  
indi mənimcün abstraktdır ...  
və hər kəsin ağlının köşəsindəki sabah  
bəlkə də getdiyin yolun başqa üzüydü  
sən bundan xəbərsizdin  
mənim kimi ...

### **dünya boylanması üçündür**

pəncərələr küləkləri dayandırmaz  
önündə dayanar -  
bəlkə də  
arxasından durub baxmaq üçündür...

divarlar daldalanmaq  
qışılıb dibində uyumaq  
ya da hönkür - hönkür ağlamaq üçün...

dünya boylanması üçündür, dostum,  
boylana - boylana yaşadınsa  
bəsindir...

pəncərələr açılıb - bağlanar  
çiliklənib tökülər bir gün

divarlar uçular  
rüzgarlar gəlib də gedər  
fəqət zaman aldığıni qaytarmaz ...

bir pəncərə öündən  
 rüzgarları seyr edirmiş kimi -  
 sevinclərini qəh - qəhəylə  
 məzarlıqlarıysa  
 içində qapılaraq sükütlə keçər kimidir dünya -  
 boylanmaq üçündür...

höñkürməyin gəlirsə ağlamağın gərək  
 həyat belədir -  
 hər kəs göz yaşında boğulur bir gün ...

yaşamaq -  
 bəlkə, zamanın ardından qaçmaqdır  
 bilməm ...  
 bəlkə də, pəncərələrin o üzündə  
 divarların dibində  
 rüzgarların özüylə apardığı göz yaşlarında  
 uçub gedən ...  
 bəlkə də ...

### **həyatın bozaran üzü**

əlindəki əski fotoqraflar -  
 indi olmayan insanların xatirələri kimi  
 solub getmiş...  
 özündən başqa kimsəyə güvənməz zaman  
 bilirsən -  
 keçərək hər kəsi...

bu  
 kimsəsi olmayan bir yoldur  
 burda doğru-dü zgün bildiyimiz nə isə yox -  
 inanaraq getdiyin o qapının arxasında  
 səni üzəcək şeylər kimi ...  
 və orda sevgi dediyin varsa - bir oyun  
 ya da fani dönyanın fitnəsi ...

bəzən vətən, millət  
 ya da hansısa məqsəd uğruna uydurulmuş  
 bir oyundu sevgi ...  
 bax, dili pərgarların qumar oyunu  
 qorxaqların nağıl, lətifə ...  
 fəqət nadanların  
 anlamadan getdiyi qaranlıq ...  
 yalnız  
 biçarələrin sonunda qurtuluş adlandırdıqları  
 ölüm yolu...

bəzən göz yaşları da yalan danışa bilir ...  
 bütün canlıların ən qəbahətlisiyik bəlkə ...  
 bu üstü açıq dünyada  
 günün ən səmimi anı -  
 sübh azanının sədası altında açılan anı ...  
 amma ən böyük yalan -  
 özü ...

bura bir cəzirədir  
 yolların bir yerə çıxdığı yox...  
 bər-bəzəkli vitrinlərin göz qamaşdırıran işartisi -  
 əcnəbi dilində çalınan melodiyaların eyforiyasında  
 görünən hər şey -  
 sənə doğru yüyürən  
 səni bu cəzirədə boğmağa gələn kabus...

burda kimsənin anlamadığını anlayan yaşar ...  
 yaranışdan  
 çözülməyən bilməcədir zaman -  
 hər kəsin axarında olduğu bir seldir

hamımız yarım diriyik -  
 ölürlər bizdən şanslı ...  
 bu qatarın növbəti stansiyasını bilən yox  
 gələndə boş  
 gedəndə sənli olacaq ...

bəzən ağlayanların göz yaşlarında  
 həyatın bozaran üzü boylanır -  
 dəyişən rəngi  
 və sonsuzluq qədər boş olan gözlərinin içi...



## ◆ Portret cizgileri ◆

# Şahmatın dramaturgiyası

Və ya şair-tərcüməçini düşünərkən



Qəribə xarakteri var, hər gün Yaziçılar Birliyinə hamidian tez gəlir, hərdən də hamidian gec gedir. Əslində, heç Yaziçılar Birliyində işləmir. Əvvəlcə, otaqları gəzir; şahmat oynamaya adam axtarır. Baxır ki, heç kəs yoxdu. Sonra öz otağına gedir... Şahmat taxtası artıq hazırkı. Fiqurlar düzülüb. Şahmat taxtasının yanında hazır yeməklər, pivə, çaxır, kolbasa, peraşki, növ-növ qəlyanaltılar öz sahibini gözləyir. İndi canını almağa yaxşı bir rəqib lazımdı. Rəqibləri isə hələ işə gəlməyib, Səyavuş müəllim əlacsız qalıb mənə deyir:

-Pivə içmək istəmirsin?

-Yox, - deyirəm.

Sonra o biri otaqlardan səsi gəlir:

-Pivə içmək istəmirsin?

Özünün şatda olan yaxşı rəqibləri var, indi onlar gecikir, amma o vaxta qədər kimisə tapmalıdı. Tapır da. Alıcı quş kimi aparır otağına. Oyun başlanır.

Şahmatı çox sevir, səhərdən axşama kimi oynayır. Ən sevimli rəqibi Məmməd Orucdur. Birdən olur ki, Məmməd Orucun yazı işi olur. Səyavuş qapını astaca açır, başını ehtiyatla içəri salır:

-Məmməd, pivə içmək istəmirsin? -Yəni, bu, o deməkdir ki, gəl şahmat oynayaq. Məmməd Oruc da şad-xürrəm deyir:

-Bir azdan...

Bu sözü eşitmək Səyavuş müəllimin məğlubiyyətidir. Ancaq Məmməd buna qiymir, həm də marağı güc gəlir, Səyavuşun dalınca gedir. Oyun başlanır...

Şəhərdə - harda şair-həkim Ramiz Mövsümü, əlində çantası, görsəniz, bilin ki, Səyavuşun yanına tələsir. Ramiz Səyavuşun çox qiymətli rəqiblərindəndir. Bir dəfə gördüm Ramiz "28 may" metrosundan çıxıb üzüaşağı süretini artırdı. Dəqiq bilirdim ki, o, Səyavuşun yanına gedir. Yanılmamışdım. Bir azdan gəlib gördüm ki, artıq rəqib kürsüsündə şəstlə oturub. Hüseyin Hatemi ilə Məmməd Oruc da növbədədi.

Bu gün Səyavuş Məmmədzadə fuqurları şahmat taxtası üzərinə düzənə kimi soruşdum:

-Belə çox şahmat oynamığınızın səbəbi nədir?  
 -Həyati öyrənirəm, - dedi.  
 -Maraqlı fikirdir.  
 -Şahmatda dramaturgiya var, çətinlikdə qalmaq var, iradə var, dözümlülük var, bunu öyrənirəm.  
 -Deməli, siz iradəlisiz?  
 -Əlbəttə, çox səbrliyəm.  
 -Yaxşını pisdən seçə bilirsiz?  
 -O dəqiqə seçilərək, elə şahmatın özü seçimdi. Həyatdakı seçimi mən şahmatdan öyrənmışəm.  
 -Rəqibləriniz necədi?  
 -Pis deyiller, yavaş-yavaş öyrənirlər, çox vaxt xətirlərinə dəymirəm. Hərdən sevinc bəxş eləyirəm onlara. Həm də xarakterlərini öyrənirəm.  
 -Məsələn, Məmməd Orucun xarakteri necədi?  
 -İpək kimi.  
 Səyavuş Məmmədzadənin səksən bir yaşı var. Tək yaşayır. Bir oğlu vardı. Dünyasını dəyişib. Bir neçə il əvvəl həyat yoldasını itirdi. Bir nəvəsi var; Moskvada yaşayır, adı da Sergey.

-Bu gün Sergeyin ad gündür, səhər- tezdən təbrik elədim, - deyir.

Yetmiş beş illik yubileyi yadına düşür. Zalda adam çox az idi, halbuki, Səyavuşun tərcümə elədiyi adamları bura yiğsaydın, yeddi yüz nəfərlik saray lazımlı olardı. Amma gəlməmişdilər. Onların yerinə sənki gələnlər xəcalət çəkirdilər.

Mənim şeirlərimi bir neçə şair rus dilinə çevirib. Sonradan elə oldu ki, rus dilini gözəl bilən və Səyavuşun ən yaxın dostu olan bir tərcüməçi ilə tanış oldum. Şeirlərimin tərcüməsini, demək olar ki, bəyənmədi. Başlıqlı qəçdim Səyavuşun yanına... Həmişəki kimi qalibiyət postunda idi. Kefi yaxşı idi. Məmməd Orucu dərin fikirlərə qərq eləmişdi.

Çatan kimi dedim:

-Sizin təriflədiyiniz mənim şeirlərimin tərcüməsini bəyənmədi.

Dedi: - Kimin elədiyini bəyənmədi?

Dedim: - Nicat Məmmədovun.

Dedi - Düz eləyir.

Dedim: - Mansur Vəkilovun da elədiyini bəyənmədi.

Dedi: - Onu da düz eləyir.

Dedim: - Qiya Paçxataşvilinin elədiyini heç bəyənmədi.

Dedi:- Onu lap düz eləyir.

Akırdə dedim: - Hətta sizin elədiyinizi də bəyənmədi.

Dedi:- Onu qəlet eləyir, - astaca fiqurun yerini dəyişib, "şah" - dedi.

Əlbəttə, bu "şah" sözündənmi və ya nədənmi, rəqib köksünü ötürür. Səyavuşun kefi lap köklər. Məmməd Oruc çıxış yolunu tapana qədər Səyavuşdan soruşuram:

-Bir gözəl tərcüməcimiz vardı: - Vladimir Qafarov.

-Hə, o, yaxşı tərcüməçi idi. Şifahi xalq ədəbiyyatımızı, xüsusən, "Koroğlu" dastanını rus dilinə çevirmişdi, bayatılarımıizi, nağıllarımızı da böyük məhəbbətlə rus oxularına o çatdırmışdı. Arada yaxşı vururduq onuynan.

Səyavuş müəllim yenə arada "şah" dedi. Arxaya söykənib rahat nəfəs alaraq söhbətə davam elədi:

-Vladimir Qafarovun atası Əbdülezzim kişi gəmiçi idi. Kür çayı boyu o başa - bu başa gedib-gelirdi. Bacısı Salyanda yaşayırıdı. Salyan ərazisindən keçəndə üç dəfə siqnal verərdi. Bacısı Nisə səsi tanıyb o saat çıxardı, Əbdülezzimlə görüşərdi. Vladimir Qafarovun anası rus idi - Nadejda.

Bu zaman Səyavuş müəllim ləp taxtaya tərəf əyilir. Gediş elədikdən sonra arxaya söykənib siqaret yandırır.

"Şah" - deyir və yenə arxaya söykənir.

-Mansur Vəkilovu tanıyırdın, Qəşəm?

-Hə, bir neçə şeirimi tərcümə eləyib.

-Yaxşı tərcüməçi idi. Allah rəhmət eləsin. Rus dili Mansurun ana dili, Azərbaycan dili ata dili idi. Onunla küpün dibinə girirdik, yaxşı vururduq. Hansı il idi, yadımda deyil, ayı yadımdadı - 7 fevral. Moskvaya getməli idim. Mansur dedi ki, gedək vuraq. Getdik. O zaman ayıldım ki, qatarın getmək vaxtıdı. Tələsik evə gəlib kostyumu dəyişdim. Mindim qatara. Yalamada vəqon bələdçisi bilet istəyəndə baxıb gördüm ki, bilet yoxdu, qalib dəyişdiyim kostyumin cibində. Təzədən qayıtdım evə, arvad o ki var danladı məni. Sonra təyyarə ilə getdim. Mansur düz iki ay qorxusundan bize gəlmədi.

Bu dəfə əyilib yenə fiqurun birini itələyir. Ancaq "şah" demir.

-Mən M.Füzulinin "Leyli və Məcnun" əsərini rus dilinə çevirmişəm. Məncə, maraqlı alınıb.

-Səyavuş müəllim, bəs, ruslar Leyli Məcnuna gülməyəcəklər?

-Yox, mən yaxşı eləmişəm, formanı saxlamışam.

-Sufi düşüncəni onlar başa düşəcəklərmi?

-Bəli, ağıllı rus oxucuları Şərq poeziyasını yaxşı bilirlər.

Səyavuş müəllim yenə taxtanın üstə əyilib bir fiquru götürüb qoyur: "Şah"

Arxaya elə arxayın söykənir ki, sanki Məmməd Oruc düz bir saat özünə gələ bilməyəcək.

-"Leyli və Məcnun"u hansı vəzndə tərcümə eləmisiniz?

-Rus şeirinin "yamb" vəznidə eləmişəm. Çox maraqlı vəzndi, ləngərlidir.

-Səyavuş müəllim, sizin üçün tərcümə nədir?

-Tərcümə başqalaşmaq deməkdir. Tərcümə bir əsərin başqa dildə versiyasıdır. Tərcüməcidi "artistizm" olmalıdır. Bu söz Cəfər Cabbarlının sözdür. Düz deyib, Allah rəhmət eləsin.

Bu dəfə Məmməd Oruc "şah" deyir. Səyavuş müəllim daha arxaya söykənmir. İpək dediyi bir adam gör neylədi? Səyavuşun arxaya söykənmə-məsindən bilirəm ki, vəziyyət gərgindir. Sual-zad vermirəm. Guya şahmatı bilən adam kimi, mən də gərginlik keçirirəm. Hər iki tərəfdə fiqurlar irəli-geri otürülür, bəziləri götürülüb kənara qoyulur. Səyavuş müəllim bu dəfə arxaya söykənmədən danışır:

-Gərək tərcümə elədiyin şair sənə yaxın ola. Məsələn, Lermontovun "Üç qovaq" şeirini əvvəl Abbas Səhhət, sonra Firudin bəy Köçərli, sonra isə Məmməd Rahim tərcümə eləyib. Ən yaxşısı Məmməd Rahimin tərcüməsidir.

Səyavuş Məmmədzadə fiqurlardan birini əlinə götürüb xeyli havada saxlayır.

-Mən ədəbiyyata şeirlə gəlmışəm, orijinal şeir yazdım, 1964-cü ildə şeir kitabım da çıxb. Sonra tərcüməçi oldum.

Elə bu zaman əlində saxladığı fiquru ehmalca taxtaya qoyur. Bir az da bərkdən deyir:

"Şah".

Məmməd Oruc dinmir, mənim üzümə baxır. Məncə, bu, o deməkdir ki, niyə qoymursan işimizi görək?!

**Qəşəm NƏCƏFZADƏ**



# ♦ Θ d ə b i g ə n c l i k ♦



*Sərvər KAMRANLI*

**İNDİ...**

Yerdə görən nə görüb,  
Hara qaçır adamlar...  
Ta bilmir çəkilməyə,  
dara qaçır adamlar.

İndi kimsə kimsəni  
vurmağa qar düzəltmir.  
Vuranlar elə vurur,  
Yüz yerdən sar, düzəlmir!

Köhnə damlar altından  
nağıl səsləri gölmir...  
Nəvelərin bildiyin  
Nənələr indi bilmir.

Eşqlə alışan qəlblər  
Soyuyub buza dönüb...  
Neçə qəlbədə neçə qız  
Daha "qarqız"a dönüb.

**QOL AÇIB GÖYLƏRLƏ QUCAQLAŞASAN**

Göz yumub dünyanın halına bir gün,  
Özündən ayrılib, uzaqlaşasan.  
İnciyib, gedəsən bu yer üzündən,  
Qol açıb göylərlə qucaqlaşasan.

Sevməyə ürəyin kimi, kimsəni,  
Axtarıb tapmaya ta heç kim səni...  
Qocalıq səpdikcə saçına dəni,  
Sənsə yavaş-yavaş uşaqlaşasan.

Hardasa bir yetim uşağı görsən,  
Boynunu bükülmüş, aşağı görsən...  
Soyuqdan titrəyən ayağın görsən,  
Girəsən qəlbinə, ocaq olasan.

### **RAHAT OLASAN**

Durasan ayağa...özün-özünə,  
Bir əlac qılasan, rahat olasan.  
Fələyin əlindən qanı qaralmış  
Qələmin alasan, rahat olasan.

Artırıb sevincin, dəmin sayını,  
Verəsən kədərin, qəmin payını.  
Tapasan dərdlərin şah sarayını,  
Taxtından salasan, rahat olasan.

Əzab qan ağlaya, gözlərin sixa...  
Ömürdən getməyə yaman darıxa...  
Kədər qız cildində qarşına çıxa,  
Saçını yolasan, rahat olasan.

Yerdə gün atılır ömürdən hələ...  
Göylərin adama yazığı gələ...  
Asa yaxasından, yağmasan belə  
Buludtək dolasan, rahat olasan.

### **ASILIB QALMIŞAM DƏRD YAXASINDAN...**

Soyuqluğu necə yaman üzüdür,  
Ağladır ruhumu, ağladır, Allah!  
Atıb ev-eşiyin o qız gedəndən,  
Bağlıdır qapısı, bağlıdır, Allah!  
Asılıb qalmışam dərd yaxasından,  
Özümdə özümə qənim olmuşam.  
Hardadı bəxt yazan... təpib soruşun,  
Görün bu taleyi ondan almışam?  
İçimdə oxunmur eşqin nəğməsi,  
Yox olub könlümdən sevgili çağlar.  
Gəl, qayıt evinə, ay ev yiyesi!  
Nə qədər evinin divarı ağlar...

## **GEDİRƏM KƏNDİMƏ UŞAQLAŞMAĞA**

Yenə də yolları geyib əynimə,  
Gözüm işlədikcə uzaq gedirəm.  
Hələlik dostlarla sağollaşmışam,  
Özümdən özümə qonaq gedirəm!

Ora Vətənimin uca zirvəsi,  
Orda ulduzlar da yaxındır yerə...  
Orda bir qız ola səni sevəsi,  
Hələ gəldiyini yuxuda görə.

...Özümü unudub, bənzəyib yada,  
Xəyalım yol alıb, dərəyə, dağa.  
Çəkdiyim qayğını qoyub Bakıda,  
Gedirəm kəndimə uşaqlaşmağa.



*Şahanə MÜŞFIQ*

## **MƏNİM SƏNSİZLİYİM YAMAN PAXILDI**

Gözümdən dünyani elə salmisan,  
Daha heç gözümə ala bilmirəm.  
Ömürdə günlərim qarışib yaman,  
Əl atıb sahmana sala bilmirəm.

Həsrətin əynimə elə yaraşıb,  
Özgə bər-bəzəyi, düzü, götürmüür.  
Mənim sənsizliyim yaman paxıldı,  
Sənli günlərimi gözü götürmüür.

Yığıb-yığışdırıdım qalan günləri,  
 Eləcə ölümü gözləmək üçün.  
 Bir ovuc sən olan xatirələri  
 Sənsiz həyatımdan gizləmək üçün...

### **EVƏ GEDİRƏM...**

Yoruldum bu səs - küydən,  
 Daha evə gedirəm.  
 Saxta gülüşdən,  
 Yalançı vəddən,  
 Coxluq içərisindəki yalqızlıqdan  
 təngə gəlib gedirəm,  
 Evə gedirəm.  
 Məni mənə unutduran problemlər  
 yordu məni,  
 Sözümü dilimdə yandıranlar  
 usandırdı məni,  
 Gedirəm.  
 Danışmaq üçün,  
 Susmaq üçün,  
 Savaşmaq üçün,  
 Təkliyimi tək yaşamaq üçün gedirəm,  
 Evə gedirəm.  
 Məni təmənnasız sevənlərə gedirəm,  
 Haqqımla, nahaqqımla,  
 Səhvimlə, günahımla gedirəm.  
 Evə gedirəm.  
 Göylərdən yağış əvəzi göz yaşının töküldüyü  
 küçələrdən keçirəm,  
 İnsan əvəzi ağızınacan dərd dolmuş  
 avtobusla gedirəm  
 Hər dayanacaqda dərddən keçmiş xoşbəxtliyi endirir,  
 Hər dayanacaqda yeni dərdi götürür özüylə.  
 Cavan dəndlər qoca dəndlərə yer verir  
 oturmaq üçün...  
 Qocalmış dəndlər hüznlə baxır cavanlara,  
 Axı, avtobus bir dayanacaqdan  
 digərinə çatana qədər onlar da qocalacaq,  
 yaşlanacaq.  
 Onlara yer verən tapılacaqmı?  
 Bilmirəm.  
 Budağından kədər sallanan ağacların arasıyla  
 gedirəm,  
 Evə gedirəm.  
 Ayağım altda əzilən yarpaqların xışlıtsını  
 dinləyirəm,  
 Başimdakı dumanları qova - qova gedirəm,  
 Evə gedirəm.

Ora - bura qaçısan,  
 Yoluma çıxan,  
 Önümü kəsən,  
 Sözümü kəsən  
 İnsanlardan keçirəm,  
 Evə gedirəm.  
 Bu dünyadan pillə - pillə qalxıram,  
 Bu dünyani arxamda qoyub gedirəm,  
 Bu dünyadan gedirəm,  
 Evə gedirəm.

### **BAŞ ALIB GEDİRƏM ÖZÜMƏ SARI**

Baş alib gedirəm özümə sarı,  
 Hər addım atdıqca o uzaqlaşır.  
 Görəsən, hayana tələsir belə,  
 Görəsən, hayana ürəyi daşır.

Çata bilmirəm ki, özüm-özümə,  
 Məni də bu yerdən aparsın deyim.  
 Əllərim ovcunda it-bata düşsün,  
 Qalmasın özümdə daha heç nəyim.

Baş alib gedirəm özümə sarı,  
 Necə də çatmiram, çatmiram əcəb,  
 Deyəsən, bir məktub sözlər dilimdə,  
 Sevgim ürəyimdə yoxa dönəcəm.

### **İT HÜRƏN TƏRƏF**

Daha günümüzün sabahı açmır,  
 Daha ürəyimiz gözlərə yükdür.  
 İşiq gələn tərəf aldatdı bizi,  
 İt hürən tərəfə getmək gərəkdir.

Bir az da can atdıq göylərə doğru,  
 Bu göy başqa göyün yeri deməkmiş.  
 Həyatı asmişıq gözlərimizdən,  
 Bir qırıpım hər şeyin sonu deməkmiş.

Nə bilim, çırağı yandıran kimdi,  
 Bəlkə də, bir divin təlesi deyil.  
 Hələ gəzdiyimiz işıqlı günlər,  
 Bəlkə, yuxumuza gələsi deyil?





## *İltimas SƏMİMİ*

### O KƏND

Tanrım,  
mən də sənin bəndənəm.  
Göy üzünүн yamacında  
görünən  
o qarşı kənddənəm.

Tanrım,  
mələklər ətəyini çırpır,  
soyuq-soyuq, bəyaz-bəyaz,  
tənhalıq tökülür  
o kəndin üstünə.

Mələklər bulud-bulud  
kirpiyini qırpir,  
ağca-ağca sular  
yarpaqlayır  
o kəndin üstündə.

Tanrım,  
sənin səbrinin ətəyi yellənir,  
Ağaclar, otlar baş götürüb  
qaçmaq istəyir o kənddən.

Hər gün bir parça torpaq,  
o torpağın yaxasına  
sancılan bir daş,  
o daşın alnına yazılan  
bir ad təklənir o kənddə.

Tanrım,  
qəribə səslənir  
o kəndin həyətlərində bitən  
eyni otun, ağacın adı.

Sənə tanış gəlirmi,  
Tanrım,  
o kəndin adı - Dunyadı...

### KƏNDİMİZİN YAZ AXŞAMLARI

Bənövşə rəngli yaylıqdır  
yaz axşamları,  
Düşüb kəndimizin çiyninə.

Bir az qurbağaların  
aramsız səsiylə,  
Bir az quşların  
naxış-naxış nəgməsiylə,  
bir az da mürgülü çiçəklərin  
şehli nəfəsiylə  
toxunub bu yaylıq.  
(Körpələrin ana bətnində  
gördüyü yuxumu bu yaylıq?)

Ulduzların sərxoş işığı  
bu yaylıga dağılıb.

Bu yaylığın bir çiçək ömrü qalıb.

Öləndə, kəfən istəmirəm,  
Məni bu yaylıga bükün.  
Ya da bu yaylıqdan  
bir əlçim kəsib yandırın,  
külünü qəbrimə tökü...

\* \* \*

Dünyaya  
gələn gün  
cəsarətimizi boğdular,  
heyrətimizi öldürdülər.

Qeyrət adlı  
bir miras qaldı bizə.  
İndi onun da  
köynəyi  
dar gəlir əsynimizə...

## YADDAŞ XƏRİTƏSİ

Göy üzündə  
bir durna qatarının  
açdığı cığır əridi.  
Bir durna harayı  
payız buludlarının  
qolları arasına sərildi.

Əridi mənim də dərd içimdə  
durna qatarı arxasınca  
qaçan  
bir uşağıın xatirəsi.  
Qarışq yuxular kimidir  
yaddaşımın xəritəsi...



*Mayisə ƏSƏDULLAQIZI*

## BİR ATƏŞ YANĞISIYAM

Mən bir atəş yanğısiyam, əzizim,  
Göylər coşa, ürəyimi soyutmaz.  
Bu ürəkdə duyğular da sərt olub,  
Min təsəlli bir ürəyi ovutmaz.

Qürub çağrı günəş olur sapsarı,  
Elə bil ki, kimsə onu saraldır.  
Bədxahlara bel bağlama dünyada,  
Onlar səbrin kasasını daraldır.

Hər gözəldən yar olmursa, eybi yox,  
Bir gözəllə könül gülür yenə də.

Səadətə qapı açan ürəkdi,  
Təki, ürək ağrımاسın sinədə!

### BAXIŞLAR UZANAR...

Hardayam, necəyəm, nəyinə gərək?  
Tez-tez yum gözünü, yuxun qarışar.  
Ötən günlər üçün üzülmə çox da,  
Qaydadır: sevənlər küsər, barışar.

Nisgildən çat salıb könül qapımız,  
Allaha tutmaqdən əlimiz yorğun.  
Məftildən çəkilmiş hasardı qürur,  
Danışa bilmirik, dilimiz yorğun.

Hicran gözlərimi günaha büküb,  
Çoşqun bulaq kimi çağlayır kədər.  
Axı, nə vaxtacan qovacaqsan, de,  
Sən məni özümdən özümə qədər?!

Baxışlar uzanar könül dalınca,  
Ürək döyünmürsə, sevgi əbəsdi.  
Hardayam, necəyəm, nəyinə gərək?  
Həyat ruhumuza soyuq məhbəsdi.



## **OXULARIN NƏZƏRİNƏ!**

**2016-cı İL ÜÇÜN**

**“AZƏRBAYCAN”**

jurnalına abunə yazılışı davam edir.

**“AZƏRBAYCAN”**

jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,

illik abunə qiyməti 18 manatdır.

**İNDEKS: 76300**

*Rəşad MAHMUDOĞLU*

# *Qısmatdan məhabbatə*

## ◆ Hekayə

Qızılı Xəlil kəndin yiyəsi sayılırdı. Xəlili deyirəm ey, Xəlili! Zoddu-zoddu addım atıb yeriyəndə, elə bilərdin ayağının altında yer titrəyir. Neydi ki, onun əlində gözünün ağı-qarası birçə, madar oğluna elçi gedib, qız almaq?

Di gəl ki, kotan daşa ilişdi. Kəndin ayağından başına qədər bütün dükənlərində tutulan borclu dəftərlərini adı dolduran Məhəmməd kişi onun sözünü yerə saldı, "yox!" deyib durdu. Daş atıb, başını tutdu.

Hələ onun yetimcəsi Nuranəni demirsən!.. Qızılı Xəlilin matı-mutı qurudu. Əli ətəyindən uzun qayıtdı. Donquldandı ki, it qursağı yağı götürmür. Bir də dönüb qanlı-qanlı oğlu Nuşirəvana çəpəki bir nəzər saldı. Yəni, "məndən olub mənə oxşamayan köpəy oğlu!". Nuşirəvan da cavabını gecikdirmədi. Xəlvətə salıb burnuna çekdiyi "zəhrimarın" zodundan qızarış-şışmış domba gözlərini maşın farası kimi fırladıb ciyildədi: "Neynim, ey?".

Qızılı Xəlil əlini zənən xeylağı kimi qoşalayıb onun arxasında "aley" çalmaqdan zorla saxladı özünü.

Nuranəninə gözü "şaxta" Məhərrəmin nəvəsi, Nurcahan nənənin kipriyilə od götürə-götürə böyüdüyü Muradda idi. Yazıq Nurcahan nənə!

Atası faşistlərə əsir düşmüştü. Qayıdır gələnəcən ehsanını da vermişdilər, ağlaşmasını da etmişdilər.

Nurcahan nənənin atasını əsirlilikdə kömür şaxtasında işlətmışdilər. Ağır əmək onun özünü də sərtləşdirmişdi. Ona görə də camaatın dilində dönüb olmuşdu "şaxta" Məhəmməd.

Deyirlər, əvvəller, yeniyetmə olanda Nurcahan nənə atasına qoşulan bu ayamadan çox utanmış. Get-gedə isnişib bu ada. Bu isnişməyin bir nişanəsi o idi ki, Nurcahan nənə ayda-ildə bir dəfə lap bərk qeyzlənəndə iri yaylığının ucundan yapışib boynundan geri tullaya-tullaya - mənə də "şaxta" Məhəmmədin qızı Nurcahan deyərlər, - deyə aləmə meydan oxuyardı...

Erməni diğaları arxalı köpək kimi qurd basmağa başlayan ilin lap ilk günündə Murad halalliq istədi Nurcahan nənədən. "Qadan alım, mən bu müharibə şoğəribin əlindən az çəkməmişəm ki, indi də təzədən sən ürəyimin yağını əridəsən" - deyə etiraz etdi. "Dilim-ağzım qurusun, başına bir iş gəlib eləyər, ürəyim partlayır, dünyam qaralar - dedi, - baban Məhəmməd nemis müharibəsinə getdi, yazıq anam vərəmləyib öldü. Qaldım onun-bunun ümidiñə. Yenə də Allaha min şükür ki, ocağımız qaralmadı. İndi də bu it uşağı bu yandan qalxıblar. Bir az səbirli ol, görək axırı nə olur" - söyləyib köksünü ötürdü.

- Camaatdan, el-obadan ayıbdı, ay nənə, - deyib Murad nənəsinin sümükləri çıxmış ciyinini qucaqladı. Az qala qonşular, el-oba yerinə çəşib "qonşumuzun qızı Nuranədən ayıbdı" söyləyəcəkdi.

Demədi. Dilini hərləyib saxladı. Ancaq sözündən də dönmədi. Getdi. Döyük bölgəsindən ilk məktubunu yazdı: "Nigaran olub-eləmə, ay nənə!.. Bir sən deyilsən ki, gözləri yolda qalan!".

İstəmişdi Nuranənin də adını əlavə eləsin. Eləməmişdi. Düşünmüşdü ki, birdən düşmən deyən olar, namərd gülləsinə tuş gələrəm, niyə dilə-ağıza salım gül kimi qızı...

O namərd düşmən gülləsi isə öz namərdliyini çox da gec göstərmədi. Quduz it kimi sağ qıcıını qapıb apardı.

\* \* \*

Qapılarındakı tut ağaçının kölgətutanındakı kətildə oturub öz əllərilə yonub-düzəldiyi qoltuq ağaçını da söykəyərdi bir tərəfə. Buradan qarşı tərəfin axar-baxarı, bulaq başı apaydın görünərdi.

Hərdən o bulaq başında uzaqdan-azağa Nuranə də görünərdi. Murad o gül kimi qızı görər-görməz ürəyinin ləp alt qatında Allahına şükür edərdi ki, nə yaxşı təntiyib ürəyini açmamışdı ona. Yoxsa indi bu şikəst qıçla əzab çəkəcəkdi, utanacaqdı Nuranənin qarşısında. Dərd eləyəcəkdi ki, qıçma görə bəyənmədi məni Nuranə...

Bunları düşünə-düşünə rahatlıq tapırkı, Allaha min şükür edirdi Murad.

Beləcə, öyrəşdi qoltuq ağaçına. "Bu gündən belə mənim Nuranəm bu qoltuq ağaçıdır" - deyə barışdı taleyi ilə.

Get-gedə camaat arasına da çıxdı, xeyirdə-şərdə də oldu. Arada yolunun səmtini bulaq başından da saldı. Kirimışcə dayanıb ayna bulağın gözündə əks olunan şəklinə baxardı. Bilirdi ki, bir az əvvəl Nuranənin əksi düşmüşdü bu ayna bulağa. Əyilib öpmək istəyirdi o aynanı. Ancaq məhz o əyilmək məqamında özüylə yanbayan o qoltuq ağaçının da əksini o aynaya düşən görərdi. Diksinərdi. Utanmış halda yan-yörəsinə boylanardı: "Görüb-eləyən olmadı ki!..."

Günlərin bir günündə isə Murad növbəti dəfə diksinib yan-yörəsinə baxanda bir dəstə qız-gəlinin bulaq başına endiyini gördü. Cəld uzaqlaşmaq istədi. Ancaq tale bu səfər də öz rişxəndindən qalmadı. Elə bil məzələnməsi tutdu. Hər necə oldusa çaylaq daşı Muradın qoltuq ağaçının altından diyirləndi. Müvazinətini saxlaya bilməyən Murad səntirləyib göy otluga sərildi.

Qoltuq ağaçı bir az kənara diyirlənmişdi. Bir ucu bulağın bayaq şəklinin düşdürüyü ayna gözündə görünməz olmuşdu.

Qolundan elə bil istilik cərəyanı keçdi. Kimsə qoluna girib usduf bir hərəkətlə Muradı yuxariya dartdı. Eyni zamanda zərif bir şirliqli qulaqlarına, oradan da qəlbini, beyninə, düşüncəsinə axdı: "Daşa dönüm, daşa dönüm!"

Gözlərini çevirib baxdı. Əvvəl elə bildi yuxu görür. Ancaq o qollar ki, Muradın qoluna girib yuxarı dartırdı, o əller ki, onun nimdaş qoltuq ağaçını götürüb Murada uzadırdı, o dil ki, zərif bir şirliıyla "daşa dönüm, daşa dönüm" sözlerini söyləyirdi - bu, yuxu ola bilməzdı.

Bir azdan, ləp bir azdan Murad dumanlı şəkildə xatırlayırdı ki, Nuranə sonuncu dikdiri aşmamış dönüb ona tərəf gülümsündü və tələsik əl edib qızların arasında yox oldu.

\* \* \*

Məhəmməd kişi Nurcahan nənənin sözlerini göydə tutdu. Zarafat deyildi, kədindən iyiyəsi sayılan Qızılı Xəlili əli etəyindən uzun qaytarılmışdı qapısından. Qız verməmişdi. Ancaq indi səhbət Muraddan gedirdi. Odur ki, atı çox daşlığa sürmədi. Düşündü ki, qoca arvaddı, birdən xəyal edər ki, Muradın şikəst olmasına görə "nəm-nüm" edir. Odur ki, arvadın işarəsinə cavabını ləngitmədi:

- Oğurluq-zad üstündə vurub o kökə salmayıblar ha! Hamı bilir ki, vətən uğrunda, yurd uğrunda itirib qızını. O qızı sənə gəlin, Murada qoltuq ağacı kimi verirəm, xoşbəxt olsunlar.

Məhəmməd kişi sözünü kəsə, bir az da sərt şəkildə dedi. Başa düşdü ki, ayrı cür desə kövrələcək, qəhər boğacaq onu.

Nurcahan nənə bircə kəlmə “Allah səndən razı olsun!” - dedi.

\* \* \*

“Vağzalı”nın səsi kəndi başına götürmüştü. Camaat qoşa dayanmış bəylə-gəlinin tamaşasına durmuşdu. Gəlinlik paltarı Nuranəni ağ qu quşuna bənzədirdi. Qırçınlanıb yerəcən düşmüş donunun ətəyi Muradı da yarıyacan bürmələyib altına almışdı. Nimdaş qoltuq ağacı gəlinin donunun altında itibatmışdı. Muradin qolu Nuranənin qoluna bərk-bərk sıxlılmışdı. Torpağın tək ayağı altında möhkəm dayanmasını aydınca hiss edirdi Murad.

Qızılı Xəlil imkan tapıb camaatin arasından oğluna sarı diş qıcatdı. Oğlunun ciyiltisini qulağı almasa da, dediyi aydın idi: “Neynim, ey!..”

# Halallıq

## ◆ Hekayə

Qulu kişinin ailəsində hamı bilirdi ki, evin sonbeşiyi Qulamın gözaltısı Pərioğlu Nadirin qızı Gülzarədi.

Pəpə yeyəndən kökə deyənə qədər hamı bilirdi ki, Qulam Gülzarənin xəyalı ilə yatıb-durur.

Burası hamı üçün gün işığı kimi aydın məsələydi. Ancaq işin bir əmması vardı ki, Gülzarənin atası Pərioğlu Nadirin xasiyyətini də hamı yaxşı bilirdi. Allah eləməmiş, elə ki, ağızını açıb bircə dəfə “yox!” dedi, şiniyib durdu, ta qurtardı getdi. Deməli, o sözün kitabı bağlıldı, fatihəsi verildi.

Bunu Qulu kişinin ailəsi də yaxşı bilirdi, evin sonbeşiyi Qulam da! Qulu kişinin ailəsinin də, evin sonbeşiyi Qulamın da çoxdan bildiyi bu qəzavü-qədəri Pərioğlu Nadirin qızı Gülzarə lap cikinə-bikinə qədər bilirdi. Odur ki, hər kəs bu istəyi öz gizli hücrəsində çəkirdi. Qulu kişinin ailəsi adəti üzrə öz binəgüzərlüyü ilə məşğul olurdu. Qulam özünü vermişdi yaylaqda bəslənən sürürlərin yanına. Arada könlü qüberənanda qarğı tüteyini çıxarıb yönü Qaranlıq dərəsi boyunca yanıqlı bir “Çobanbayatısı” püfüləyərdi; dərdini isteyini dağa, daşa, bulağa, lap elə qurdbasar Alabaşa danışardı.

Qulamın bəxti bir onda getirmişdi ki, Gülzarənin atası Nadir kişi çox qəliz, tündməzəc olmasa da halal bir adam idi. Gülzər də bu evdə halal süd əmib, halal çörək yemişdi.

Məsələ qalmışdı bir bu halallığın üstündə, Nadir kişinin ömür-gün yoldaşı Pərzadın da gümanı elə bu halallıq söhbətinin kələfini usduf-usduf açmağa gəlirdi. Necə olsa, qız anasıydı. Ucundan-qulağından biliirdi ki, ərinin xasiyyətindən çəkinən oğul sahibləri bu qapını açmağa hələm-hələm ürək eləmirlər.

Odur ki, imkan düşən kimi söhbəti elə bu incə məqamdan başlayırdı:

- Deyirəm, ey, ay Nadir, özündəstiri, bu Qulu kişi də əli-ayağı təmiz adamdı. O günü yoldaşı Qəmzə ilə kəhriz başında bir az hal-əhvallaşdıq.

Deyir, qaynanamdan qalma nişan üzüyümü neçə ildi dustaq eləmişəm sandığın küncündə.

- Nooluf ki, nişan üzüyünə? - Nadir kişi sərt-sərt soruşdu.

Pərzad arvad ani olaraq özünü itirdi. Suç üstündə tutulmuş adam kimi yerində qurcuxdu. Ancaq daha gec idi. Ox yayından çıxmışdı. Birtəhər sözü yozmağa çalışdı:

- Deyir, oğlum Muradın adına qoymuşam. İndiki qızıl-mızıla inanmır. Deyir qəlpdi hamısı. Halal döyük.

Və həmin anda Pərzad arvadın gözləmədiyi bir möcüzə baş verdi. Belə ki, Nadir kişi əvvəlcə kirilmiş dayanıb baxdı arvadının üzünə. Sonra da çıyinlərini ata-ata gülüb özündən getdi:

- Zənən ki zənən!

Pərzad uzun illər idi Nadir kişiyə bir damın altında yaşayırırdı, ancaq yatsa yuxusuna da girməzdi ki, günlərin bir günü o, çıyını ata-ata beləcə qəşş eleyib özündən gedə bilər.

Odur ki, bir azca qırışığı açılan kimi oldu. Ağzını doldurdu ki, desin... Ancaq bir göz qırpmında dönüb qarşısında elə əvvəlki Nadiri gördü. Yenə də həmin cod baxışlar, boz sıfət... Özünü yiğisdirdi, Nadir də çox gözlətmədi:

- Sözünün canını de!

- Əshi, nə sözüm olacaq taa? - istədi sözü yozutsun!

- Sənə dedim uzatma, sözünün Məmmədalısını de! Neçə vaxtdı vələzallı oxuyursan mənə.

Nadirin qırımıni görən Pərzad başa düşdü ki, dalana dirənib. Özünü topardı, səsinə qılıq qatdı:

- Belə, qadan alım, Nadir, sözümün canı odur ki, Qəmzənin deməyindən belə başa düşdüm ki, bizim qızı elçi gəlmək istəyirlər... Murad üçün. Amma...

- Nə amma? - Nadirin sərt baxışları iynə olub sanki Pərzadın yeddi arxa dönənidən keçdi.

- Amması odur ki, düzü, səndən ehtiyat edirlər, qorxurlar əliboş yola salasan... Çəkinirlər səndən...

Nadirin üzü əməlli-başlı mis rəngi aldı.

- Nədi, adam-zad yeyənəm mən?

Daha nə alt-nə üst bir kəlmə olmadı.

\* \* \*

Ortalığa nişan üzüyü gələndə Pərzadın ogunkü söhbəti gəlib yenidən düşdü Nadir kişinin yadına: "Deyir, oğlum Muradın adına qoymuşam üzüyü. İndiki qızıl-mızıla inanmır arvad. Deyir indikilər qəlpdi, halal döyük..."

Üzünü yana çevirdi ki, gülümsədiyini arvadı Pərzad görüb-eləməsin.

Amma Pərzad da Pərzad idi. Gördü ki, kişinin içindən ləp ogunkü gülüş oynayıb keçdi.

*Qəbəla*

# UİLYAM BREDFORD



**A**merika ədəbiyyatının milli özəlliklərili fərqlənən bir ədəbi hadisə kimi özünü təsdiqləməsi XIX əsrin birinci yarısına təsadüf edir. Onun formalaşmasında Yeni İngiltərə adı ilə daha çox məlum olan Şimal ştatlarının müstəsna rolü olmuşdur. Bu da hazırkı ABŞ ərazisində ilk koloniyaların salınmasından başlayaraq, həmin bölgənin özünəməxsus yol keçməsilə bağlıdır. Belə ki, XVII-XVIII əsrlərdə bu bölgənin koloniyalasdırılması əsas etibarilə puritançılıq şüarı altında aparılmışdı. Burada formalaşan sosial və mədəni birliyin əsasında məhz puritan ideologiyası və etikası dururdu. Bu birliyin formalaşması koloniyalarda çoxsaylı ədəbi əsərlərin yaranmasına rəvac verdi. Ötən əsrin əvvəllərində U.P.Trent və B.U.Uells yazıldır ki, Yeni İngiltərə onların inkişafı üçün "sosial birlik üstünlüklerinə" malik idi. Təsadüfi deyil ki, D.Burstin puritan Yeni İngiltərəsini "tətbiqi ilahiyyatda nəcib eksperiment" adlandırıb. Protestant ideyalarının praktikada həyata keçirilməsi dünyəvi qeydlər və xronikalarda da öz əksini tapıb. Dini əsərlərdən fərqli olaraq, onlarda "piliqrimlərin" - Yeni Dünyaya birinci köç etmiş puritanların - yalnız Allahla deyil, həm də ətraf aləmlə münasibətlərinə aydınlıq gətirilir. Bu yönündə yazılmış Uilyam Bredfordun "Plimutda yaşayış məskəninin tarixi" əsəri kolonistlərin həyatı haqqında əsas tarixi sənəd hesab olunur. 1630-cu ildən başlayaraq, 20 il ərzində yazılmış əsər yalnız 1656-ci ildə çap olunsa da, əlyazma halında müəllifin müasirlərinə yaxşı məlum idi və öz dövrünün ədəbiyyatına xeyli təsir etmişdi. İyirmi il ərzində koloniyanın qubernatoru olmuş Bredfordun memuarları 1608-1646-ci illəri əhatə edir. Müəllif həmfikirlərinin İngiltərə və Hollandiyadakı əzab-əziyyətlərindən başlayaraq Yeni Dünyaya köç etmələrinə qədər baş verənləri təsvir edir.

Bredford öz dövrünün övladıdır. O da bəzi müasirləri kimi Amerikanın erkən tarixini mifləşdirir, amma bunu tamamilə başqa zəmində edir. Onun üçün tarixi və dini təfəkkür ayrılmazdır. Dini təfəkkürə görə puritan cəmiyyətinin və onun hər bir üzvünün taleyi QƏDƏR tərəfindən müəyyənləşib və Müqəddəs kitabda yazılıb. Xronika yazarın qarşısında duran əsas məsələ faktları, hadisələri İlahinin iradəsinin təzahürü kimi qeyd etmək, onların mənasını düzgün qurulmuş səbəb-məqsəd ardıcılılığı hesabına və sadə dillə açmaqdır. Bir halda ki, Bibliyaya görə, tarix əzəl nöqtədən labüb sonluğa doğru məqsədyönlü şəkildə inkişaf edir, Bredfordun hekayəti də XVI əsrda protestantların təqib edilməsindən başlayır və ildən ilə, hadisədən hadisəyə irəliləyir. Kitabın preambulasında deyilir: "Hər şeydən əvvəl bu kitab tarixi düzgün çatdırmağa sövq edən səbəblər

haqqındadır. Mən də onu sadə dillə və zəif əqlimin dərk etməyə imkan verdiyi dərəcədə həqiqətə riayət etməklə çatdırmağa çalışacağam". Bəşər tarixi yalnız iradənin deyil, həm də onu mübarizə meydani qismində seçmiş axirət qüvvələrinin, Allah və İblisin əbədi müharibəsinin realizəsidir. Kafir imperatorlar, katolik kilsə xadimləri kimi, İblis də real siyasi intriqalar iştirakçısıdır. Protestantlara münasibətdə onun əməlləri "qanlı qətller və amansız işgəncələr", "dustaq etmə, sürgün və təqiblər"dir. Xeyir və Şərin dünyada təkbətək mübarizəsi Bredfordun yazılarında tarixi faktların qütbləşməsində əks olunaraq, onların bəyan edilmiş zahiri obyektivliyini pozur, birtərəfli qiymətləndirmə verir. İngiltərənin dini parçalanması dixotomatik sira yaradır: Allah - İblis, xristianlar - kafirlər, protestantlar - papaçılar. Müvafiq olaraq, qütbün birində "müzqəddəslər", "allah adamları", digərində isə "cahillik, imansızlıq, bidət", "günahlar", "kələk və fırıldaq" - bir sözlə, xas olan dinsizlər durur.

Dünyəvi hadisə hər şeyi ehtiva edən mənəvi qanunlarla ölçülür. "Yepiskopların bütün məhkəmələri, qanunları və ayinləri ilə birlikdə yixiləsi haqqında" hekayətə o, Müqəddəs kitabdan bir neçə müvafiq sitat seçilir. Məsələn, "Mənim səma atamın əkmədiyi hər bitkinin kökü kəsilecək". (Matfeydən, 15, 13). "Mən sənin üçün tor qurmuşam, sən, Babil (yəni yepiskoplar), tora düşmüsən, İlahiye ağ olduğuna görə tapılmasan və tutulmusan" (İyerem., 50, 24). Mətndə birbaşa müqayisə verilir: "Babil - yepiskoplar". Yer həyatının göylər tərəfindən idarə edilməsinin dini və tarixi baxımdan əlaqələndirilməsi dərin etik məna daşıyır. Puritan şüurunda öz tarixinin Bibliya metaforasına transformasiyası tarixi prosesin bir istiqamətli, eyni zamanda bəşəriyyətin artıq keçdiyi mərhələni təkrarlayan silsilə halında ziddiyətli konsepsiyasını yaradır. Puritanların həyat tərzini, xarakterini təhlil edən L.Ziff yazar ki, onlarda "analogiya xronologiyani üstələyir, tayfa mənsubluğunu hissi tarixi dəyişikliklərin detallarıdır". Onun fikrincə, puritanlar özlerinin dünyaya deyil, Allaha mənsubluğunu hiss edir və buna görə də özlərini Avropa tarixindən ayırdılar. Puritan təfəkkürünün bu xüsusiyyətini digər tədqiqatçı C.Rozenmeyer də fərqləndirərək, U.Bredfordu belə səciyyələrdirir: "O düşünürdü ki, tarix nəsə onun və separatçı qardaşlarının başına gələnlər deyil, onlardan töreyən və mövcud olandır". "Piliqrim atalar" özlərini "seçilmiş xalq", Misirdən (İngiltərədən) qovulmuş və səhradan keçərək "Dağda Şəhər" salmaq üçün Xaanana (Kənana - A.S.) yön alan "İsrail oğulları" hesab edirdilər. S.Berkoviçin dediyi kimi, nəticədə həmin tarixi prosesin dərki formalaşdı: "Koloniyaçılardan izah edirdilər ki, başqa xalqlar öz torpaqlarını taleyin hökmü ilə, vəd verildiyinə görə alıblar. Digərləri öz milli köklərini dünyəvi qeydlərdə və xronikalarda axtarmalıdır; Amerikanın tarixi Müqəddəs kitaba yazılıb, onun keçmişini və gələcəyi peyğəmbərlik dövründə verilib". Yeni Plimutda məskunlaşanlar üçün Amerikanın fəthi yalnız praktik deyil, birinci növbədə, mənəvi əməl idi, onların "vəd olunmuş torpağı" yolu isə hər bir sektantın ruhunun xilas yolu idi. Bütün dünyadan, seçilmiş tayfanın və ayrıca insanın tarixi Amerika sosial mifologiyası və milli xarakterinin spesifikasını xeyli dərəcədə müəyyənləşdirmiş puritan təfəkküründə ayrılmazdır. Amerikanın xüsusi missiyasına inamın və şəxsi taleyi milletin tarixi vəzifələrindən ayırmayan spesifik fərdiyyətçiliyin köklərini məhz separatçıların təlimlərində axtarmaq lazımdır. Bu baxımdan Bredfordun seçdiyi təhkiyə forması xüsusiəl maraqlıdır. O gah birinci şəxsin adından yazar, gah da özünü toplum "biz" və ya "onlar" a aid edərək bütün icmanın adından çıxış edir. Müəllif həm hadisələrin iştirakçısı, həm də öz üzərinə şərhçi və öyündü missiyalarını götürən salnaməcidir.

Bredford bütün diqqətini öz şəxsi əməllərinin deyil, kolonistlərin ümumi işlərinin vəsfi üzərində cəmləyir. Onun kitabında ayrı-ayrı talelər, əzab-əziyyətlər, hissələr, duygular tarixin dolğun faktları kimi təzahür edir. Bundan başqa, "maddi" hadisələr yalnız insan düşüncəsindən keçib, mənəvi, metaforik

mənə kəsb edəndə İlahinin ümumi əməllərinin bir hissəsinə çevirilir. Bu kimi “adidən” “aliyə” keçid mətnin, demək olar ki, məzmunca bütün bitkin hissələrində yer alır və təhkiyənin üslubunun müəyyən dərəcədə dəyişilməsilə müşayiət olunur. Dəniz macəralarının, məsələn, Amerikaya köç edən puritanlara əsgərlərin hücumunun təsvirində ifadələrin lakonikliyi, bədii ifadələrin kasadlığı diqqəti çəkir, bir sıra hallarda məişət sözlərindən istifadə olunur. “Qayıq onların bir qismini gəmiyə çatdırıb, qalanlarını gətirməyə hazırlaşanda kapitan alebard, tüfəng və başqa silahlarla yaraqlanmış piyada və atlı əsgərləri gördü, çünkü artıq onları təqib etməyə dəstə göndərmişdilər. Bu yerdə hollandiyalı öz dilində söyüş söydü: “Sacramento” və səmt küləyi olduğundan lövbəri qaldırıb, yola düşdü”. İnsanlar öz adı qayğılarının - sahildə qalmış ailələrinin, ərzaq və pul yoxluğunun fikrini çəkirdilər. Amma İlahi onlara yeni ağır sınaqlar - tufan və qəfil xilas göndərərək öz qüdrətini, puritanlara həvalə edilmiş böyük missiyani xatırladır. “Bu yerdə nəinki gəmi batmadı, həm də tezliklə firtına yatdı. İlahi əzabkeş qəlblərə təsəlli göndərdi. Bunu hər kəs anlamağa qabil deyil. Sonra arzu edilən limana gətirdi ki, burada insanlar möcüzəli xilasa heyran oldular...” Deyimin ritmi daha tətənəli olur, “əzabkeş qəlblər”, “möcüzəli xilas”, metaforik mənə kəsb edən “arzu olunan liman” kimi obrazlar yaranır.

Bredfordun kitabında çoxlu Bibliya simvol və metaforalarına müraciət olunur. Real alem, əsasən isə okean və ayaqdəyməmiş torpaqlar obrazlar vasitəsilə çatdırılır. Puritanlar “okeani keçəndə, bundan əvvəl isə yola hazırlaşanda hədsiz çətinlikləri dəf etdilər...” Okeani keçmək göndərilən sınaqların öhdəsindən gəlməklə müqayisə edilir. Belə ki, Amerikanın sərt iqlimi, Kənana yolu davam etdirmək üçün keçilməsi gərək olan Bibliyadakı səhradır. “Heyvanlar və vəhşi insanlarla dolu dəhşət saçan qızmar səhradan başqa biz nə gördük ki?.. Yay artıq sovuşmuşdu və hər şey gözümüz önünde çılpaq idi, hər yer vəhşi və rəhmsiz görünürdü”. Və daha sonra: “Məgər övladlarımızın haqqı yoxdurmu desinlər: Atalarımız ingilis olmuş, ucsuz-bucaqsız okeani keçmiş və səhrada sərgərdan gəzmişlər...”.

Lakin hadisələrin real gedişinin praktik və rasional yanaşma tələb edən amansız məntiqi varlığın uydurma modelini dağdırır, yer və sakral aləmlər arasında əlaqəni zəiflədirdi. Onlar arasındaki sərhəd bəzən çox bariz görünür. “Plimutun məskunlaşdırılması tarixində” epizodların birində onların qarşılaşdırılması komik şəkil alır. “Hərcənd deyirsiniz, sizi buraya İlahi getirib, əvvəller də dediyimiz kimi cavab veririk ki, biz başqa fikirdəyik: siz özünüzə deyil, qonşularınıza mənsub olana paxılıqla nəzər saldırınız; Qədərdən size belə göstəriş ola bilməzdi. Odur ki, Allahın iradəsini boş yerə dile gətirməyin”. Mistisizmdən rasionalizmə keçid daha çox təbiət hadisələrinin şərhində özünə yer alır. Təbiətin tügən etməsi İlahinin cəzası, mənəvi dərs kimi şərh oluna bilir, lakin müəllif eyni zamanda dalğaların gücü və hündürlüyü, küləyin istiqaməti, ay tutulmasının müddəti haqqında da məlumat verir. Zəlzələ separatçılar arasında başıpozuqluğun olmasından İlahinin narazılığı ilə izah olunur. “İlahi qadir əliylə qurunu və suları titrədir...” Qeyd olunur ki, zəlzələdən sonra bir neçə il yay soyuq olmuşdu. “Amma səbəb bu idimi, bunu qoy təbiətşunaslar desinlər”.

Bredfordun əsərində baş verənlər yalnız tarixi və mənəvi sahələri əhatə etmir, həm də siyasi və məişət məsələlərinə işq salır. Təhkiyənin daxili bitkinliyini saxlamağa çalışan müəllif dünyəvi hadisələrdən mənəvi məqamların şərhində istifadə edir. Bəzi ibrətamız hadisələr aşkar lətifə xarakterli olub, cəzalandırılmış canılər və günahını etiraf etmiş günahkarlardan bəhs edir. Müəllif fəsillərin birində yazar: “Və bu yerdə mən Allahın iradəsinin bariz təzahür etdiyi bir hadisəni mütləq yada salmaliyam. Dənizçilər arasında bir nəfər yekəxana, bədəncə möhkəm, azğın bir gənc var idi; o, zavallı xəstələrə həqarətlə baxır, onları söyür və səfər zamanı çoxunu dənizə atacağı və nələri

varsı, alacağıyla hədələyirdi; onu sakitləşdirmək istədikdə isə daha da qızışırı. Amma gəmi heç yoluñ yarısını getməmiş İlahi ona elə bir azar göndərdi ki, o, dəhşətli əzablar içində öldü və bununla da dənizə birinci tullanılan özü oldu. Beləliklə, onun lənetləri özünü tutdu. Bu isə, məhkəmənin adilliyini görən yoldaşlarını heyrətə gəttirdi". Məşhur əclaf Oldom tamamilə başqa cür hərəkət etdi. Tufan qopanda bu ali qeyzə səbəbin özü olduğunu inandı. "O, Allahdan özü üçün rəhm diləyir və əhd edirdi ki, xilas olsa, tamam başqa adam olacaq... Bundan sonra Oldom özünü köç edənlərlə layiqli aparırdı, etiraf edirdi ki, Allahın nəzəri onların üstündədir və onlara hörmətlə yanaşırı...". Kitabda qıssə janrında yazılmış tərcüməyi-hallar da var. Məsələn, 1643-cü ildə vəfat etmiş qoca Uilyam Bryuster haqqındaki xatirə belələrindəndir. O, möminlərə xas ən gözəlxüsusiyyətlərə malikdir: savadlıdır, ağıllıdır, dindardır, əməksevərdir, ıvğalıqdan uzaqdır, kasıblara canı yanır. O, Tanrı şövqünə layiq görülmüş, din yolunda təqiblərə məruz qalmış, əvəzində isə uzun ömür və sakit ölümə mükafatlandırılmışdır.

İnsanı İlahiye aparan yol çətindir. İlahi aləmdə onu Yaradanın əli, dünyəvi aləmdə isə insanın günahlı təbiəti irəli aparır. Bredfordun hekayətində bu yalnız fədakar əmək və ilahinin iradəsinin yerinə yetirilməsinin deyil, həm də aldatma, satqınlıq, intriqalar, acıgözlük, kələkbazähləq, icma üzvləriylə, London şirkətiylə, qonşu koloniyaçılarla, hindularla dalaş və çəkişmələrin xronikasıdır. Müəllif yazır: "İlahinin qadir ruhundan başqa heç nə ilə dəf edilə və cilovlana bilməyən insan təbiətinin korlanmasını gördükdə heyrətlənmək və lərzəyə gəlmək gərəkdir". Koloniyanın işlərində olduqca vacib olan düzlük və əməksevərlik kimi ənənəvi puritan məziyyətlərini yüksək tutan Bredford dünya varına aludəliklə qəti barişmir. Kapitan Beykeri "əyyaş heyvan" adlandırır və deyir ki, o, "yeyir, içir, vaxtı və ərzaqı israf edir". O, yarıtmaz duzçixaran haqqında ikrəhla danışır, çalışqan gəmi dülğərini tərifləyir.

Bredfordun insanların qüsurlu olması haqqındaki fikirləri hinduların təsvirində xüsusilə aydın görünür. Onun fikrincə, hindular hakimiyətsevər, məkəli və qəddardırlar. Kitabda vəhşilərə qarşı xristian rəhmdilliyi və ədalət ideyaları olsa da, dinsizlərin Bibliyadan gələn "od və qılıncı" cəzalandırılması motivləri də səslənir. "Diri-diri yanaların və odu söndürən qan selinin görünüşü üfunətli və dəhşətli idi, amma qələbə şirindi; qalıblər yekəxana və təkəbbürlü düşməni onlara təslim edən Tanrıya dualar oxudular". Oxucu təsvir olunan qanlı səhnələrdən lərzəyə gəlir, lakin nəzərə almaq lazımdır ki, o, bu qantökməni ədalətli intiqam kimi qəbul etməyə artıq hazırlanıb. Axi, bir qədər əvvəl müəllif yazırı ki, hindular "qeyzli olanda qorxunc, qalib gələndə isə rəhmsizdirler; düşməni öldürməklə kifayətlənmir, ona qanlı işgəncələr verirlər. Belə ki, dərisini iti baliqqlığı ilə soyur, əl-ayaqlarını hissə-hissə kəsir, közdə qizardır və hələ diri olan qurbanın gözleri qarşısında yeyirlər..." Thədi-ətiqin mifogemlərinin puritanların şüurunda Amerika tarixinə proyeksiya edilməsi aborigenlərin yad aləminin "natəmiz" məkanı, iblis dünyası, günah və xaos aləmi kimi qavranışına və burada əsl dinin yayılmasının və qanun-qayda yaradılmasının vacibliyinin dərkinə xidmət edir. Gəlmələrin yerli kafir tayfaları qırması və əvəzində İlahidən mükafat kimi onların torpaqlarına yiylənməsi hindulara qarşı münasibətlərinin göyələr tərəfindən təqdiri kimi dəyərləndirilir.

Hinduların öz ata-baba torpaqlarından sıxışdırılmasına onların günahkar olmasıyla bəraət qazandıran, koloniyaçıların belə və uğursuzluqlarını eyni səbəbdən izah edən Bredford insan haqqında İlahinin tövsiyələri, mükafatı və cəzalarına ehtiyacı olan kəslər kimi dini təsəvvürlər çərçivəsində mülahizə yürüdür. Bezi mülahizələrində və qiymətləndirmələrində insan təbiətindən asılı olmayan obyektiv ictimai qanunların mövcudluğunu qəbul edən filosof və siyasetçi mövqeyindən çıxış edir. Erkən xristian icmaları kimi yaradılmış puritan kommunasının tarixi real praktika baxımından qiymətləndirilir. Sahələrdə birgə

işləyib, məhsulu bərabər bölməyə cəhd edən koloniyaçılar az qala acıdan ölürdülər. Torpaq ailələrə paylandıqdan və hər kəs özünün əldə etdiyi məhsuldan istifadə etməyə başladıqdan sonra vəziyyət kökündən dəyişdi. Ailələr - qadınlar və uşaqlar da daxil olmaqla sübhdən gecəyə qədər işləyirdilər, halbuki "onları buna məcbur etsəydiłər, zülm və istismar adlandırdılar". "Bu yolla əldə olunmuş, uzun illər ərzində, özü də mömin və ağıllı adamların timsalında sıvanılmış təcrübə Platon və digər antik mütefəkkirlərin sonalar da bəziləri tərəfindən dəstəklənən, guya ki, insanları mülkiyyətdən məhrum edib bütün əmlakları ümumiləşdirməkə onları xoşbəxtliyə və möminliyə qovuşdurmağın mümkünüyünü təkzib edir, guya onlar yaradandan daha müdrik imişlər". Daha sonra fikrini davam etdirərək bildirir: "Qoy deməsinlər burada səbəb ideyanın özünün deyil, insanın qüsürudur. Mən cavab verirəm ki, əgər bu qüsür insanların hamısına xasdırsa, onda İlahi öz müdrikliyi ilə onlara başqa, daha yararlı yol göstərərdi". Bu kimi mülahizələrin məntiqində, çox güman, amerikalıların idealla gerçəklilik arasındakı fərq problemi artıq özünü göstərir. Həyat uğrunda ekstremal mübarizə şəraitində gerçəkliyi zorlayan ideyalar ortaya atılır, ideologiya təcrübəyə uyğunlaşdırılır. Amma bununla belə milli şur lap əzəldən sabit mifologmlerin yaradılmasına meylli idi. Bu ziddiyət Bredfordun hekayətinin strukturunu müəyyənləşdirir. Hekayətdə dünyəvi, dini məqamlar, fakt və ideya növbələşir, bir-birinə nüfuz edir və toqquşur.

Bredford dəqiq və obyektiv olmağa çalışır, lakin o həm də "təbliğat" məsələlərini də yerinə yetirməlidir. Bundan başqa, əsərini gələcək nəsillərə örnek kimi nəzərdə tutur, onlar bilməlidirlər ki, "işə başlayanda onların ataları hansı çətinliklərdən keçiblər və günahlarına baxmayaraq, Allah onları məqsədlərinə necə çatdırıb". Buna görə də bir yandan sənədlər üzrə faktları dəqiq verir, digər tərəfdən isə onları sərbəst şərh edir. Faktların seçimində müəllif xeyli dərəcədə nəsihət amillərindən istifadə edir, kitabın ümumi ideyasının açılmasında onların yerini nəzərə alır. Müəllif yalnız koloniyada baş verən iri və xırda hadisələrin sadalanması ilə kifayətlənmir, həm də onların köməyilə İlahinin iradəsinin müdrikliyini məntiq və sübut etməyə çalışır. Bunun üçün xronologiyani pozaraq ayrı-ayrı vaxtlarda baş vermiş oxşar faktları bir araya gətirir. O, koloniyanın salnaməsini geniş tarixi və mədəni kontekstə daxil edir, mətne Bibliyadan və qədim müəlliflərdən coxsayılı sitatlar gətirir, elmi məntiqdən məharətlə yararlanır, eyni zamanda ayrı-ayrı epizodları kiçik ibrətamız novellaya çevirə bilir. Təhkiyənin dinamikasının və oxunaqlığının saxlanması məqsədilə əhəmiyyətsiz hadisələr atılır, göstərilən faktlar ixtisarla verilir. Müəllif tam qərəzsizliyini bəyan edir və yeganə hakimin adil hökmədar - Tanrı olduğunu bildirir və dolayısıyla öz mövqeyini göstərmək üçün müxtəlif üsullara müraciət edir. Rəqiblərin ifşası lazım gəldikdə o, öz həmfikirlərinin - koloniyaçıların məktublarına müraciət edir və ittihamı onların dilindən verir.

Bredfordun əsəri göstərir ki, puritan baxışlar sistemi salname janrinin bədiiləşməsinə rəvac vermişdir. Sonradan bu əsərdə Amerika həyat tərzinin, psixologiyasının əsasını təşkil edəcək ideologiyanın necə formalaşmasını görmək olar. Bunlar ictimai birlik və fərdiyyətçilik, yeni cəmiyyətdə hamının eyni imkanlara malik olması, amerikalıların məqsədinin müstəsnalığı və İlahi tərəfindən təqdir edilməsidir. Bredfordun kitabı Amerika ədəbiyyatına müstəsna təsir göstərmişdir.

**Aynur SABİTOVA**

## ◆ “ İ s t i - i s t i ”

### ƏDƏBİ HADİSƏ

Son illər Azərbaycan oxucusu roman səridan heç bir korluq çəkmir; istər kitab halında, istərsə də ədəbi dərgilərdə xeyli roman çap olunur və, deyək ki, 90-ci illərin roman aclığından sonra bu canlanma həm kəmiyyət, həm də keyfiyyət baxımından əhəmiyyətli dərəcədə hiss edilir. Məktəblidən tutmuş ən qocaman, yaşılı sənətkarlarımıza qədər hamının qələmindən irili-xirdalı romanlar çıxır. Amma bu yazılan, çap olunan romanların müəyyən qismi yalnız kəmiyyət balansına daxildir. Ortada ROMAN adına çox az əsərlə qarşılaşırıq. Roman yazmaq ciddi, məsuliyyətli bir işdir və bu canlanma, olsun ki, XXI əsrin ədəbiyyata getirdiyi xüsusi bir haldır, yazıçılarımız dünya ədəbiyyatında baş verən yeni meyillərə, xüsusilə, yeni roman axtarışlarına biganə deyillər. Eynən XX əsrin əvvəllərindəki roman yazmaq ehtirası bu əsrin əvvəllərində də hiss olunur. Bir də ki, roman janının «çiçəklənməsi» üçün çox münbit bir zəmin yaranıb. Sabir demişkən: «qarışıldır hələlik millətin istedadı, Ələnirsə, safi bir yan, tozu bir yanlıq olur». Roman da bu mənada cəmiyyətdə baş verən müxtəlif hadisələri, tarixdə bizim üçün qaranlıq qalan mətləbləri, müasir dövrümüzün son dərəcə dramatik, mürəkkəb və təzadlı olaylarını, bir sistemdən digər sistemə keçidin paradigmalarını canlandırmağa ən münasib bir janr missiyasını həyata keçirir.

Vaxtilə, XIX əsrde V.Q.Belinski yazdı ki, roman və povest bizim zəmanəmizdə ədəbiyyatın bütün digər növlərini sixışdırıb arxa plana keçirmiş və ədəbiyyatda hakim mövqeyə keçmişdir. Ancaq Belinski o dövrde yazılan romanlardan söz açanda bu «hakim mövqeyi» hiss elemədik, dahi tənqidçi yalnız bir neçə romanın adını çəkir, təhlil hədəfinə çevirirdi. Bəli, etiraf edək ki, bizdə də «roman kəmiyyəti» «roman keyfiyyətini» üstələyir. Bu, başqa bir söhbətin mövzusudur, ancaq sevinməyə dəyər ki, bu gün «kəmiyyət» romanları ilə yanaşı, sözün həqiqi mənasında ideyaca dəyərli, bədii-sənətkarlıq baxımından yüksək səviyyəli romanlar da yazılır. Bir il önce Xalq yazıçısı Anarın «Göz muncuğu» romanı ədəbi prosesdə bir canlanma yaratdı. «Göz muncuğu» romanının müəllifi sübut elədi ki, yaxşı roman yazmaq üçün müasir cəmiyyəti, eləcə də tarixi həqiqətləri dərindən öyrənmək lazımdır; bu həqiqətləri bədii həqiqətlərə çevirməlisən, müasir roman texnologiyasına bələd olmalsan, təsvir etdiyin hadisələr və obrazlar, istər mistik olsun, istər real, XXI əsr insanının düşüncəsini, dünya, həyat, mənəviyyat kredosunu əks etdirməlidir. Artıq «kolxoz», «istehsalat», şablon sevgi romanlarının vaxtı keçib, ƏSRİN İNSANI görünməlidir. Mürəkkəb taleyi ilə.

**Xalq yazıçısı Elçinin «Baş» romanı «Azərbaycan» jurnalının xüsusi buraxılışı ilə oxuculara təqdim olunub və mən bu romanı oxuyanda da eyni hissi keçirdim. Bu əsəri də ƏDƏBİ HADİSƏ kimi qiymətləndirirəm və olsun ki, mənim bu fikrim kiməsə subyektiv təsir bağışlasın, ancaq mən öz fikrimdə israrlıyam.**

ƏDƏBİ HADİSƏ anlayışı ümumən ədəbiyyatın özünün daxili təkamül prosesindən yaranır, yəni, elə əsər (janrıdan asılı olmayıraq!) meydana çıxır ki, o əsəri təbliğ edib-etməməyindən asılı olmayıraq, şüurlara hakim kəsilih, o əsər bir ayın, bir ilin hadisəsi olmur, illər keçdikcə yenidən həmin əsərə qayıdırısan, dönə-dönə oxuyursan və hər oxunuşda bu əsər öz müasirliyini, sözün bədii qüdrətini sənə hiss etdirir. Zənnimcə, «Baş» romanı da belə bir

əsərdir və biz illər keçəndən sonra bu əsərə dönə-dönə qayıdacaq və hər dəfə «Baş»da yeni mənalar, düşündürүcü məqamlar tapacaq.

ƏDƏBİ HADİSƏ anlayışı, ilk növbədə, yenilik anlayışı ilə sıx bağlıdır və o əsər ki, bədii-estetik meyarlar baxımından yeni deyilsə, bədii inikasın yeni calarlarını aşkara çıxarmırsa, o əsərdə «müsəsirliyin ölməz himni» çalınmışsa, onu heç vəchlə ədəbi hadisə sferasına daxil etmək olmaz. Bu məsələni «Baş»da araşdırıraq. Görək, nə dərəcədə ədəbi hadisədir?

Elçin romana yazdığı ön sözə belə başlayır: *«Bu romanın qəhrəmanlarının bir qismi tarixi şəxsiyyətlərdir, ancaq onlarla bağlı hər bir epizodda və ümumiyyətlə, romanın hər səhifəsində tarixi dəqiqlik axtarmaq lazımdır, həmin tarixi şəxsiyyətlər bu romanda artıq «müəllifin qəhrəmanlarıdır» - müəllifin gördüyü, onun qiymətləndirdiyi knyaz Pavel Dimitriyeviç Sisiyanov, yaxud da gənc şahzadə və vəliəhd Abbas Mirzə Qacardır.»*

*Bu əsərdəki tarixi kolorit - tarixi faktlarla tanış olduqca, müəllifin hiss etdiklərinin, onun düşüncələrinin ifadəsidir və buradakı tarixi qəhrəmanlar da müəllif üçün qeyri-tarixi qəhrəmanlar səviyyəsində «özünüñküdür»... Romanda, olsun ki, tarix ilə üst-üstə düşməyən detal və ştrixlərə də fikir verməsinlər və bu baxımdan müəllifin təskinliyi ondadır ki, burada tarixlə üst-üstə düşən və müəllifin fikrincə, tarixlik baxımından əhəmiyyətli olan məqamlar da, güman ki, az deyil».*

«Baş» tarixi mövzudadır və, bizim fikrimizcə, müəllifin tarixi hadisələrə nə dərəcədə riayət edib-etməməsindən asılı olmayıraq, bu əsər tarixi romandır, hətta dəqiq janrını müəyyən etmək də çətin deyil - tarixi-psixoloji roman da adlandırmıraq olar onu. Çünkü «Baş»da təsvir olunan hadisələrin birər-birər hamısı ayrı-ayrı başların (təkcə Sisianovun kəsilmiş başının deyil) psixoloji durumlarını, halət və vəziyyətlərini özündə əks etdirir.

Ədəbiyyatşunaslıqda tarixi romanın inikası ilə bağlı fərqli mülahizələr söylənilib. Bir sıra müəlliflər tarixi hadisələri olduğu kimi əks etdirməyi, tarixi mənzərəyə heç bir xələl gətirməməyi vacib sanmışlar, onların fikrincə, yazıçı bədii təxəyyüle arxalana bilər, lakin əsas hadisəleri və məlum şəxsiyyətləri əks etdirərkən heç bir uydurmaya yol verməməlidir. Yəni, tarixə böhtan atmaq olmaz! Digər müəlliflər isə tarixi hadisələrə münasibətdə sərbəst yanaşma tərzini mühüm hesab etmişlər. Onların fikrincə: «Tarixlə (elm kimi) sənət şərtləri bir-birindən fərqlənir. Roman sənət əsəri olduğundan tarixi həqiqət burada məqsəd yox, həmişə tabe, müəyyən mənada təsvir vasitəsidir. Digər tərəfdən, tarix elə dolğun, canlı mənzərə vermir ki, onu, sadəcə olaraq, əsərə gətirəsən. Ona görə də romançının vəzifəsi bu boşluğu doldurmaq, ölüleri canlandırmaq, onların hərəkətini izah etmək, simasını bizə göstərməkdir» (V. İ. Kraşevski - Polşa ədəbi, tarixi romanlar müəllifi).

Azərbaycan bədii nəşrinin tarixi roman təcrübəsi hər iki müddəəni özündə əks etdirən nümunələrlə diqqəti cəlb edir. Ancaq bizim fikrimizcə, tarixi əks etdirmədə üçüncü bir prinsip də var- bu da ikinci prinsipdən yararlanaraq (lakin eynən onu təkrar etməyərək!) yeni bir tarixi mətn yaratmaqdır və Elçin bu prinsipi «Baş» romanında reallaşdırıa bilmışdır. Diqqət yetirsəniz, romanda baş verən tarixi hadisələr, təsvir olunan tarixi şəxsiyyətlər bizə yaxşı tanışdır, Sisianovun Bakının Qoşa Qala qapısı yaxınlığında qətli Mirzə Camal Cavanşirin «Qarabağ tarixi» (1847) və digər «Qarabağnamə»lər də öz əksini tapmışdır. Mirzə Camal bu hadisəni belə təsvir etmişdi: «Bu zaman xəber çatdı ki, Hüseynqulu xan və onun adamlarından alçaq və pis hərəkətlərin baş verə biləcəyini güman etməyən böyük sərdar, Bakı vilayətində iki nəfər bəyzadə ilə birlikdə (xanla) səhbət etməyə getmiş və bu zaman pusquda durmuş İbrahim bəy və iki nəfər başqa adam onu və yoldaşlarını gyllə ilə yaralayıb öldürmiş və bununla da özlərini padşahın əsgərlərinə müxalif və düşmən olduğunu

bildirmişlər». Tarixi «Qarabağnamə»lər də Sisianovun, eləcə də Ağa Məhəmməd Şah Qacarın, Fətəli şahın, Abbas Mirzənin, Valerian Zubovun Azərbaycana hərbi yürüşləri, ayrı-ayrı xanlıqlara qarşı müharibələri haqqında məlumatlar az deyil və tarix elmi də əsasən mövcud «Qarabağnamə»lərdə əks olunan bu məlumatlara da istinad edir. «Baş» romanında da bəzi tarixi hadisələr qətiyyən təhrif olunmayıb. Ancaq roman tarixə baxışın və münasibətin tamam fərqli bir çalarını əks etdirir. Bir var tarixi hadisələrə sədaqət ruhu - bu cəhəti bizim əksər tarixi romanlarda hiss edirik - bir də var tarixi mənbələrin əsiri olmadan tarixdə baş verən hadisələri müasir düşüncənin, bədii təfəkkürün işığında əks etdirmək prinsipi. Elçin əsasən qısa bir zaman kəsiyində (1804-1806) baş vermiş məlum hadisələri təsvir edir, amma bu, heç də qısa zaman təəssüratı yaratmır. Bu qısa zaman, əslində, çox geniş bir ZAMANDır, məkan da genişdir, Bakının Qoşa Qala Qapısı ağzında baş vermiş o qətl hadisəsinin əks-sədəsi Azərbaycandan Peterburq saraylarına yayılır, İrana gedib çıxır. Bir başın kəsilməyi fonunda nəinki Azərbaycanın, bütün Qafqazın, Rusyanın və İranın tarixi BAŞLARININ (çarların, cariçaların, şahların, şahzadələrin, sərkərdələrin, dövlət və din xadimlərinin) taleləri, onların bizə bu vaxta kimi məlum olmayan həyat tarixçələri, gizlirləri canlanır. Döyüşlər, vuruşlar, hərbi yürüşlər arxasında tekce dövlətlərin deyil, bir-birilə amansız mücadilədə olan şəxsiyyətlərin mübarizəsi gözümüzün önündə çekilmir. «Baş» bu mənada həm müharibələr, istilalar tarixi, həm də mənəviyyatlar toqquşması kimi çox gərgin, qəddar və amansız döyüşlərin bədii salnaməsidir.

Romanın qəhrəmanı bütün Qafqazın baş komandanı - knyaz Sisianovdur. İlk tarixi romanımızdır ki, mənfi qəhrəman, bütün Qafqazın, xüsusilə, Azərbaycan xanlıqlarının bir-bir əle keçirilməsində, böyük Derjavanın - Rusiya imperiyasının tərkibinə qatılmasında «misilsiz şücaətlər» göstərən, həm diplomatik, həm də hərbi yolla istəyinə çatan, bu yolda həm məglubiyyət acısını dadan, həm də «şanlı qələbələrlə» zəfərlər qazanan Sisianov. «O zaman -Bakıya ilk dəfə gəldiyi həmin 1796-cı ildə o, sadəcə, bu şəhərin komendantı, 41 yaşlı general-major idi, indi isə Bakıya Minsk quberniyasında iki minə qədər təhkimli kəndlisi olan 51-52 hələ tamam olmamışdı - yaşılı infanteriya generalı. Baş komandan idi və artıq Gürcüstanın Kaxetiya və İmeretiya çarlıqları, Minqreliya, Quriya knyazlıqları, Arazdan bu tərəfə, demək olar ki, bütün Şimali Azərbaycan-Qarabağ, Gəncə, Şəki, Şirvan xanlıqları, Car-Balakən camaatlığı ana Rusyanın tərkibində idi və bu tarixi gün - 1906-cı il fevral ayının 8-i - Bakı xanlığı da Rusiya imperiyasının ərazisinə çevrilirdi. Çox çəkməyəcəkdi ki, bütün bu ayrı-ayrı cırdan çarlıqlar, xanlıqlar - hamısı Derjavanın quberniyaları olacaqdı və o zaman, bəlkə də, bu tarixi günlər yalnız tarixçilərin yazılarında qeyd ediləcəkdi, ancaq knyaz Sisianovun bu gümanı onun üçün bu günün əhəmiyyətini və sevincini, bu günün fərəhini və təntənəsini heç vəchlə azaltmırı».

Başdan-ayağa Şər və mənfilik mücəssiməsi olmasına baxmayaraq, Sisianov olduqca qüvvətli xarakterdir və onun bu tərzdə təsvirini Elçinin bədii uğuru sayırıq. Qüvvətli xarakterdir, ona görə ki, qətl anına qədər də o öz ideyalarından dönmür. Bu gürcü mənşəli general öz əslinə, köküne qətiyyən bağlı deyil və Arçıl babanın ona aşılımaq istədiyi «Xmerti» (gürcü dilində «Yaradan») kəlməsinə tamamilə biganədir. Onu Derjavanın - Rus imperiyasının maraqları düşündürür və Sisianov o zamanki əsil-nəcabəti şübhəli rus çarlarından daha artıq Rusdur, daha artıq imperiya təcəssümüdür, daha artıq rus hərbçisidir. (Knyaz Sisianov rus zabiti idi və rus zabitinin şərəfi müqabilində şəxsi həyatının da, milli köklərinin də onun üçün heç bir əhəmiyyəti yox idi»)

Elçin bu ruslaşmış imperiya mücəssiməsinin içindəki qarşısızlaşmaz ehtirasları (məqsəd və arzuları, tam reallaşdırıa bilmədiyi, amma sonralar reallaşan niyyətləri) belə ifadə edir: «Qoy Zaqqafqaziyada və bütün Qafqazda

insanlar dinc yaşasın, ancaq bu məsələyə biz son dərəcə diqqət və ehtiyatla yanaşmalıyıq, çünki onların mehriban yaşamağı gələcək birlilikləri deməkdir, bu isə bizim xeyrimizə deyil. Biz Derjavamızın maraqlarına uyğun olaraq, lazım gəldikdə onların bir-birilə ədavətindən, düşmənçiliyindən istifadə etməyi bacarmalıyıq...Başa düşürəm ki, mənim bu mülahizələrim humanizm dediyimiz dəyərlərdən çox uzaqdır, ancaq burada, bu Cənubi Qafqazda və ümumiyyətlə Qafqazda humanizm dəyərləri ilə nəsə əldə etmək fikri bəsit utopiyadan başqa bir şey deyil».

Doğrudanmı Sisianov - bu gürcü əsilli rus generalı... bütün ömrü boyu Rusiyaya xidmət edib və bundan həmişə daxili bir qürur duyub; əlindəki qılıncla Rusiya imperiyası naminə evlənməyə də, ailə qurmağa da macalı olmayan bir insan...hətta Avropanı da rus qılıncından keçirmək xəyalı ilə yaşayan qəddar bir müstəbid... bizim romandan yox, tarixdən tanışığımız Sisiyanovdur? Fikrimizcə, Elçinin bu təqdimatında heç bir uydurma, hiperbola nəzərə çarpmır və hətta Sisianov haqqında heç bir məlumatımız olmasa belə, Elçinin yaratdığı Sisianovun tarixdə məhz bu qədər real, bu qədər inandırıcı olduğuna qətiyyən şəkk eləmirik. Lakin Sisianov obrazına (həm tarixi, həm də bədii rakursdan yanaşdıraqda) təkcə fərdi planda yanaşmır Elçin. Sisianov qayət istilaçı, işgalçi rus imperiyasının təcəssümüdür - Puşkinin, Lermontovun, Černişevskinin də lənet oxuduğu çar Rusiyasının.

Fərdi planda da Sisianov mürəkkəb və ziddiyyətlidir. 1804-cü ildə Gəncəni işğal edib Cavad xani və onun igidlərini qılıncdan keçirən Sisianov xanın əyalini bacısılıq, Şəkiyə göndərir. Ayrı-ayrı xanlıqları rus imperiyasına qatmaq üçün öncə diplomatik üsullardan istifadə edir, məktublar yazır, xahiş edir, amma sonra qanı su yerinə axıdır. Rus əsgəri Suxaryovu isə onun əmrini müzakirə etdiyinə görə təhqir edir, otuz ilin hərbçisinə «donuz» deyir. Suxaryovla baş verən əhvalat oradaca bitə bilərdi, amma müəllif əsil-nəcabəti qatışq olmayan Suxaryovun düşüncələrinə də etinasız qalmır, tamam fərqli bir düşüncə tərzini ortaya qoyur: *«Aleksandr Avropanı yox-qoy, onlar orda bir-birlərini qırısn - Rusyanı azad etməlidir. Rusyanı qohumbazlıqdan, tanışbazlıqdan, dvoryanların harınlığından, məmurların rüşvətindən, mülkədarların mujikləri aldatmasından azad etməlidir, kəndliləri köləlikdən, ana Rusyanı baronlardan, markızlardan, pederas qraflardan azad etməlidir. ...Qoy Rusiyada Fransadaki kimi inqilab olsun, eybi yox, qoy qan tökülsün, ancaq Rusyanın da öz Bonaparti meydana çıxsın, o, Yemelka Puqaçov kimi savadsız və avam olmasın, Rusyanı qorumaq onun üçün yalnız borc yox, həmin borclə bərabər, Rusiyaya sonsuz məhəbbətin ifadəsi olsun, Rusiya onun üçün sözdə yox, ürəkdə ana Rusiya olsun...Rus soldatını hərbi tribunaya vermək olar, onu güllələmək olar, ancaq onu təhqir etmək olmaz və əsl rus generalı heç vaxt rus soldatını təhqir eləməz...Əger bir general beləcə bir soyuqqanlıqla Suxaryov kimi bir rus zabitini bu cür təhqir edirsə, «Donuz!»-deyib onu alçaldırsa, o generalda rus ruhu yoxdur».* Bu, əsl rus soldatın, Rusyanı sevən bir insanın ürək sözləridir və, təbii ki, o da istilaçıdır, Qafqazın işğalində iştirak edib, amma Sisianovdan fərqi ondadır ki, onun xəyallarındakı Rusiya «ana Rusiya»dır - əsl ruslar yaşayan, qatışıği olmayan, əcnəbilərə qucaq açmayan «azad» Rusiya.

«Baş» romanında kəsilmiş basın yollar, məsaflələr qət edərək Fətəli şaha çatdırılması da tarixi həqiqətlə səsleşir və romandakı bu «səfərin» marşrutu Şərqi koloritini gücləndirir. Hüseynqulu xanın məşvəret məclisində, vəliəhd Abbas Mirzə və Fətəli şahın sarayında XIX əsr Şərqi (Azerbaycan-İran) despotizmi, hakimiyyət ierarxiyası, dini-ruhani mühafizəkarlıq, ənənəvi işğalçılıq siyaseti...bütün bunlar bizə tanışdır. Hüseynqulu xanın sarayındaki məsləhətleşmələr Axundovun «Aldanmış kəvakib» əsərindəki səhnəni xatırladır. Hüseynqulu

xan neçə il önce Bakını ruslara təslim etmişdi, Sisianov o zaman Bakının komendantı idi, sonra rus qoşunları çəkilib getdilər və indi rus ordusunun Bakıya yaxınlaşdığını hiss edince «əməlli-başlı üşüyürdü və sükunət içində üşüyə-üşüyə də fikirləşirdi ki, əslində onu üzüdən, sizildaya-sızıldıya beləcə sümüklərini ağrından xanlığın düşdürü bu çıxılmaz vəziyyət idı və sərdar Sisianov onu elə boğazlamışdı ki, heç bir it qurdu elə boğazlaya bilməzdi».

Hüseynqulu xan qorxaqdır, qətiyyətli deyil, lakin dərk edir ki, Bakının açarlarını sərdar Sisianova təslim etməkdən ayrı bir çıkış yolu da yoxdur. Ruslara nə qədər nifrət bəslesə də, mövcud vəziyyəti anlayır, ancaq Mahmud bəyin və onun yanında dayanmış o iki nəfərin qəfil hərəkəti xanın vəziyyətini daha da ağırlaşdırır. Beləliklə, qorxulu bir situasiya yaranır. O zamankı Azərbaycan xanlıqlarının (o cümlədən Bakı xanlığının) taleyi həm də İranla bağlı idi və birləşə bilməyən, hər birinin iddiası isə yerə-göyə siğmayan xanlar təkcə Rusyanın deyil, İranın da qorxusunu hiss edirdilər. Elçin bu tarixi həqiqətləri: Azərbaycan xanlıqları - Rusiya-İran münasibətlərini təfərrüatı ilə, özü də əslində olduğu kimi təsvir edir. Onun təsvirlərində məlumat və informasiya bolluğuına heyrət edirsən, lakin bütün bunlar romanın bədii mətninə xələl gətirmir, sadəcə izahedici funksiya daşıyır.

Başın «yol səyahəti» önce İran şahının vəliəhdı Abbas Mirzə sarayında yan alır. İran tarixindəki bu vəliəhd (sonralar şah) haqqında da tarixçilərin «Qarabağnamə»lərin məlumatları bizə tanışdır. Azərbaycan uğrunda Rusiya ilə iki dəfə cəng-cidala çıxan Abbas Mirzə... Amma məglub olan, məqsədinə yetə bilməyən Abbas Mirzə... Elçin bir anlığa onu Başla təkbətək qoyur. İki istilaçı, iki qan hərisi. Biri ölmüş, biri sağ. Romanın ideyası, Elçinin bütün roman boyu öz sevimli oxucusuna təlqin etmək istədiyi fikir bu təkbətək söhbətdə reallaşır: «...indi o Başla təkbətək dayanmış Vəliəhd üçün dünyanın ən əbləh bir vaqisi kimi görünürdü. Sonra nə olacaq? Əvvəl-axır ölüb, gedəcəksən. Səndən heç nə qalmayacaq. Nə qalacaq? Səltənət? Dünya bina olandan bu tərəfə nə qədər səltənətlər qurulub, sonra da yox olub, gedib...»

Nəhayət, Baş gelir Fətəli şahın sarayına... Bu da ayrı bir despot. İran şahları həmişə Azərbaycan üstündə Rusiya ilə münaqışdə olublar və Fətəli şahı da narahat edən «yağlı tikənin» - Azərbaycanın əldən getməsidir. Ələlxüsus Sisianovun Qafqazda at oynatması onun yuxusunu ərşə çəkib və Fətəli şah kimi böyük bir məməkətini sahibi «bir firıldaqçı cadugər səviyyəsinə enib» ondan kömək umması, qətlini sıfariş verməyi xalis Şərqi padşahlarına məxsus düşüncə tərzidir.

Romanda Ağabəyim Ağanın (Fətəli şahın baş hərəmi) obrazı da böyük məhəbbətle yaradılıb və onun həyatı, sarayda keçirdiyi günlər, atasıyla və Qarabağla bağlı xatirələri, şairliyi o qədər səmimi təsir bağışlayır ki, qarşında Ağabəyim Ağanılap canlı, «qumaş parçadan tikilmiş əlbəsəsinin xalis qızıldan olan düymələrinin şamın işığında par-par parıldadığını» belə görürsən. Ağabəyim Ağanın ülyahəzrət Yelizavetaya təvəqqə məktubu yazıb Həsən xanı əsirlikdən azad etməsi yaxud Andre de Fokşla görüşü olsun ki, tarixi həqiqət deyil, amma belə bir ağıllı xanımın həyatının Tehran dövrü hələ de bizim üçün gizlin qalmışdı; Elçin bu qaranlıq pərdəni aradan götürdü. Və sonda Ağabəyim Ağanın Sisianovun kəsilmiş başına lənətlər yağıdirması məntiqi bir reallıq kimi nəzərə çarpır. «Ya Allah,-deyərək barmağını Başa tuşladı,- Bu, heç!.. Bu, buyruq quluydu!.. ...Mən ömrümün axırına kimi gecə-cündüz Sənə yalvaracağam ki, Rusiya hökmədəri da öz övladları ilə, xanımı ilə birlikdə, bir-birinin gözü qabağında gülləbaran edilsin!».

Elçinin «Baş» romani onun bundan əvvəl qələmə aldığı əsərlərindəki fərdi üslubunu bir daha nümayiş etdirir və bu nümayiş bir qədər də yeni naxış və cizgilərlə müşayiət olunur. «Mahmud və Məryəm»dəki, «Ölüm hökmün»dəki

bədii sənətkarlıq, yüksək dil mədəniyyəti, təsvir etdiyi obrazların daxili, psixoloji aləmini incəliyinə qədər əks etdirmək məharəti «Baş»da bütün parlaqlığı ilə üzə çıxır. «Baş»da epizodik surətlər çoxdur, amma onların heç birini epizodik adlandırbıb üstündən keçmək mümkün deyil. Bu- Hüseynqulu xan sarayındakı «türkçü» Mahmud. Hələ türkçülük ideyasının yaranmadığı bir döndləndə bu adamın bütün türk xalqlarını birləşdirmək arzusu heç də külünc səslənmir. Hər hansı bir ideyanın kortebii, bətn dövrü olur.

Babua Arçıl. Öz kökünü, millətinin, gürcülüyünü, hətta lehcəsini unutmayan, Rusiyada yaşasa da Rus ola bilməyən bu obraz son dərəcə xəlqi bir obrazdır.

Lal Qafaroğlu, qəssab Balarza, Qurd Kərim, Molla Müzəffər Ağa..Xalis Bakı əhli, koloritli, təbbii obrazlar. Xüsusişə Molla Müzəffər Ağa.Əsl din xadimi: «Ağa bütün qəlbə ilə müvəhhid idı, eyni zamanda, bütün ömrünü ibadətlə keçirən bu adam canı-qanı ilə ata-babalarının vücudu qarışmış Abşeron torpağına bağlı idi...Bu ağır zəmanədə Bakı camaatının əmin-amanlığı Molla Müzəffər Ağa üçün vacib bir məsələ olmuşdu və onun elə bir namazı olmazdı ki, bu əmin-amanlığı Allah-Təaladan təvəqqə etməsin». Xarakteristika dəqiqdir, və ona görə dəqiqdir ki, Molla Müzəffər Abanın əməllərində də özünü göstərir.

Məsələ burasındadır ki, Elçin epizodik adlandırdığımız o surətlərin heç birinin taleyini yarımcıq təsvir etmir, sonadək izləyir.

Elçin nəsri həm də təsirli səhnələr, lirik, dramatik, tragik vəziyyətlər, situasiyalar nəsridir. «Baş»da da belə səhnələr (ən çox da faciəvi) az deyil. Ancaq bir səhnə olduqca təsirlidir, hətta dəhşətlidir, deyə bilərik. «Qarabağnamə»lərdə mayor Lisaneviçin İbrahim xanı və onun ailəsini qətlə yetirməsi ilə bağlı sadəcə quru informasiyalar var. Elçin isə bu səhnəni - bu amansız qətli belə təsvir edir: *«...Görünən o məkanda gecənin yarısı idi...Hər əlində bir tapança tutmuş mayor Lisaneviç Ay işiğında qaça-qaça İbrahim Xəlil xanın yay iqamətgahının həyətinə girdi və qəfillikdən özlərini itirmiş qarovalıçulara, nökərlərə, qulluqçulara atəş aça-aça: «Vurun onları!...» Doğrayın!..- qışqırıldı.- Bu xainlərə aman yoxdu!.. Doğrayın onları!*

*Mayor Lisaneviçin ardınca həyətə doluşan soldatlar onun qışqırığından elə bil vəcdə gəlirdilər və yuxudan oyanıb dəhşət içində həyətdə, iqamətgahın dəhlizində, pilləkənlərdə ora-bura qaçısan, imdad istəyən kişiləri, qadınları, uşaqları güllə ilə vurur, süngüdən keçirirdilər!*

O, uşaqların çığırtısını, qadınların qışqırığını eşitmək istəmirdi, ancaq bu ONDAN asılı deyildi. Mayor Lisaneviç sürətlə pilləkənləri qalxbı, ikinci mərtəbənin arakəsməsinə sıçradı.

*Gecə paltarında yataq otağından çıxan İbrahim Xəlil xan mayor Lisaneviçlə üz-üzə gəldi.*


*...Və mayor Lisaneviç dəhşətdən gözləri böyümüş xana ağızını açmağa macal vermədən atəş açaraq, İbrahim Xəlil xanı yerə sərdi, ağızından qan axan və xırıldaya-xırıldaya ona baxan xana: «Hə, necədi?»-dedi.- Bizim təzə peydə olmuş general-leytenantımız, necəsən? General-leytenantımıza baxın! ..və mayor Dimitri Tixonoviç Lisaneviç ikinci tapançadan İbrahim Xəlil xanın düz ürəyinə atəş açdı»*

Mübaliğə olmasın, lap Varfolomey gecəsiymiş bu səhnə...


Və bu dəhşətli səhnə bizdə belə bir fikir oyadı ki, Sisianovun başı da kəsilməliymiş. Müstəbidliyin amansız vəhşətin qisası alınmalıdır.

Və sonda: Elçin bugünkü «roman axını»na sözün əsl mənasında meydan oxudu. «Baş» doğrudan da milli roman sənətimizin gözəl bir nümunəsidir, ƏDƏBİ HADISƏdir və onu tezliklə başqa dillərə çevirmək lazımdır.

**Vaqif YUSİFLİ**



# ◆ Kitab rəfəi



## BƏXTİYAR VAHABZADƏ ÖRTMƏ PƏNCƏRƏNİ BAKİ, "RENESSANS-A", 2015

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, türk dünyasının qüdrətli söz ustadı, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi münasibətlə işq üzü görən bu kitabda onun yaradıcılığından seçmə nümunələrlə qarşılaşa bilərsiz. Kitabdakı şeirlər "Türkün oğuzlar vətəni", "Qara saçlar, ağ saçlar", "Örtmə pəncərəni", "Fikirli dünya", "Yağma, yağış" rubrikaları ilə təqdim edilir.

Kitaba millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyev "Ön söz" yazıb.



## ANAR DƏDƏ QORQUD OĞUZNAMƏLƏRİ BAKİ, "YAŞIÇI" NƏŞRİYYATI, 2015

Xalq yazıçısı Anarın "Dədə Qorqud oğuznamələri" kitabı onun xalqımızın bu qədim yazılı abidəsinin geniş oxucu kütünlərinə müasir ədəbi dilimiz vasitəsilə çatdırılmasında ilk təşəbbüsdür. Müəllif dastana yeni elmi-bədii aspektdən yanaşmış, oxucuları Dədə Qorqud dünyasının igidlilik, qəhrəmanlıq aləminə çəkib aparmışdır. On iki bölmədən ibarət olan bu əsər dastanın mövcud boylarına uyğundur.



## FİKRƏT QOCA SEÇİLMIŞ ƏSƏRLƏRİ BAKİ, "UNİPRINT", 2015

Xalq şairi Fikrət Qocanın seçilmiş əsərlərinin doqquz cildliyinin nəşri başa çatmışdır. Cildlərdə Fikrət Qocanın altmış illik yaradıcılığından seçmə nümunələr toplanmışdır. I-VII cildlər barədə biz kitab rəfində məlumat vermişdik. VIII və IX cildlərə gəlincə isə, bu cildlərdə şairin nəşr əsərləri təqdim edilir. Şübə etmirik ki, bu əsərlər: "Hələlik, qiyamətəcən", "Dayanacaqda görüş", "Qarğa səsi", "Dəniz altındaki xatirələr", "Mədət, toyun mübarək", "Taleyin ağır taleyi", "Ölüm ayrılıq deyil" kimi roman, povest və hekayələr oxucuların marağına səbəb olacaq.

Buraxılışa məsul filologiya üzrə fəlsəfə doktoru Gülxani Pənah, redaktoru Arifə Arifqızıdır.




## GÜLSƏN ƏLİYEVA - KƏNGƏRLİ FÜZULİ POETİKASI BAKİ, "YAŞIÇI" NƏŞRİYYATI, 2015

"Çağdaş poeziya və klassik irs", "Füzuli sehri", "Azərbaycan füzulişünaslığı", "Füzulinin əruz kanonları üzrə tədris təcrübəsi", "Bədii düşüncə: tarixi gerçəklilik və estetik ideal", "Sufizm" kimi monoqrafiya və kitabların müəllifi, füzulişünas alim, professor Gülsən Əliyeva - Kəngərlinin "Füzuli poetikası" kitabına dahi şairin zəngin poetik sistemi ilə bağlı yazıları daxildir. O, Füzuli

poeziyasına məcazlar, müəmmalar, poetik fiqurlar, mübaliğə və təşbehlərin bədii-fəlsəfi sistemi kimi yanaşır. O orta əsrlər Şərq poetikası və estetikasına, xüsusilə də Füzulinin nəzəri konsepsiyasına istinad edən müəllif Füzulidə **söz**, **hüsən**, **eşq**, **qəm** anlayışlarının, sufizmin zahidlikdən-arifliyə poetik təkamülün poetik-mistik mahiyyətini açmağa çalışır. Kitab ali məktəb tələbələri, habelə ədəbiyyatşunaslar, filosoflar, klassik poeziya xiridarları üçün nəzərdə tutulub.


Kitabın redaktoru akademik İsa Həbibbəyli dir.



### VƏTƏNDAS. ALİM. ZİYALI BAKİ, 2015


Kitab "Bəkir Nəbiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı" ilə açılır. Akademik Bəkir Nəbiyevin xatirəsinə həsr edilmiş bu topluda görkəmli alimin elmi irsi (müəllifi olduğu, tərtib, redaktə etdiyi kitablar, rəy verdiyi və elmi məsləhətçisi olduğu əsərlər, məqalə və resenziyaları, tərcümələri...) biblioqrafik səpkidə sıralanır. Kitabda "Müasirləri B.Nəbiyev haqqında" adlı ayrıca bölmə də var. "Ömrün səhifələri" adlı bölməyə gəlincə isə, burada B.Nəbiyevin həyat yolu haqqında özünün "Tərcüməyi-halim" yazısı təqdim edilir.

Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli dir.




### RƏŞAD MƏCID O (İTALYAN DİLİNDE) İTALİYA, MİLAN, 2015

Tanınmış şair Rəşad Məcidin italyan dilində nəşr edilmiş bu kitabında onun müxtəlif illərdə yazdığı şeirləri toplanıb. Şeirləri Azərbaycanın dostu, şair, bəstəkar, Milan Konservatoriyasının professoru Davide Qualtieri və Mais Nuriyev italyan dilinə çeviriblər. Cox nəfis şəkildə, gözəl tərtibatla çıxmış kitabda şeirlərin mövzusuna uyğun olaraq görkəmli Azərbaycan rəssamlarının əsərləri də yer alıb.



### ABBAS ABDULLA - 75 BAKİ, "AZATAM", 2015

Bu kitab, adından göründüyü kimi, şair-tərcüməçi-publisist Abbas Abdullanın 75 illiyinə həsr edilib. Topluda Abbas Abdullanın yaradıcılığı haqqında müxtəlif illərdə yazılmış məqalələr toplanıb. Hüseyin Arif, Nizami Cəfərov, Hüseyin Tuncər, Mövlud Süleymanlı, Sabir Rüstəmxanlı, Xeyrulla Məmmədov, Abbas Hacıyev, Vaqif Yusifli, Allahverdi Eminov və b. müəlliflərin yazılarında A.Abdullanın keçdiyi ömür və sənət yolundan bəhs olunur.




### VAQİF BƏHMƏNLİ BİBLİOQRAFIYA BAKİ, AZƏRBAYCAN MİLLİ KİTABXANASI, 2015

Azərbaycan Milli Kitabxanasının tərtib etdiyi bu biblioqrafik vəsaitdə müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Vaqif Bəhmənlinin əsərləri, həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında məlumatlar təqdim edilir. Vəsaitdə

şairin həyat və fəaliyyətinin əsas tarixləri, qələm dostlarının onun haqqında fikirləri də öz əksini tapmışdır.

Kitabın tərtibçiləri Rəna Orucəliyeva və Cəlalə Məmmədova, redaktoru Gülbəniz Səfərəliyevadır.



**MƏMMƏD NAMAZ  
QIZIL KİTAB  
BAKİ, "ŞUR" NƏŞRİYYATI, 2015**

Məmməd Namaz ədəbiyyata keçən əsrin 70-ci illerində gəlib. O, əsasən uşaq şairi kimi tanınır. Amma yaradıcılığı bununla məhdudlaşdırılmış. Yeni kitabında M.Namazın müasir gəncliyin həyatından söz açan "Mənə sevməyi öyrət" povesti, doğma Azərbaycana həsr etdiyi silsilə şeirləri, həmcinin xokkuları, hekayələri toplanmışdır.

Şair Musa Ələkbərli kitaba ön söz yazmışdır.



**ƏBÜLFƏZ ÜLVİ  
BU SABAH DAĞLARI KƏDƏRLİ GÖRDÜM  
BAKİ, "ELM VƏ TƏHSİL", 2015**

Əbülfəz Ülvə Naxçıvanda yaşayır. O, 1990-cı illərdən həm şeir, həm də nəşr əsərləri yazar. Bu vaxta kimi 10-a yaxın kitabı çap olunub. "Bu sabah dağları kədərlə gördüm" kitabında onun son illərdəki şeirləri toplanıb. Vətənpərvərlik, doğulduğu torpağın tərənnümü, sevgi, müasir həyatla bağlı düşüncələr onların əsas mövzusudur. Kitaba müəllifin təmsilləri, mahni mətnləri və uşaqlar üçün yazdığı şeirləri də daxil edilib.

Toplunun redaktoru şair Balayar Sadiqdir.



**ƏTRAF SƏRRAF  
ŞEİRLƏR HAQQINDA ŞEİRLƏR  
BAKİ, "AN-POLİQRAF", 2015**

Ətraf Sərraf son illər imzası dövri mətbuatda tez-tez görünən şairlərdəndir. İndiyə qədər onun "Ömür bir ünvandır", "Mənim yaddaşımın ağrıları var", "Mən anamın sevinciyəm", "Ayrılığın o üzü", "Əmimin nağılları", "Bu yol ömür yoludur", "Yerinə utandığım adamlar" adlı şeir kitabları çap olunub. Bu kitabında onun əsasən şeir-sənətlə bağlı düşüncələri əksini tapıb.



**XEYRƏDDİN QOCANIN GÜLÜŞÜ  
BAKİ, "YAŞIÇI" NƏŞRİYYATI, 2015**

Xeyrəddin Qocanın bu kitabına onun müxtəlif illərdə qələmə aldığı yumoristik miniatürləri toplanıb. Onlarda əsasən müəllifin öz başına gələn əhvalatlar nəql olunur. Yazılarda cəmiyyətdəki naqis hallar tənqid atəşinə tutulur.



# “AZƏRBAYCAN” - 2015

## 2015-ci İLDƏ “AZƏRBAYCAN” JURNALINDA DƏRC OLUNMUŞ MATERİALLAR

20 YANVAR... 25 İL

ŞƏHİDLİK... QƏHRƏMANLIQ, № 1

### İNCİLƏR...

"BİZİMLƏ BİZİM DİLDƏ...", № 11  
KİTABI-DƏDƏ QORQUD (Dirəxan oğlu Buğacın boyu), № 11

### NƏSR

#### *ROMAN VƏ POVESTLƏR*

MƏMMƏD ORUC - Qısa qapanma (roman), № 1-2  
SEYRAN SƏXAVƏT - Qaçaqaç (roman-memuar), № 3-5  
MÜBARİZ CƏFƏRLİ - Halə (povest), № 3  
SƏHƏR ƏHMƏD - Yedinci palata (povest), № 5  
MUSTAFA ÇƏMƏNLİ - Üç yaşlı əsir (povest), № 7  
NURƏDDİN ƏDİLOĞLU - Adəm və Həvvə (povest), № 7  
GÜLŞƏN LƏTİFXAN - Kabus (povest-pritça), № 8  
ƏLİ ŞİRİN ŞÜKÜRLÜ - Su pərisi (povest), № 8  
VÜSAL NURU - Dorantağ (roman), № 9  
ƏLİ ƏMİRLİ - Ağdamda nəyim qaldı? (avtobioqrafik roman), № 10  
VAQİF NƏSİB - Sənsizlik, mənsizlik, onszluq (üç hekayə romanı), № 10-12

#### *HEKAYƏLƏR*

ELŞƏN ƏZİM - Yaddaş buzlağı (povest), № 11  
AYDIN TAĞIYEV - Oğullar kişi olacaq, Adı əhvalat, Varislər (hekayələr), № 2  
ƏZİZAĞA ELSEVƏR - Çinar ağacı (hekayə), № 2  
KAMİL ƏFSƏROĞLU - İştah, Kuklalar güləndə (iki hekayə), № 4  
ƏLÖVSƏT BƏŞİRLİ - Etiraf (hekayə), № 4  
MƏMMƏD NAMAZ - Qərib axşamlar (mənsur hekayə), № 4  
ZEMFİRA MƏHƏRRƏMLİ - Beş saniyənin hökmü (hekayə), № 4  
TAHİR MÖHLƏT - Uşaq qəlbi (hekayə), № 4  
MƏNSURƏ ELDARQIZI - Qanlı kəmər, Ad gününün sevinci (iki hekayə), № 4

YUSİF HƏSƏNBƏY - Təlqin (hekayə), № 7  
 HƏDİYYƏ ŞƏFAQƏT - İt hürüsü (hekayə), № 7  
 QƏRİB MEHDİ - Evin kişişi (hekayə), № 8  
 İNTİQAM MEHDİZADƏ - Qaçqın qarları (hekayə), № 8  
 MÜBARİZ CƏFƏRLİ - Tor (hekayə), № 9  
 ŞAHMAR QƏRİBLİ - Daxikan adam (hekayə), № 9  
 AFAQ ŞİXLI - Hardasa bir kənd vardı (hekayə), № 9  
 XURAMAN - Dağilan dünya (hekayə), № 10  
 MƏTİ OSMANOĞLU - İlk qazanc (hekayə), № 11  
 QORXMAZ ŞİXALİOĞLU - Qış (hekayə), № 12

### **DRAMATURGIYA**

MEHMAN MUSABƏYLİ - Yük vaqonu (iki hissə və dörd pərdəli dram), № 1  
 HÜSEYNBALA MİRƏLƏMOV - Axırətdən gələn zəng (iki hissəli dramatik komediya), № 2  
 İLQAR FƏHMİ - "Hər şey tərsinə və ya Müsibəti-Fəxrəddin", № 6

### **YENİ TƏRCÜMƏLƏR**

MƏMMƏD KAZIMOĞLU - Yuqrانın şeir havası, № 1  
 İVAN ŞELOKOV - Sual, Qanadı bərkiməmiş quşlar üçur Cənuba, "Sezilmir bu gecədə nə kədər, nə yamanlıq...", Mənim quberniyam, yaz! (şeirlər), № 1  
 İRİNA RİYABI - "Adamsız məkanın azadlıq səpicisi", Sürgün olunmuşa məktub, Rus yazıçısı (şeirlər), № 1  
 DMİTRİ MİZQULİN - "Nə adın yadımda, nə də ki üzün...", "Yenə sevgi çapar kimi gəlib keçib, sovuşacaq...", "Hər şey aydın, məhrəm idи, ayın üzü xürrəm idи...", "Heç nədən söz açma, danışma mənə..." (şeirlər, № 1  
 PAVEL SERKAŞİN - Hokkular silsiləsi (şeirlər-tərcümə edənlər: Səyavuş Məmmədzadə, Knyaz Qoçaq), № 1  
 SERGEY YESENİN - Qara adam (poema - tərcümə edəni: Eyvaz Borçalı), № 5  
 VASİLİ BELOV - Olan işdi (povest-rus dilindən tərcümə edəni: Elçin Hüseynbəyli), № 5-6  
 NOBERT YEVDAYEV - Mənim Bakım, Səma harda dincəlir, Sevirəm mən bu torpağı, Xəzər, Ey əziz, şanlı Bakı, Şirin ilham, Uşaqlıq və gənclik, Əkilmiş zəmi (şeirlər - rus dilindən çevirəni: Dayandur Sevgin), № 6  
 FƏZULLAH NƏİMİ - Cavidannamə (Türkçədən uyğunlaşdırın: Çinarə Nüsrətli), № 7  
 SULVEY KRİSTOV - Qurtuluş (iki pərdəli pyes - rus dilindən tərcümə edəni: Səlim Babullaoğlu), № 8  
 AFANASI FET - Sübh tezdən oyatmayın, Uzaq dostuma, Kəpənək, "Əgər sevirsənsə, sona kimi sev...", Göydə gecə firtinası, Salamla gəlmisəm sənə, "Məni buraxıb getmə...", "Dua edir ulduzlar, bir nöqtəyə dalıblar...", May gecəsi, Piçıldayır ürkək nəfəs (şeirlər - rus dilindən çevirəni: Həyat Şəmi), № 9  
 ATAOL BƏHRAMOĞLU - Eşq iki nəfərlikdir, Ayrılan yollar, Bu yanğın yerində, Düşmək, İnsanlar, Qırıq yaşın astanasındaki şeir, Sevginin önündə, Türkiyə, üzgün yurdum, gözəl yurdum, Ölkü nədir?, Motsart, Mayakovski, pendir, çörək, qərənfil və s., Sənin əlindən tutmuşdum, Yaşadıqlarımızdan öyrəndiyim bir şey var, Dördlüklər (şeirlər - türkçədən uyğunlaşdırın: Bəsti Əlibəyli), № 10  
 PATRİK ZÜSKİND - Goyərçin (povest - tərcümə edəni: Əziz Rzazadə), № 11  
 ALES BADAK - İdeal oxucu (hekayə-tərcümə edəni: Kamran Nəzirli), № 12

## POEZİYA

### *POEMALAR*

ETİBAR ETİBARLI - Ağdama gedən yol (lirik poema), № 5  
 FİKRƏT QOCA - Mamontlar (poema), № 11

### *ŞEİRLƏR*

VAQİF BƏHMƏNLİ - Bəxt, Rübəi-qoşma, Bir xatirə, Vaqiflər var dünyada, Ağrıya xıtab, Qarışqalar, Tıxac, Sözdə, Adamsız adam, Kömür, Qollarımız, Üç, Kofe, Goyərçinlər və mən, Qəm dastanı, Allahın anası, Oğul-Allah, Əzizləmə, Balalar, bəlalar, Nəvə günü, Kitab, Söz haqqında söz, Hamidan yaxın, Yazı tərzi, Şeir (şeirlər), № 1

BARAT VÜSAL - Kufə əhli, Sərhəd xətti, Mənim Çanaqqalam, Yaralı qələm, Darvaza, Üç nöqtə, Təbriz yolları, Yanımdadır, Kompas (şeirlər), № 1

ZİRƏDDİN QAFARLI - Yaşadım, Verdin, Böyründə üzüyürəm, Səpələr səni, Hədər oldu, Eyləməsin, "Dünya bəladan əl çəkmir, təbiət bala verməkdən...", Məhəbbət Kazimovun xatirəsinə, Dənizdən əsən külək (şeirlər), № 1

BALAYAR SADIQ - Özümə məktublar (sonet çələngi), № 1

HƏMİD HERİSCİ - Tərsa qızı, Suiti, Edison lampası, Mürdəşir, Mehdi Hüseynzadənin sonu (şeirlər), № 2

İLHAM QƏHRƏMAN - Səni sevmək, "Kim halından hali bilər, bu hali, haldan olmuşsun!...", Qürur, "Canım, telli balam, hissim torpaq kimi əsirdi, ilhaqdı...", Məktub, Çixar, Tək, Qızımı köçürdüm, Əsgər görmək, Vətən, Ölümünə çalan ari, Canım, Sulanmış yuxa kimiyəm (şeirlər), № 2

FƏXRƏDDİN ƏSƏD - "Xatirə toranlığı sonuncu səsi uddu...", "Ömür deyilən çiçəkmiş, tökülrəm ləçək-ləçək...", "Mən gedirəm sən də gəl, gəl arxamca payiza...", "Aramızdakı məsafə neçə işiq ilidi...", "Günəş çəkilib getdi, pəncərədən baxdı ay...", "Səni çox gözlətmisəm, yağış durub qəsdimə...", "Görən, söz dildənmi qopur, yoxsa can kimi bədənnən..." (şeirlər), № 2

EMİN PİRİ - Qız qalası, Ölən dənizləri kim ağlar, Oyun, Suriya, Uşaqlıq illərim asan keçməyib, Ölüm kölgəsi, Analar da ölürlər, Dünyanın ən təmiz yalani, Üstü-başı tozlu şeir (şeirlər), № 2

KÖNÜL HƏSƏNQULU - Qlobusun göz yaşları, Kiçik formatda küçə, Qarğa səsləri, Qaranlıq, Ab İmo Pestore!, Qadının əsr surəsi, Qar, Doğuş, sübh mənzərəsi, Oğluma məktub, YHQ - yazı hərəkət qaydaları, Feilin icrası, Buğdalara, Dayanmış saat. 17:10 (şeirlər), № 2

ƏLİRZA HƏSRƏT - Səni yaralı sevdim, Görək kim gözəl ayrılır, Dünyanın düzelmək təhlükəsi var, Könüllə heyran olub ucahılqlara, Azadlıq ilahəsi, Bizzə dağlar dumandı, Solğun çiçəklərin simfoniyası, Sənə çiçək dedim... (şeirlər), № 2

CAMAL YUSİFZADƏ - Dünyaya qorxunun gözüylə baxma, Xoşbəxtlik, Allahdan qorxan yoxdur, Ruhunu dəli saymırsa, Salam olsun, Sevilən xəstəlik, Tanrıya sözümüz var, Get üzü dan üzünə, Keçmişdən qorxan adam (şeirlər), № 3

SABİR SARVAN - Gecə, gündüz, Biz qonşuyuq, Qibləm ürəyimdi, Ömür hekayəsi, Bəxtsiz baliqçi, Sevərsən, Nənəmin sinədaşına gecikmiş yazı, Saxla bülbüll kimi, Mən sənini lə barışdım, Min dəfə demişəm, Özüm öz əllərimlə, Allahın işinə bax, Nəticə, Atmaca, Heyif, Göndər, Əsirlər, Məni bir də yaratsan, Ətrini duyunca, Qardaşım ogluna rep üstündə məsləhət (şeirlər), № 3

HƏYAT ŞƏMİ - Mən, sən, o, Adını sən qoy, Sunami, Şuşada vurulan vertolyot, Yazılmayan şeir, Tərk edəsən, Kimsə bilməz, Elə şirin susmusan, Qoxla məni, Adam olmadı bizdən (şeirlər), № 3

**NAZİLƏ GÜLTAC** - Yük, "Ölüm ayrılıq deyil, ölüm elə olumdu...", "Ürəyim bir dünyadı, dörd qütbü var...", Dəsmal, Nigarananam (şeirlər), № 3

**SABİR YUSİFOĞLU** - Kim çəkib gətirdi düzə dağları, Buz təki rahatdı özüm sarıdan, Ölüm, Allah, ver əfv fermanını, Ürəyimdən çıxır sözümüz canı, Yaşamağa bəhanə çox, Mən bu ömrün döngəsin də düz keçdim, Payızdan bir yarpaq, Göynən getməyin də yeri yox imiş, Payız yağışları hopub canımı, Ömrün quraqlıq keçən günlərinə, Dərdin üst-başını örtmək də olmur, Mənə bir məktub göndər (şeirlər), № 3

**FƏRİD HƏSƏNZADƏ** - Dostum, Yandır yağışı, Hərdən səni isteyirəm, Bilmirəm, Həyatdı, qərarlar dəyişə bilər, Şəkil (şeirlər), № 3

**DAYANDUR SEVGİN** - Qız, sabahın xeyir olsun, Sevinc, Düşür, Yadından çıxıb, "Şeytan əməlidə bu gözəlliyyin...", Gözələ (şeirlər), № 3

**GÖYƏRÇİN KƏRİMİ** - Qar gəlir, Goyərçin, Zəminxarə, Yanvar, Özümü təbrik, Dinc sabahı nə? Öləcəyəm (şeirlər), № 3

**NURANƏ NUR** - Ağlına gəlməyən yerdə, Sonralar, Həyat, Unut getsin, Yol ver, Əslində, Əmim Füzulinin xatırasınə, Darixmaq kimi, Foto, İşarə, Bu gecəyə, Getmək (şeirlər), № 3

**MƏMMƏD İSMAYIL** - Oxuyub çöplüyü atın bu şeiri, Sən ey xəbərsizlərə yeni xəbər göndərən, Yetmişbeşlik şeir, Bu ildə, Əzəldən yox imiş sonu bu yolun, Bayquş, Qayıtma, "Ağac kökünə məhkum, heyvanın boynunda ip...", Tökənən göz yaşını, Ay saqqalın ağarsın, 75 yaşım, Məni olsa-olsa dəli sevərdi, Gərək inciməsin anamın ruhu, "Dünyada tək bir adam, bir adam, bircə adam...", Dardanell boğazı, Bilməm nə pisliyim keçdi ki xalqa, Şeir özü sənə yazılmak istər (şeirlər), № 4

**RAMİZ QUSARÇAYLI** - Gecələr dağlara baxa bilmirəm, İstanbul, Gilənar, Payız şəkli, Yaz adımı son bələyə, Bu adam nə yaman acdı, ilahi, Qoru, Dünya kökdən düşüb, Qalmayıb, Sən aria ya verdin ki, Şairin yasında toy çaldıran kənd (şeirlər), № 4

**SALEH QURBANOV** - Deyilmiş, "Bir azca yalan sat, gecik görüşə, gecik, döyəcləyim, vurum kölgəmi...", "Köz-köz olan o lalələr, bir ürəyin qoru deyil...", Üşdü, "De ay dünya, tutduqların, günahdırımı, savabdırımı...", Düşər, Üzüldü (şeirlər), № 4

**RÜBAİL** - İtirmə, Qanda ağ yelkənli qayıqlar üzür, Buynuz deyiləm ha, Kimdən soruşaq, Günəş küsdürəni ay barışdırır, Hələ, Seçilmir, Dəniz qızıl kitabdı (şeirlər), № 4

**YUSİF NƏĞMƏKAR** - "Sabir poeziya günləri...", Nöqtəsini tapmayıb, Bütün istedadsızlar, Bəlkə, sənə, İnana-inana, Beləmi, Torpaq-bizim kəfənimiz, Bir ovuc, And yerim, Nəyi yansın (şeirlər), № 4

**RAFIQ YUSİFOĞLU** - Dünyanın işindən bəndə baş açmaz, Güzgündə gördüğüm adam, Gedirəm, Dünyanın minnəti olsun, Şairdən yaş soruşarlar?!, "Mən tarixin o başından sözülləb gələn işığam...", "İynədən barmaq qoruyan bir adı üskük deyiləm...", "Qəlbimdəki sevginin milyon-milyon yaşı var...", "Yamanca kövrək olmuşam yaşın bu çağında...", Heyvan heykəlləri, Buz saray (şeirlər), № 4

**NAZİR RÜSTƏM** - "Bu dənizdən bu sahilə atılan balıq kimi yəm...", "Səni də aldı bu torpaq, sənə canında yer verdi...", "Bax belə... burnumuzdan gətirdilər gecəmizi...", "Payız tökür yarpağını ağacların...", "Bu yay da belə bitdi...", "Gözlərimi tor, - dizlərimi ağrı, üzümü qırışlar aldı...", "Bilmirəm neçə il yaşayacağam..." (şeirlər), № 4

**FAIQ HÜSEYNBƏYLİ** - Bir az yaxın ol mənə, Sözün xətrinə, Dur, gedək, Həmişə səninləyəm, Gecikmiş məhəbbət, Hələ yazıram, Sözüm qabağa düşür, Yeddi məhəbbət məktubu (şeirlər), № 4

- PƏRVİZ AXUND - Dolanımmı, dolanım, Görüş, Fikir çəkirəm, Onun ucbatından, Yaxşıya xalı, Ayağı mindi, Ayağındadı, Bax, bax, bax (şeirlər), № 4
- TƏRLAN ƏBİLOV - Kimdir bizdən plagiat, Məni sənə bənzədirlər, İsmi halları, Mənə görə darıxma, Məndə, Biz kimləri itirmədik ki?, Ola, Mən Yusif deyiləm, Çarəsizlik, Ən yeni tarix, Sevdim, Düşəsən (şeirlər), № 5
- XANƏMİR - Müsəlmanca, Qoca, İsləq-qadın, Adı Abdal, Budala Əxi, Zikrin notu qoşqusu, Nicarinin dilindən qəzel (şeirlər), № 5
- ELDAR İSMAYIL - Olmuşam, Gedir, O günər, Gətirim, Allah saxlasın (şeirlər), № 5
- FAZİL AYDIN - Bu günü sabaha bürüyən adam, Qəflət yuxusundan əlim qalxmadı, Gerçək toyum yalan oldu, Mən bu eşqdə günahkaram, bağışla (şeirlər), № 5
- MİNA RƏŞİD - Uzun yol gələn gəlin, Bu taledi, Hara baxsan savaşdı, Yum gözünü, Bu yer mənim yerim deyil, Qırmızı gülün həsrəti (şeirlər), № 5
- MÖVLUD TEYMUR - Mən vaxtında ağlamadım özümə, Dördlüklər, Levitanın qış mənzərəsi önündə, Dünya eşitsin (şeirlər), № 5
- TAPDIQ YOLÇU - Durnalar gedən yerə, Yaşamadım, Bayramındı (şeirlər), № 5
- SALAM SARVAN - Başında o qaradərili qızın sevdası, Amma yaşaya bilmirəm, bilmirəm, Getmək lazımdı, şair, Son itkim, Sevgi və zaman, Sənin ən yaxşı keçmişin olacam, And olsun çıxmış canına, Nəğmə, Qaradərili qızı məktub, Yaşamaq-günəşin ətrafına firlanmaqmış, Qaradərili qızı ikinci məktub, Yorulub vuruldun mənə, Natəvana məktub (şeirlər), № 6
- AVDI QOSQAR - Oynaya küləklər, Şükür, Bağısla, Yorğun gözlərində, Qırx il əzəlkitək, Qalaydı, Borçaliya səfər etdik, Əlabbas (şeirlər), № 6
- SEYRAN İSMAYILOV - Diqqətlə baxsan, Nə olsun, Başında şeir havası, İllərlə oxuya bilmədiklərim, Bir yarpaq düşəndə ağlayan külək, "Daha əllərim əl izi, gözüm göz izi götürmür..." (şeirlər), № 6
- RİZVAN NƏSİBOĞLU - Bir oğlan - qərib şair, Cənnətin incidir, Allah, Dənizçiym, Sevgi duası, Kimsə yox salam verməyə, O gecə, Səsin gözü, Sevgi boşluğununda (şeirlər), № 6
- CIĞATEL - Şairi aldatmayın, Elə gözəl ölürdüm ki, bu gecə, Sevgi qarğısı, Kül, Hələ öz ömrümü yaşamamışam, Gecə, Şeir məni yaz deyir (şeirlər), № 6
- ALLAHŞÜKÜR AĞA - Buludlar dəyir uşaqlara, Düşür, Qar, Əgər, Qoca, Oynayır (şeirlər), № 6
- ORXAN PAŞA - Şuşanın "Xarı bülbül"ü, Bakı vaxtı ilə, Hər şey dönür, firlanır, Nədən belə, Gərək olmur, Minarəli bir şəhər, İtirdim dostları, Postmodern sərxoşluq, Ay ölməmiş, Yaz yağışı, "Heyrət qurtarır yer üzündə...", Özümlə könül səhbəti (şeirlər), № 7
- VƏLİYULLA NOVRUZ - Söz, Anara, Bu gecə gecənin içindən keçdim, Bilməliyik, Coxdan gəlməmişdim bu tərəflərə, Ürəyim, Bu gecənin sonu yoxdu, Geldim, xeyir-duamı ver, Nədən gecikdin, payız?, Bəlkə, bəxtim gøyərə, Yenə də ağ yağış yağır, "Mən bu qaranlıq dünyada öz içimdən doğulmuşam...", Bu payız içimi üzədür mənim..." (şeirlər), № 7
- RƏŞAD MAHMUDOV - Dəstəyi vaxtında götür, ay ana, Gəlir, Yenə də ağlım dolaşdı, Neyləyim, zamanı saxlamaq olmur, Gəlirəm, Vüsali boyuna biçə bilmirəm (şeirlər), № 7
- MUSA ƏLƏKBƏRLİ - Bu dərdi çıxar at, Balabançı, Yaxşıdı, Şeirim hardan gəlir, Mənə bu sevgimi çox görmə, Allah, Deyir, Ola, "Arzular yandımı yanar ürəkdə...", Ruslan, gizlənim tap (şeirlər), № 7
- VAHİD ASLAN - Ağ şəhər olaydın, Şəhid bacısı, "Kəndin payızı" silsiləsindən, Şair kimdi, Sən kədərli olanda, Söz (şeirlər), № 7
- MURAD ƏBİLOV - "Gedirsən yenə də bir bahar kimi...", "Bu nə çaydı, axıb gəlir, göz yaşına oxşayıր...", Sarı gəlin (şeirlər), № 7

AZAD YAŞAR - Parikə də dən düşər, Arzuların dərhal gerçəkləşməsi qanunu və bonus, Gepard, Leopard və qadın surəti, Haçadil, Yalan-burun əlaqəsi, Gücün təkcə özünə yetəndə, "Oskar"lıq şeytanlar, İnsest ehtimalli edir kompleksi, İtirilənlər-tapılanlar, Taxtabaşın intiharı, Dayanar, ya dayanmaz, Plastik əməliyyat duası, Kontur bərəkəti duası, Tuflilərə sitayış, Yalqızlığın intimi, "Lə"siz kütlə (şeirlər), № 7

GÜLƏMƏİL MURAD - Yaz, qələm, Kölğədən boylanan bənövşə, Könlümün, Dünya başına firmanız, Gəl mənim yuxusuz gecələrimə, Dərd, Durnalar (şeirlər), № 7

SONA ƏLİ - "Lal dilində şeir varmı?", "Bir gün oyanasən ki, yasəmən olub yorganın...", "Aclıq ölkəsində yaşayan uşaqlar...", "Şşş... yatan var..." (şeirlər), № 7  
 ƏBÜLFƏT MƏDƏTOĞLU - "Bizə açılan qapı daşıdı...", Bu da dekabrin sonuncu günü...", "Adam dolu şəhərdə gəzirəm...", "Bu açılan səhərə, dan yerinə tut məni...", "Bir yarpaq qopub düşdü yazdığınış şeirin üstə...", "Baxıram gözlərimdə dünya boş və ötəri...", "Budaqdan bir yarpaq üz uçurt, olsun kəpənək...", "Baş verənlər göz qırpmı sırasın tuta bilmirəm...", "Çin yuxular gözəldi...", "Əsali arzuların barındı neçə arzum...", "Gözlərini gəzə-gəzə bələyirəm günü aha...", "Deyirsən gözlərimi səninçün qoruyuram...", Dan üzü, "Yer üzü sixir adamı...", "Dərd gəlir əli baltalı budanır ömür ağacım..." (şeirlər), № 8

KƏMALƏDDİN QƏDİM - Adım, Gözümdən düşür, Mən səndən elə yixillam, Yalan, Kim kimi tez tapsa xəbər eləsin, Zaval həmin zavaldisa, Sevgiyə, Çəkməyə dərd olacaq, Qərib axşamlarıq, Qərib daşlarına şeir yazıram, İstəyir, Yaşanmadın, ölüm ol gəl... (şeirlər), № 8

İSLAM SADIQ - Yuxuma girmişdi kəndimiz, Yadırğamışam, Evimiz nə yaman soyuqdur, Olmadı, Kəhər atın, Anam xana qurub, Dədəmə qovuşub kiridi anam (şeirlər), № 8

ZEYNAL VƏFA - Qocalar evində, Ağacların soyqırımı, İçimiz (şeirlər), № 8  
 AYİŞƏ NƏBİ - Dağların kölgəsi, "Adı ilə canı birləşəndə adam olar...", "Unutdum deyim ki, şeir havası deyil...", "Bir üzün ağ olsun, biri bilmirəm...", "Dedim deməyim söz gözəlləşsin...", "Suya axıb getmə, dur desəm durur...", Mat oldum, "Yüz külək yüz sabah mehi əssə də...", "Günah deyə sözlər perik düşdü ağızlardan...", Külək (şeirlər), № 8

VƏFA MÜRSƏLQIZI - "Gələnlər getməkçün gəlir dünyaya...", "Bu həyat yolunda doğmalarımın çoxunu itirdim...", "Nərdivan-nərdivan qalxaq dünyanan", "Axırda özümü şeir eləyib, sənə göndərəcəm varaga büküb...", Yum gözlərini, yağılı sıfətlərdəki yalançı gülüşləri...", "Günlər düzüm-düzüm boyunbağıydı...", "Ay quş ölüsünə ağlayan uşaqlar...", Özümə nekroloq (şeirlər), № 8

SƏNƏM SƏBAYEL - Gül göndərərsən, Qadındı, Şairlər belə olur, Gecəyari oxuyan quş, Qısqana-qısqana (şeirlər), № 8

ADİL MİRSEYİD - Şairin ölümü, Ay melanxoliyası, Yağmur mələyinin xəyalı ilə səhbət, Kubist kompozisiya, Avtoportret cizgiləri, Mona Liza Şopenin prelüyü və sən, Şeir haqqında şeir, Fəyyad xamisin macərası, Totemlə kompozisiya, Nar çiçəklərinin sırrı (şeirlər), № 9

RƏFAİL TAĞİZADƏ - Sevgi nəgməsi, Ağ bulud ağlaya səni, Qayıt, Salxım söyndlər, Deyim ki, darixıram, Götürüb gedirəm səni özümlə, Yiğacam üzünüñ qırışlarını, Göydə doğan sevgilər, Dəniz, sənə gül gətirmişəm, Son görüş yenə də payiza düşdü... (şeirlər), № 9

FƏXRƏDDİN TEYYUB - Gedir e..., Səmimiyyət, Gördüm, Oğlum, Şeir oxuyun, Dua, "Gördüm kitabını satırlar, ustad...", Qaranquş, "Qayğılar içində keçir həyatım...", "Dedim ki, nə ləlim, nə incim olsun...", Hollandiyada yaşayan qızım Nərgizə (şeirlər), № 9

**RAMİZ KƏRƏM** - Qalır nişanələr, Vaxt o vaxt deyil, Bir də gəlsəm bu dünyaya, Yurddan perik düşənlərin, Anamın xatirəsinə, Azalan deyil, Açıldı bu qapı, Ağlımla zarafat (şeirlər), № 9

**QƏDİMƏLİ ƏHMƏD** - Gözləmə otağı, Bir varaq imiş, Bundan o tərəfə xatirələrdi, Haçan qovuşduq ki..., Böyüür, Adam, "Mən "bəxtəvər şair" dağ başındayam...", İnanmir ürəyim (şeirlər), № 9

**HİKMƏT MƏLİKZADƏ** - "Adam var şeytandan betə...", "Yalqız sevdaların günahı artıb...", Mənə bu günahı bağışla, Tanrı, "Kölgəm - dünya savaşına ac adam...", Sosial peyzaj, "Həyat künçə qoyub məni uşaqtək...", "Aldandığı kişinin saxta sevgisi...", "Öpdüyüm qara dərdlərin canımdan yüzü ağ çıxdı..." (şeirlər), № 9

**BƏNÖVŞƏ DAŞDILI** - Daha məhəbbətdən yazmırəm, Dağların, Bənövşəni, Ölməyə dəyər, "İstədim qəlbimdən çıxaram səni..." (şeirlər), № 9

**FİRUZƏ MƏMMƏDLİ** - İllərin, Bahar ritmləri, Baxır, "Səbrimin etəyilə gözümüz sildim, yetər...", Əlim, "Çəkib bağladım qapısın, nə bilim kimindi bu ev...", Zəhmət adamı, Xof, "Vaxtin qulağı səsdə, hövsələ yox bir kəsdə...", "Vida bu yalqız həyata...", "Uğur kəsib ayağını, qapımızdan keçmir daha...", "Sözümə "köhnə" dedim, gör neçəsi sevindi...", "Heç cürə könlüm açılmır...", "Sevdalyam mən əzəldən, seçilmişəm ən əzəldən...", "Yuxarıdan baxan şəhər...", "Artır xarabaliqlar...", "Gəlmışəm anim yerinə...", Bu adamlar nahaq niyə danışır? (şeirlər), № 10

**QƏŞƏM NƏCƏFZADƏ** - Qafiyə, Qocalıq pulu, Səməninin belinə qırmızı lent bağla dedim, Çöl haqqı, Son, Kəndin baxtı, Unutduğum, Uşaqlara salam, Şəkil sevdası, Ev əşyaları, Sən ölüñ gün, Pişik, Deyirəm, Gözəl anam (şeirlər), № 10

**AĞAMİR CAVAD** - Gör nə qədər, İləni yuvadan çıxaran adam, Heç nə ola bilmədin, Bənövşə ömrü, Yuxarı, Yol aç gedim, Oxu, "Bu səhna nə gözəl səhnəcik" (şeirlər), № 10

**NAZİM ƏHMƏDLİ** - Dünya donacaq elə bil, Dəli könül, nə dersən de, Sevgi, Kim nə dersə, desin, Mən də yola çıxmışam, Elə qar yağır könlümə, Könlüm, İndi bilmirəm nə yazım (şeirlər), № 10

**FƏRİDƏ HACIYEVA** - Nə yaxşı ki, varam, Qismətimi yazandı, Varlığıma qalanıb, İlahi sədasında, Qəmə yoldaş oluram, Dolanmağın düzünü, Məni qorxudan, Gözəlliye bürünür, Tək qalmışam, Şükür bu günə, Qəm badəsin dada-dada, Ulduz dolu gecədə (şeirlər), № 10

**ADİL ŞAMİLOĞLU** - Üfüq-üfüq sökülrəm, Mənə, Payız lövhələri, Həsrət, Səninlə getdi, Əyalət şairləri (şeirlər), № 10

**ƏTRAF SƏRRAF** - Yarımçıq, Alın, Qulaq, Qaşlar, Gözlər, Burun, Ağız, Bığ (şeirlər), № 11

**XƏQANI HƏBİBOĞLU** - Dərdi, Ərik çiçəyinə yazılan şeir, Fikir çaldı, söz oynadı, Ağrilar - köpək baliq, Ayrılıqlar, Kəlbəcərdə boş qəbrim var (şeirlər), № 11

**RAFİQ HÜMMƏT** - Tənhalıq, Gullə ölümü, Bu adam nə üçün yixıldı görən?..., Baxın, Mən düzəm, səhrayam, gülüm..., Gözləmə bazar gününü..., Kor qadının sehri, Şükrənlıq, Buludların sevgisi, Bal arısı (şeirlər), № 11

**QƏŞƏM İLQAR** - Özünü tanı, Keçmişdən gələn qatar, Xan əmi, Mənim qu nəğməm (şeirlər), № 11

**ƏLİZADƏ NURİ** - Kitab, Təzə ayrılıq gəlir, Qaraçı qızın günəşi, Şeir kimi şəkil, Dağlar, Ümid, Ayrılmalar, Düşər, Kədəri bizə tapşırın, Ana, mənə çətir ver, Könül şikəstəsi, Çe Çəvara, Sadiq kədər, Tökülürem ləçək-ləçək, Payız serenadası, Ciçək, İlk yağmursan, son baharsan, Günahların ad günü, Əllərini uzat mənə, "Payız notları"ndan, Mən necə düz keçim bu tin dünyani, Yaxşı ki, o göylər çox hündürdədi (şeirlər), № 12

**ASİM YADİGAR** - Türkün gücü, Bu yol Təbriz yoludur, Döyüş havaları çaldırmalıyıq, Gedək, Səni, Yoxdu, Qaçır, Yox, Eşitmır, Allah, bu gəlinə nə olub (şeirlər), № 12

**QALIB ŞƏFAHƏT** - Sevgi nağılı, Ümidsiz qaldıq, Axtarsan məni, Qaranlıq qaldı, Yuxumda bir it hürür, Gedirəm, Ürəyində (şeirlər), № 12

**NARINGÜL** - Adamlar, Yolun xətrinə, Bəlkə də, Aldatdılard, Çıxbı gedim, Darıxmaq, Torpaq qalar, Gecənin şeiri, Qalmadı, Elə soyuqsan ki, Sən özündə böyüksən, Sonuncu ümid (şeirlər), № 12

**İSMAYIL İMANZADƏ** - Qapı arxasında dayanan uşaq, Gedək söz dirilən yerə, Təbiətin töhfəsi, Söz oğruları, Bax e... (şeirlər), № 12

**HÜSEYN HATƏMİ** - 60 baharima, 60 qışına, Vətən həsrəti, Şəhidlər qəbiristanında, Bu yollar, Aşıq qardaş, Nağıl ömürlü nənəm, Seçmək istərəm (şeirlər), № 12

**XASAY MEHDİZADƏ** - Kolgə, Vətən demək istədim, Deyəsən, təzədən uşaq olmuşam, Deyəsən, aq elədim, Bilmirsən (şeirlər), № 12

**FİKRƏT ƏSƏD** - Çəkmədiyim rəsm, Dünya boylanmaq üçündür, Həyatın bozaran üzü (şeirlər), № 12

## ƏDƏBİ GƏNCLİK

**SƏRVƏR KAMRANLI** - İndi, Qol açıb göylərlə qucaqlaşasan, Rahat olasan, Asılıb qalmışam dərd yaxasından, Gedirəm kəndimə uşaqlaşmağa (şeirlər), № 12

**ŞAHANƏ MÜŞFİQ** - Mənim sənsizliyim yaman paxıldı, Evə gedirəm, Baş alıb

gedirəm özümə sarı, İt hürən tərəf (şeirlər), № 12

**ILTİMAS SƏMİMİ** - O kənd, Kəndimizin yaz axşamları, "Dünyaya gələn gün", Yaddaş xəritəsi (şeirlər), № 12

**MAYİŞƏ ƏSƏDULLAQIZI** - Bir atəş yanğısıyam, Baxıslar uzanar (şeirlər), № 12

**RƏŞAD MAHMUDOĞLU** - Qismətdən məhəbbətə, Halallıq (iki hekayə), № 12

## PUBLİSİSTİKA

**RƏŞİD FAXRALI** - Söz-duygunun göy qurşağı, № 2

**TEYYUB QURBAN** - Sənədlərin dili ilə, № 4

**VAHİD MƏHƏRRƏMLİ** - İstehkamçı zabitin cəbhə gündəliyi, № 5

**RƏŞİD FAXRALI** - Ordum varsa, yurdum var!, № 11

## XATİRƏLƏR, DUYĞULAR

**QƏŞƏM NƏCƏFZADƏ** - Şəkillər, № 1; Şəkillər. "Altı qızın biri Pəri", № 4; Şəkillər. Milyon il bundan əvvəl, № 5; Şəkillər. Yerin altında boşluq, № 6; Şəkillər. Altıncı şəkil. "Qamçılıamaq istəyirəm bu boşluğu", № 7; Şəkillər. Yaşamaq lazımdır sabaha qədər, № 8; Şəkillər. Kamal Abdulla - Qarışiq xətlər versiyası, № 9.

## DƏYİRMİ MASA

**ANAR BELƏ DEDİ** - (Anarın "Göz muncuğu" povestinin müzakirəsi), № 3

**ÇAĞDAŞ AZƏRBAYCAN POEZİYASI - PROBLEMLƏR, MÜLAHİZƏLƏR**, № 5

**MÜASİR ƏDƏBİ TƏNQİD: PROBLEMLƏR, MÜLAHİZƏLƏR**, № 6

## BİZİM TÜRK DÜNYAMIZ

SEYRAN SÜLEYMAN (KRIM) - Tilsimçi ressam, Qırıma, Dünya edin, Birer kinlik duyarım, Senin gözlerinde, İnandı, Dörtlükler (şeirlər), № 4  
XANƏMİR TELMANOĞLU - "Səsin yüksəlsin, əfəndim!", № 7  
ALMAZ HƏSƏNQIZI - Vətəni tədqiqatlarında yaşıdan folklorşunas, № 8

## DÜNYA, SƏNDƏN KİMLƏR KEÇDİ...

ZÜMRÜD DADAŞZADƏ - "Nəhəng olan uzaqdan daha aydın görünər...", № 1  
QƏŞƏM NƏCƏFZADƏ - Şəkillər. İkinci şəkil: İsa İsmayıllzadə: "Bir saatlıq Bakı", № 3  
ƏLİ RZA XƏLƏFLİ - Sözün ucalığında, № 3  
HACI NƏRİMANOĞLU - Zəngəzur ağrısını yaşayan və yaşıdan şair, № 7  
ƏLÖVSƏT BƏŞİRLİ - "...Əsərlərimlə yaşayacağam...", № 8

## TARİX

ELXAN ZAL QARAXANLI - Etrusk elegiyası, № 2

## POLEMİKA

FƏRHAD MƏDƏTOV - "Qalın buludlara soxulmuşdur Ay...", № 2

## ŞAİRİN ARXİVİNDƏN

VAQİF SƏMƏDOĞLU - Huşuz heykəlin hekayəti (mono-pyes), № 5

## ESSE

NİZAMİ CƏFƏROV - "Ayrılarmı könül candan...", № 4  
AYDIN TALIBZADƏ - Ulduzlar məclisinin sahibi, № 9  
BƏSTİ ƏLİBƏYLİ - "Köç" havasında, № 11

## AXTARIŞLAR, TAPINTILAR

AYGÜN BAĞIRLI - "Sən özün proletar deyilsən", № 9

## PORTRET CİZGİLƏRİ

QƏŞƏM NƏCƏFZADƏ - Fikrət Qoca, № 11  
QƏŞƏM NƏCƏFZADƏ - Şahmatın dramaturgiyası, № 12

## ƏKS-SƏDA

ETİBAR ETİBARLI - "Nə var, nə yox, poeziya?", № 9

## DEBÜT

HƏDİYYƏ ŞƏFAQƏT - Səni sevirəm, Minnətdaram hər şey üçün, İlahi, nə olub mənə, Bütün xatirələr, Tanrı, Nə qəribə görüşdü, Allah, necə görünürəm, Qayıdasan bir axşam (şeirlər), № 1

## SÖZ SƏRVƏTİMİZ

PAŞA ƏLİOĞLU - Əlyazmalar İnstitutunun yeni nəşrləri, № 4; 5

## DÜNYAYA PƏNCƏRƏ

AYNUR SABİTOVA - Uilyam Bredford, № 12

## NAMƏLUM ABİDƏLƏRİMİZDƏN SORAQLAR

PAŞA ƏLİOĞLU - Mirzə Saleh Təbrizi, № 1

MİRZƏ SALEH TƏBRİZİ - "Yeriməz salik olan rahi-rizadən qeyri...", "Mehrü vəfa sözini heç kimsədən inanmaz...", "Sən dərd duymamış nə sölərsən dəvəsinin...", "Ola, yarəb, bir kərəz yarımlı bəni yad eyləyə (şeirlər), № 1

PAŞA ƏLİOĞLU - Mirzə Mehdi xan Astrabadinin "İnsa" əsəri, № 6

NAİLƏ MUSTAFAYEVA - Naməlum mühəmməslər, № 11

## "İSTİ-İSTİ"

GÜNEY QARAYEVA Hörmüz - Əhriman və yaxud Xeyir və Şər modelinin transformasiyası, № 1

AYGÜN BAĞIRLI - Duyğulu şeirlər, № 2

VAQİF YUSİFLİ - Vüsal Nurunun keçmişə "səyahəti", № 10; Ədəbi hadisə, № 12

## TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ

NƏRGİZ CABBARLI - Yeni yaradıcılıq təmayülləri, ədəbi qruplar və avanqard poeziya, № 1

GÜLŞƏN ƏLİYEVA-KƏNGƏRLİ - "Kəssə, hər kim tökülən qan izini...", № 2

YADİGAR ƏSGƏROVA - Mən həqiqəti deyirəm, № 2

SONA XƏYAL - Füzulini müalicə etmək istəyən şair, № 2

ELNARƏ AKİMOVA - Müasir poeziyada çöküş fəlsəfəsi, № 3

ASİF RÜSTƏMLİ - İstiqlal poeziyamızın Daisi, № 3

QƏZƏNFƏR PAŞAYEV - Hüseyin Kürdoğlunun poetik dünyası, № 4

EŞQANƏ BABAYEVA - İztirab çəkən ruhun dramı, № 4

ƏSƏD CAHANGİR - Mahmud Kaşgarının "Divani-lügat it türk" əsərindəki şeirlər hansı vəzndədir?, № 5

AYNUR XƏLİLOVA - Fərman Kərimzadənin "Çaldıran döyüşü" romanında dastan intertekst kimi, № 6

TƏYYAR SALAMOĞLU - Romanın, yoxsa tənqid mühakimənin yoxsulluğu?, № 7

ELNARƏ AKİMOVA - Aydınlığa doğru. 2014-cü ilin poema mənzərəsi, № 7

PƏRVANƏ MƏMMƏDLİ - Cənubi Azərbaycanda ədəbi proses, № 8

AYNUR XƏLİLOVA - Uşaq folkloru: problemlər, mülahizələr, № 8

AYSEL QƏRİBLİ - Növhə və ya bir janrin göz yaşları, № 8

LƏTİFƏ MİRZƏYYEVA - Qiymətli ədəbi inci, № 8

ASİF RÜSTƏMLİ - Tacik milli mətbuatının azərbaycanlı banisi, № 9

SƏXAVƏT TAĞILAR - Hərdən gülüşün düşür yadına, № 9

GÜLŞƏN ƏLİYEVA-KƏNGƏRLİ - "Şeyx Sənan": sufizmdən romantizmə, № 10

NƏRGİZ CABBARLI - Çağdaş şeirin müraciət obyekti - Qloballaşan Dünya və İnsan, № 11

## KİTABLAR, RƏYLƏR

ZAMAN ƏSGƏRLİ - Cənubi Azərbaycan ədəbiyyatı tarixi, № 1  
AYNUR XƏLİLOVA - On ilin ədəbi-tənqidi düşüncələri, № 1  
GÜNEY QARAYEVA - "Gözəl dünyadı, vallah", № 3  
ELNARƏ AKİMOVA - "Körpüdə ümid" romanı haqqında düşüncələr, № 5  
NİZAMİ TAĞISOY - XIII-XVIII əsrlər ədəbiyyat tariximizin yeni dərslik mənzərəsi, № 6  
SƏRVƏR ƏLİOĞLU - Adəm övladlarını qardaşlığa çağırən roman, № 10

## ADİL BABAYEV - 90

VAQİF YUSİFLİ - "Təzədən doğulur şair ölen gün...", № 1

## ƏKBƏR AĞAYEV - 100

VAQİF YUSİFLİ - Ustad tənqidçi, gözəl tərcüməçi, № 3

## NİSƏ BƏYİMİN 60 YAŞI

NİSƏ BƏYİM - Altı on-onaltı, "Könlündən yas keçirdi...", "Ömür o qədər qısa ki...", "Nə qədər yanılmışan...", "Bir az ağlaya bilsəm...", "Mən həyatım boyunca xatırələri yığdım...", "Bir misralıq ömrümü bir fəsil qəmə bükdüm...", "Sözü bayraq elədilər...", "Gündüzlər əlli-ayaqlı, gecələr əriyib gedir...", "Qanının arasına girdim...", "Nə oldu, baxtdan oldu..." (şeirlər), № 3

## MİKAYIL RƏFİLİ - 110

NİZAMƏDDİN ŞƏMSİZADƏ - Ədəbi tənqidimizin Rəfili ştatı, № 4  
NAZİM HİKMƏT - M.Rəfiliyə, № 4

## MAKSUD İBRAHİMBƏYOVUN 80 YAŞI

İNTİQAM QASIMZADƏ - Yaşamaq istedədi, № 5

## VAQİF BƏHMƏNLİNİN 60 YAŞI

İNTİQAM QASIMZADƏ - Doğulduğu günü xatırlayan adam. (İntiqam Qasimzadənin Vaqif Bəhmənli ilə söhbəti), № 6

## İLTİFAT SALEHİN 80 YAŞI

ƏSƏD CAHANGİR - "Yolcu, yiğ heybənə dəftər-kitabı...", № 6  
İLTİFAT SALEH - Qalayçı, Kişi ol!, İçimdə, Sevinrəm, Plastilin adam, Yaddaş, Bağışla bizi, dünya, Kimsə tir-tir əsir, Yaşayır xana-xana, Qiyma ölüm, İstədim, Əllərim (şeirlər), № 6

## FİKRƏT QOCANIN 80 YAŞI

FİKRƏT QOCA - Şair ölümünə mən inanmırıam, Şair dostum, Bir nəğməyəm, Sevgi gözəl bəladı, Əl saxla (şeirlər), № 8

ALEKSANDR QRİÇ - Qocalmayan Fikrət Qoca, № 8  
 YAŞAR QASIMBƏYLİ - Rəsul Rza və Fikrət Qoca, № 8

### **ƏHMƏD ANATOLLU - 120**

SONA XƏYAL - İncə humor, sağlam gülüş, № 8

### **SƏYAVUŞ MƏMMƏDZADƏNİN 80 YAŞI**

MƏMMƏD ORUC - Şahmat gedişlərindən savayı, № 10  
 KONSTANTİN SİMONOV - Bernard Şou ilə görüş (şeir - rus dilindən  
 çevirəni: Səyavuş Məmmədzadə), № 10

### **VAHİD ƏZİZİN 70 YAŞI**

RƏSUL RZA - Tanışlıq, № 11  
 VAHİD ƏZİZ - Mircəfər (poema), № 11

### **SERGEY YESENİN - 120**

NİZAMİ TAĞISOY - "Bax, yenə qayıtmışam...", № 11

### **YUSİF SƏMƏDOĞLU - 80**

NİZAMİ CƏFƏROV - Yusif... Və Səmədoğlu, № 12  
 PƏRVİN - Yusif Səmədoğlu - ölüm dənən sonrakı həyat, № 12  
 ƏLİ ƏMİRLİ - Ölümə qənşər, № 12  
 ELMİRA AXUNDOVA - Nostalji, № 12

### **KİTAB RƏFİ - №1-12**

